

NƏRGİZ
PAŞAYEVA

YENİLƏŞƏN ƏDƏBİYYATIN
YENİ İNSANI

415
P21


PAŞAYEVA NƏRGİZ ARİF QIZI

231362

**YENİLƏŞƏN ƏDƏBİYYATIN
YENİ İNSANI**

(Xalq yazarı Elçinin yaradıcılığı əsasında)

Bakı - 2004



Elmi redaktor
AMEA-nun həqiqi üzvü
Kamal Talibzadə

Nərgiz Paşayeva.

Yeniləşən ədəbiyyatın yeni insanı. - Bakı: "ATİ" nəşriyyatı,
2004 - 224 səh.

Kitabda çağdaş Azərbaycan ədəbiyyatında insanların bədii-estetik dərki problemi xalq yazıçısı Elçinin nəşr yaradıcılığı, dramaturgiyası və ədəbi-təqnidli görüşləri əsasında tədqiq edilir. İnsan konsepsiyasındaki yeniliklər ədəbiyyatımızın əvvəlki mərhələləri ilə müqayisəli araşdırılır. Eyni zamanda 60-cı illər ədəbiyyatının ideya-fəlsəfi əsasları dünya fəlsəfi cəreyanlarının təsiri baxımından öyrənilir.

Kitab ədəbiyyatşunaslar və milli bədii-estetik fikir tarixi ilə maraqlanan geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

© N. Paşayeva, 2004.

MÜNDƏRİCAT

GİRİŞ	5
I FƏSİL. Azərbaycan bədii-estetik fikrində insan konsepsiyasının təkamülü	8
1.1. İnsan konsepsiyasının bədii həlli klassik və Yeni dövr Azərbaycan ədəbiyyatında	8
1.2. Sovet hakimiyyəti dövründə (60-cı illərə qədər) zamanın və ideologianın diqtə etdiyi insan konsepsiyası və onun ədəbiyyatda bədii-estetik həlli. Sosialist realizminin müsbət qəhrəman konsepsiyası	19
II FƏSİL. Altmışincılar nəşrinin insan konsepsiyasının formallaşmasına dünya (Qərb) fəlsəfi və ədəbi cəreyanlarının təsiri. Altmışinci illər nəşrində insana yeni baxış	41
2.1. 60-cı illər nəşrinin ideya-fəlsəfi əsasları	41
2.2. XX esr Qərb ədəbiyyatının 60-cılar nəşrinin insan konsepsiyasının formallaşmasına təsiri	46
2.3. 60-cı illər nəşrinin esas mərhələ xüsusiyyətləri və bu mərhələdə insan konsepsiyasının yeni həlli	50
III FƏSİL. Elçinin nəsrində insan konsepsiyası	59
3.1. Elçinin nəşr təkamülündə keçdiyi esas mərhələlər	59

3.2. Nəşr qəhrəmanlarının sosial planda təqdimati	70
TƏQDİMAT	
3.3. Elçin nəşrində fərdin özünü axtarışı	85
3.4. Müasir roman ve qəhrəman problemi, bu problemin Elçinin romanlarında bədii həlli	100
IV FƏSİL. Elçinin dramaturgiyasında ve ədəbi tənqidində insanın bədii-estetik dərki	136
4.1. Ədəbiyyatda "dəlilik" mövzusu, "ağılı dəlilər", sərsəm "ağillilar"	136
4.2. Sovet ədəbi tənqidinin mahiyyəti və 60-ci illər tənqidinə gələn yeni qüvvələr. Elçin bir tənqidçi kimi. Elçinin ədəbi-tənqid yaradıcılığında insanın bədii-estetik dərki problemi	164
NƏTİCƏ	208
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	212

GİRİŞ

XX əsrin 60-cı illərinin Azərbaycan ədəbiyyatında yeni bir mərhəle olması elmi və ictimai fikir tərefindən təsdiq edilsə də, onun hansı yeniliklər getirməsi, dünya ədəbiyyatı ilə müqayisədə lokal, ya qlobal hadisə olması yene də mübahisə mənbəyi olaraq qalmaqdır.

Mübahisələrin ortaya çıxmasının əsas səbəbi 60-cı illər ədəbiyyatının sovet dövründə bir çox müəlliflər tərefindən araşdırılmasına baxmayaraq, lazımi səviyyədə dəyərləndirilməməsi ilə bağlıdır. Yalnız 60-cılar mərhələsinin yox, ədəbiyyatımızın bir çox məqamlarının müstəqillik dövründə yenidən tədqiqinə ehtiyac var.

60-cı illər ədəbiyyatının tədqiqi ədəbiyyat tariximiz üçün bir çox sualların aydınlaşması baxımından böyük əhəmiyyət kəsb edir. Hər şeydən önce belə bir suala cavab tapılar ki, sənətin ictimai-dəyişdirici funksiyasından həmişə məhərət istifadə edən sovet ideologiyası 60-cıların yeni bir nesil kimi formalaşmasına özü şərait yaradırdı, yoxsa o, hakim ideologiyaya qarşı etirazın bədii ifadəsi idi? Hansı tarixi şərait 60-cıları meydana gətirdi? Onun klassik irlə, eləcə də müasiri olduğu dünya ədəbiyyatı ilə nə kimi əlaqələri var? Sovet quruluşunun çökəməsində 60-cıların sənətinin hər hansı bir rolü oldu, ya sovet quruluşunun çöküşünün başlanğıcında o yarandı? 60-cıların diqqət mərkəzində saxladığı nə idi - insanın mənəvi varlığının təsdiqi, ya sosial mühit? Nəhayət, 60-cı illər ədəbiyyatının bədii-estetik mahiyyəti nəde idi?

Bütün bu suallara cavab vermək üçün ən əlverişli yol ədəbiyyatın hər zaman əsas predmeti olan insanı ön plana çəkmək və onun bədii-estetik dərkini əvvəlki mərhələlərlə müqayisəli şəkildə tədqiqata cəlb etmekdir.

İnsan bütün dövrlərdə söz sənətinin (daha geniş mənada incəsənətin) başlıca mövzusu və qəhrəmanıdır, sənətkarın öz əsərlərinde ifadə etdiyi ideyanın bədii təcəssümüdür. Ədəbiyyat tarixinin her bir mərhələsində insanın bədii-estetik dərki problemi yeni mena və mezmun kəsb edə bilər. Bu baxımdan çox mürəkkəb və dramatik əsr olan XX əsrə də sənətdə insanın bədii-estetik dərki problemi müxtəlifliyi ilə diqqəti cəlb edir. Əllinci illərin sonlarından

başlayaraq Azərbaycan ədəbiyyatında baş verən keyfiyyət dəyişikliyinin, insana, onun bədii-estetik təcəssümüne diqqətin, meyl və marağın gücləndiyini təsdiq və təsbit edəcək ədəbi nümunələr artıq bir fakt olaraq mövcuddur.

Bu da həqiqətdir ki, ədəbiyyatın inkişafında ayrı-ayrı ədəbi şəxsiyyətlərin rolü, onların bu inkişaf və irəliləyişə verdikləri "pay" çox mühüm əhəmiyyət kəsb edir. Altmışinci illerdə ədəbiyyata gələn Elçinin, Anarın, Əkrem Əylislinin, İsi Məlikzadənin hər birinin bu mənada 60-90-ci illər ədəbiyyatında və ümumilikde XX əsr Azərbaycan ədəbiyyatında öz yeri var. Onların hər biri öz fərdi yaradıcılıq manerası ilə bərabər, ədəbiyyatın ümumi istiqamətinin formallaşmasına mühüm rol olan yazıçılardandır. Bu baxımdan bu sənətkarların hər birinin fərdi özünəməxsusluqlarında mərhələdən gələn keyfiyyət dəyişməsini izləməklə bərabər, mərhələnin ümumi istiqamətini də fərdi yaradıcılığın prizmasından keçirərək tədqiq etmək mümkündür.

60-90-ci illər bir mərhələ olsa da, onun formalasdırıldığı cizgiler ayrı-ayrılıqla kiminse yaradıcılığında daha qabarıqdır. Məhz bu cizgilerin araşdırılması baxımından öz bədii nəşri, dramları, elmi-tənqidli fəaliyyəti ilə ədəbiyyatımıza möhürünnü vurmuş Elçinin yaradıcılığı zəngin mənbələrdən biridir.

Elçinin yaradıcılığında diqqət mərkəzində saxlanan insan dünyasının ve yaşanan proseslərin içindədir. O mühitdən təsirlənir və mühitə təsir göstərmək imkanına malikdir. Bu insan hərəkətdərdir, hərəkətdə olansa mühitlə daha çox ünsiyyətə girir və onu daha çox eks etdirir. Qəhrəmanın içində olan hərəkət və enerji oxucuya təsir baxımından potensial gücə malikdir. Elçinin qəhrəmanları oxucunu həyatdan ayrılmaga yox, həyata qarışmağa, hadisələrin üstünə getməyə səsləyir. Onun ən passiv görünən qəhrəmanı belə, sözün həqiqi mənasında, passiv deyil. Elə buna görə də müəllif konsepsiyasını oxucuya ötürə və təlqin edə bilir. Elçinin psixologizmi yazıçı və adresat arasında qurulan psixoloji ünsiyyət baxımından da diqqətəlayiqdir. Həyatdan qaçan, seyrçiliyi seçən qəhrəmandan daha çox yaşayan, hadisələrin üstünə gedən qəhrəman özündə gerçəkliliyi və müəllif konsepsiyasını birləşdirir.

İlk dəfə olaraq bu monoqrafiyada altmışincilar nəsində insanın bədii-estetik dərki ayrıca tədqiqat mövzusu kimi götürülür, insanın bədii-estetik dərki, bədii ədəbiyyatda insan konsepsiyası Azərbaycan ədəbiyyatında folkloran başlayaraq son dövrlərə qədər mərhələlərlə

izlenilir, sovet ədəbiyyatının insan konsepsiyası ümmüksəvet ədəbiyyatı əsasında izah olunur və bu məsələ ilə əlaqədar həmin kontekst də tədqiqata cəlb edilir, altmışincilar nəşrinin felsefi əsasları nəzərə alınır, ideologiya, estetik fikir və bədii yaradıcılıqda insan konsepsiyası əlaqəli şəkildə tədqiq olunur.

Eyni zamanda ekzistensializm felsefi cərəyanı işığında Qərb burjuə cəmiyyəti ilə SSRİ-nin 60-cı illər ideologiyasındaki çıxılmazlıqlar müqayisə olunur, bu cərəyanla sosialist realizmin sintezi aydınlaşdırılır, altmışincilar nəşri Qərb ədəbiyyatı ilə mümkün qədər geniş aspektdə qarşılaşdırılır, insan konsepsiyası baxımdan altmışinciların getirdiyi yeniliklərdə fərdililikləri müqayisə edilərək üzə çıxarılır.

Tədqiqatda Elçinin yaradıcılığı bütün sahələri əhatə olunmaqla öyrənilir, yazıcının nəşerde keçdiyi tekamül yolu izlənilir, müəllifin romanları müasir roman nöqtəyi-nəzərindən tədqiq olunur. Elçinin dramaturgiyasında ifade olunan məna qatları dünya dramaturgiyası ilə müqayiseli şəkildə tədqiq olunaraq üzə çıxarılır, müəllifin ədəbi-tənqidli görüşləri əsasında 60-cılar ədəbi tənqidinin özünəməxsusluqları və yenilikləri aşkarlanır.

Tədqiqati bu istiqamətdə qurmaqdə əsas məqsədimiz ədəbi hadisə kimi özünü təsdiq etmiş altmışinciların mahiyyətinə mümkün dərəcədə aydınlıq getirmək və onun tədqiqinin metodoloji prinsiplərini müəyyənləşdirməkdir. Monoqrafiyanın fəsilləri 60-cı illər ədəbiyyatına sistemli yanaşmanın əsas parametrlərini əhatə edir.

Hər hansı bir araştırma həqiqəti tam olaraq üzə çıxara bilməz. Biz də bele bir iddiada deyilik ki, bu monoqrafiyada 60-cı illər ədəbiyyatının, eləcə də Elçin yaradıcılığının ideya-bədii keyfiyyətləri bütövlükde aydınlaşdırılmışdır. Bunun üçün çox sayıda tədqiqatların aparılmasına ehtiyac var. Əminlik ki, aparılacaq həmin tədqiqatlara bu monoqrafiya da öz elmi qənaətləri ilə yardımçı olacaqdır...

I FƏSİL

AZƏRBAYCAN BƏDİİ-ESTETİK FİKRİNĐE İNSAN KONSEPSİYASININ TƏKAMÜLÜ

1.1. İnsan konsepsiyasının bədii həlli klassik və Yeni dövr Azerbaycan ədəbiyyatında

Bədii ədəbiyyatın, söz sənətinin bütün zamanlar boyu dəyişmez mövzusu, əsas predmeti İnsan olmuşdur. İnsanın həyatı, əmeyi, sevgisi, mübarizəsi, dünya və gerçəklilik münasibətləri tarix və sosiologiya kitablarından önce bədii ədəbiyyatda öz əksini tapmışdır. Hər hansı bir xalqın estetik fikir tarixinə nəzər yetirdikdə, bu yola tarixi keçmişin işığında nəzər saldıqla qədim insanların yaşayış tərzi, maddi və mənəvi durumu, duyğu və düşüncələri, həyatı qayğıları, dünya və kainatla bağlı bilgi və təsəvvürleri barede müəyyən təessürat əldə edirik.

İnsanın həyatındaki əsas missiyası onun daima kamilliye can atması, cəmiyyətdən, təbiətdən, varlığın mahiyyətindən baş çıxarmaq cəhdidir:

*Naqis vücudə çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə kamil ol kim, gəlməz kəmələ nöqsan.*

(124, 381).

Böyük Nəsiminin qürurla söylədiyi bu sözlər insanın əsrlər boyu kamilləşmək, tərəqqi etmək, mənən ucalmaq arzularından doğur. Ancaq tarixen dövrlər və sivilizasiyalar dəyişildikcə kamilliye gedən yol da dəyişilmişdir. Bu dəyişilmənin tarixi tekamülüնü daha çox fəlsəfi və bədii əsərlərdə izləmək mümkündür. Bədii əser içerisinde yerleşdirilmiş insan konsepsiyası, əslində yazıçının fəlsəfi görüşlərinin bədii üssüllərlə ifadəsidir.

Bütün mövcudluğu ərzində insan öz təbiəti etibarilə gözəlliyyə, zərifliyə, ahengdarlığa meylli olmuş, onda dünyaya qarşı hiss-emosional münasibətlər inkişaf etmişdir. Tədqiqatçılar döne-döne

qeyd etmişlər ki, insanda gerçəklilik bədii-hissi münasibət hələ incəsənətin yaranmasından çox-çox əvvəller meydana gəlmişdir. Gerçəklilik bədii münasibət, heç şübhəsiz, təbiətlə münasibətdə, emek prosesində yaranmışdır.

İnsan özü formalşa-formalaşa, kobud fiziki quruluşunu aradan qaldırı-qaldırı şüuru da yenileşmiş və bu yeniləşən şüuru ilə öz yaratdığı nəsnələrə, eşyalara da bir simmetriya və ölçü verməyə başlamışdır. "İnsan yaratdığı əşyaya baxarkən öz ağlığının gücündən və öz əllərinin işindən ləzzət alır, nəyə qabil olduğuna onda inam yaranır. Öz qabiliyyətlərini, fiziki və mənəvi gücünü dərk etməsi ona fərəh və ləzzət verir. Məharetlə düzəltdiyi her əşyada insan özünü, öz əllərinin və beyninin işini dərk edir, görür, yaratdığı bu aləm onun üçün sanki ikinci təbiət olur. İnsanın bu aləmdə eks olunmuş gücü və qabiliyyəti onda iftخار və heyranlıq hissi doğurur (64, 12).

İlk sənət əserinin: ilk mahnının, ilk nəğmənin, ilk bayatının nə vaxt, harada və necə yaranması barede heç bir tarixi əsərdə və tədqiqatda dəqiq, sehih məlumat yoxdur və bu, təbiidir. Onu Misir ehramlarının ucaldığı bir dünyada da, Qobustan qayalarının vətənində də, Orta Asiya səhralarında da, uzaq Sibir çöllərində də, qədim Hindistanda da arayıb-axtarmaq olar. "İnsan özünün ilk nəğməsini haçan oxumuşa, bədii-estetik fikir tarixi də həmin gündən başlayır.

O qədim nəğmə oxundu və kimlərinə ruhunu oxşadı, daha artıq işləməye, yorulmamağa sövq etdi, amma eyni zamanda, olsun ki, kiminsə de xoşuna gəlmedi. İkinci nəğmə yarandı, üçüncü nəğmə yarandı, sonra miflər, nağıllar dünyaya gəldi, dastanlar yarandı, ilk romanlar, hekayələr, poemalar, pyeslər yazılı və o birinci nəğmedən başlayaraq da yaranan bu mənəvi sərvət izah olunmağa, təhlil və şərh edilməye başlandı, bəyənilədi və bəyənilmədi" (56, 261).

Ancaq ilk mahnının də, ilk nəğmənin də, ilk bayatının da, ilk holavarın da yaradıcısı insan olduğu kimi, bu ilk sənət əsərlərinin qəhrəmanı da insan olmuşdur. İnsanın bədii ədəbiyyatda eks olunması, onun əsas mövzusuna və qəhrəmanına çevrilmesi elə bədii ədəbiyyatın, söz sənətinin özü qədər qədimdir.

Lap əzəldən, hələ ibtidai icma dövründə qədim insan dönyanın necə əmələ gəlməsi, təbiet hadisələrinin necə və nə cür baş verması haqqında animist, antropomorfist, totemist düşüncələr yaratmış, sonra mifologiyaya üz tutmuşdur. İnsan təbiet qüvvələri qarşısında heyret və qorxusunu ifadə etmiş, bu qorxu çəkilib getsin deyə təbiet hadisəleri üzərində hökmranlıq arzusu ilə müxtəlif əfsanelər,

rəvayətlər, nağıllar yaratmışdır. Əgər bir qədər qədimlərə gedib çıxsaq, yeni ən qədim sayılan folklor nümunəleri ilə tanış olsaq, görərik ki, hətta heyvanlar haqqında yaranan nağıl və miflərdə də insan yalnız özünə doğma saylığı heyvanlara, quşlara totem kimi yanaşmış, onlara sitayış etmişdir.

"Heyvanlar haqqında qədim nağıllar çox zaman əcdadın heyvanlarla rəftarı haqqında cavanlara nəsiheti, vəsiyyəti olmuşdur. Xırda-xırda əhvalatların təsvirlərində ibarət olan bu şifahi danışıqlar bədii təfəkkürün inkişafı ilə nağıla çevrilmişdir. Zaman keçdikcə heyvanların möcüzəli həyatından alınan bir sıra epizodlar bu nağılları zənginləşdirmişdir. Totem də ele qədim insanların heyvanlarla ecazkar münasibətinin nəticəsidir. Azərbaycan şəraitində müxtəlif dövrlərdə öküz, inek, qurd, xoruz, ilan və başqa heyvanlar totem kimi müqəddəsləşdirilmişdir. Zaman keçdikcə heyvanların bir çoxu əhliləşdirilmiş, insanların dostuna, köməkcisinə çevrilmişdir" (72, 115).

Bələliklə, ən qədim nağıllarda insan heyvanları və quşları özünə doğma və əcdad sanmaqla müqəddəsləşdirmiş, bununla da həyatda, gerçəklilikdə özünün arzuladığı xeyirxah qüvvələrin obrazlarını yaratmışdır. Daha sonrakı mərhələdə isə sehri nağıllar yaranmışdır. Qədim insan bu nağıllar vasitəsilə sonralar dünya ədəbiyyatının özüyine çevrilən Xeyir - Şər konfliktini yaratmış, xeyir hesab etdiyi mifoloji qüvvələrə (Zümrüt quşu, Xızır peyğəmbər, uçan xalça və s.) inam bəsləmiş, əjdahaları, divləri, təpəgözləri düşmən hesab etmişdir.

Döne-döne təkrar edilən belə bir həqiqəti xatırladaq: söz sənətinin, ədəbiyyatın tarixi insanlığın öz tarixidir. Bu məlum fikir bir daha sübut edir ki, sənətdə insan konsepsiyası "hələ dönyanın dərkində mifik təfəkkürün daha güclü və üstünlük təşkil etdiyi zamanlarda formalaşmışdır" (125, 89).

Heç şübhəsiz, bu konsepsiyanın formalaşmasında, yuxarıda qeyd etdiyimiz kimi, folklorun və mifologiyanın xüsusi rolü olmuşdur. Şifahi ədəbiyyatın demək olar, bütün janrlarında insan obrazı üstünlük təşkil edir. Bayatılarda, layla və ağıllarda, mahnilarda, nağıl, əfsanə və rəvayətlərdə insan bütün hissələri, duyuları ilə eks olunur, amma təbii ki, bu hissələr və duyular konkret bir dövrlə mehdudlaşdırılmış, onlar əbədi mənəvi dəyərlərə malikdir.

Sənətdə insan konsepsiyasının formalaşmasında bu mənəvi dəyərlər, heç şübhəsiz, ədəbiyyatın sonrakı inkişaf mərhələləri üçün bir meyar rolunu oynamışdır. Bayatılar təkcə xalqın, elin lirik-poetik yaddaşı olub qalmamış, həm də bütün klassik poeziyanın və aşiq

poeziyasının ruhuna hopmuşdur. Eyni meyarla yanaşsaq, nağılların da epik dastan yaradıcılığında və nəsrin inkişafında rolü şəksizdir.

Ancaq məsələ bununla bitmir. Folklor və mifologiya yazılı ədəbiyyata həm də artıq formalaşmaqdə olan insan konsepsiyası ilə təsir göstərir. Mərhum ədəbiyyatşunas Qulu Xəlilov "Azərbaycan romanının inkişaf tarixindən" adlı monoqrafiyasında yazdı: "Xalqın heyati her əsrde həmişə onlarla dahiyanə romanlar, dastanlar, poemalar, ümumiyyətlə, geniş epik lövhəli əsərlər üçün bol material ve mövzü verdiyi kimi həqiqi realistcəsinə təsvir mənasında qüdrətli istedadlara da dərin ehtiyac duymuşdur. Bu ehtiyacı hiss edən az və ya çox dərəcədə şifahi xalq yaradıcıları və onların qabaqcıl dəstəsi aşıqlar olmuşdur. Aşiq şerimizin ən monumental nümunəsi "Koroğlu" dastanıdır. Bu dastanda xalqın hayatı geniş, canlı, rəngarəng lövhələrdə rəsm edilmiş, böyük tarixi hadisələr epik lövhələrdə təsvir və tərənnüm olunmuşdur.

Xalq mənafeyi "Koroğlu"dakı qəhrəmanların hamisini birləşdirir və müqəddəs amala çevirilir. Onlar təkcə qılınc qəhrəmanları deyil, həm də söz qəhrəmanlarıdır və düşmənlərini yeri düşdükçə bu silahlada yandırıb yaxırlar.

Bu kimi xüsusiyyətlər müasir dövrün ən yaxşı romanları üçün də xarakterik deyilməlidir? Eposla roman arasında yaxınılıq da buradan irəli gəlir" (91, 29-30).

Qulu Xəlilov adını çəkdiyimiz monoqrafiyasında Azərbaycan sovet romanının mənbələri və tarixi şəraitindən bəhs edərkən xalq yaradıcılığı təsiri ilə yaranan romanlardan söz açır. O, ədəbiyyatşunas V.Kojinova istinadən yazıır ki, "roman" formasının doğulmasını başa düşmək üçün uzun və mürəkkəb, dolayı yollarla getməliyik ki, şifahi söz sənətində təyinedici bir forma kimi roman janrını yaradan konkret bədii məzmunu, yenilikləri və özünəməxsusluğu təyin edə bilmək" (91, 20-21).

Sənətdə insan konsepsiyasının formalaşmasının birinci (ilkin!) amili kimi folklorun və mifologiyanın rolü, heç şübhəsiz, ayrıca bir tədqiqat mövzusudur. Ancaq qeyd etmək lazımdır ki, XX əsr Azərbaycan nəsrinin bir çox nümunələrində, xüsusi 60-90-ci illər nəsrində folklor qəhrəmanlarına istinad, xalq ruhu ilə bağlılıq çox qüvvətlidir.

Bizə elə gelir ki, nağıl və dastan qəhrəmanlarından gələn işıq, xeyirxahlıq, humanizm, insani keyfiyyətlər, bayatılardakı, aşiq şerindəki zərif hissələr, duyuları 60-90-ci illərde Azərbaycan nəsrində yaranmış ədəbi qəhrəmanların təsvirində də təsir menbəyi olmuşdur. Lakin elbəttə, sənətdə insan konsepsiyası daha çox professional

ədəbiyyatın - yazılı ədəbiyyatın inkişafı ilə bağlıdır. Bu mənada XII əsrden üzü beri Azərbaycan ədəbiyyatının tarixinə ötəri nəzər yetirmək kifayətdir ki, insan konsepsiyasının bir sistem kimi qanuna uyğunluqlarını, konseptual-nəzəri istiqamətini, əxarını müəyyənləşdirək.

Azərbaycan xalqının ilk yazılı ədəbi mənbəyinin "Dədə Qorqud" dastanı olduğu məlumdur. Yazıldığı dövrdən çox-çox sonralar elm aləminə məlum olan bu abidə qəhrəmanlığı, vətənə məhəbbəti, qadına — anaya hörməti təbliğ və tərənnüm edir.

Vətənpərvərlik hissi, yaşadığı torpağı, mənsub olduğu etnosu müdafiə etmək, sevmək dastan qəhrəmanlarının bir çoxuna xas olan xüsusiyyətdir. Ancaq etiraf olunmalıdır ki, burada müxtəlif coğrafi ərazilərdən söhbət gedir və hələ sözün geniş mənasında Böyük Vətən yoxdur, tayfa və tayfa birləlkəri var. Vətənpərvərlik hissi də məhz bu anamların coğrafiyasını əhatə edir.

Dəstanda, sözün həqiqi mənasında, iigidlik, qəhrəmanlıq, zəfər-qabiliyyət və uğur tərənnüm edilir. Lakin "Dədə Qorqud" dastanında bir müdriklik kultu da yaşayır. Bütün dastan boyu Dədə Qorqud ağılı, zəkası, "qayıbdən dörtlü xəber söylərdi" uzaqqörənliyi ilə ucada durur. Bu müdrikliyin ifadəsini hələ müqəddimədə görürük:

Ulaşiban sular daşsa dəniz dolmaz.
Təkəbbülük eyleyəni Tanrı sevməz.
Könlün yuca tutan ərdə dövlət olmaz
Yad oğulu saxlamaqla oğul olmaz.
Qara eşək başına üyen ursan qatır olmaz
Qaravaşa don geyirsən qadın olmaz
Əski pambıq bez olmaz
Qarı düşmən dost olmaz.

(100, 12).

Bütün dastana, dastan qəhrəmanlarının əxlaq və düşüncə tərzinə Dədə Qorqud müdrikliyi və hikmeti hökmrandır. Dədə Qorqud görən, bilən, yol göstərən olmaqla Yerle Götü elaqələndirən mifik qəhrəman kimi təqdim olunur. Dastanın yarandığı dövrde hər kəsin inandığı və tapındığı insan — Dədə Qorqud, sırlı sayılacaq qədər müdrikliyə malikdir. İnsanı bu cür qabiliyyətlərlə təqdim etmək cəmiyyətin təbiətə və yad qüvvələrə qalib gəlmə arzularından doğurdu.

Yazılı ədəbiyyatımızda intibah dövründə (Şərqi İntibahı — N.P.) insan konsepsiyası inkişaf etdirilərək daha dərin fəlsəfi məzmun

qazandı. Ədəbiyyatşunaslığımızda artıq təsdiqini tapdıgı kimi, bu dövrün ən yüksək zirvesini Nizami yaradıcılığı teşkil edir.

Təsadüfi deyil ki, Nizamidən bəhs edən hər hansı bir tədqiqatçı (istər Şərqli, istər Qərbli) onun adının və sənətinin qarşısında "humanizm" sözünü işlətmədən keçinə bilmir. Məsələn, Bertels yazır: "Nizami öz qəhrəmanlarını hər yerdən alır. İranlı Bəhram, Ərəb Münzir, qreq İsgəndər — ədalətli olduqları vaxt, xalq üçün səadət axtardıqları zaman yaxşıdır, bunların arasında fərq yoxdur. Bu vəziyyət bizi Nizami yaradıcılığının əsas motivinə — onun insana qarşı olan böyük məhəbbətinə, onun gözəl humanizmine yaxınlaşdırır. Nizami üçün insan — hər şeyin əsasıdır, insanın səadəti hər şeyi həll edir (11, 140).

Nizami Gəncəvi təkcə Azərbaycan renessansının — islam intibahının banisi deyil, həm də bütün dünya ədəbiyyatında humanizmi mənəvi bir təlim kimi sənətə getirən ilk şairdir. Onun humanizmi dünya fəlsəfi fikrinin bu sahədə olan nailiyyətlərində qidalanmaqla bərabər əsas qaynağını, sözsüz ki, islam dinindən və onun fəlsəfi təlimlərindən alır. Onun üçün humanizm kamilliyyin əsas tərkib hissəsi idi. Nizaminin eserlərində ilk dəfə insan düşüncədə, əmel və iradədə azadlıq can atdı, en müxtəlif xalqlar, qövmlər məhz ilk dəfə onun eserlərində irqi mənsubiyyətinə görə deyil, insanlığına görə dəyərləndirildilər. İlk dəfə məhz "Xəmsə"də şah da, əkinçi də, daşyanan da, kəniz də sinfi mənsubiyyətdən asılı olmayaraq bir insan kimi düşünüldü. Tədqiqatçılar çox doğru olaraq qeyd edirlər ki, məhz Nizami öz eserlərində azad, müəyyən hüquqlara malik qadın obrazlarını yaratmışdır. Nizami insan cəmiyyətini zalimsiz, zülmsüz görmək istəyir, bütün "Xəmsə"də ədaletli şah obrazlarını yaratmağa çalışır.

Bertels Nizami yaradıcılığından çıxış edərək yazır: "Mümkün qədər çox adamın səadətini təmin edən şey - xeyir, cəmiyyətdə insanın yaşayışını dözülməz hala salan hər şey şədir. Nizaminin, demək olar ki, bütün əsərlərində hər bir zülmə qarşı ifadə edilən mənfi münasibət də buradan meydana gelir. Lakin bununla bərabər Nizamidə heç bir halda "zülmə qarşı müqavimət göstərməmək" görünmür. Əksinə, zülm zorla aradan qaldırıla bilər və qaldırılmalıdır, insan öz haqqını müdafiə etməlidir. Buna görə də, Nizami burada hakimin rolu haqqındaki fikrini meydana qoyur - bunu da Nizami İsgəndər obrazında vermişdir. Hakim hər şeydən əvvəl xalqın xidmətçisidir. Şəxsi heyat dairəsində müəyyən nemətdən istifadə etmək məsələsində hakimin bəzi haqları varsa da, bundan o, əsas vəzifəsinin, yeni xalqa xidmət

və vəzifəsinin imkan verdiyi dərəcədə istifadə etmelidir. Bəlkə də Nizami bəşər cəmiyyəti üçün baş hakimiyyətin olmasını heç də zəruri bilmir. Bunu heç olmasa onun sonuncu poemasının axırında "Xoşbəxt şimal ölkəsi" haqqındaki arzusu göstərir" (11, 140-141).

Qeyd olunmalıdır ki, Nizaminin "İsgəndərnamə"də təsvir etdiyi ideal cəmiyyət dahi şairin bütün "Xəmse"də irəli sürdüyü ideyaların mənətiqi yekunudur və kamil insan haqda fəlsəfi konsepsiyasının bədii ifadəsidir.

Ümumiyyətlə, klassik Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərkini sufizmin kamil insan konsepsiyasından kənardə axtarmaq olmaz. Bu mənada ədəbiyyatımızda Nizamidən sonra ən yüksək zirvə Nəsimi oldu. Əger Nizaminin insanı yerlərə göy arasında tarazlıqla idisə, Nəsiminin insanı yerdən daha çox göye bağlı idi. Nizaminin insanı yerdə, cəmiyyətdə ele işlərlə məşğul olmalı idi ki, Allah iradəsindən, Tanrı sıfətlərindən uzaq düşməsin. Nəsiminin insanı bir qədər sosial vəzifələrdən qopmuş vəziyyətdədir. Bu insanı daha çox məşğul edən "O"nun qarşısında "mən"liyi yox edib "ənəl-həqq" səviyyəsinə yüksəlməkdir. Nəsiminin insanında özündən çox Tanrıya olan eşq görünməkdədir. O yer üzünün canlı varlığından daha çox əsil var olanı, haqqı əks etdirən güzgüdür.

Nəsimidən sonra insanın Tanrı eşqindən daha çox, eşqdən çekdiyi əzabları verən Füzuli insanı bir qədər yer üzünə qaytardı. "Eşq imiş her nə varsa aləmdə, elm bir qılı-qal imiş!.." — deyən Füzuli təsəvvüfdən, sufi "eşq" anlayışından bəhrələnərək insan gözəlliyini, eşqin gözəlliyini ilahi gözəllik ucalığına qaldırdı.

Qəmi, kedəri, eşq əzabını Füzuli Tanrıya — elçatmaza yetişmeyin bir yolu kimi dərk edir. Çünkü "Füzuli eşqini kedərdən ayırməq olmaz, əksinə, Füzuli dərdinin miqyasını yalnız onun kedərinin miqyası ilə müqayisə etmək olar. Ondakı "Qəm və Mən" nisbətini aşağıdakı misra çox dəqiq ifadə edir:

Mənəm ki, qafiləsaları-karivani-qəməm!

Dünyanın itən qəmləri gəlib Füzulinin sarvan olduğu Karvanda cəm olub. "Nəinki Məcnun, hətta Leyli — qəm daşıyan və dünyadan dərdini dünyadan azaldan qəhrəmandır" (106, 195-196).

Füzuli poeziyasında insan ilahi və bəşeri duyğularla yaşayır və elə bu duyğularla yaşadığı üçün müqəddəsləşir. Təsadüfi deyil ki, Füzulidən sonra Azərbaycan poeziyası ta XIX əsrin ortalarına qədər həmin klassik Aşıq obrazını insan konsepsiyasında başlıca figura

çevirdi. Təbii ki, həm Füzulidə, həm də Füzulidən sonrakı ədəbiyyatda Aşıq obrazını - lirik romantik duyğulu insanı yalnız Qəm və Eşq çərçivesində düşünmək sadəlövhələk olardı. Qəm, Eşq klassik poeziyada insanın daha geniş miqyasda - ictimai, fəlsəfi aspektlərdə düşünmək səlahiyyətini heç də azaltır.

Füzulidə və klassik poeziyada Qəm - üşyan səviyyəsində dərk olunmalıdır. Kime qarşı üşyan? Dövrə, zəmanəyə, yer üzündəki eybəcərliyə, qeyri-kamilliyyə, insanı alçaldan hər cür maddi, mənəvi zorakılığa, adət-ənənəyə, qanuna qarşı... Bu üşyan ilahi eşqə tapınmaqla ifadə olunurdu.

Klassik ədəbiyyatda bu aparıcı meyl və tendensiya, qeyd etdiyimiz kimi, XIX əsrin ortalarına qədər, Azərbaycanda maarifçilik hərəkatının - maarifçi realizmin ədəbi-tarixi sehnəyə qədəm basmasına qədər davam edir. Hətta XVIII əsr poeziyasında Vaqifin nikbinlik poeziyası da bu meyl və tendensiyanın axarına təsir göstərə bilmir. Çünkü Vaqifin lirik qəhrəmanı önce həyatdan, yaşıdagı dövrəndən şikayət və sızılı ilə ("Bayram oldu, heç bilmirəm neyleyim") görünmüdü, sonra saray həyatından, oradaki yaşayışdan tam razı halda kedəri və qüssəni unutdu, gözəlləri və gözəllikləri nikbincəsinə medh etdi, ancaq həyatda faciə və sarsıntılarla üz-üzə gəldiyi zaman "Mən cahan mülkündə mütləq, doğru halət görmədim" həqiqətinə tapındı.

Sənətdə insan konsepsiyası "ağıl əsri"ndə — Azərbaycan maarifçilik hərəkatının geniş miqyas aldığı və maarifçi realizm dövrü kimi xarakterizə olunan XIX əsrde tamamilə yeni bir mezzmun daşımağa başlayır. Orta əsr poeziyasının Füzuli qəhrəmanını — Məcnun səciyyəli Aşıq obrazını yeni zamanın və gerçəkliliyin diqtəsində maarifçi qəhrəman əvəz edir.

Nizamidən sonrakı mərhələdə sosial problemlərlə bir o qədər de bağlı olmayan, yerdən çox göyün eşqi ilə alışib yanan, xaosdan çox kosmosun cazibəsində olan insan XIX əsrde M.F.Axundovun maarifçi realizmi ilə yere qəti dönüş etdi. Yerlə göyün koordinasiya nöqtəsində olan Nizami insanı Nəsimidə yerlə əlaqəsini itirməyə başlayır, Füzulidə ayaqları yerde olsa da gözlərini göylərdən çəke bilmir, Vaqiflə göyləri seyr etməkdən yorulub göyün mələklərini, cənnəti yere getirilir, M.F.Axundovda isə göylərdən və mələklərdən el çəkib, ədəbiyyatımızın uzun müddət unutduğu problemlə dünyaya dönür. Dünyanın əzablarının da, sevincinin də mənbəyi dünyada aranmağa başlayır.

"Dünyaya, gerçəkliliyə, fələye və zalim dövrəna qarşı romantik etiraz və fəryadı xalqın maariflənməsi, öz haqqı və hüququ uğrunda

düşünməsi, bilik və elm silahı ilə cəmiyyəti dəyişdirmek ideyası əvəzləyir. Maarifçi-realist estetikanın en səciyyəvi atributları Mirzə Fətəli Axundovun nəşr, dramaturgiya və publisistikasında əks olunmuşdur: "Janrca — fəlsəfi povest, sənədli publisistika, satirik dramaturgiya, mövzuca — hakimiyət problemi, ferdin və cəmiyyətin mənəvi-əxlaqi tərbiyəsi problemi, predmetcə — əvvəldən axıra qədər feodal ictimai-əxlaq terzindən seçilən faktlar, hadisələr və həqiqətlər, tendensiyaca — açıq, mübariz və nikbin ruh" ... (103, 89).

Zəmanət dəyişmişdi və təbii ki, sənətin insana münasibəti də dəyişməli, yeniləşməli idi. Bir çox tədqiqatçıların doğru mülahizələrinə əsaslanaraq deyə bilerik ki, "Füzüliçilik" get-gedə Füzulinin inkarına gətirib çıxarırdı, epinoquluq ədəbiyyata sirayət etmişdi və əlbette, ədəbiyyatdakı, poeziyadakı insan zəmanəsi ilə ayaqlaşa bilmirdi. XIX əsrin maarifçi realizmi və bundan doğulan qəhrəman "gül-bülbül" qəhrəmanını tarix səhnəsindən uzaqlaşdırmağa başladı.

Əvvəl M.F.Axundovun, ondan sonra N.B.Vəzirovun, H.Zərdabının, Ə.Haqverdiyevin, N.Nerimanovun seyləri nəticəsində ədəbi-estetik fikir öz hədəfini dəyişir. Orta əsrlərin riyazatla kamilleşib (çox zaman da çiləsini cəmiyyətdən qaçıb təbətdə doldurun (Məcnun kimi), ya da təkbaşına əməkli uğraşan (Nizamidəki əkinçi, kərpickəsən kişi, Fərhad kimi) qəhrəmanlar Tanrıya qovuşan obrazlardan fərqli olaraq həqiqətə çatmağın yolunu praktiki fəaliyyətdə gördülər. Onların keçdiyi yol artıq yerdən-göye yox, yer üzündə Şərqdən Qerbə tuşlanmışdı. Haqqıa çatmaq üçün Qarabağdan Parisə — yeni doğulan sivilizasiyanın beşiyinə üz tutmaq lazım idi; "bataqlıqdan" qurtarmağın xilası bunda idi. Bu xilaskar insanı yeni dövrün ədəbiyyatında artıq öz "mən"indən uzaqlaşdırmaq yox, mühitin sosial problemlərini həll etmək düşündürdü. Onun arzuları, xeyalları da bu praktiki fəaliyyət üzərində qurulurdu. Bu tip insanı dövrünün qəhrəmanı hesab edən müəllif ədəbiyyatın janrlarını da praktiki maarifçilik istiqamətində dəyişir və duyğu, təhkiye ilə bağlı janrları hərəkətə bağlı janrlar əvəz edir. "Cəmiyyəti dəyişdirməyə yönəldilmiş praktiki Avropa maarifçiliyi milli ədəbiyyatımıza həm də praktika, hərəkət ilə bağlı yeni janrlar getirir" (117, 52). Deməli, yeni insan konsepsiyasının bədii-estetik həlli eyni zamanda ənənəvi janrların da dəyişdirilməsini tələb edir.

Maarifçiliyin Avropa ideallı qəhrəmanları XX əsrin əvvellərində ərəb və türk torpaqlarına ardıcıl hərbi yürüşlər edən Avropa işgalları qarşısında sarsıldı. Artıq işıq mənbəyi kimi görünən Qərb, həm də

dəhşət qaynağına çevirdi. Qərb tədqiqatçıları özləri də XX əsrin əvvellərinin erazi davalarının, birinci dünya müharibəsinin Avropa burjua mədəniyyətine son qoyduğunu etiraf edirlər (97, 252).

XIX əsr insanından fərqli olaraq XX əsr Azərbaycan vətəndaşını milləti yeni dəhşətlər qarşısında qorumaq düşündürür. Milləti qorumağa çalışan yeni insan XX əsrin realist ədəbiyyatında daha çox satirik-tragik qəhrəman kimi meydana çıxır. Artıq XX əsrin əvvellərində ədəbiyyatda tənqidi realizm xətti gücləndikcə "Vətən, vətən, vətən! Millət, millət, millət! Dil, dil, dil" (Cəlil Məmmədquluzadə) şüarı ədəbi bir manifeste çevrildi.

C.Məmmədquluzadə, M.Sabir, Ə.Haqverdiyev, M.Ə.Möcüz, M.Hadi, Ə.Qəmküsər, Ö.F.Nemanzade, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli və b. qüdrətli sənətkarların əksər qismini öz etrafında cəm edən "Molla Nəsreddin" jurnalı, eləcə də Ə.Hüseynzadə və Ə.Ağayev kimi böyük mütəffekkir qəlem sahibləri Azərbaycanda ədəbi hərəkatın başında durdular. "Sizi deyib gelmişəm, ey menim müsəlman qardaşlarım" xitabi səhnədə, nəsrədə, publisistikada, ədəbi-ictimai fikirdə əsas çağrısa çevrildi. Oyaq milli-siyasi şüurla öz həmvətənlərinə müraciət edən bu sənətkarlar millət, Vətən, dil, din, mədəniyyət problemlərini ədəbiyyatın məşğul olduğu sferaya daxil etdilər.

Qasim bəy Zakirle başlanan, Mirzə Fətəli Axundovla yeni bir məzmun kəsb edən satira XX əsr tənqidi realistlərinin yaradıcılığında öz yüksək zirvesini fəth etmiş olur, daha doğrusu "reanimasiya" funksiyasını yerinə yetirmiş olur. Xalqı mübarizəyə, əməl birliliyinə hazırlamaq və səfərbər etmek üçün əvvəlcə onu qəflet yuxusundan ayıltmaq, silkeləmək haqqında düşünülür.

Mirzə Cəlilin öz müsəlman qardaşlarının, Sabirin üz tutduğu fəhlənin, əkinçinin, Haqverdiyevin lağası qoyduğu avam marallarının "yatmış beynini, sayıqlığını" itirmiş şüurunu hərəkətə getirmək üçün bu "reanimasiya" çox vacib idi.

Fərdi dəst-xətti, yaradıcılıq manerası ilə bir-birindən seçilsələr də, əslində XX əsrin satirikləri eyni vətəndaşlıq mövqeyində dayanmışdır, eyni hədəflərə atəş açırdılar.

"Üzeyir Hacıbəyov publisistikasına bir nəzər" adlı tədqiqatında Elçin yazır: "Mirzə Cəlilin də, Sabirin də, Ömər Faiqin də, Üzeyir beynin də, başqa böyük qəlem sahiblərimizin də arasındakı belə bir əqidə və əməl birliliyi bəzən hətta konkret bir mövzunun, təxminən, eyni tərzli bədii ifadəsinə gətirib çıxarırdı və bu təkrar deyildi, bir birini yamsılama deyildi, həmin siyasi-estetik birliliyin göstəricisi idi;

Xalqın dərdi eyni idi, o dərd xalqın xadimlərini eyni dərəcədə yandırırdı və o dərdə münasibət də eyni Vətəndaş mövqeyinin ifadəsi idi. Misal üçün, 1910-cu ilde Sabir nadan bir atanın dilindən bu gün məşhur olan misralarını yazdı:

*Oğul mənimdir eger, oxutmuram el çəkin!
Eyləməyin dəngəsər, oxutmuram el çəkin!*
(128, 229).

Elə həmin ilde Üzeyir bəy "Maarif işləri, yaxud şurayı-valideyn" adlı felyetonunda eyni başəbəla atanın dilindən deyirdi: "Cənabi-müdir-məktəb, sən mənim oğlumu kafir eləmek istəyirsən, amma mən razı olmayacağam... Baba, oğul mənim deyilmə! Mənim oğluma onlar lazımlı deyil" (52, 191-192).

Klassik poeziyanın romantik qəhrəmanı ilə müqayisədə XX əsr nəhrində və satirik poeziyasında "kiçik adamlar" ədəbiyyata gelir. Mir Cəlal Paşayevin Azərbaycan bədii nəşri üçün "program əsər" adlandırdığı "Poçt qutusu" "novruzəliliyi" bir keyfiyyət kimi keşf və faş elədi" (91, 197).

Bununla da, sənətdə insan konsepsiyasında mühüm keyfiyyət dəyişikliyi müşahidə edildi. Ədəbiyyat M.F.Axundovla başlanan tendensiyani davam etdirdi: üzünü xalqa tutdu, "fəhlə, özünü sən də bir insanmı sanırsan?" sualına, "Bəli, fəhlə də insandır" - cavabını verdi. "Kiçik adam"ların dəyeri və taleyi müxtəlif baxış bucaqlarından sənətə gəldi.

XIX əsrde zəifləməyə başlamış romantik ənənə XX əsrin başlanğıcında yenidən dirçəlməyə başladı - XX əsr romantizmi formalaşdı. Bu romantizm klassik Şərq romantik poeziyası ilə Qərb romantizminin sintezində yaranmışdı.

XX əsrin realist ədəbiyyatı kimi romantik ədəbiyyatın qəhrəmanını da daha çox milli ideyalar, milletinniciliyi yolları düşündürdü, Şərqi fatehlərini, filosoflarını, peygəmbərlərini, döyüşçülərini ədəbiyyata gətirən romantikler tarixdən dərs alıb özgəleşmədən qurtarmağın yollarını arayırdı. Realist ədəbiyyatın kiçik adamlarından ferqli olaraq romantik ədəbiyyat möhtəşəm amallara və qüdrətli şəxsiyyətlərə daha çox müraciət edirdi. Lakin romantizmin başlanğıc mərhələsində realist elementlər, o cümlədən kiçik adamların talepleri ilə bağlı məsələlər də az yer tutmurdu. Kiçik adamları ayıltmaq, tarixdən dərs alıb qaldırmaq üçün romantik ədəbiyyat tədricən qüdrətli şəxsiyyətlərə kecid aldı.

Sənetkarlıq baxımından fərqlənse də, romantik və realist ədəbiyyatı o dövrün məfkure və ideologiyası birləşdirirdi. Hansı istiqaməti temsil etməsinə baxmayaraq bu tipləri bir-birile birləşdirən ümumi bir cəhət var idi. O da bundan ibaret idi ki, ədəbiyyat eyni bir hədəfə vururdu — xalqın azadlığı və səadəti, milletin taleyi və müqəddərəti, diliyiniz saflığı, mənəvi birliliyim — yaradılan əsərlər, obrazlar da məhz bu müqəddəs amala xidmət edirdi.

Biz, burada sosializm realizmi mərhələsinə qədər Azərbaycan ədəbiyyatında insan konsepsiyasının formalaşmasında keçilən yolu mümkün qədər izləməyə çalışdıq. Orta əsrlər və yeni dövr Azərbaycan ədəbiyyatında insan konsepsiyası ilə bağlı fikir və mülahizələrin yiğcam xülasəsini verməkdə məqsədimiz ədəbiyyat tariximizdə insan konsepsiyasının tarixi tekamülünün əsas aparıcı istiqamətlərini müəyyənləşdirmək və son mərhəlesi 60-cılların tamamlanan sovet ədəbiyyatına qədər keçilən yolu göz önünde canlandırmaq idi. Bununla əsas məqsədimiz 60-cıların klassik irlə de müqayisədə novatorluğunun nəde olduğunu göstərməkdir.

1.2. Sovet hakimiyəti dövründə (60-cı illərə qədər) zamanın və ideologiyanın diqtə etdiyi insan konsepsiyası və onun ədəbiyyatda bədii-estetik həlli. Sosialist realizminin müsbət qəhrəman konsepsiyası

60-ci illər nəhrində bütün ədəbiyyat tariximizin izi bu və ya başqa dərəcədə özünü göstərməkdədir. Lakin onun novatorluğu özünün daxil olduğu sovet ədəbiyyatı dövrünün 60-cı illərə qədərki inkişaf yolu ilə müqayisədə daha aydın şəkildə üzə çıxa bilər.

Məlumdur ki, sovet hakimiyəti özünə qədər heç bir bənzəri olmayan yeni dövlət quruluşu (son məqsədi dövləti yox etmək olan) idi. Azadlıq şührətləri ilə gələn bu dövlət, yaşama gücünü milletlərin və milli ərazilərin istismarı hesabına təmin edirdi. Bunun üçün o xüsusi program yerinə yetirirdi. Bu programın görə, sinif-siyasi münasibətlər ön plana çəkilirdi. Neftli, pambıqlı, min cür sərvətli Azərbaycan, sözde müstəqil, əməldə isə "siyasi müstəqillikdən" tamamilə "azad" edilmiş respublikalardan birinə çevrilmişdi və təbii ki, çox keçmədən Azərbaycan mədəniyyəti də sosialist mədəniyyətinin tərkib hissəsi kimi yaranmağa və tanınmağa başladı.

Bu sosialist ruhlu mədəniyyətə qovuşmaq üçün bir çox Azərbaycan ziyalıları dəridən-qabıqdan çıxıb gecə-gündüz Azərbaycanda rus mədəniyyətinin misilsiz rolunu nəzəri-estetik müstəviyə keçirirdilər. Bu tipli fikirlər də yayılmağa başladı ki, Azərbaycanda heç ədəbiyyat olmamışdır, mövcud olan klassik ədəbiyyat ise dini ideologiyanın təsiri altında yaranmışdır.

Bu eybəcər vulqar-sosiooloji fikri irəli süren ədəbiyyatşunaslar Azərbaycan ədəbiyyatının bütün nailiyyetlerini inkar edir, sənətkardan ancaq yeni həyatın, yeni yaşayış terzinin tərənnümünü tələb edir, vulqar-sosiooloji təməyül və tendensiyaları Azərbaycan estetik fikrinə getirirdilər. Çox tez bir zamanda ədəbiyyatı leninnamələr, stalinnamələr, Kommunist partiyasının, komsomolun şərəfinə mədhiyyələr başına götürdü. Sınıfı-siyasi mübarizələrin, döyüşlərin alovu-odu təkçə həyatda, gerçəklilikde deyil, poeziyada da, nəsrədə də səngimək bilmirdi. Nə qədər acınacaqlı olsa da belə bir həqiqətlə razılaşmalıydı: "Hüseyn Cavid, Yusif Vəzir, Əhməd Cavad və sənətdə onların yolunu davam etdirən, lakin dövrün siyasi diqtesi ilə yanlış məcraya düşməkə bəzi əsərlərinin şikəst doğulmasına səbəb olan C.Cabbarlı, S.Vurğun, M.Müşfiq kimi nadir istedadları çıxsaq, 30-cu illər ədəbiyyatımız Sabir, Mirzə Cəlil, Hadi seviyyəsinə heç yaxın da gedə bilməmişdi" (120, 171-172).

Lakin bütün bu gerçəklilik - ədəbiyyatın zorla, sünə şəkildə siyasileşdirilməsi ilə yanaşı, Azərbaycan ədəbiyyatı siyasi repressiyanın tügyan etdiyi 20-30-cu illərdə də öz varlığını itirmədi. Məhbəslərdə inləyən, başı cəllad kötüyünə qoyulan; Nargin adasında, ya uzaq Sibir sürgünündə ömrü tamamlanan qüdrətli istedadların yerini bir gözü ağlayan, bir gözü gülən, yalana inanan, amma içində "anlamاق dərdi" yaşıdan Səməd Vurğunlar, Süleyman Rüstəmlər, Rəsul Rzalar, Mir Celallar, Mehdi Hüseynlər, bir az sonra isə İsmayıllı Şıxlılar, İsa Hüseynovlar, Bəxtiyar Vahabzadələr, İlyas Əfəndiyevlər və b. tutdular.

Heç də təəccübülu deyil ki, 20-30-cu illərin ədəbi tənqidində "yeni insan" konsepsiyası günün baş mövzusuna çevrilmişdi. "Yeni insan" - sınıfı mübarizələrdə bərkivən, qolçomaqların "atasını yandıran", sosializm quruculuğunda feal iştirak edən (zərbeçi kolxo佐çular, qabaqcıl fəhlələr, neftçilər), fağır kəndlidən, bisavad fehlədən şüurlu inqilabçıya, mübariz bolşevikə qədər şərəflə bir yol keçən "canlı insan" olmaliydi.

Ancaq partiya planına, şəurlara əməl etməklə "canlı insan" yaratmaq bir araya siğmirdi. İnsanların səsi dəzgahların, silahların

şüarları içinde eşidilmez olurdu. İnsanın ürəyindən daha çox "irəli" şəsına tabe olan ayağı, sosializm quruculuğuna xidmət edən əli və programlaşdırılmış, şüur və ürəkdən ayrı düşmüş dili yeni quruculuğa daha çox lazım idi – insanın əsl mahiyyəti isə arxa plana keçmişdi.

Sovet hakimiyətinin quruculuq, sovetləşmə mərhəlesinin totalitarlığı sonrakı dövrlərdə tənqid olunmağa başladı. Doğrudur, 20-30-cu illərdə milli mədəniyyətə, böyük ədəbiyyata xidmət edən sənət nümunələri də yaranır (H.Cavid, Ə.Cavad, Y.V.Çəmənəzəminli), sənətə gəldiyi andan bolşevik platformasına sədaqət hissi ilə şerlər yazan şairlər də bəzən "canlı insan" modelindən kənara çıxıb əsl həqiqəti ifadə edirdilər (S.Vurğun, M.Müşfiq, S.Rüstəm, R.Rza).

O dövrdə ideologiyanın irəli sürdüyü insan konsepsiyasının en parlaq ifadəsi C.Cabbarlı yaradıcılığında eks olunmuşdur. C.Cabbarlı sosialist realizminin təsbiti kimi səciyyələndirilən son dövr yaradıcılığında həqiqətən də realizm prinsiplərinə sadıq qalmış və bolşevizmin ideoloji programını ifşa edən tənqid Müəllif Mövqeyini alt qatda bədii yaradıcılığa getirmişdir (117).

Sovet ideologiyasının insan konsepsiyasının ilk mərhəlesində formalasdırmaq istədiyi maşınlaşmış insan istənilen seviyyədə alınmadığından, ikinci mərhələ - repressiya və şəxsiyyət pərestiş mərhəlesi başlandı. Bu ele mərhələ idi ki, insan öz istəyi və iradesi haqqında düşünmeden yaradıcılıqla məşğul olmalı idi. Mədhiyyələr yenidən canlanmağa başladı. Xoşbəxt sovet vətəndaşı obrazının xeyalına güc verən inqilabi romantika ədəbiyyatın əsas pafosuna çevrildi. Her şeye qadir olan sovet vətəndaşı sanki bir ovsunçu idi - ayaq basıldığı yerlər "laləzar" oldu, bütün dünyani çəkib öz arxasında aparan lokomotivə çevrildi. Hətta dünyanın əzilən mezəlum insanları belə sovet adamından və quruluşundan güc alaraq "azadlıq qatarını" hərəkətə getirdilər.

Bu illərdə maraqlı başqa bir proses də yaşanmaqdadı; sovet ideologiyasında sanki milli-mənəvi tarixə maraq oyanmışdı. "Koroğlu" operası yaranırdı, Nizaminin əsərləri tərcümə olunaraq xalqa çatdırılırdı. Bu, əslinde o illerde sovet ideologiyasının insan konsepsiyası maraqlarına uyğun gələn programın bir hissəsi idi. Yeni ədəbi qəhrəmanlar klassik qəhrəmanlarla həməhəngləşdirilərək kütləvi oxucu üçün inandırıcı görünürdü.

O illərdə "Koroğlu" operası yazılışı halda, "Kitabi-Dədə Qorqud" dastanları mefkurevi cəhətdən zərərlə sayılırdı. Onun əleyhinə təbliğatlar aparılırdı. "Kitabi-Dədə Qorqud"u Azərbaycan dövlət

rehberləri Azərbaycandan, Türkmenistan dövlət rehberləri isə Türkmenistandan uzaqlaşdırmağa çalışırdı. "Kitabi-Dədə Qorqud"a qarşı olan bu cür münasibət ilk növbədə onun dili ilə bağlı idi. Turançılığı, türkçülüyü en zərərlə ideya kimi ictimai-siyasi səhnədən uzaqlaşdırmağa çalışan sovet quruluşu "Kitabi-Dədə Qorqud"u Azərbaycan ədəbiyyatının yazılı abidəsi kimi qəbul etseymişti, ideologiyaya qarşı çıxmış olardı.

Sovet ideologiyası özüne lazım olan insanı yaratmaq üçün bütün mərhələlərində həm keçmiş, həm də yeni yaranan ədəbiyyati xüsusi nəzarətdə saxlamış və siyasi təqiblər, repressiyalar aparmışdır. Bu repressiya tarixini ədəbiyyat və repressiya məsələrinə həsr etdiyi əsərləri ile tanınmış C.Qasimov üç mərhələyə ayırır və onun məqsədlerini aşağıdakı kimi müəyyənləşdirir:

"...20-50-ci illerin repressiyalarını 3 mərhələyə bölmək olar:

Birinci mərhələ "özelleşdirmə", bolşeviklərə xidmət və "dövlət mülkiyyətinə çevirme" mərhəlesidir. Bu mərhələnin birinci şərti yeni yaranmış dövleti məhv etməkdən ibarətdir.

...İkinci mərhələ məhv etmə və mənəvi işgəncələr mərhəlesidir. 30-40-ci illeri əhatə edən bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, sovet hökumətini məhv etməyən, yeni sovet adamına çevriləməyen, çevrilərsə də, şübhəli görünənlərə qarşı amansız olmaq.

...Üçüncü mərhələni bəraət, yaxud "günahsızlığın təsdiqi" mərhəlesi adlandırmak olar ki, bu da əsasən 50-ci və sonrakı illeri əhatə edir. ...bir çox sənət adamları bu illərdə formal olaraq bəraət alsalar da, onların bezi əsərləri hələ də bəraət almamış, zərərlə bir əsər kimi məhv edilmişdir. Onlar əsl bəraətlərini müstəqil Azərbaycan Respublikası elan edildikdən sonra almışlar. Çünkü bu onların arzularının, uğrunda mübarizə apardıqları ideyalarının bəraəti idi (107, 117-120).

Repressiyalar dövründə yaradıcılığı yasaq olunmuş sənətkarların təqibi, təhqiri yeni, əzilmiş, sınmış və mənəviyyatsız insan formalaşdırmağa xidmət edirdi. Respublika rehbəri qurultay tribunasından çıxış edərək xalqın sev-sevə oxuduğu yazıçıları ecafladı: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıll Müşfiq, Əli Nazim, Böyükəga Talibli, Tağı Şahbazi, Əhməd Trinic və başqa ecaflar!" (Bağırovun XIII qurultaydakı nitqindən) (107, 114).

Sovet ideologiyasının bu kulminasiya məqamı — yeni repressiyanın ikinci mərhəlesi uzun müddət davam edə bilməzdi.

İkinci dünya müharibəsinin başlayıb-bitməsi, müharibə yolu ilə olsada vətndaşların SSRİ sərhədlərindən kənarı görməsi, orada insanların yaşayışı ilə tanış olması, nəhayət, Stalinin ölümü ilə gücün zəruriliyi və əbədiliyi inamının sarsılması yeni ideologiya formalşaması üçün zəmin hazırladı.

Sovet ideologiyasında "müləyimləşmə" mərhəlesi başladı. Başların üzərindən asılmış qılınc sanki bir qədər yuxarı qaldırıldı. Yarandığı gündən qan, qırğın, ölüm sahnələri ilə insanların psixologiyasını korlamış Sovet quruluşuna sevgi yaratmaq üçün bu müləyimləşmeye ehtiyac var idi. Hər şeydən önce cəzalananların bəraəti başladı və cəzalandırılanlar (keçmişdə) onları əvez etdi. İnsanların yaşayışını yaxşılaşdırmaq üçün tikinti-quruculuq işləri sürətləndi. Dünya ilə, yeni yaranan sosialist dövlətləri hesabına olsa da, əlaqələr gücləndi.

Əllinci illerin ortalarından başlayaraq dünyada və SSRİ məkanında baş verən ictimia-siyasi hadisələr ədəbiyyata da təsirsiz qalmadı. "Mən qəti suretdə inanıram ki, 50-ci illerin sonu, 60-ci illerin evvəllərində baş veren hadisələrin ədəbiyyatda o qədər rezonansı olmuşdu ki, 60-ci illerin yenileşməsi bütün ümumittifaq ədəbiyyatına təsir etmişdi. Bu, Anarın, Əkrəmin, Elçinin istəyilə baş verməmişdi" (153, 78).

Ən başlıca hadisə o idi ki, Stalin diktaturası süqutu yetmişdi, ölkədə həmin şəxsiyyəti və diktatura rejimini tədricən, amma ustalıqla mənəvi iflasa uğratmaq üçün hazırlıq görülürdü. İnsanlar ciddi, sərt rejimdən heç alışmadıqları, lakin həsrətində olduqları yumşaq, loyal bir münasibətlər dairesine qədəm basdırılar. Bir vaxtlar "tənqidolunmazın" indi kütłəvi tənqidə ürcah olması ölkəde demokratik (o zaman üçün!) əhval-ruhiyənin sözə də olsa, intişarına imkan yaradırdı. Bu da təbii ki, mahiyyəti etibarilə çox həssas olan sənətə təsirsiz qala bilmezdi.

Azərbaycan ədəbiyyatı "SSRİ hüdudları"nda baş verən bu hadisələrdən dərhal nəticə çıxardı. Netice də bundan ibarət idi ki, mümkün qədər özünü siyasi direktiv və qərarlardan, başının üstündən verilən inzibati əmr və göstərişlərdən xilas etsin, nəsrə, poeziyada, dramaturgiyada stereotiplərdən, yıpranmış ənənələrdən xilas olsun.

Hər şeydən önce, bu yolda atılan ilk addımlar insan konsepsiyasında da mühüm keyfiyyət dəyişikliklərinə getirib çıxardı. Ədəbiyyatın "aparıcı", "qurtarıcı", döyüşkən qəhrəman tipi get-gedə sadə, sıravi qəhrəmanlarla əvez edildi. İdeologiyadakı müləyimləşmə ədəbiyyatda insana isti və həssas münasibəti artırdı. Bu dəyişilmə təbii idi. Sovet hakimiyyəti elan olunanandan incəsənetin estetik

funksiyaları içerisinde cəmiyyəti dəyişdirici rolü diqqət mərkəzində saxlandığından həmişə ideologiya ədəbiyyatla tarazlıq yaranan çeki daşı rolunu oynamışdı.

Bu tarazlığa uyğun olaraq ədəbiyyatşünaslıqda Azərbaycan sovet ədəbiyyatının tarixi sovet ideologiyası və bədii-estetik meyarlarının təşəkkül tapması, formalaşması və təsbit olunması tarixi kimi şəhər orlunuşu və qiymətləndirilmişdir. Bir sıra ədəbiyyatşünaslar yekdillikle belə bir fikri təsdiq edirdilər ki, sovet ideologiyasının "parlaq təzahürü" olan sosialist realizmi Azərbaycanda sovet hakimiyyəti qurulmadan əvvəl - proletar hərəkatının genişlənməsi, Azərbaycan fəhləsinin siyasi şüurca yetkişləşməsi və bunun ədəbiyyatda inikası ilə əlaqədar təşəkkül tapmağa başlayır.

Heç şübhəsiz, Azərbaycanda sovet hakimiyyəti qurulmamışdan əvvəl sosialist ideyaları da yayılmağa başlamışdı və bunun əyani təzahürü kimi marksizmin təbliği bu dövrde bolşevik-fəhlə mətbuatı səhifələrində geniş işıqlandırılırdı.

Hər bir ideologiya və məfkurə əgər yaşamağa, şüurlarda kök salmağa qadirdirsə, bu, bədii ədəbiyyatda - söz sənətində də öz eksini tapmalıdır. Bu mənada inqilabdan əvvəlki Azərbaycan ədəbiyyatında (XX əsrin əvvəllerində sosializm ideyalarının təbliği, bu ideyalara düşmən olan qüvvələrin ifşa və tənqidi, çar mütləqiyəti və burjuva-mülkədar ağılığına qarşı mübarizəyə çağırış motivləri təbii idi. Doğrudan da, əsrin əvvəllerində Azərbaycan mətbuatı səhifələrində (xüsusilə "Qoç-Dəvət", "Təkamül", "Hümmət" qəzetində) bolşevik ideyalarının təbliği bir fakt idi. Lakin biz bu problemin həllinə bir qədər başqa aspektdən yanaşmaq istəyirik.

Yaşar Qarayev yazar: "Şübhəsiz, sosialist realizmi ədəbi prosesə kənardan, sosialist inqilabının səhəri günü, mexaniki şəkildə daxil olmur, milli ədəbi prosesdə daxili, qanuni, dialektik bir inkişafın təbii və məntiqi bəhəresi kimi formalaşır. Bu təbii və daxili qanuna uyğunluğunu elmi-nəzəri əsasda təsəvvür və sübut etməye isə yalnız bir problemin həlli kömək edir: bu prosesdə məhz milli enənenin estetik rolunu, obyektiv-tarixi iştirakını əsaslandırmalı! İlkin təşəkkül merhələsində sosialist realizmi ilə ona qədərki metodlar arasında üzvi daxili bağlılığı və "ırsı" əlaqəni, bu metodlar arasında "keçid" qanuna uyğunluqlarını ifade edən prinsipləri müəyyən etmek" (103, 244).

Əlbəttə, istənilən ədəbi cəreyan ədəbi prosesə kənardan daxil olmur, eləcə də sosialist realizmi sosialist inqilabının səhəri günü peydə olmur, lakin bizim fikrimizcə, milli ədəbi prosesdə sosialist

realizminin "mənbe", "ünsür", "ənənə" səviyyəsində mənimsenilməsi, tənqidi realizmin bətnində yetişmesi ədəbi fikirdə işiirdilmişdir.

Məlumdur ki, Azərbaycan ictimai fikrinə marksizm ideyaları kənardan — Rusiyadan ixrac edilmişdir, bu ideyalar milli məkanda özüne müəyyən istinad nöqtəsi tapmışdır və tarixçilər marksizmin Azərbaycanda yayılmasını əsaslandırmalı üçün ona "milli zəmin" rolunu oynayan səbəblər də aramışlar.

Eləcə də sosialist realizmin Azərbaycan ədəbiyyatında "milli ənənədən" doğduğunu, tənqidi realizmdə baş verən "keyfiyyət yeniliyi" kimi nəzərə çarpmasını əsaslandırmalı üçün eyni üslub köməyə gəlmüşdür. Adətən bütün tədqiqatçılar Azərbaycan ədəbiyyatında sosialist realizminin mənbe və qaynaqlarını arayarken mütləq, M.Ə.Sabir və C.Məmmədquluzadənin əsrin əvvəllerində yazdığı bəzi əsərlərinə müraciət etmişlər.

Ola bilsin M.Ə.Sabir və C.Məmmədquluzadə bolşeviklərin o dövrde apardıqları mübarizəyə, təbliğ etdikləri ideyalara reğbet hissi ilə yanaşınlar, lakin bu o deməkdir ki, "Sabirin 1905-ci ildən sonraki bütün yaradıcılığı bolşevizm ideyalarının təsiri ilə təşəkkül tapıb inkişaf etmişdir" (149, 54).

Təbii ki, Azərbaycan ədəbiyyatında sosialist realizminin tənqidi realizmin bətnindən doğulması, özüne "milli zəmin" tapması məsəlesi həddindən artıq işiirdilmişdir. Bu təsəvvür isə ədəbiyyata inzibati-amirlik metod ilə yanaşmanın nəticəsində doğmuşdur. İster Sabir, Mirzə Cəlil, isterse də digər tənqidi realistlər heç bir bolşevik ideyalarının təsiri ilə yazıb-yaratmamışlar. Mövcud quruluşa qarşı açıq mübarizə, geriliyin, nadanlığın ifşası, fəhləyə, kəndliyə, əməkçi xalqa reğbet, onların tənqidi realizmdən, həyata, gerçəkliliyə ayıq və oyaq münasibətlərindən gəlirdi.

Ədəbiyyatşünaslar eyni üsulla sosialist realizmin elementlərini maarifçi realizmdə də, romantizmdə də arayıb axtarmışlar. Bütün bunlar sosialist realizminin təşəkkül prosesini milli ədəbiyyatlarda (o cümlədən Azərbaycan ədəbiyyatında) arayıb-axtarmaq və sosialist realizminin meydana çıxmazı üçün obyektiv zəmin əsaslandırmalı təşəbbüslerindən doğmuşdu.

Təsadüfi deyil ki, M.Ə.Sabirdən söz açan bütün tədqiqatçılar (Ə.Nazim, M.Arif, C.Xəndan, Ə.Mirzəhəmədov) ondan sosialist realizminin səlfəsi kimi danışmışlar. Məsələn, M.Arif yazardı ki, "Sabirin üzərine tarix böyük bir vəzifə qoymuşdu: o, Azərbaycan zəhmətkeşlərini dünyada baş verən ictimai-siyasi hadisələrə, sosialist

inqilabi uğrunda gedən mübarizelərə hazırlamalı idi" (6, 526). Aydır ki, bu fikirlər sovet ideologiyasının sövqü və tezyiqi nəticəsində meydana çıxırdı.

Əlbətə, Sabir şerî əsrin əvvellərində poeziyamızın inkişafında yeni, inqilabi bir mərhələ idi, onun təsir dairesi güclü idi ki, A.Şehhət demişkən, "İran məşrute hərəkatına bir ordudan ziyadə xidmet etmişdi", lakin bu o demək deyil ki, "Sabirin yaradıcılığında sosialist realizminin estetik prinsipləri formalaşmışdır" (133, 12). Bunlar, siyasi konyukturanın yaratdığı yanlış fikirlər idi.

Məlumdur ki, ədəbiyyatda hər bir üslub, cərəyan əvvəlki cərəyanlarla sıx bağlıdır. Bu bağlılıq zorla, sünü şəkildə düşünüləndə, olmayan əlaqələri həqiqət kimi fərz edəndə metodoloji yanlışlıq meydana çıxır. Ancaq ifrat derecədə tənqid realizmdə sosialist realizminin estetik prinsiplərini axtarmaq, az qala Sabiri sosialist realizminin banisi elan etmək həqiqətdən çox uzaqdır.

Sosialist realizmi elementləri Azərbaycan ədəbiyyatında mövcud idi, lakin yalnız ayrı-ayrı element şəklində, sistemli estetik prinsip kimi yox. Akademik M.C.Cəfərov "Əsrin mütərəqqi yaradıcılıq metodu" məqaləsində yazırırdı: "1920-1930-cu illərdə Azərbaycanda nəzəriyyə sahəsində hələ sosialist realizmi haqqında söhbət getmirdi. Lakin ədəbi təcrübədə - bilavasitə sovet varlığını eks etdirən, təsdiq edən yazıçıların yaradıcılığında bu metodun formalaşması göz qarşısında idi. Qabaqcıl yazıçılar heç bir xüsusi göstəriş almadan, yeni həyatın təsiri ilə və təbii bir yol ilə sosialist realizmənə gəlirdi. Sosialist varlığının, yeni estetik idealların sənətdə inikası öz-özlüyündə realizmin yeni zirvəsini yaradırdı" (19, 69).

Görkəmlı ədəbiyyatşunasın bu mülahizələri ilə razılaşmaq olar, hərçənd ki, sosialist realizmi heç vaxt realizmin yeni zirvəsini yaratmadı. Doğrudur, hörmətli tənqidçinin qeyd etdiyi kimi, bu metod yeni cəmiyyət quruluşunun təsiri nəticəsində formalaşmışdır. Ancaq o da var ki, sosialist realizminin formalaşmasında inzibati-amırlıq metodları da çox mühüm rol oynamışdır. Daha doğrusu, eksər tədqiqatçıların fikrinin eksine olaraq, bu metodun təşəkkül və "inkişafi" sünü şəkildə tezleşdirilmiş, məhz yuxarıdan gələn qərar və tapşırıqla formalaşdırılmışdır.

Hələ əsrin əvvellərindən başlayaraq V.I.Lenin ədəbiyyatda partiyalılıq prinsipini irəli sürmüdü ki, bu prinsipə görə ədəbiyyat partiyalı olmalıdır. "Bu prinsip yalnız ondan ibarət deyil ki, sosialist proletariat üçün ədəbiyyat işi şəxslərin və ya qrupların asan qazanc

əlde etməsi üçün vasite ola bilməz, bu iş ümumiyyətlə, ümumi proletar işindən asılı olmayan fərdi iş ola bilməz. Redd olsun bitərəf ədəbiyyatçılar! Redd olsun fövqələbəşər ədəbiyyatçılar! Ədəbiyyat işi ümumproletar işinin şüurlu avangardı tərəfindən hərəkətə getirilən vahid, böyük sosial-demokrat mexanizminin "təkərciyi və vintciyi" olmalıdır. Ədəbiyyat işi müteşəkkil, müntəzəm, birləşmiş sosial-demokrat partiya işiniin tərkib hissəsi olmalıdır" (114, 23).

Leninin bu fikirləri vaxtılık bədii ədəbiyyatın ideyalılığını, məfkurəvi istiqamətini təyin edən ölçüya,meye çəvrilmişdi. Sonralar ona istinad edən digər partiya rəhbərləri də ədəbiyyata, sənətə bu amırlık mövqeyində yanaşdırıllar. Ədəbiyyat haqqında partiya qərarları (1925, 1932, 1946-1948, 1972-ci illər) məhz bu amırlık mövqeyini, ədəbiyyatı öz təbii inkişafından ayırb partiyalı istiqamətə çəkib aparmağı ifadə etmişdi.

Bunu sovet ədəbiyyatşunaslarının özləri də açıq-aşkar etiraf edirdilər. Professor S.Əsədullayev yazırdı: "Partiyalılıq prinsipi yazıcıdan hər hansı bir hadisənin qiymətləndirilməsində müəyyən ictimai qrupun, daha doğrusu, inqilabi fehla sinfinin mövqeyindən açıq və aydın çıxış etməyi tələb edir. Sənətdə partiyalılıq həyat hadisələrinin sadəcə təsvirini yox, onların ictimai, siyasi və estetik mahiyyətini kommunizm idealı mövqeyindən bədii obraslarda dərindən açıb göstərməyi nəzərdə tutur. Yazıçı, sənətkar partiya üzvü olmaya bilər. Lakin o, öz xalqına, Kommunist Partiyasına, sosialist vətənəne sadıqdırırsa, dövrün mütərəqqi meyllərini hiss edirse, öz yaradıcılığında partiyalılıq prinsipinə əməl etmiş olur" (121, 18).

Tədqiqatçının bu fikirlərinin arxasında, təbii ki, sovet ideologiyasının müəyyən etdiyi mövqə dayanırdı. 20-ci illərdə adı hələ dəqiq müəyyənləşdirilməyən, ilk dəfə bir termin kimi 1932-ci ildə işlədilən, 1934-cü ildə sovet yazıçıları tərəfindən yekdilliklə bəyənilən "sosialist realizmi" qanunu şəkildə təsbit edildi və siyasi məqsədlərə xidmət etməsi rəsmiləşdirildi. İyirminci illərdə olduğu kimi otuzuncu illərdə də, daha sonrakı onilliklərdə də siyasi-ideoloji yalanlar ayaq tutub yeriməye başladı. "Sosializmin bütün cəbhə boyu hücumu" devizini qəbul edən Azərbaycan sovet ədəbiyyatı bu hücumun önündə getməyə başladı.

Sosialist realizminin "qəlebəsindən" sonra Azərbaycan ədəbiyyatında yeni bir dövr, yeni bir mərhələ başlandı. Əslində, bu mərhələ iyirminci illərdən, partyanın ədəbiyyatı öz siyasetinə tamamilə tabe etdirmek cəhdlerindən başlamışdı. Ədəbiyyata gələn yeni nəsil eksərən bu siyasəti — çağışış və göstərişləri sözsüz qəbul edirdilər.

Onlar şüurlu ve şüursuz şekilde "köhne" edəbiyyata (klassikaya) xor baxır, keçmiş mədəniyyətin nailiyyətlərini inkar edir, ədəbiyyatın əsas vəzifəsini yeni həyatın tərənnümündə, sinfi düşmənləri ifşa etməkdə, sovet Rusiyasına, Kommunist partiyasına, onun yaradıcısı Leninə, sadıq silahdaşı Staline minnətdarlıq ifade etməkdə, inqilab tarixini bədiiləşdirmekdə, "qurucu" "müsəbet" insanların obrazlarını yaratmaqdə görürdülər.

Bu vəzifələr dövrün diqtəsindən yaranırdı və məsələ burasında idi ki, bu proses inzibati-amıllıq metodları ilə həyata keiçrilirdi. Ədəbi aləmdə fikir plüralizminə, yaradıcılıq axtarışlarına maneələr, sədlər mövcud idi. "30-cu illər ədəbiyyatımızın ən görümlü cəheti onun totalitar rejimin nökərine çevriləməsi, estetik həzz mənbəyindən çox siyasi-ideoloji funksiya daşımıası və nəticədə iqtisadi-təsərrüfat mexanizmine qoşulması idi" (120, 169).

Ötüb keçən dövrün - "sosialist realizmi" mərhələsinin ədəbiyyatı haqqında bu sərt fikirlər müəyyən mənada qeyri-obyektiv də səslənə bilər. Axi, o da məlumdur ki, ədəbiyyatın siyasetə uyğunlaşdırıldığı, "estetik həzz mənbəyindən çox siyasi-ideoloji funksiya daşımıası" ədəbiyyatı heç də əsrlər boyu davam etdiridi yaşıarı ənənələrdən birdəfəlik ayrıra bilməzdi. Komsomola, partiyaya, Leninə, "dövrün qəhrəmanına", inqilab əsgerinə həsr edilən onlara, yüzlərlə əsərlərle bir sırada həqiqi ədəbiyyat nümunələri da yaranırdı.

Tənqidçi V.Yusifli yazır: "Ancaq nə qədər mənəvi təqiblər, siyasi vahime davam edibəsə, o mənəvi təqiblər, siyasi vahimələr fövqündə duran bir azad ədəbiyyat da vardi. Səməd Vurğun Azərbaycan xalqının qəddar düşməni Kobanın (Stalinin) "mərd obrazı"nı da yaradıb, Şəumyanı da mədh etməyi unutmayıb, bizi "ağ günlərə çıxaran" "zamanın bayraqdarına" - Kommunist Partiyasına da poema yazıb. Amma "Vaqif" kimi bənzərsiz əsər de onun qələmindən çıxıb, onlarca siyasetdən uzaq lirik-felsefi şerlər də, Süleyman Rüstəm "Ələmdən nəşəye" da yazıb, yüzdən çox partiyalı mədhiyyələr də. Amma "Cənub şerləri"ni de ele S.Rüstəm yazımışdı. Rəsul Rza kimi istedadlı bir sənətkar da bu yalançı inamdan xilas ola bilməyi. Görəsən, Stalin mükafatına layiq görülən "Lenin" poeması yaşayacaq, yoxsa "Rənglər" silsiləsi, "Rekviyem" tipli şerlər?" (146, 8).

Doğrudur, sosialist realizmi Azərbaycan ədəbiyyatının təbii inkişafına, onun bir çox müterəqqi ənənələrinin inkişafına çox əngəller töredti, bir çox ədəbi faciələrin yaranmasına sebəb oldu. Lakin öncə dediyimiz kimi, ədəbiyyatın ruhunu tamam söndürə bilmədi. Ona görə

söndürə bilmədi ki, Azərbaycan ədəbiyyatının siyasi yalanlara uyduğu dövrə bele, ana dilimiz öz varlığını hifz etdi. Bu dilin özelliklerini, onun saflığını yaşıdan, qoruyub saxlayan ise son 70 ilin şairleri, yazıçıları oldu.

Azərbaycan dili heç bir assimilyasiyaya uğramadan öz məna zənginliklərini, əsrlərdən qopub gelən - qorunub saxlanılan poetik-lingvistik gözəlliyyini ve durulduğunu bu güne getirib çıxardı. Diğer tərəfdən, ədəbiyyata ictimai-siyasi hadisələr burulğanında gələn, iyirminci illərdə yeni quruluşun təsiriyle komsomolçu, firqəçi həyatı yaşayan, "Ələmdən nəşəye" keçən cavan yazıçılar heç də istedadsız deyildilər.

M.Hüseyn, S.Rehimov, Əbülhəsən, M.Cəlal, Ə.Vəliyev kimi cavan nasırılar qaynar həyat burulğanlarından ədəbiyyata gəlmisdilər, onlar ölkədə — ictimai-siyasi gerçeklikdə baş verən hadisələri, əsərlərindən göründüyü kimi, təbii qəbul edir və bütün bunları "həyatda, meşətdə bir inqilab" kimi səciyyələndirirdilər.

Onlar böyük bir şövqle Azərbaycan sovet nəşrinin təməl daşlarını ucaldırdılar. Gizlətmək lazım deyil ki, bu əsərlərin yaranmasında siyasi amil son derecə mənfi rol oynayırdı, lakin bununla yanaşı, bu ədəbiyyatı yaradınanların faciəsi həm də dövrün, zamanın faciesi idi.

Əbülhəsən böyük bir ehtirasla, yaradıcılıq şövqi ilə "Dünya qopur", "Yoxuşlar" romanlarını yazır, Azərbaycanda sovet hakimiyəti qurulduğunun ucqarlıarda böyük sevinc doğurduğunu, muzdurların, füqərayı-kasibin başa keçməsini ürəkdən alqışlayır, bu qəhrəmanları ilə birgə özü də sevinirdi ("Dünya qopur"), Azərbaycan kəndində baş verən məlum kollektivləşmə hərəkatını təsvir edirdi, vari-yoxu, mali-mülkü əlindən alınmış və "qolçorma" adlandırılan "müzür ünsürləri" ifşa hədəfinə keçirirdi ("Yoxuşlar"), amma ele həmin romanlarda o dövrün canlı insan obrazlarını da yaratmağa çalışırdı.

Mir Cəlal son derecə məzəlum, başıqapazlı və gözüqipiq bir kəndlinin — Qədirin inqilab nəticəsində "dirildiyini" təsvir edir, bəyə, kəndin ağasına qarşı oxucuda dərin nifret hissi oyadır, sinfi mövqeyini gizlemirdi, lakin onu da gizlətmirdi ki, həmin kəndlinin ailəsi nece böyük faciəyə düşər olur ("Dirilən adam"), başqa bir romanında Azərbaycanda gedən sinfi mübarizəni, inqilabın özünü eks etdirirdi, amma ele o romanında Azərbaycan qadınının "ite ataram, yada satmaram" qürurunu alqışlayır, Baharın faciəli ölümünün təsviri ilə bədii-estetik yüksəkliyə qalxırıdı ("Bir gəncin manifesti").

Başqa bir yazıçı - Süleyman Rehimov "Şamo"nu, "Saçlı"nı yazırı və bu romanlardakı aydın partiyalı mövqeyi ilə bərabar, orada təsvir olunan bir çox həyat sehnələri real və inandırıcı idi.

Əlbətə, sosialist realizmi ədəbiyyatda siyasi amirlik mövqeyindən doğmuşdu, "sosializm realizmi bədii metodu və cəreyanının Azerbaycan ədəbiyyatında ölçüsü, mənası, səciyyəsi sovet gerçəkləri və sosializm ideyalarının Azerbaycan həyatında yeri, miqyası, funksionallığına uyğundur" (72, 12), ancaq bu metod da get-geda sənətdə öz izlərini buraxır, mövcud bədii cəreyanlarla polemikada estetik normalarını müəyyənləşdirirdi.

Bəs Azerbaycan ədəbiyyatında, xüsusilə nəsrde sosialist realizmi metodu milli müəyyənlilik baxımından nələri eks etdirir, bu problem sovet ədəbiyyatşunaslığından nece həll olunmuşdur?

Məsəlenin lap kökündə belə bir həqiqət dayanır: "Sovet ədəbiyyatı təkcə rus dilində yaranana ədəbiyyat deyildir, bu, ümumittifaq ədəbiyyatıdır" (167, 713). Sonralar "ümumittifaq ədəbiyyatı" ifadəsi başqa bir işlək ifadə ilə əvəz olundu: "Sovet ədəbiyyatının en mühüm xüsusiyyətlərindən biri də onun çoxmillətli ədəbiyyat olmasıdır. Sovet hakimiyyəti illərində Lenin milli siyasetinin sayesində formalasmış çoxmillətli sovet ədəbiyyatı dünyaya ədəbiyyatı tarixində misli görünməmiş bir ədəbiyyatdır. İngilaba qədər neinki bədii ədəbiyyatı, hətta əlifbası belə olmayan onlarla xalq sovet dövründə tarixde birinci dəfə milli ədəbiyyatına və mədəniyyətinə malik olmuşdur" (127, 33).

Əlbətə, sovet ədəbiyyatşunaslığından bu və ya buna bənzər yüzlərlə misal gətirmək olar. Sovet ədəbiyyatşunasları bu misallarla sübüt etməyə çalışırdılar ki, sosialist realizmi xalis rus ədəbi hadisəsi deyil, tipoloji xarakter daşıyır, sosialist realizminin ilk rüsyemləri inqilabaqədərki Rusyanın tərkibində olan digər xalqların ədəbiyyatlarında da vardi.

Burası həqiqətdir ki, Ukraynada L.Ukrainka, İ.Franko, Latviyada Y.Raynis, A.Upit, Belorusiyada Y.Kolas, Y.Kupala, Litvada Y.Bilyunas, Y.Yanonis, Azərbaycanda C.Məmmədquluzadə və M.Ə.Sabir öz yaradıcılıqlarında xalqın tarixi təleyi ilə bağlı mövzuları işçiləndirirdilər. Ancaq bu, yuxarıdakı fikir kontekstində yalnız zahiri bənzəyişdir.

Hər xalqın sənətkarı, təbii ki, eyni mövzulara öz millətinin mənafeyi, bədii təfəkkürü baxımından yanaşırıdı. XX əsrin əvvəllerində Azərbaycandakı ədəbi-bədii prosesle Rusiyadakı ədəbi-bədii proses arasında müəyyən səsləşmələr ola bilər, lakin aralarında eyniyyət işaresi qoymaq olmaz. İyirminci illərdə, sosrealizmin həle tam bərqərar olmadığı illərdə isə milli ədəbiyyatların tədricən vahid üsluba, bir rəlsə keçirilməsi üçün zəmin hazırlanırdı.

Lakin ayrı-ayrı milli ədəbiyyatlarda bu keçid dövrü çox çətin və mürekkeb bir proseslə müşayiət edilmişdir. "Azerbaycan nəsrində metodun ilk sinaqları inqilab obrazının (yaxud inqilabi gerçəklərin) spontan dərki ilə, üslub-janr səviyyəsində təcrübə və tətbiqlərlə səciyyələnir. Azerbaycan nasırı bilavasitə gerçəklərdən çıxış etməklə yanaşı, normalara yiyeñənməye, metodun milli ölçülərini tapmağa çalışırlar" (78, 12).

"Metodun milli ölçüsü" isə qalan 40-50 il ərzində müəyyənleşir. Əlbətə, bu prosesdə rus sovet nəşrinin təsiri danılmazdır. Bu təsiri vaxtile M.Arif və M.Hüseyn kimi tənqidçilər də etiraf etmişlər. 1954-cü ildə M.Hüseyn yazırıdı: "Görkəmlı Azerbaycan ədəbi Mir Cəlal demişkən (o, Dostoyevskinin "Biz hamımız "Şinel"dən çıxmışq" aforizmine təqlidən bunu söyləmişdir), biz, Azerbaycan sovet nasırı, Cəlil Məmmədquluzadənin "Poçt qutusu"ndan çıxmışq, lakin bu da şübhəsizdir ki, ilk Azerbaycan romanlarının yaranmasında klassik və müasir rus romanının təsirini qeyd etməmək olmaz" (86, 236-237).

Əlbətə, bu təsiri, heç də təqlidçilik kimi anlamaq olmaz. Sovet hakimiyyəti uğrunda mübarizə, vətəndaş müharibəsi, gənc sovet hökumətinin 20-30-cu illərdəki fəaliyyəti Azerbaycan nasırının əsərlərində milli gerçəklilik və tarixin hadisələri, faktları ilə müşayiət olunmuşdur. Ancaq məsələ burasındadır ki, ister rus, ister Azerbaycan nəşrini bir mehver ətrafında birləşdirən vahid ölçü-normativ sosialist realizmi ölçüləri olmuşdur. Sosialist realizmi metodunun "milli ölçüləri" də məhz bu zəminda meydana çıxırı.

1930-1950-ci illər Azerbaycan sovet nəşrini bir neçə aspektdən nezərdən keçirdikdə artıq belə qənaətə gəlmək olur ki, sosialist realizmi ədəbi metodu müəyyən sxem üzre formalasmışdır. Bunun en bariz nümunəsi həmin illərdə rus və Azerbaycan nəsrində yaranan, mövzusu, əsasən, ingilabi hadisələr və istehsalatla bağlı olan əsərlər de təsdiq edir. İngilabi mövzuda yazılan əsərlərdə (M.Soloxov - "Sakit Don", N.Ostrovski - "Polad neçə bərkidi", A.Tolstoy - "Əzablı yollarla", M.Hüseyn - "Daşqın", Əbülhəsen - "Dünya qopur", M.S.Ordubadi - "Gizli Bakı", "Döyüşən şəhər") qəhrəmanlar komunistlər, komsomolçular olmuşlar.

Təbii ki, bu əsərlərdə yaradılan obrazlar komunist ideologiyasının təcəssümüne çevrilmişlər. Yazıçıların özleri də yaratdıqları obrazlara münasibətini açıqca ifadə edirdilər. Məsələn, N.Ostrovski "Sovetlər ölkəsinin yazılıcısı neçə olmalıdır" məqaləsində yazırıdı: "Bu ən əvvəl

sosializm qurucusudur. Bu, döyüşçüdür. Büyük hərfle yazılan insandır. Belə yazıçı olmaq üçün ancaq bir şey lazımdır. Həyata partiyalı münasibət" (127, 256).

"Polad necə bərkidi" romanı müəllifin fikrini tam təsdiqləyir. Sözsüz ki, sovet ədəbiyyatının bu "şah əsərini" kommunist ideologiyasını təbliğ etdiyinə görə tənqid etmek, romanı məhz bu ideyaların bədii təcəssümü olduğuna görə inkar etmek doğru olmazdı. Romanın qəhrəmanı Pavel Korçagin (əslində, müəllif) sosializmə sərsilməz sədaqət nümayiş etdirir, bu yolda gənciliyini, sağlamlığını itirir, ancaq yenilmez iradəsi ilə qapanıb qaldığı dörd divar arasında insanın nəyə qadir olduğunu sübut edir.

Pavel Korçagin gözlərini itirir, ayaqlarını iflic vurur, buna baxmayaraq ruhdan düşmür, iki əsər yazar, elə sağlığında bu əsərlər ona böyük uğur getirir, ancaq əsər açıq-əşkar communist ideologiyasını təbliği etdiyi üçün Korçagin də bu ideologiyanın bədii ruporuna çevrilir. Baltık dənizi matrosu Fyodor Juxrayın Korçaginlə səhbətinə diqqət yetirmək kifayətdir ki, romanın sırf ideya-siyasi kontekstini müəyyənəşdirək. "Qardaşım, uşaqlıqda mən də sənin kimi idim. Gütümü haraya sərf etməyi bilmirdim, gütüm artıqlıq edirdi. Yoxsul yaşayırdım. Tox və yaxşı geyinmiş ağa uşaqlarına baxıqdə qəzəblənidim. Tez-tez onları bərk döyürdüm. Təkbaşına vuruşmaqla həyati dəyişdirmək olmaz.

...Bu saat dünyanın hər yerində yanım başlamışdır. Qullar qiyam etmişlər, köhnə həyati alt-üst edəcəklər. Bunun üçün cəsaretlə adamlar lazımdır, burada uşaq-muşaq iş görə bilmez. Amansız surətdə mübarizə aparmaq üçün tarakan işıldan qaçan kimi döyüsdən qabaq qaçıb gizlənən adamlar yox, amansız mübarizlər lazımdır" (24, 86).

Roman boyu Korçagin amansız sınıfı döyüşlərdə, çarpışmalarda təsvir edilir. Oxucunun gözləri qarşısında əsl inqilab fanatiki canlanır. "Poladın necə bərkidiyinin", adı bir fəhlenin inqilab fədaisinə çevriləsinin şahidi olur. Bu əsər sosialist realizminin formallaşması dövrünün "parlaq qələbəsi" idi, sonralar Korçagının həyati və mübarizəsi böyük təbliğat vasitəsinə çevrildi, milli ədəbiyyatlarda sosialist realizminin "inkışafına", milli Korçaginlərin yaranmasına rəvac verdi.

Bu mənada "təsir" - Çapayevlerin, Korçaginlərin inqilabı gerçekliyin bədii təcəssümünə çevriləsinin milli ədəbiyyatlarda da inikası kimi dərk olunmalıdır. Sonrakı illerdə yaranan inqilabi-tarixi

romanlarda həmin təsirin izləri özünü göstərdi. Misal üçün, Mirzə İbrahimovun "Gələcək gün" romanında Qorkinin "Ana" əsərinin açıqca təsiri duyulur.

Mövzusu istehsalatla bağlı olan bir çox əsərlərdə də sosialist realizmi ədəbi metodunu səciyyələndirən cəhətlər daha mübariz nəzərə çarpırdı. Məlumdur ki, istehsalat romanları müharibədən sonrakı ilk illərdə meydana gəlmişdir. Müharibədən sonrakı bu ilk illərdə sovet ədəbiyyatının əsas vezifesi dinc quruculuq işlərini, xalq təsərrüfatının bərpasını eks etdirən əsərlər yaratmaq idi və bu ədəbiyyatın qarşısında həmin vəzifəni sovet ideologiyası qoymuşdu. Rus sovet nəşrində P.Pavlenkonun "Xoşbəxtlik", V.Ajayevin "Moskvadan uzaqlarda", V.Koçetovun "Jurbinlər", V.Ketlinskayanın "Həyatımızın günləri", Azərbaycan sovet nəşrində isə M.Hüseynin "Abşeron", M.Süleymanovun "Yerin sırrı", "Dalgalar qoynunda", "Fırtına", Əvəz Sadığın "Mingeçevir", Ə.Vəliyevin "Gülşən", "Çiçəkli", S.Rəhmanın "Böyük günlər" romanları bu janrıñ səciyyəvi nümunələri idi.

"İstehsalat" romanları sovet ədəbiyyatının "müsbat qəhrəman" yaratmaq sahəsində növbəti addımı idi. Əger 30-cu illərdə inqilabçı obrazları ilə bu problemin helline doğru xeyli cəhdər edilmişdisə, növbəti cəhdin özü də dövrün ictimai sıfarişlərindən doğurdu.

Sosialist realizminin insan konsepsiyası "qalib gəlmış sovet adamı" prinsipi ilə formalaşdırıldı və "əmək və qəhrəman" mövzusu da həmin konsepsiyanın reallaşması üçün növbəti bir mərhələ idi.

Müsbat qəhrəman - "sovet adamı" sınıfı düşmənə qarşı amansız mübarizə məktəbi keçmişdi, sonra müharibədən qalib çıxmışdı, indi isə istehsalatda, kənd təsərrüfatında qabaqcıl olmalı idi. Həmin "qabaqcılıq" ciddi-cəhdli ona getirib çıxardı ki, müsbət qəhrəman "qalib sovet adamı" "istehsalat" romanlarında böyük ugursuzluğa düşcar oldu.

"Tənqid və nəşr" monoqrafiyasında Elçin yazır: "Müharibədən sonrakı dövr Azərbaycan bədii nəşrinin en nöqsanlı cəhətlərindən biri "müsbat" qəhrəman və əmək" məsəlesi ilə əlaqədar idi. Müsbət qəhrəman istehsalatda, kənd təsərrüfatında, ya da partiya içinde çalışır və məhz "müsbat qəhrəman" olduğu üçün planı vaxtından evvel artıqlması ilə yerinə yetirir, yeni təşəbbüsler ortaya atır, bu təşəbbüslerin heyata keçirilməsi uğrunda mübarizə aparır və aydınır ki, qalib gəldi. Yeni bu qəhrəmanlar hərtərəfli müasir insan yox, yalnız bir peşə sahibi idi. Onların hərtərəfli müasir insan kimi

görünmeye vaxtları çatmırıdı. Çünkü həmişə işlə məşğul olur ve həmişə iş barədə fikirləşirdilər; buna görə də canlı insan yox, pis mənada "iş adamına" çevrilirdilər.

...Hələ 1955-ci ildə professor Mir Cəlal diqqəti bu məsələyə cəlb edirdi: "Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Nə üçün? Ona görə ki, yazıçı onları maraqlı, mürəkkəb həyatı olan canlı adamlar kimi yox, ancaq bir peşə sahibi kimi, sədr, katib, traktorcu, buruq ustası, müəllim və sairə kimi təsvir edir. Meşin penceyi əynindən çıxart, raykom katibi öz obrazlarını itirmiş olur" (52, 245).

Bu fikir yalnız Elçinə məxsus olduğuna görə deyil, həm də 60-cıların özlərindən əvvəlki sovet ədəbiyyatının insana olan münasibetine tənqidini baxışı ifadə etdiyinə görə maraqlıdır. Elçinin verdiyi bu dəyərə uyğun olan bəzi nümunələri yada salaq.

"Mingəçevir" romanı o dövrün quruculuq işlərini eks etdirən səciyyəvi "istehsalat" romanlarından biri idi. Romanda yeni sənaye şəhəri kimi yaradılan Mingəçevirdə gedən böyük tikintidən səhbət gedirdi və burada oçerkçilik, publisistika qabarlıq şəkildə nəzəre çarpırdı.

Romanda Mingəçevirin bir sənaye şəhəri kimi inşasından, burada gedən böyük tikintidən, fehlələrin, mühəndislərin necə əzmkarlıqla çalışmalardan söz açılırdı. Hiss olunurdu ki, müəllifin məqsədi nümunəvi müsbət qəhrəman obrazları yaratmaqdır. O, qəhrəmanlarını sadə adamlardan seçilir, onları tikintiyə getirir, tez bir zamanda bu adamların əməkde, işlədiyi sahədə fərqləndiyini təsvir edir, ona rəğbət oyadırı. Lakin təsvir edilən qəhrəmanlar böyük, nəhəng tikintinin fonunda canlı insan kimi yox, maşın kimi, az qala duyğudan, hissədən məhrum insanlar kimi diqqəti cəlb edirdilər. Texniki məlumatlar, tikintinin yerli-yataqlı təsviri qəhrəmanın obrazını kölgədə qoyurdu.

"Onlar iki yoldaş kimi işləyirdilər, sanki kimin böyük və kiçik olduğunu unutmuşdular. Fərmanın yeni müəllimi Lipatov: "Sən torpaq təbəqələrindəki çatların sistemini yaxşı öyrən. Çatların hansı tərəfə uzandığını və hansı torpağın harada olduğuna fikir ver", - deyir, onu öyrədirdi. Fərman, ilk dəfə olaraq, torpaq qatları ile maraqlanırdı. Nahar vaxtı o, brezenti saralmış otların üzərinə sərərek uzanıb, uzaqlara baxırdı. Ekskavatorlar dənizdə səfərə çıxmış gəmilər kimi bir-birinin ardına düzülmüşdülər. Fərman bu maşınlara baxır və fikrində bütün çölü ekskavatorların işləməsi üçün kvadratlara bölündü. O, fikrində xəndəyi başdan-başa ölçür, biçirdi, əvvəller işlədiyi yerdən

bir addım o tərəfdəki torpaq haqqında heç bir təsəvvürü olmadığı halda, indi düzgün hesablama sayəsində təbəqələrin hansı istiqamətə uzandığını sanki gözlərile görürdü" (129, 156).

Elçin "Tənqid və nəşr" monoqrafiyasında görkəmli tənqidçi Cəfer Cəfərovun "Gülşən" povesti haqqında yazdığı bir məqalədən belə bir sitat gətirir. Cəfer Cəfərov həmin məqalədə ("Ədəbiyyatda ideya saflığı və yüksək sənətkarlıq uğrunda", "Azerbaycan" jurnalı, 1951, №10) "Gülşən" povestində iki əsas xarakterin - Gülşənin və Xanperinin bədii sanbalını müqayisə edərək göstərirdi ki, bir bədii surət, bir xarakter kimi Xanperi güclü çıxmışdır. "Ona görə ki, Xanperi təsərrüfat hadisələri içerisinde itib-batmir". Bəs Gülşən sureti niyə zəif çıxmışdır, bunun sebebi nədir? Sebab ondadır ki, Gülşən "pambıq əkininə hazırlıqdan başlamış ta pambıq yiğimina qədər tarladan demek olar ki, ayrılmır və oxucu ardıcıl olaraq pambıq becerilməsi prosesini bütün incəliklərinə qədər izləyir. Gülşənin sözü-söhbəti, fikri-zikri pambıqladır, başqa heç bir şey onun diqqət mərkəzinə daxil ola bilmir" (52, 248).

Beləliklə, Elçinin qeyd etdiyi kimi, "Azerbaycan bədii nəsrinde canlı insan olmağa vaxt tapmayan suretlər silsiləsi" yaranır. Hissdən, emosiyadan, duygudan məhrum olan bu cür obrazlara başqa "istehsalat" romanlarında da rast gelmek gözlənilməz bir şey deyildi.

Bir müddət sonra "Abşeron" romanı meydana çıxdı və bu romanda istehsalat proseslerinin təsviri ilə yanaşı, insan talepleri də diqqətdən yayınmadı, məsələn, Tahirin, usta Ramazanın, Qüdret İsmayılovadənin, Lətifənin bir obraz kimi xarakterik cəhəti onların şəxsi taleplerine də yazılıcının biganə qalmamasıdır. Digər tərəfdən, M.Hüseyn "Abşeron" romanına qədər yazdığı bir sıra nəşr əsərlərində yadda qalan xarakterlər yaratmağa çalışmışdı və "Abşeron"da da belə bir cəhd nəzəre çarpır.

Məsələn, "ədib xarakteri əməkdə formalaşan Tahiri dəzgahdan ayırmır, əksinə, bu şəraitin təsirini qabarlıq göstərir. Əsas diqqətini konkret texnoloji əməliyyatı icra edən adamların daxili aləməne verib, əllərin hərəkətindən artıq qəblərin ehtizazını izləyir" (9, 77).

Mehz bu sebəbdən "Abşeron" romanı həmin illərdə yazılın digər "istehsalat" romanlarından seçilirdi, ancaq bu "seçilmə"nin özü də bədii-estetik baxımdan nisbi səciyyə daşıyırı.

"İstehsalat romanları"nda obrazlar bir insan kimi yalnız istehsalat haqqında düşünür, yəni neft yataqlarını aşkarma çıxarmaq, yaxud pambıq planını artıqlaması ilə doldurmaq barədə fikirləşir, yaşamağın

mənasını ölkəyə daha çox neft verməkdə, yaxud pambıq yığmaqda görür, bunun üçün mübarizə aparırdılar ve həmin dövrde ədəbi təqnid də bu cür bədii cəhətdən zəif əsərləri təqnid hədəfincə çevirmirdi. "Kütlələrin əmək coşgunluğu", "Sosializm yarışı"... belə ifadələr müharibədən sonrakı illerdə qəzetlərin ilk səhifələrinə çıxarılan başlıca rubrikalar idi, daha "önəmlı" isə o idi ki, bu ifadələr sosializm cəmiyyətinin o dövrkü reallığından doğan yalançı, başaldadıcı romantika idi.

Sovet ədəbiyyatının bütün dövrləri üçün xarakterik olan cəhət o idi ki, ideal müsbət qəhrəmanın - sovet adamının ictimai feallığı, mübariz keyfiyyətləri, yüksək beynəlmiləcliliyi, kommunizm ideallarına sədaqəti, kollektive dərin mehbəbbəti bədii əsərlərdə mütləq qabarlıq nəzərə çarpmalıydı.

Dövrün tanınmış ədəbiyyatşunaslarından olan Timofeyev yazırdı: "Müsəir ədəbiyyatdan söz açan coxsayılı məqalelərdə qəhrəman probleminə münasibətdə elə bir əsas məsələ diqqət mərkəzine çekilir ki, bu qəhrəman ilk növbədə cəmiyyətə və insanlara münasibətində öz ictimai feallığı ilə seçilsin. İctimai feallıq insanın cəmiyyət qarşısında məsuliyyətini dərk etməsindən doğur. Məgər 20-30-cu illərin ədəbi qəhrəmanları olan Qleb Cumalov, Pavel Korçagin, Davidov, Naqulnov öz ictimai mövqeyi ilə seçilirdilərmi? (182, 8-9).

Əlbəttə, "ideal qəhrəman" axtarışları sosialist realizminin yeni tarixi şəraite uyğunlaşdırılması niyyətindən doğmurdu, ancaq bu axtarışlar heç bir səmərə vermedi. Sosializm realizmi ədəbiyyatında insan konsepsiyası, insanın bədii-estetik dərki özünün əyani təcəssümünü müsbət qəhrəman obrazlarında tapırdı. Tarixi materializm, marksist-leninçi estetika incəsənet əsərini "həyat dərsliyi", idrak və şürur forması kimi təqdim edərkən, "sənətin əsas əhəmiyyəti - insanı varlıqlıda" maraqlandıran şeyi eks etdirməkdən ibarətdir" tezisini irəli sürərən bütün bunların "yeni qəhrəman" tipi vasitəsilə reallaşa biləcəyini söyleyirdilər. Təsadüfi deyil ki, keçən əsrin 20-30-cu illərində sovet ədəbi təqnidində, o cümlədən, Azərbaycan sovet təqnidində ədəbi qəhrəmanın səciyyəsi ilə bağlı fikir və mülahizələr formalşanlıqla başladı. Əslində, bu fikirlər öz ideya-estetik mənbəyini Leninin ədəbiyyat haqqında mülahizələrindən almışdı. Rus ədəbiyyatının ümumdünya əhəmiyyətini çox canfeşanlıqla nəzərə çarpdıran rus sovet təqnidçiləri də bu fikirləri inkişaf etdirir, rus ədəbiyyatında yaranan İnsarov, Raxmetov, Pavel, Nil və s. qəhrəmanları "müsəbt" və "ideal"

qəhrəmanlar kimi təqdim edirdilər. Yeni dövrde estetik idealın təcəssümü kimi onlar "müsəbt qəhrəman" termini üzərində dayandılar.

Pafos və xeyallarla yaşayan yeni insan yaratmaq üçün yazıçıların qarşısında sovet xalqının qəhrəmanlığını, əmək igidiyini, kommunizm uğrunda mübarizəsini göstərməyi təkidle tələb edən yüksək partiya elitarası "milyonlarla oxucu üçün nümunə olacaq" qüvvətli xarakterlər yaratmayı sosialist realizmi ədəbiyyatından tələb edirdi.

Partiya qərarlarında, sovet yazıçılarının qurultaylarında "sovət yazıçıları həmişə partiyanın en yaxın köməkçi olmuşlar" şəhəri tez-tez səslənirdi və bundan da məqsəd en istedadlı yazıçıları kommunist platforması ətrafında birləşdirmək idi.

"Müsəbt qəhrəman" problemi de məhz bu ideologianın təzahürü kimi ortaya atılmışdı. Azərbaycan sovet ədəbiyyatşunaslığı da məhz bu prinsipi müdafiə edir, fəhlə və kolxoçuların, neftçilərin, xam torpaqları fəth edən gənclərin, imperializmə qarşı mübarizə aparan xarici ölkə zəhmətkeşlərinin həyatının, yeniliklə köhnəliyin mübarizəsinin eks olunmasını ədəbiyyatın başlıca vəzifəsi kimi müəyyenləşdirirdi.

Sovet ədəbiyyatşunaslığında həyatın bütün müsbət təzahürləri "müsəbt estetik idealın" ifadəcisi olan "müsəbt qəhrəman" obrazında cəm edilmişdir. Təbii ki, "müsəbt qəhrəmanlı" əsərlər "mənfi tiplər" də canlandırıldı. Ancaq necə? Tamamilə mənfi, insani hissələrə məhrum, mənəviyyatsızlıq təcəssümü kimi...

Əlbəttə, ədəbiyyat tarixində elə əsərlər var idi ki (klassik şədəvrlər), həmin əsərlərdə bütün qəhrəmanlar mənfi tiplər idi. Lakin "müsəbt qəhrəman" konsepsiyasının tərəfdarları buna da cavab tapırdılar: "O dövr üçün xarakterik olan bir mülahizəyə müraciət edək. "Müsəbt estetik ideal, öz əməyi ilə həyatın bütün gözel nemətlərini yaradan insanlara coşqun məhəbbət - bədii yaradıcılıqda çox böyük məsələdir. Mən təsəvvür edə bilmirəm ki, bunsuz yaxşı bir əsər yaratmaq mümkün olsun! "Yaxşı əsər nədir? - deyə soruşa bilərlər: - Axi qəhrəmanları tamamilə mənfi tiplər olan əsərlər də yaxşı ola bilər, ya yox?" Bu sualın ikinci hissəsinə müsbət cavab vermək üçün bütün xalqların ədəbiyyatından misal getirmək mümkündür. Lakin birçə şeyi eləvə etmek olar ki, bütün qəhrəmanları mənfi tiplər olan əsərlərdə belə gözə görünməyən müsbət bir qəhrəman var: o, yaziçinin insanlara olan məhəbbəti, estetik idealıdır" (94, 65).

Təbii ki, bu fikir mahiyyətə doğrudur, həqiqəti ifadə edir, lakin həmin fikrin müəllifi çox yaxşı bilirdi ki, sovet bədii nəsrində müsbət qəhrəmanı zəif təsvir edilən (bunun əksinə, mənfi qəhrəmanları üstünlük təşkil edən) əsərlər nece kəskin təqid olunmuş və həmin əsərlərdə "yazıcının insanlara olan məhəbbəti, estetik ideali" heç yada düşməmişdir.

Azərbaycan bədii nəsrində "müsəbt qəhrəman"ın taleyini izləmek baxımından Elçinin "Təqid və nəşr" monoqrafiyası Azərbaycan ədəbiyyatşunaslığında əhəmiyyətli bir hadisə idi və 60-ci illerin sonlarında — sovet ideologiyasının hələ də amansız bir dövründə yazılımasına baxmayaraq məsələyə həqiqi ədəbiyyatın təəssübəşliyi, maraqların müdafiə olunması mövqeyindən yanaşındı.

Bu monoqrafiya o dövrde, hətta ondan sonrakı sovet dövrlərində də bu mövzuya həsr olunmuş tədqiqat əsərlərindən məhz elmi-nəzəri cəsareti və səviyyəsi ilə seçilirdi. Bu - ədəbiyyatşunaslığımızda yeni söz idi.

Elçin 1945-1965-ci illər Azərbaycan bədii nəsrində "müsəbt qəhrəman"ların təsvirindəki qüsurları, bu sahədə artıq müyyəyen stereotiplərin yaranmasını, bu prosesdə həm nəsrin, həm də təqidin nöqsanlarını prinsipial şəkilde açıqlayırdı. O, diqqəti belə bir məsələyə yöneldirdi ki, "müsəbt qəhrəman" məfhumunu yalnız sosioloji bir hal kimi qavramaq neticesində Azərbaycan sovet ədəbiyyatında və ümumiyyətlə, sovet ədəbiyyatında müqəvvə "müsəbt qəhrəmanlar" silsiləsi yaranmışdı. Burada ədəbi təqidin sehv, metodoloji cəhatdən yanlış mülahizəleri az rol oynamamışdır.

Bəzi təqidi məqalelərdən belə bir yanlış hökm meydana çıxırdı ki, müsbət qəhrəman "elin taleyini düşünmək üçün, bu yolda çalışıb yeri gələndə canını belə fəda vermək" üçün öz şəxsi həyatı ilə maraqlanmamalıdır, öz ailəsi barədə düşünməməlidir, öz arzuları ilə "məşgül olmamalıdır". Müsbət qəhrəman barədə ədəbi təqiddə ele bir şkolastik təsəvvür əməle gelmişdi ki, bu müsbət qəhrəmanın adı bəndələr kimi öz qəlbi, üreyi ilə gördüyü iş az qala günah sayılırdı.

Elçin yazırı ki, surət - istər "mənfi", istərsə də "müsəbt" - hərtərəfli çoxcəhətli təsvir olunmalıdır. "Müsəbt surət məsələsini düzgün anlamamaq, bu qəhrəmanı her cür insanı keyfiyyətlərdən məhrum edərək onu insanlardan çox uca bir cəngaver kimi təsvir etmek, işlə, ictimai qayğılarla yüklemek Azərbaycan ədəbi nəsrində sünü situasiyaların, qeyri-real hadisələrin, əfsanəvi fedakarlıqların, cansız, quru "müsəbt qəhrəmanların" təsvirini çoxald b şablon səviyyəsinə

edirmişdi ve ədəbi təqid bu şablonla münasibətində çox səbirli tərəpenirdi" (52, 263).

Şübhəsiz ki, Azərbaycan ədəbi təqidində "müsəbt qəhrəman" məsələsinə düzgün mövqedən qiymət verən, probleme obyektiv yanaşanlar da vardı. Onlardan biri de görkəmli təqidçi M.Cəfər id. və Elçinin "Nəşr və təqid" monoqrafiyasında, "müsəbt qəhrəman" problemi ilə bağlı bu ustاد təqidçinin fikir və mülahizələrinə tez-tez istinad olunur. "Müsəbt qəhrəmanı ümumi sözlərlə, quru təriflərlə canlandırmaq olmaz. Belə hallarda canlı insan əvəzine olsa-olsa kartondan qayrılmış model meydana çıxa bilər. Müsbət qəhrəmanı fərdi xüsusiyyətləri ilə canlandırmaq üçün onu hadisələrdən keçirmek, özüne görə vəzni, çekisi olan insanlarla əhatə etmək və ya qarşılaşdırmaq lazımdır. Həm də bu hadisələr məhz ele xarakterik həyat hadisələri və bu insanlar - ister mənfi, ister müsbət - ele xarakter insanlar olmalıdır ki, onların arasında, onlarla münasibətde yazıcının yaratmaq istədiyi ən səciyyəvi, müsbət xarakter - qəhrəman özünü göstərməye imkan və meydan tapa bilsin" (17, 44-45).

Məsələ burasındadır ki, get-gedə Azərbaycan təqidində "müsəbt qəhrəman" probleminin metodoloji cəhətdən düzgün qurulmadığı və ele bu baxımdan bədii əsərlərde də birtərəfli, sönük, "həzəriyyəye" uyğun gəlmədiyi aşkarla çıxırdı. Get-gedə o da aydınlaşdırı ki, "Əger əsərdə müsbət qəhrəman yoxdur, həmin əsər ideyasız olacaq, həm də burada qabaqcıl fikirlər olmayıcaq" prinsipi kökündən yanlışdır və Elçin bunu cavan bir təqidçi və yazıçı kimi hələ 60-ci illerin axırlarında hiss edirdi.

Elçin həmin monoqrafiyasında L.N.Tolstoydan belə bir misal getirir: "İnsanın dəyişkənlilikini, yeni eyni bir adamın gah yaramaz, gah da məlek, gah aqıl, gah da idiot, gah qüdretli, gah da zəif bir canlı olduğunu aydın göstərən bədii əsər yazmaq nə qədər yaxşı olar" (52, 266).

Beləliklə, artıq 60-ci illerde "müsəbt qəhrəman" konsepsiyasının, daha doğrusu, teoreminin ədəbi praktikada özünü doğrultmadığı aşkarla çıxdı. Artıq ümumittifaq ədəbi təqidində bütün ədəbi personajları "müsəbt" və "mənfi"yə bölməyin mənasızlığı, "müsəbt qəhrəman"ların "aydan arı, sudan duru" prinsipi ilə qələmə alınmasındaki stereotiplik, mənfiləri isə başdan ayağa qətran içərisinə batırmaq meylinin təqidi tez-tez görünmeye başladı. "Müsəbt qəhrəman" yaratmaq təşəbbüslerinin mövcud insana parodiya olacaq qədər, model yaratmaq təşəbbüsündən irəli getmeməsi" (14, 152) Azərbaycan ədəbi təqidində de etiraf olundu.

Sosialist realizmi üslublu bir ideoloji məktəbdə "təhsil almış" bir çox yazıçılar üçün "müsbat qəhrəman" konsepsiyasının bu cür tənəzzülə üğraması tamamilə eks-təsir oyadırdı. Onlar hər vəchlə olursa-olsun, yene də müsbət qəhrəman konsepsiyasını müdafiə edir, onu ədəbiyyatın sonrakı inkişaf mərhələləri üçün də deyişməz sanırdılar. Odur ki, həmin yazıçılar ve həmin mövqədə dayanan tənqidçilər "müsbat" - "mənfi" bölgüsüne heç cür sırmayan yeni ədəbi qəhrəmanlara qısqanlıqla yanaşır, onları keskin tənqid ateşinə tutaraq sovet həyat tərzinə, milli əxlaqa zidd obrazlar kimi təqdim edirdilər.

Yeni ədəbi qəhrəmanlar ise artıq həmin yazıçıların ve tənqidçilərin isteyindən asılıl olmayaraq bedii nəsrde get-gedə həm say, həm də sanbal etibarile diqqəti daha artıq cəlb etməyə başlamışdı. Ona görə də "ədəbi tənqidin 60-ci iller ədəbiyyatından israrla ənənəvi "fəal, qəhrəman", mahiyetce "dünyanı dəyişmək" niyyətlərini daşıyan qəhrəman tələb etməsi nəhaq idi, aktuallığını itirmiş bu məqam yeni nəsr üçün artıq mövcud deyildi. O, gerçək "əsr insanı" üzərində düşünür, onun obrazını eks etdirməye istiqamətlənirdi. "Dünya"ya verdiyi, yaxud "dünya"nın verdiyi suallara, sorulara aydın, birmənalı, qəti cavabı olan rasional insana artıq əsrin özündə olduğu kimi, yeni nəsrin poetikasında da yer yoxdur. Yeni nəsr bu insanın daxili strukturunda baş vermiş təbəddülətdən, sına ma "məqamından başlanır məhz" (79, 57).

Dəyişən, metamorfozaya uyğun dünya yeni ədəbi qəhrəmanların həyatında, gerçəkliyə münasibətdə, doğrudan da, bir aylılma, oyanış rolini oynamaya başlayır. Bu isə artıq yeni nəslin öz ədəbi platformasından irəli gəldi. Bu nəsil mövcud ədəbi stereotipləri qəbul etməyərək "fəal", "mübariz" qəhrəman tipindən, bütövlükdə isə "müsbat qəhrəman" konsepsiyasından imtina edərək qəhrəmanları "boyaların qatışığında", insanı hisslerinin mürəkkəbliyində təsvir etdilər, onlara hazır məlum baxış bucaqlarından deyil, öz daxili düşüncələri, anlaq səviyyələri nöqtəyi-nəzərindən yanaşdırılar.

Qətiyyətə demək olar ki, yeni ədəbi nəsil üçün - elbəttə, söhbət onların istedadlı nümayəndələrindən gedir - sosializm realizmi ədəbiyyatı və kommunist ideologiyasının formalaşdırıldığı müsbət qəhrəman prinsipləri məqbul sayılmadı. Belə olduğu təqdirdə, şübhəsiz ki, onların ədəbiyyata getirdiyi qəhrəmanlar daha ideologiya qulu ola bilmedilər. Əksinə, yeni ədəbi qəhrəmanlar cəmiyyətdə, içtimai həyatda hökm sürən hakim ideoloji prinsiplərə müxalif olmalarıyla diqqəti cəlb edirdilər. Bunu Elçinin 60-90-cı illerdə yaratdığı ədəbi qəhrəmanların timsalında aydın şəkilde izləyə bilərik.

II FƏSİL

ALTMİŞİNCİLƏR NƏSRİNİN İNSAN KONSEPSİYASININ FORMALAŞMASINA DÜNYA (QƏRB) FƏLSƏFİ VƏ ƏDƏBİ CƏRƏYANLARININ TƏSİRİ. ALTMİŞİNCİ İLLƏR NƏSRİNDE İNSANA YENİ BAXIŞ

2.1. 60-cı illər nəsrinin ideya-fəlsəfi əsasları

İndiye qədər 60-cı illər nəsrinin mahiyətinin tam açılmamasının əsas səbəblərindən biri, demək olar ki, ən başlıcası, onun yaranmasına təsir edən fəlsəfi temayüllerin nəzəre alınmamasıdır. Bəlli olduğu kimi, 60-cıların nəsrində hər şeydən əvvəl insana baxış dəyişildi, daha sonra onun bədii ifadəsi formalaşdı. Bu baxış artıq ənənəvi sovet ideologiyasının ölçülərindən kənara çıxırdı. Bu kənara çıxmama eyni zamanda, milli ədəbiyyatın beynəlxalq əlaqələri və qloballaşan dünyaya doğru ilk addımları idi. Ədəbiyyat yavaş-yavaş süni realizm (sovet ideologiyasının formalaşdırıldığı) tələbələrindən üz çevirirək insanın mahiyətinə doğru irəliləyirdi. İnsanın mövcudluğu, mahiyəti isə XX əsrin ən geniş yayılmış fəlsəfi təliminin - ekzistensializmin əsasında dayanırdı. 60-cı illər nəsrini bu fəlsəfi təlimdən kənarda araşdırmaq qeyri-mümkündür.

Ekzistensializm bir fəlsəfi təlim olaraq neopozitivizmin tənqidini və onun unutduqlarını gündəmə getirməklə formalaşmışdı. Bu iki təlimi - neopozitivizmi və ekzistensializmi sənətə təsir baxımından müqayisə etdikdə çox maraqlı faktorlarla qarşılaşıraq.

Məlumdur ki, neopozitivizmin əsas ideya mənbəyi XIX əsrda Fransada meydana gelən və marksizmin antipodu kimi yaranan pozitivizmdir. Cərəyanı yaradan və ona bu adı verən isə fransız filosofu Avqust Kontdur (214, 210). "Pozitivizm, Avqust Kontun tərifinə görə, yalnız müşahidə və təcrübəyə əsaslanan və onun neticələrini göstərən, əsaslıdır" (214, 210). Pozitivistlərə görə, "həqiqi mənada təcrübəyə əsaslanmayan her bir bilik teologiya və metafizikadır; xəyal məhsuludur" (215, 208).

Müşahidə və təcrübəni əsas götürüb, xəyaldan üz döndərən pozitivizm dünya ədəbiyyatında realizmin bir cəreyan kimi

yaranmasında əsaslı rol oynadı. Milli ədəbiyyatımızda da realizmin təşəkkül və inkişafında bu fəlsəfi təlimin rolü şübhəsizdir. Maarifçi və tənqidi realizmə bu təlimin birbaşa təsiri vardır. Lakin o öz funksiyasını sosialist realizmində bir qədər fərqli şəkildə oynayır, inkar etdiyi marksizmle birləşir.

Müşahide və təcrübəyə əsaslanıb elmi hər şeyin fövqündə qoyan, "elm bir fəlsəfədir, o heç bir fəlsəfəyə möhtac deyil" şurənini səsləndiren, fəhlə sinfinin (elmi az kütlənin) dünyagörüşünə əsaslanmağın cəfəngiyat olduğunu söyleyən pozitivizm dindən üz döndərən, həm elmi, həm də fəhlə sinfini öne çəkən sosializm cəmiyyətinin formallaşmasında müəyyən rol oynadı. Bir cəhət də maraqlıdır ki, pozitivizm və sosialist realizminin böhranı da tarixən, təxminen, eyni dövrə düşdü.

XX əsrin ilk onilliklərində neopozitivizm meydana geldi. "Neopozitivizmin banisi Moris Şlikdir... 1918-ci ildə Şlikin mühüm əsərlərindən biri - "Ümumi idrak nəzeriyəsi" kitabı çap edildi. Pozitivizmi modernləşdirmək fikri ilk dəfə həmin kitabda iştirak etdi. Lakin neopozitivizmin ilk program sənədi Vitgenşteynin "Məntiqi-fəlsəfi traktat"ı hesab edilir" (97, 77).

Neopozitivizmdə de pozitivizmdə olduğu kimi əsas məqsəd elmi təcrübə idi. Tebii-elmi metodologiyani tənzimləmek məqsədi ilə onlar mövcud təcrübəni, dili tənqidə məruz qoyaraq elmdə ifrata varırdılar. Sosializm ideologiya ilə insanı maşınlaşdırığı kimi neopozitivizm de "elmi təcrübələrlə" insanı maşınlaşdırırdı. Beleliklə, hər ikisi ifratçılıqdan iflasa doğru yuvarlandılar. Onların yerinə diqqəti insanın mahiyyətinə yönəldən ekzistensializm geldi.

Ekzistensializm, pozitivizmle elmin birləşib taxtdan saldığı dindən sonra insanın ruhuna, mahiyyətinə yönələn yeni bir təlim kimi formalaşdı. O dini əvəz etməsə də, insanın ruhi rahatlığını aradı, bu rahatlığın itdiyi nöqtələri öne çəkdi. Sanki insanların ruhuna yeni bir əlac aradı. Məhz həmin məqsədi gerçekləşdirmək üçün bu təlim çox sürətə incəsənətə sırayet etdi. "...tipik filosof kimi çıxış edən ekzistensialistlər olduqca azlıq təşkil edirlər. Almaniyada onlar ekzistensializm dininin praktik təbliğatçıları, Fransada yazıçı və şair, başqa yerlərdə ölkənin xarakterik milli xüsusiyyətlərindən asılı olaraq bu və ya digər missiya daşıyırlar. Və özlərinin baxışlarını həmin sahənin köməyi və onunla birlikdə təbliğ edirlər. Bu onu göstərir ki, ekzistensializm müasir "Qərb sivilizasiyasının mühüm tərkib hissəsi kimi çıxış edir" (97, 248).

Müxtəlif sahələrde yayılmış ekzistensialist təlimin insan konsepsiyasının en bariz ifadəsi J.-P. Sartrın "Varlıq və yoxluq" fəlsəfi traktatıdır. Sartra görə, "...yalnız insan bu dünyaya hər hansı bir məna verə bilər. Əgər əzəli insan xisleti yoxdur, əgər dünya öz-özülüyündə dərkolunmazdır, başqası insana nə emr edə bilər, nə də haqq qazandırmağı bacarar. İnsan azadlığı, hər an özünü keşf etməyə məhkumdur. Azadlığı məhkum olmuş insanın gələcəyi insanla bağlıdır: "İnsan insanın gələcəyidir. İnsan azaddır, o tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır... İnsan yalnız istədiyini edir, yalnız etdiyini istəyir.." (111, 60).

Ekzistensializmin azad insanı öz azadlığı və ruhi rahatlığının axtarıcısıdır. İnsanlara ruhi müvəzinət aramaq baxımından ekzistensializm dina bənzəsə də, dinin funksiyasını yerinə yetirə bilmir. Ona görə ki, din daha çox ruhun rahatlığı yolları, ekzistensializm isə bu rahatlığın pozulduğu məqamlar üzərində dayanır.

"Dünyada çox geniş yayılan ekzistensialist təlimin üzvləri dinc münasibətdə iki yere ayrırlar. Dini ekzistensializm (Marsel, Yaspers, Berdyayev, L.Şestov, M.Buber) və ateist ekzistensializm (Haydegger, Sartr, Kamyu, S.Bovuar) bir-birindən fərqlənir" (82, 123).

Dini ekzistensialistlər görkəmlü türk yazıçıları P.Səfa, N.Fazıl və Ə.H.Tanpınarın adlarını da əlavə edə bilərik. Gözəl əsərlər yazmalarına baxmayaraq, təəssüf ki, onlar dünya ədəbiyyatında lazımnıca təmsil olunmayıblar.

Qeyd etmək lazımdır ki, ekzistensialist estetik fikirdə də dinc mühüm yer verilməsi halları ilə qarşılaşırıq. Tənqid sahəsində Nobel mükafatı almış Eliot yazır: "Din və ona əsaslanan əxlaq şururundan uzaq düşən bir ədəbiyyat yarımcıq qalar, böyük bir ədəbiyyat ola bilmez" (216, 116).

Yuxarıda adını qeyd etdiyimiz ekzistensialistlərdən də göründüyü kimi, ekzistensializmin bir fəlsəfi təlim kimi yayılması yazıçıların böyük xidməti olmuşdur. Ekzistensializmə görə, adətən, "...insana onun varlığı, şəxsi mövcudluğu, yəni ekzistensiyası vasitəsilə açılır" (82, 123).

Ekzistensializm ekzistensiya - mövcudluq üzərində qurulduğundan sanki Şekspirin qoymuğu "olum, ya ölüm" dilemması yenidən gündəmə gəlir. Öz mövcudluğunu təsdiq etmək istəyən insan ekzistensialist yazıçı tərəfindən xüsusi vəziyyətlərə salınır. Bu vəziyyətlər "sərhəd situasiyaları" hesab olunur. Sərhədlər dəf

edildikçe mövcudluğu anlamağa çalışan insan, adətən, hayatı özü üçün oyuna çevirir. Sərhəd yox, sərhədlərə qarşılışma və bir neçə sərhədə qarşılaşdıqdan sonra buna adət etmə ekzistensializmə nihilist ruh aşılır. Keçilməzliliklə labirint ilə ekzistensializm hələ modernist mədəniyyətə xidmet etmiş olur.

Ekzistensializmin strukturunda səthi nikbinliklə mövcudluğun çıxılmazlıqları vəhdət halındadır. Bu struktur onda liberalizmin böhranını eks etdirir. Özünü dözmülü göstəren ekzistensialist bədii qəhrəman, adətən, gələcek haqda illüziyalarını itirmiş vəziyyətdədir. Çünkü onun ümidi atdıgi addımlar hər zaman keçilməzliliklə qarşılanır. Bu halda qəhrəman nihilizmə yuvarlanaraq ya boşluğa düşür, ya da təsəllini müəllif mövqeyi ilə üst-üstə düşən dində tapır. Bu ikinci yol, yeni çıxış vəziyyətini dində tapmaq yol axtarən qəhrəmana ruhi sərbəstlik verir. Eyni zamanda, həyatın və mübarizənin boş şey olduğunu düşünən nihilist qəhrəman da, hardasa özünü həyatdan azad edərək sərbəstləşir. Bu sərbəstləşmə, azad olma daha sonralar ekzistensializmin təsirilə yaranan mədəniyyətin ikinci mərhələsini - postmodernizmi formalaşdırır.

Ekzistensializmi nəzəre almadan XX əsr mədəniyyətinin böyük hadisələrini tədqiq etmək mümkün deyil. O, modernist və postmodernist incəsənetə təsir etdiyi kimi sovet ədəbiyyatına da təsirsiz qalmamışdır. Məhz bu təsirdən 60-ci illər nəşri formalaşmışdır.

Müasir ədəbi tənqidə belə bir fikir geniş yayılmışdır ki, Azərbaycan ədəbiyyatında modernist ədəbiyyat olmamışdır və ona görə də postmodernizmin olması da mümkün deyil. Lakin bu məsələnin fəlsəfi tərəfini nəzərə almamaqdan tövəyən yanlış və tələsik müddəadır. İnsanı aldanişlarla yaşadan sosializmə mövcudluğun mahiyyətini açmağa cəhd göstərən ekzistensializm ilk baxışdan bir-birinə zidd təlimlərdir. Lakin bu təlimlərin incəsənətdə birləşə bilmələrinin mümkünlüyü (həm də ugursuz olmayan) 60-ci illərin nəşrində özünü göstərdi.

Qərbdə pozitivizmin, Sovet İttifaqında isə kommunizmin vəd etdiyi illüziyalar ugursuzluğa uğradıqca həm Qərbdə, həm də keçmiş SSRİ-də ekzistensializmin inkişafına münbit zəmin yaranırdı. Kommunizm ideologiyasının böhranı artıq dövlətde də müəyyən boşalma nöqtələri yaratmışdı. Vəd olunan bolluq, zənginlik beynəlxalq aləmdən saxta plan ödəmələri ilə ört-basdır ediləcək, Sovet İttifaqında yaşayan ziyalılar bunun fərqində idi. Kommunizmin özüne qarşı nihilist bir münasibət yaranmışdı. O dövrde Sovet dövlətinin vəziyyətini

xarakterize edən bir letihe (gizli-gizli söylənsə də) xalq arasında geniş yayılmışdı.

"1917-ci ildə bir qatar yola düşür. Lenin iməcilik çağırıb həmin qatarın irəliləməsi üçün yol çəkdirir. Lenin ölü, qatar az qalır dayansın. Stalin silah gücünə yoluñ çekilməsini davam etdirir. Stalin ölü, hakimiyətə gələn Xruşşov deyir ki, onşuz da biz geri dönməyeceyik, qatarın keçdiyi yolların reşsərini söküb, getirin qabağa çəkin. Xruşşovu evez edən Brejnev xalqı yol çəkməkdən azad edib, tapşırır ki, qoy qatar ele yerində dala-qabağa, dala-qabağa gedib gəlsin, kenardan baxanlar ele bilsin ki, biz yene də hərəkətdeyik". Sovet quruluşunun adamları o dala-qabağa gedən qatarın içindəkilerin vəziyyətində idi. Qərb başqa bir çıxılmazlıqda, Sovet İttifaqı da başqa bir çıxılmazlıqda idi. Bu çıxılmazlıqla üsyandansa, onun etirafı sovet ideologiyasına sərf edirdi. 60-cıların nəşri bu çıxılmazlığın etirafının ifadəsi idi. Bu etiraf ekzistensializmi sovet ideologiyasının yeni mərħəlesi ilə birləşdirirdi. Həmin birləşmə dünya ədəbiyyatının maraqlı bir tipini formalasdırırdı.

Bu birləşmə öz strukturuna görə ekzistensializmin dini qoluna bənzəyirdi. Sovet estetik fikrində ekzistensializm, bir qayda olaraq, tənqid edilmiş və onun burjua cəmiyyətinin məhsulu olduğu söylənilmişdir. Sosializm ideologiyasının müdafiəçisi olan sovet estetikasında ekzistensializm həyatın, insanın puçluğu kimi dəyərləndirilmiş və belə bir fikir müdafiə olunmuşdur ki, burjua cəmiyyətində, sosializmdən fərqli olaraq insanın həqiqətən də puçdur. O dövrün en çox müraciət olunan estetiklərindən Y.Borev A.Kamyunun "Taun"undan bəhs edərən yazır: "Kamu özünün bütün yaradıcılığını "milyonlarla yalnızlıqlara" müraciətə çevirir. Belə bir ictimai mövqə haradan və nədən doğmuşdur? - Səbəb təkçə xüsusi mülkiyyətin töretdiyi eqosentrizmə deyil, həm də insanların mexaniki şəkildə birləşdiyi müasir burjua cəmiyyətindədir, insanın ruhunu, mənəviyyatını özündə əridib udan nəheng dövlət mexanizmlərinin əməle gəlməsindədir. Adamları özündə birləşdirən qrupların ele tipləri yaradılmışdır ki, bu tipler fərdi özünə tabe edir, şəxsiyyəti üydür, həzm eleyir və mexaniki bir ictimai maşının cisminin bir hissəsinə çevirir" (13, 200). Burjua cəmiyyətində özgələşən, yadlaşan, tənhalasən insanlardan bəhs ediləcək kommunizm quruculuğunun yalan vədləri qarşısında içine qapılan, etiraz edərsə dövlət düşməni adı ilə damğalanıb təqiblərə məruz qalan, özgələşən insandan marksizm-leninizm estetikalarında bəhs olunmurdu.

Lakin marksist estetikada, felsefə və elmi-nezəri menbelərde sovet insanların özgələşməsindən, tənhalığa qapanmasından bəhs olunmasa da, bədii yaradıcılıqda bu, çox geniş şəkildə yayılmış və 60-ci illər ədəbiyyatının əsas yaradıcılıq predmetinə çevirilmişdi.

Qərbdə ekzistensializmin cəreyan kimi qazandığı özünməxsusluqlar sovet inceşənətindəki ekzistensialist baxış ve ifadədən daxil olduqları kontekstlərdən gələn elementlərə uyğun olaraq fərqlənir. Belə ki, Qərb ekzistensialistləri mövcudluğun mahiyyətini araşdırıqca insanı sonsuz sayda labirintlərə salır və adətən, sonda da insanı həmin labirintdə tərk edirlər. Lakin sovet ideologiyasının tam eksinə gedə bilməyən 60-cılar ya sonuncu keçidi bir az da məcəzileşdirib görünməz hala getirir, ya bir işq yoluyla gələcəyə ümid yeri qoyur, ya da qəhrəmanı müxtəlif üsullardan istifadə edərək gerçəkliliklə barişdirirlər. Çıxılmazlıqla olana ümid işqi verməkə və ya tale ilə barişmaqla sovet ekzistensialistləri Qərbin və türk ədəbiyyatının dini ekzistensialistlərinə yaxınlaşırlar.

2.2. XX əsr Qərb ədəbiyyatının 60-cılar nəşrinin insan konsepsiyasının formalaşmasına təsiri

XX əsr Qərb nəşri ənənəvi romanı və hekayəyə nisbəten yeni bir tərz formalaşdırdı. Bu tərz əvvəlki ənənələrə nisbəten konkretlikdən mücerrediliyə meylli idi. Ekzistensialist və surrealist cəreyanlar kəsişməsindən tövəyen yeni nəşrdə ən çox diqqət çəkən fransız ədəbiyyatındaki "anti roman" hərəkatıdır.

"Anti romançılar" mənəvi hadisə, ehvalat romanının strukturunu yixaraq ilk baxışda mənasız görünən şeylərdə məna axtarır, onları mənalandırır, simvol halına getirir və bununla da ədəbiyyatın o vaxta qədər diqqətsiz buraxdıqlarının üstünə diqqət çəkirdilər. Əşyaların qeyri-adiliyini, daxili mənasını öna çəkən yeni sənətkarlar onları insanların daxili dünyası ilə əlaqələndirir və insanları da böyük hadisələrdən daha çox, iç mənəsi olan bu xirdalıqlar içində təsvir edirlər. Bununla da insanın özünün daxilindəki xirdalıqlar dünyadan zaman-məkan genişliyindən daha geniş mənzərələri göz öönüne getirirdi.

Əsasən 50-ci illərdə fransız ədəbiyyatında təşəkkül tapan antiroman hərəkatına təsir edən ənənələr Birinci Dünya müharibəsindən sonra formalaşmağa başlamışdı. "Narahat insanı"

özünün əsas predmeti seçən yeni ədəbiyyat sanki onun marahatlığının gediş-gelişləri ilə ənənəvi nəşrin nizamını pozdu. Bu nizamı pozulmuş insanı və onu eks etdirən nəşri dünyadan özünün pozulmuş nizamı yetişdirirdi. Narahatçılığın felsefi təlimi kimi yaranan ekzistensializmin tam yetişib formalşması da dünya nizamına təsir eləyen Dünya müharibələri və onlar arasındaki zamana aiddir. Onun bir təlim kimi sistemləşməsi məhz bu dövərə təsadüf edir.

Ekzistensializm cəreyanı və mücerred ədəbiyyat axını sırf sosial səciyyəli yaradıcılığın cazibəsini sindirdi. C.Coys (1882-1941), F.Kafka (1883-1924), V.Folkner (1897-1962), daha sonra A.Kamyu (1913-1960), Y.-P.Satr (1905-1982) XX əsr nəşrinin aparıcı simalarına və ən çox oxunan yazıçılarına çevrilərək dünyada Balzak roman ənənələrini yeni tipli qəhrəman və roman ənənələri ilə deyişdilər. Dünyada bu yazıçıların yaradıcılığına qarşısalınmaz marağın yaranmasında onların 60-cı illərdən rus dilinə tərcüməsi de sebəb oldu. Bu tərcümələr yeni yaradıcılıq axtarışında olan sovet yazıçılarına təsirsiz qalmadı. "...Keçmiş SSRİ-də... 60-ci illerde ideoloji buzun bir qədər əriməsi nəticəsində Sartrın, Kamyunun, Bovuarın bədii əsərlərinin rus dilinə tərcümə edilməsi ilə yanaşı, bir sıra sovet yazıçılarının, o cümlədən Azərbaycan ədəbiyyatının nümayəndəleri R.Rzanın, Anarın, Ə.Əylislinin, V.Səmədoğluğun əsərlərində köklü ekzistensial problemlərin qoyulması və həlli cəhd ilə rastlaşıraq" (107, 59).

Bizdə 60-cılar Qərbin 60-ci illərə qədər olan ənənələrini ədəbiyyata getirdikləri vaxt artıq Qərbdə, əsasən Fransada, mücerred anti-romançılar maraq cəlb etməkdə idi. Özlerini bir ədəbi cəreyan hesab etməsələr də onlarda bir-birinə yaxın üslub, yaradıcılıq manerası müşahidə olunmaqdadır. Bu yaxınlıqlarına görə onları bir cəreyan hesab edənlər və bu axının başında A.R.Qriyənin olduğunu söyləyənlər var. A.R.Qriyədən sonra "yeni roman" məktəbinin əsas təmsilçiləri N.Sarrot, M.Bütör, K.Simon, K.Oliver, R.Rinq, M.Duras və başqalarıdır.

Anti-romançılaraya görə "...bu yeni romanın heç bir qaydası, qanunu yoxdur: qəbul edilmiş tek qanun "Balzak romanı" deyə səciyyələnəcək ənənəvi romana qarşı çıxməqdır..."

Hadisə, süjet, mövzu atılacaqdır... Mücerred romanda hadisələr bir axın içerisinde təqdim olunmur: dönüb-dolaşib eyni nöqtəyə düşünlənir. Yeni romançı bir hadisə anladan yox, bir tədqiqatçıdır.

...Klassik romanlarda alışdığımız şəxslər, tipler, xarakterlər mücerred romanda axtarılmamalıdır. Keçmiş romanın bütün məqsədi

zaman ve məkan içinde canlı qəhrəmanlar yaşatmaq, onları eşq, ehtiras və mübarizə hallarında təqdim etməkdir. Bu günkü romanı şəxslərdən qurtarmaq lazımdır: "şəxslər ölüm"... Bir romanda çox deyil, olsa-olsa bir və ya bir neçə şəxs ola bilər; bunlar da yazıçının xeyallarıdır, daxili nitqləridir... yazıçının baxışlarını eks etdirən bir sıra görüntülərdir. Onlar adsız "mən"lərdir və yazıçının kölgələridir. Bu halda adın da əhəmiyyəti yoxdur.

Yeni romanlarda şəxs yoxdur, ancaq insan vardır. Hətta romanların hər sətirləri insanla doludur. Çünkü onlar şeylərdən bəhs edərkən əslində insandan bəhs edirlər..." (218, 768).

Təkcə fransız anti-romançıları deyil, bütün dünya ədəbiyyatında sanki 60-80-ci illərdə müxtəlif istiqamətlərdən enənəvi janr ölçüləri dağıdılmışdır.

Əsrin II yarısında Latin Amerikası nəşrinin, onunla bir sıradə rus nəşrinin, fransız və türk poeziyasının, Amerika ədəbiyyatının, yapon ədəbiyyatının öz zəngin nümuneləri ilə diqqəti cəlb etməsi əsrin ədəbi faktlarıdır. Doğrudur, bəzən Qərb ədəbiyyatında, xüsusilə nəşrində yaranan bir çox sənət nümuneləri sovet ədəbiyyatşunaslığı, o sıradan, Azərbaycan ədəbiyyatşunaslığı tərefindən düzgün qiymətləndirilmir, "burjua ideologiyası"nın məhsulu kimi dəvərləndirildi, çünkü 60-70-ci illərdə sovet ədəbiyyatşunaslığı kommunist ideologiyasının tərkib hissələrindən biri idi. Bununla yanaşı, dünya ədəbiyyatının şədevrleri SSRİ məkanına da yayılır və təbii ki, "mütərəqqi Qərb ədəbiyyatı" ilə bir sıradə bu əsərlər də öz oxucusunu tapırdı.

XX əsr ədəbiyyatı insanın heyata fərdi və subyektiv baxışlarını eks etdirirdi. Ona görə də bu əsərlərə sosrealizm pəncərəsindən boyanmaq sərf ideoloji jest idi. Halbuki, hər bir xalqın ədəbiyyatına onun öz fərdi inkişaf meyli nöqtəyi-nəzerindən yanaşmaq lazım idi. Bu fərdiliklərə yanaşı, ayrı-ayrı ədəbiyyatlar arasında oxşar, tipoloji məqamlar da diqqəti cəlb etmişdir. Məsələn, Amerika ədəbiyyatında altmışinci illər ənənəvi janrlardan uzaqlaşmaq, faktlara, həyat həqiqətinə daha çox yaxınlaş, qroteske və şərtiliyə meyl baxımından diqqəti cəlb edirdi. Bu, özünü C.Selincerin, C.Apdaykin, R.Bredberinin əsərlərində daha çox hiss etdirirdi.

İtaliya ədəbiyyatında sosial-psixoloji roman janrının inkişafı göz qabığında idi (A.Moravia, İ.Kalvino, Q.Parizenin yaradıcılığı). Özü də bu romanlarda həyatın, gerçekliyin, cəmiyyətin tənhalasdırıldığı insanların faciələrindən söz açılmışdır.

İngilis ədəbiyyatında Q.Qrinin, Ç.Snounun, C.Breynin, B.Devidsonun, C.Oldricin, C.Pristlinin əsərləri daha çox maraq doğururdu. Fransız və Amerika nəşrinə xas olan tənhalıq, ümidsizlik, eyni zamanda cəmiyyətin tənqidli burada da diqqəti cəlb edirdi. Yaxud ispan ədəbiyyatını götürək. Bu ədəbiyyatda da tənqidli xətt qabarıq nəzərə çarpırdı. K.X.Selanin, X.Qoysisolonun, L.Qoysisolo-Qayın, A.M.Matutenen nəşr əsərlərində həyat həqiqətlərinə yaxınlıq hissi 60-ci illərdə bariz nəzərə çarpırdı.

Dünya ədəbiyyatında yaşanan bu gərgin yenilşeme qarşısında sovet ədəbiyyatı keçmiş ənənələr içərisində qalsa, köhnəlik təəssürati yarada və sovet mədəniyyətinin yenilikle ayaqlaşa bilməməsi fikrini formalaşdırıb ilərdir. Elə bu sebebe də sovet ideologiyası bəzi təzələnmələrə imkan verirdi.

Araşdırımlar sübut edir ki, 50-ci illərin ikinci yarısı - 60-ci illərin əvvəllərində dünya ədəbi prosesi, həqiqətən, bir təlatüm dövrü keçirirdi: Bu təlatüm müasir Qərb ədəbiyyatında yaranmış bir çox məktəblərdə, qruplarda, cərəyanlarda öz təcrübə gerçəkləşməsini tapmışdır. Fransada "Yeni roman" məktəbi, İngiltərədə "Hiddətlənmiş cavanlar", AFR-də "47-ler qrupu", ABŞ-da "Düşüncələr axını" nümayəndələri, "Eksperimental romançılar" və s. (52, 210). Bunun təsiri türk və rus ədəbiyyatında "kənd" və "şəhər nəşri", habelə bir çox milli sovet ədəbiyyatlarında "lirik nəşr", "psixoloji nəşr", o cümlədən Azərbaycan ədəbiyyatında da "yeni nəşr" hadisələrində öz eksini tapdı.

Ölbüttə, 60-ci illərdə sovet ədəbiyyatşunaslığında Qərb ədəbiyyatına münasibət ikili seciyyə daşıyırdı; sosrealizm üslubunda əsərlər yazan sənətkarlar təbii ki, təriflənir, modernist ruhlu ədəbiyyat isə pislənirdi. Azərbaycan ədəbi tənqidində də eyni tendensiya hökm süründü. Bunun bariz nümunəsini tənqidçi İslam İbrahimovun "Modernizm həyat və gözəlliye yabançıdır" məqaləsində izləmək olardı. İslam İbrahimov yazırı: "Modernizm iddia edirdi ki, dünya, həyat dərk edilməsi mümkün olmayan əsrarəngəz bir xaosdur, mənənasılıqdır, boşluqdır. Bu cür təsəvvür və anlayışlar isə təbii ki, böyük ictimai inqilablar, sarsıntılar, elmi keşflər dövründə burjua ziyalisinin həyat qarşısında qorxusundan, dəhşetindən, ümidsizliyindən, burjua-ziyalı təfəkkürünün böhranından, perisanlılığından, dırəndiyi vəziyyətdən çıxış yolu tapa bilməməsindən irəli gelir" (92, 131).

Danmaq olmaz ki, 50-ci illərdə Qərbdə çap olunan bir çox romanlar məhz insanın tənhalığı, acizliyi və bu insanı əhatə edən dünyadan

mənəsizliyi üzərində qurulmuşdu. Ancaq o əsərlər də eley real həyatın özündən doğmuşdu, başqa bir cəmiyyətdə yaşayan insanın mənəvi dünyasını eks etdirirdi.

Bu cür tənqidli baxış, dünya ədəbiyyatına ölçülü-biçili münasibet 60-cı illər nəsrinin dünya ədəbi prosesinə lazımı seviyyədə qaynayıb-qarışmasına maneeler töredirdi. Ona görə də dünyanın 60-ci illərdə yaşadığı ədəbi dəyişmələr bizi 80-ci illərdən gəlməyə başladı. Dünya ədəbiyyatında gerçəkləşən dəyişmələr, xüsusən Latin Amerikasında formalaşan yeni ənənələr ədəbiyyatımızda zamanında eks-sədasını tapmadı. Ancaq başqa bir gerçek də var ki, ekzistensializmle sosialist realizminin qovuşوغunda yaranan 60-cı illər ədəbiyyatı özü də dünya ədəbiyyatı üçün maraqlı bir model ola bilərdi və onun da dünyaya ineqrasiyası gecikir. Bu mənada dünya ədəbiyyatı da bu ənənəni mənimseməkdə, deyə bilerik ki, bir az geri qalıbdır. Tənhalasmış, yalqızlaşmış insan hardasa özüne bir ümidi işığı tapırsa və bu özgələşmə ilə ümidi 60-cı illər nəsrini özündə birləşdirirse bu da bir ədəbi hadisədir.

Dünya ədəbiyyatı kontekstində 60-cı illər ədəbiyyatının bir fərqli ədəbi hadise olması müasir ədəbiyyatşunaslığımızda başqa tədqiqatlarda da təsdiq olunmaqdadır. "XX əsr mədəniyyət varlığını bu və ya digər məkanda, bu və ya digər ədəbiyyatda, sənətdə özümlü şəkildə təzahür etdirir və dünya mədəni (o cümlədən ədəbi) prosesinin vahidliyi onun variativliyindən yaranır, dünya ədəbiyyatının zənginliyi bununla təmin olunur. Əsrin II yarısında Latin Amerikası nəşri bu səbəbdən geniş maraq doğurur, XIX əsrin rus nəşri kimi XX əsr rus nəşri də eyni əsasla dünya ədəbiyyatının arsenalına daxil oldu. O sıradan Azərbaycan yeni nəsrinin də dünya ədəbi kontekstində özünəxəs yeri var, onu öyrənmək dünya ədəbiyyatını yalnız zənginləşdirə bilər" (79, 7).

2.3. 60-cı illər nəsrinin əsas mərhələ xüsusiyyətləri və bu mərhələdə insan konsepsiyasının yeni həlli

Bir vaxtlar 60-cı illərdə "yeni Azərbaycan nəşri"nin yetişməsi mübahiselərə səbəb olsa da, artıq o ədəbi-nəzəri fikirdə öz təsdiqini tapmışdır. Elmi-nəzəri tədqiqatlarda "yeni Azərbaycan nəşri" ilə bağlı söylənilən fikir və müləhizələr bunu təsdiq edə bilər (4; 5; 14; 48; 61; 66; 75; 81; 94; 109; 113; 131; 141; 148; 160).

Daha əvvəlki bölmələrdə 60-cıların meydana gelmesinə təsir göstəren ideya-fəlsəfi və sosial şərtlərdən bəhs edərkən o illərdə sovet quruluşunun verdiyi vədlərə ayıq başlı insanların daha inanmadığını, sistemin çıxılmazlıq və böhran içinde olduğunu qeyd etmişidik.

Altıncı illərdən başlayaraq əsil ədəbiyyat - bədii söz tədricən ideologiyadan, daha bağrusu, ideoloji göstəriş və qərarlardan xilas olmağa başlayır. Yavaş-yavaş ədəbiyyatda həyatın, varlığın və insanın təsvirində ideologiyadan, artıq ömrünü başa vurmaqdə olan sosialist realizmi tələblərindən deyil, gerçəklilikin, reallığın, özündən gələn hallar üstün yer tutur. Bir sıra yazıçılar bu zaman heç bir ideoloji assimiliyasiyaya məruz qalmadan öz qəhrəmanlarının həyat yoluna neyise diqə elemirlər, inzibati amırılık boyunduruğundan xilas olaraq qəhrəmanlarının taleyini onların öz ixtiyarına tapşırırlar. Yazıçı mövqeyi, vətəndaşlıq qayesi həmin əsərlərdə sünə şəkildə, ideoloji prinsip əsasında deyil, qəhrəmanların gerçek taleyindən doğur.

Ədəbi-estetik düşüncə daha mövcud ideologianın nəsihet və dərslerindən boyun qaçırdı. Əsrin ortaları tarixin ele məqamı idı ki, ictimai-siyasi sıixıntılar məngenesində çırpınan həqiqət və azadlıq carçıları onları sarmış yalan, hiylə, saxtalıq iqlimindən sıvrılıb çıxməq, ayıq və müdrik başla düşünmək və danışmaq isteyirdilər.

İdeologiya qullarına çevrilmiş insanları düşdükləri sarsıcı vəziyyətdən çıxarmaq, onu başqalarına və özüne göstirmək - mənəviyyatı ilə üz-üzə qoymaq, özündürkə mənəvi dayaq olmaq həqiqi ədəbiyyatın əsl vəzifəsi olmalı idi. Ədəbiyyat artıq cəmiyyət qarşısındaki tarxi borcunu dərk etmiş, xalqın faciəli taleyi, mənəvi ağrıları üçün özünde məsuliyyət hiss etməyə başlamışdı" (112, 6).

Azərbaycan ədəbi prosesi hansı "məxsusi mərhələ xüsusiyyətləri" ilə seçilirdi?

Əvvəlcə poeziyadan başlayaq. "Poeziya altıncı illərə qədər eley seviyyədə idi ki, müəyyən uğurlarına baxmayaraq bu seviyyədə artıq zamanın yeni inkişaf meylləri ilə ayaqlaşa bilmirdi. Məsələ burasındadır ki, poeziyada ədəbi nəsillər bir-birini əvəz etdikcə onların hər biri yalnız yaşına görə seçilə bilirdi. Bir poetik nəsil kimi formalaşmaq üçün onların müəyyən ədəbi prinsipləri, meyar və ölçüləri yox idi. Şərə gələn müəllif yalnız o prinsipi qəbul edirdi ki, poeziyada bir böyük ustad var, o da Səməd Vurğundur" (139, 4).

Bu fikirdə həqiqət də var, mübahiseli məqamlar da. Poetik nəsillərin ədəbi prinsipləri, meyar və ölçüləri olmamış deyildi, ancaq

bu prinsipler köhnəlmışdı, zamanın ovqatına uyğun deyildi. 60-ci illerdən başlayaraq poeziyada üslub rəngarəngliyi xüsusilə diqqəti cəlb etdi, yeni ədəbi nəsil (Ə.Kərim, F.Qoca, F.Sadiq, İ.İsmayılovzadə, Ə.Salahzadə, V.Səmədoğlu) poeziyaya təzə ab-hava getirdi, yenilik hissi, novatorluq duyusu güclənməyə başladı. Şerđe demokratizm, həyatın, gerçekliyin sərt qatlarına meyl artı.

Bu dövrde Azərbaycan nəşri də yeni bir mərhələyə qədəm qoydu, lakin onun etiraf olunması - "yeni Azərbaycan nəşri" kimi səciyyələndirilməsi 70-ci illərə təsadüf edir. Ən əvvəl qeyd edək ki, həmin illerde yazış-yaradan sovet yazıçılarının heç biri dövrün yeni teleblərindən ənəndə qala bilməzdi. Azərbaycan yazıçılarının müxtəlif nəsilləri bu mühüm ictimai və mənəvi deyişiklikləri bu və ya digər dərəcədə öz yaradıcılıqlarında eks etdirirdilər (4, 166).

Bu elə bir proses idi ki, burada hansı bir ədəbi nəslinse yaradıcılığını xüsusi fərqləndirmək mənasız cəhd olardı. Ancaq bu prosesdə, təbii ki, yeni ədəbi nəsil öz orijinallığı ile diqqəti cəlb etməliydi. Axi, yeni ədəbi nəsil özündən əvvəlki nəsilden həyata, gerçəkliyə münasibəti ilə seçilir, fərqlənir. "Yeni Azərbaycan nəşri" dünyaya, insana, gerçəkliyə, cəmiyyət hadisələrinə köklü, əvvəlkindən fərqli münasibəti ilə seçildi, zamanın dəyişen, yenileşən ab-havasına uyğun olaraq həm məzmun, həm də forma-sənətkarlıq baxımından seçilen əsərlər ortaya qoydu.

Hər şeydən önce, bu əsərlərdə cəmiyyət həyatı idilli boyalardan xilas olmağa başladı, gerçəkliyin mürəkkəb, təzadlı tərəfləri, sərt həqiqətləri eks etdirildi, təsvirlərde reallıq hissi gücləndi, fərdi üslubların özünümüdafiesine meydan açıldı, daxili konfliktlər - iki "men" arasında mübarizə, psixologizm, şəxsiyyətin mənəvi dünyası bütün incilikləri ilə nəsrə gəldi.

Qəhrəman problemi isə təbii ki, bu nəsin müəyyənedici xüsusiyyəti kimi səciyyələndirilməlidir. A.Hüseynov "Zamanın və nəsin hərəkəti" adlı məqaləsində vaxtile nəsimizdə "fərd", "şəxsiyyət" anlayışlarının, şəxsi qayğı və narahatlıq, intim hissələr, ümumiyyətlə, məişət fonu, fərdi meyllərin gur səslənməməsini, ayrıca bədii düşüncə obyektinə çevrilməməsini qeyd edir (87, 13-14).

Əlbəttə, tənqidçi ilə bu mənada polemikaya girmek olar. Yeni çoxlu əsərlərin adlarını çəke bilərik ki, bu əsərlərdə fərdin, şəxsiyyətin qayğıları, məişət aləmi işıqlandırılmışdır. Lakin bu bədii əksetmədə, şəxsiyyət, fərd çox bəsit, zəif təsvir olmuşmuş, daha artıq "istehsalat" mövzusunun əlavəsinə çevrilmişdir. Məsələn, 40-ci illerin sonlarında

yazılmış, ən yaxşı romanlardan biri sayılan Mehdi Hüseynin "Abşeron" romanında fərd, şəxsiyyət və onun mənəvi dünyası məhz bu prinsipə tabe edilmişdi.

"Yeni nəşr"də isə şəxsiyyət, onun daxili aləmi, fərdi istək və meylleri ön plana çıxır. İnsana məhz insan kimi qiymət verilir. Tənqidçi V.Yusifli yazır: "İ.Bexer məqalələrinin birində yazırı: "Yeni incəsənət heç vaxt yeni formalardan başlamır, həmişə yeni insanla doğulur". Yeni Azərbaycan nəşrini ferqləndirən bir çox mühüm əlamətlər sırasında biz ilk növbədə bu nəsin qəhrəman tipini açıqlamaq istərdik.

Məlumdur ki, sovet ədəbiyyatının müəyyən dövrləri üçün vahid qəhrəman tipi olmuşdur. Bu da yeni cəmiyyət quruculuğunda fəal iştirak edən, mənfiliklərə qarşı cəsaretle mübarizə aparan "müsəbet qəhrəman" tipidir. Azərbaycan sovet ədəbiyyatının tarixi bu obrazlarla zəngindir. Lakin ədəbiyyatı bütünlükde ancaq bu tipli qəhrəmanlardan ibaret hesab etmək düzgün olmazdı. Ona görə də 60-70-ci illerin ədəbiyyatında, xüsusilə nəşr əsərlərində meydana çıxan və heç bir "müstəsnalıq" ilə seçilməyen sıravi qəhrəman tipinin mövcudluğu ile razılışmalıdır" (137, 11-12).

Nəhayət, 60-70-ci illerin ədəbi prosesi ayrı-ayrı fərdi üslubların meydana çıxmazı; özünü təsdiq etməsi, üslub yeknəsəqliyindən üslub polifonizmə meyli ilə, mənəvi-exlaqi problemlərə, fərdin seadət axşarılarına, insanın özünü dərk etməsinə istiqamət alan problematika ilə təzahür etmişdir.

Əgər 30-50-ci illerin nəsirdə fərdi üslublar bir ox ətrafında cərəyan edirdi, epikliyə, çoxşaxəli təsvirə böyük aludəçilik vardısa, ədəbiyyata gələn genclər S.Rəhimov, M.Hüseyn, M.Ibrahimov yolunu davam etdirirdi (əlbəttə, istisnalar var idi, məsələn, İlyas Əfəndiyev, daha sonra İsa Hüseynov hadisəsi), 60-70-ci illərdə mənzərə dəyişir. Elə ilk nəşr əsərlərindən Elçin də, Ə.Oylıslı də, Anar də, İ.Məlikzadə də özləri olmağa çalışırlar.

Yene tənqidçi A.Hüseynova müraciət edək: "Əgər epik nəsrda hadisələrin obyektiv təsviri, xarakterlərin hadisələr vasitəsilə, süjet xəttində təcəssüm və inkişafı, süjetin bütövlüyü əsas idisə, lirik nəşrdeki güclü dinamizm, çeviklik, hissi-emosional boyaların üstünlüyü, romantik çalarlar, insanı kompozisiyanın mərkəzine çəkmək, onun daxili aləmini, ehval-ruhiyyəsindəki keçidləri təsirli və inciliklərinə qədər canlandırmaq, düşüncələr axarını, "icəridən" açıb göstərmək, eləcə də əsərin bütün quruluşunda tehkiyənin gedişində serbestliyə nail olmaq üçün geniş imkanlar açdı" (81, 30).

Qeyd edək ki, 60-70-ci illerin ədəbi prosesine xas olan bu mühüm keyfiyyət dəyişiklikleri bu və ya digər dərəcədə başqa xalqların (rus, gürçü, Baltıkyanı xalqlar, qırğız və s.) ədəbi prosesində də müşahidə olunmuşdur (4; 5; 52; 79; 87; 143).

60-70-ci illerin nəşri təkcə mövzu, problematika, sənetkarlıq axtarışları baxımından deyil, həm də fərdi üslubların müxtəlifliyi, rəngəranglılıq baxımından da maraq doğurdu və yuxarıda bununla bağlı dediklərimizə yalnız onu əlavə edə bilərik ki, fərdi üslubu, özünəməxsus deyim və duyum tərzi, gerçəkliyə başqalarından fərqli münasibəti ilə seçilən yazıçı bədii-estetik fikrin də inkişafında mühüm rol oynayır. Belə yazıçılar arasında Elçin xüsusiylə seçilirdi. Onun bədii fikrin inkişafındakı bu missiyası indi də davam edir.

Yeni Azərbaycan nəşrində insanın iç dünyasına olan marağı, daxili təlatümlərin ədəbiyatda inikası o dövrün əsərlərinin həm ideyasını, həm də üslubunu şərtləndirən esas məqam idi: "Döne-dönə deyilib ki, 50-ci illerin sonlarından Azərbaycan nəşrində insanın daxili aləmini eks etdirmək meyli güclənib. Müasir Azərbaycan nəşrinə həsr olunan araşdırmaclar içərisində az nümunə tapmaq olar ki, həmin meyəl bu və ya digər dərəcədə toxunmasın" (96, 3).

60-80-ci illerin yeni nəşrinin narahat insanların ədəbiyyatda ilkin təşəkkülü 50-ci illərdən başlayır. İlkin təşəkkül dövrü adəten İ.Şıxlı, İ.Hüseynov və İ.Əfəndiyevin yaradıcılığına düşür. Əsas aparıcı simaları isə ədəbi-nezəri fikirdə Ə.Əylisli, Elçin, Anar, S.Əhmədov, Ç.Hüseynov, İbrahimbəyov qardaşları, daha sonralar M.Süleymanlı, Y.Səmədoğlu hesab olunurlar.

Adı çəkilən yazıçılar sovet nəşrinin onlara qədər olan sxematik, sünü adəməna bir canlılıq getirdi. "Canlı", öz həyatını yaşamağa haqqı olan insan obrazının ədəbiyyata gelişisi və onun bədii-estetik ifadəsi yeni mərhələnin qalan keyfiyyətlərinin formalaşmasının ilkin şerti oldu. Şəxsiyyətə pərəstişliklilikdən sonraki ab-hava "baş qəhrəmandan" başqalarının, qorxa-qorxa yaşayanların da insan olduğunu və müəyyən haqlara sahib olmalarını yada saldı. Artıq şişirdilmiş qəhrəmanların diqət etdiklərindən başqa bir şeyləri də insanlar düşünüb söyleyə bilerdilər. "Şəxsiyyətə pərəstişin tənqidini və Stalinin tənqidini sanki ideallaşdırılmış müqəvvə qəhrəmanların da eybini açdı, sovet adamlarının bütöv bir nəslinin yaşadığı aləmi, bu aləmdəki mənəvi dəyərlər sistemini büsbütün dəyişdi. Ve dərhal da həmin aləmi eks etdirən ədəbiyyatın yalan və riyadan yoğrulmuş böyük bir hissəsinin, canlı insandan daha çox müqəvvaya bənzəyən

qəhrəmanlarının puç və yararsız olduğu üzə çıxdı. Bu cür gərəksiz nəşri doğuran sosial şərait kökündən ləğv edildi, yaranan şərait dərhal ədəbiyyata öz müsbət təsirini göstərdi" (115, 101).

Sovet dövrünün pafos və şüarçılıq üslubunun izləri görünən bu nümunədə A.Məmmədov ədəbi prosesi bir qədər mexaniki hərəkət kimi təsvir etsə də, insana baxışın dəyişilməsini doğru müşahidə etmişdir.

Yeni nəşrin əsas mərhələ xüsusiyyətinin insana baxışın dəyişilməsi olduğunu başqa tənqidçilər de göstərmisler. Dövrün ən müfuzlu tənqidçilərindən olan Y.Qarayev yazır: "...İnsan ele həmişə ədəbiyyatın mərkəzində olub və təsadüfi deyil ki, ona həmişə məhz "insanşunaslıq" deyiblər. Ancaq iş burasındadır ki, altmışincilər bədii ədəbiyyata bu mövzunu yeni problem kimi, yenidən daxil elədilər" (101; 125).

Bu yeniliyi Y.Qarayev dəyişən obrazlar qalereyasında və onların əvvəlki nəşrde alışmadığımız davranışlarında görürdü: "Qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, həyatda bəxti getirmeyənlər, ütüşüz, rəndələnməmiş, nahamvar düşüncələr, xarakterlər və xasiyyətlər də nəşrə axınla daxil oldmağa başladı.

Məişətdə və mənəviyyatda həqiqət və ədalət axtarışlarında bəzən onların gəldiyi qənaətlər əcəyib görünür, hakim, standart "sovət adımı" ehkamına və anlayışına heç cür sırmır" (101, 127).

Y.Qarayevin "qəribə, ...həyatda bəxti getirmeyən..." kimi mürçərəd ifadələri əslində altmışincilərin yeni insanını xarakterizə etmir. Çünkü bir vaxtlar sonu faciə ilə bitən maarifçi realist pyeslərin, cəmiyyətdən küsmüşlərin hiss və xəyallarını eks etdirən sentimentalist romanların da qəhrəmanları qəribə, həyatda bəxti getirmeyən insanlar idi. Tənqidçilərin coxunun "adi adam" kimi səciyyələndirdiyi qəhrəmanın əsl formulirovkasını yaradıcılığını tədqiqat predmeti kimi seçdiyimiz Elçin verir: "...Adi adam" anlayışı ənənəvi "müsbət" və "mənfi" qəhrəman anlayışlarını evəz etmir, bu anlayış sadəcə olaraq həyatımızda çoxluq təşkil edən xaricdən sade görünməsinə baxmayaraq, mürəkkəb psixologiyaya malik adamları ehtiva edir. Adılık daha çox real, həyatı keyfiyyətlərə yaxınlıq, təbiilik mənasında götürülür və bu adamlar adı, gündəlik həyatın qaynarında bir-birindən o qədər də seçilir, lakin onlardan hər birinin spesifikasi, dünyagörüşü, düşüncə tərzi mövcuddur" (56, 335-336).

"Real, həyatı keyfiyyətlərə yaxın" olan bu qəhrəmanların konflikte girdiyi, müxalifətdə olduğu qüvvələr məhz bu keyfiyyətdən uzaq

düşenlər və başqalarını da aldadıb gerçeklikdən uzaq salmaq istəyənlərdir. Gerçeklikdən uzaqlaşdırmanı, özgələşdirməni tənqid hədəfi seçən müəllif bəzən bir, bəzən de bir çox qəhrəmanlar üzərinə öz müəllif mövqeyini paylayaraq ifadə edir. Bu əsərlərdə gerçək mühitə ən çox etiraz edən, onunla razılaşmayan müəllif özüdür. "Ətraf aləmdən təcrid edilmiş, ictimai həyata biganə, öz qızına çəkilən insanlar, meşşən əmin-amanlığında uyuyan məhdud düşüncələr və xudbinlər - haqqında danışdığımız yaradıcılığın ruhuna və amalına yad və müxalif olan adamlardır" (87, 36).

A.Hüseynovun bu qənaetində yeni qəhrəmanların müxalifətdə olduğu qüvvələr meşşənliğin getirdiyi harinqliqla doğrudan da sosial mühitin çoxluğunu təşkil edənlərdən uzaq düşmüsələr. Ancaq onun konflikt tərəflərini müəyyənənəşdirməsində yene də sovet dövrünün vərdiş edilmiş menfi-müsəbet qarşılaşdırmasının ab-havası duyulmaqdadır. "Yaradıcılığın ruhuna və amalına yad" olsa da yazıçı o yadlığın da yaşatdığı psixoloji gərginliyi yaradıcılığa getirir və onlara qarşı duran tərəfin özünün bele gücü çatmadığı məqamlarda özgələşməsinin psixoloji dramatizmini təhlilə cəlb edir.

İnsanı insanlaşdırın altmışincilərin hər biri üçün psixoloji yaştıları öne çəkmək xarakterikdir. Lakin bu onların hər birinin yaradıcılığında fərqli şəkildə ortaya çıxır. "Yeni insanlar" bir çox tənqidçilərin qeyd etdiyi kimi narahat insanlardır. Bu narahat insanların iç yaştılarına təkan verən sosial mühitdir. Lakin yazıçıların fərdi üslubuna uyğun olaraq bəzilərində fərd, bəzilərində isə sosial mühit öndədir. Məsələn, psixologizmin nəsrə ilk gəlisiinin nümayəndələrindən olan İsa Hüseynovda ictimai məzmun fərdi yaştınlarda ifadə olunur. Psixologizmin ədebiyyatda geniş yayıldığı dövrün əsas aparıcı simalarından biri olan Sabir Əhmədinin yaradıcılığında isə cəmiyyətin məzmunu öndədir; fərdin psixologiyasını qidalandıran cəmiyyətin psixologiyası daha geniş yer alır, dövrün, millətin ağrılı problemləri qəhrəmanın ağrıları, özgələşməsi üçün zəmin olur.

Lirik-psixoloji nəşr yaradıcısı kimi tanınan Əkrəm Əylislinin nəsrində sosial mühit və fərd münasibətlərində bir tarazlıq var. Ümumiyyətlə, Ə.Əylislinin qəhrəmanları da yaşadığı cəmiyyətdə bir tarazlıq və harmoniya axtarırlar. Onun nəsrində ən qorxunc məqamlarda bele bir işq ucu görünür və qəhrəman həyatında pozulmuş harmoniyanın bərpası üçün həmin işşa doğru irəlileyir. Bu mənada Ə.Əylislide cəmiyyət və fərd tarazlığı gözləniləndiyi kimi xeyir - şər tarazlığı da gözlənilməkdədir.

Fərd - cəmiyyət, xeyir - şər tarazlığının gözlənilməsi Elçin nəşri üçün də xarakterikdir. Lakin Ə.Əylisli bunu bir qədər lirik tonda verdiyi üçün onun qəhrəmanlarında xəyal planı ağırlıq təşkil edir. Elçinde isə qəhrəmanlar daha dinamikdir. Onlar xəyaldan daha çox hərəkətə bağlıdır və onları narahat edən hadisələrin üstüne doğru irəlileməkdən çəkinmirlər. Hadisələrə doğru irəlilədikcə onun mahiyyəti, həqiqət daha çox açılır. Həqiqətə yaxınlaşma Elçin nəşrinin fəlsəfəliyini təmin edir.

Anarın nəsrində isə cəmiyyəte nisbəten önde olan fərd və onun psixoloji aləmidir. Altmışincilər nəşlinin ən təha qəhrəmanlarına Anarın nəsrində rast gəlirik. Sosial mühit onda bir qədər arxa plandadır. Tənhalıq insanların sosial mühitə sanki üşyan formasıdır. Bu üşyan onların mühitin eybacırlarını, natamamlıqlarını anlamalarından irəli gəlir. Lakin bu natamamlıqları anlayaraq içiñə qapılan qəhrəmanın özündə bir natamamlıq formalaşır. Anarın qəhrəmanlarının bu xüsusiyyətini Nizami Cəferov belə izah edir: "Həmin əsərlərin əsas qəhrəmanı "anlamaq dərdi"nə mübtəla olmuş insandır - o köhnə stereotiplərə yaşamaq istəmir, birrəngli şüurlara, alternativsiz düşüncələrə, qrafoman həyat tərzinə qarışışındanmaz (lakin daxili, gizli) bir ehtirasla etiraz edir. Bu etirazın ictimai fonu demək olar ki, yoxdur, lakin mükəmməl psixoloji konteksti var. Ona görə də haqqında söhbət gedən qəhrəman yalnız daxilen azaddır, öz dünyasının "inqilabçı"sidir, cəmiyyətdə isə ikiüzlük etmelidir, ya da artıq adama çevriləməlidir" (21). Anarın yaradıcılığında qabarlı görünən bu cəhət daha sonralar A.Məsud və R.Rövşənin yaradıcılığında bir ənənə kimi davam etdirilir. R.İbrahimbəyovun qəhrəmanları isə nisbəten soyuqqanlı düşüncələri ilə seçilirlər.

80-ci illərdən başlayaraq yaşanan tarixi proseslər insanın sosial funksiyasına marağı daha da artırır. Artıq sosial funksiya yeni müstəviyə keçir - tarixi və milli problemlərin həlli yolları təbii olaraq bu dövrün insanını daha çox düşündürür. Altmışinci iller dünya nəşrinin elementləri de 80-ci illərdə əvvəlki illərə nisbəten daha artıq müşahidə olunmağa başlayır. İnsanın sosial statusunun artması sanki onun fərdi dünyasını bir qədər arxa plana keçirir; fərdin psixologiyasını sosial situasiyalar şərtləndirir. 80-ci illərin nəsrində (nəsrə öncüllük edən əsərlərdə) fərdin "sərhəd situasiyaları", cəmiyyətin, millətin "sərhəd situasiyaları" ilə evez olunur. Bunun ən bariz nümunələri M.Süleymanlıının, Y.Səmədoğlunun və Elçinin romanlarıdır. Millətin, tarixin, etnosun problemlərini aşasdırmaq

nəsrin fəlsəfi yükünü daha da artırır. Bu fəlsəfi nəsrde yenə də Elçin öz xüsusi yaradıcılıq çəkisi ilə seçilir.

Bir fakt da maraqlıdır ki, yeni tarixdə altmışincıların mövzu, qəhrəman dəyişimi, zamanın irəli sürdüyü problemlərə cavab vermək başqa yazıçılar tərəfindən çətin gerçəkləşsə də, Elçinin bu sahədə elə bir təreddüdү ve ləngiməsi hiss olunmadı. O, milletin psixologiyasını millətin yaşadığı tarix içərisində eks etdirərək romanlar və dram əsərləri yazdı. Elçinin yeni müstəviyə rahat keçməsinin əsas səbəbi onun ilk hekayelerindən başlayaraq bu və ya digər dərəcədə milli məsələyə bigane olmaması ilə bağlıdır. Fikrimizə sübut yazılıının "Açıq pəncərə" hekayesini misal göstəre bilərik (Elçinin bu yolda qət etdiyi sistemli yol monoqrafiyanın sonrakı fəsillərində izləniləcək).

Yuxarıdakı müddəalar və ədəbi təqniddən cəlb etdiyimiz fikirlər əsasında biz belə qənaəətə galirik ki, altmışincıların yeniliyini şərtləndirən əsas cəhət insana baxışın dəyişilməsidir. Poetik keyfiyyətlərdəki yeniliklərin sebeblərinin də bu dəyişilmədən törəndiyini nəzərə alaraq yazıçıların yaradıcılığı əsasında ilk növbədə həmin dəyişilmənin tədqiq olunmasının aktuallığı şübhəsizdir.

Yuxarıda ədəbi proses daxilində insana konseptual münasibətin ümumi mənzərəsini canlandırmağa çalışdıq. Həmin mənzərədən də göründüyü kimi bu problemin ardıcıl tədqiqi üçün ən zəngin material Elçinin yaradıcılığıdır. Çünkü Elçin altmışincıların ilk getirdiyi dəyişmələrdən ədəbi prosesin fəal və öndə gedən üzvlərindən biri olmuş və 80-ci illərdən başlayaraq altmışincılar mərhələsinin yeni keyfiyyətlərə zənginləşməsində də mühüm rol oynamışdır. Ele bu cəhətə görə də Elçinin yaradıcılığı bu aktual problemin həlli üçün çox uğurludur.

III FƏSİL

ELÇİNİN NƏSRİNDE İNSAN KONSEPSİYASI

3.1. Elçinin nəsr təkamülündə keçdiyi əsas mərhələlər

Altmışincıların ayrıca bir mərhələ kimi formalaşmasında xüsusi rolü olan və bu mərhələdə üç aparıcı şəxslər (Anar, Ə.Əylisli, Elçin) biri kimi tanınan Elçin ədəbiyyatımızı öz nəsr, dramaturgiya və ədəbiyyatşunasılıq əsərləri ilə zənginləşdirilmişdir. Yeni mərhələdə aparıcılıq nəsər aid olduğu kimi, Elçinin də yaradıcılığının əsasını nəsr təşkil edir. Ədəbi ənənələrini layiqince davam etdiyi C.Məmmədquluzadə kimi bir çox janrlarda uğurlu olmaqla bərabər, Elçin daha çox nasirdır.

XX əsr dünya ədəbiyyatının tanınmış nümayəndələrini göz önüne getirdikdə maraqlı bir mənzərə ilə qarşılaşıraq, onların çoxu beynəlxalq miqyasda nəsr əsərləri ilə çıxsalar da müxtəlif janrlarda əsərlər yazıb-yaratmışlar. Misal olaraq U.Folkner, V.Şoyinka, J.-P.Sartre, A.Soljenitsin, E.M.Remark, A.Kristi, A.Kamyu, V.Nabokov, Q.Qrin, Q.Qrass, V.Qoldinq, K.Vonnequt, R.Bredberi, H.Böll, Ç.Aytmatov, K.Abe və bir çox başqalarını göstəre bilərik. Əsasən dramaturq kimi tanınanlar da nəsrin janrlarına bigane qalmamış və bir çox ideyalarını gerçəkləşdirmek üçün, yeri gəldikcə, nəsre müraciət etmiş və dünyada nəsr əsərləri ilə də tanınmışlar. Nümunə üçün T.Uilyams və E.Ioneskunun adlarını çəkə bilərik. Hər halda, ümumi mənzərədən görünür ki, XX əsrin ədəbi nailiyyətlərində nəşr ağırlıq təşkil edir. Çox güman ki, bunun səbəbi XX əsrin gərgin şəraitində fərdin mühitdə özünü axtarışı ilə əlaqədardır. Özünü axtarmanın sonu görünməyən nəticələrinə nəşr ədəbiyyatın başqa sahələrinə nisbetən daha uyğun görünür. Bu baxımdan Elçində də bu axtarış ilk növbədə nəsrde gerçəkləşir. Daha sonra dramaturgiyaya da müraciət edən Elçin nəsrən ayrılmır; bunların hər ikisini paralel davam etdirir.

Elçin nəşri üçün xarakterik olan insanın özünü axtarışı yazıçı tərəfindən dönyanın tanınmış başqa yazıçılarının da yaradıcılığında müşahidə edilərək təqdir olunur. Yapon yazıçısı K.Abe haqqında Elçin

yazır: "Kobo Abe nəşrinin qəhrəmanları (xüsusən "Qumsallıqda qadın" romanında və "Qul ovu" pyesində) həyatda özlərini axtarırlar və onlar qəti surətdə bunun fərqində deyillər ki, əhətə olunduqları cəmiyyət "burjua cəmiyyəti"dir, ya "sosialist cəmiyyəti", monarxiyada yaşayırlar, yoxsa hansısa seckili bir respublikada.

Abe qəhrəmanlarının mənəvi axtarışları və mənəvi ağırları bu cür siyasi-ictimai təsnifatların fövqündədir və onların hissələrini, həyatda özlərinə yer tapa bilməməsini, onların mənəvi vurnuxmalarını siyasi-ictimai müstəviyə endirmək, onlara siyasi formasiya intiriqaları bucağından baxmaq-onların mənəvi dünyasını cılızlaşdırmaq, primitivləşdirmekdir.

Abenin qəhrəmanları, bəli, qəfəsdədir, onlar bu qəfəsin içində çırpinırlar, amma həmin qəfəsin dəmir barmaqlılarını burjua və yaxud qeyri-burjua cəmiyyəti yaratmayıb.

Bu dəmir barmaqlılar həyat, yaşayış mənasızlığının çox sərt bədii ifadəsidir" (59, 115-116).

Elçinin ilk qəhrəmanlarının əsas cəhəti meşşan mühitə və meşşanlaşmış insanlara qarşı mübarizə olsa da, get-gedə onların özünüaxtarışının sosial planı genişlənir və daha dərin fəlsəfi məzmun qazanır. Mühita fəlsəfi münasibət fərdə fəlsəfi münasibətlə kəsişir və bu kəsişmə nöqtəsi fərdin özünü axtarışı üçün çıxış nöqtəsinə çevirilir.

Elçinin ədəbi qəhrəmanlarının özlerini həm fərdi, həm sosial planda axtarışlarından söz açmazdan əvvəl, yiğcam da olsa mövzu və problematika baxımından onun nəşr əsərlərini qruplaşdırmağı, bir-birile bağlı, eyni zamanda bir-birindən fərqli yaradıcılıq dövrələrini müyyənləşdirməyi, bir yazıçı kimi necə inkişaf yolu keçdiyini açıqlamağı lazımlı bildik.

Mərhələ. Elçinin ilk mətbu əsəri "Azərbaycan gəncləri" qəzetinin 1959-cu il 5 iyul tarixli sayında dərc edilmiş "O inanırdı" hekayəsidir. Bu hekayəni Elçin məktəbli ikən, 16 yaşında qələmə almışdır. Adətən ilk çap olunan kiçik hekayələr qələm təcrübəsi sayılır və tənqidçilər söz demək üçün müəllifin özünüəsdiqini və yeni əsərlər yazmasını gözlayırlar.

Son illərə qədər Elçinin həm bu ilk hekayəsi, həm də 1966-ci ildə çap olunmuş "Min gecədən biri" hekayələr kitabı haqqında ədəbi tənqidin heç bir söz deməməsi məhz bu səbəblə bağlıdır.

Elçinin həyat və yaradıcılıq yoluna həsr olunmuş "Bu nə sehrdir belə" kitabında Elçin yaradıcılığının ilk, həm də maraqlı bir dövrünü səciyyələndirən hekayələr, povestlər, tehlil obyektinə çevrilir.

Müəlliflər belə bir həqiqəti təsdiqləyirlər: "O inanırdı" hekayəsində gələcək yazıçı — ele ilk cümləsində fərdi əslubu, özünəməxsus yazı manerası bəlli olan Elçinin istedadını təsdiq edəcək cizgilər diqqəti cəlb etdi. Yeni məktəbli Elçinin bu ilk qələm təcrübəsində işarti halında diqqəti cəlb etse də, gələcək yazıçı Elçinin əslubuna xas olan, onun fərdi dəst-xəttinə məhrəm görünən məqamlar gözdən yayınmır" (141, 12).

"Min gecədən biri" kitabında isə Elçinin yeddi hekayəsi, "Əsli və Kerəm" adlı lirik-yumoristik povesti toplanmışdı. Üç il sonra, 1969-cu ildə Elçinin daha iki povesti - "SOS" və "Açıq pəncərə" ayrıca kitab halında çap olunur, ancaq ő povestlər əvvəlki illerde yazılmışdı.

Elçin özü sonrakı dövrə çap olunan kitablarına yalnız 1968-ci ildən etibarən yazdığı əsərləri daxil edir və əslində elə həmin 68-ci ildə yazdığı "Dəyişmə" ("Sarı pencək"), "Qatar. PİKASSO. Latur. 1968", "Beş qəpiklik motosikl" kimi hekayeler Azərbaycan ədəbiyyatına parlaq bir istedadın gelişindən və özünütəsdiqindən xəber verdi.

Beleliklə, 1959-1968-ci illər Elçin yaradıcılığının birinci - başlangıç dövrü kimi səciyyələndirmək olar. Bu dövrün hekayə və povestləri mövzusu və problematikası baxımından, demək olar ki, bir nöqtədə birləşirlər - genç yazıçı mənəvi-exlaqi prizmadan müasirlerinin daxili dünyasına boylanır, ictimai-siyasi həyatda, cəmiyyətin müxtəlif qütbləri arasında yaranan qarşıdurmaların eksini, izlərini həmin müstəviyə keçirir, bütün bunlar genç yazıcının ciddi və prinsipial uğurları idi. Eləcə də "dramatik povest" adı ilə nəşr edilmiş "Poçt şöbəsində xəyal" pyesi böyük istedadın ifadəsi olduğu kimi, həm də geniş dünyagörüşü, yüksək intellektual səviyyəsi ilə seçilirdi.

Bu uğurları şərtləndirən cəhətlərdən biri və belə də, birincisi bu idi ki, 60-70-ci illerin yeni ictimai-milli problemlərini, mənəvi-exlaqi qayğılarını əhət etmək baxımından Elçinin nəşri özünün perspektivli axtarışları ilə diqqəti çekirdi.

"SOS" və "Açıq pəncərə" povestlərində qaldırıldığı problemlər daha vüsetli şəkildə, daha möhtəşəm və bədii qüdrətlə 70-ci illərin povest və hekayələrində ifadəsinə tapdı. Elçin milli mənəviyyat güzgüsündə özünün bütün ləyaqətli, izzət-nefsi ilə görünən azərbaycanlı tipini - milli mentaliteti temsil edəcək şəxsiyyətləri bədii nəşrimizə gətirdi, hətta bu mentalitetə milli-mənəvi dəyərlərə layiq olmayan tipləri de nişan verdi. Xarakterə bir-birinə qatıyyən uyuşmayan insanlar arasında soyuqluğun, biganeliyyin səbəbləri üzərində bizi düşündürdü.

Eyni zamanda hər bir qəhrəmanın özü - gün məramını, özünün seçdiyi həyat fələfəsəsini bir yazıçı-psixoloq kimi bədii-psixoloji tədqiq

obyektinə çevirdi. Heç bir əsərində təsvir etdiyi qəhrəmanları özünün təbliğat vasitəsinə - ideya ruporuna çevirmədi. Elçinin yüz minlərlə oxucusu (hərgah nəzərealsaq ki, onun əsərləri rus dilində, Moskvada çox böyük tirajlarla neşr olunurdu, bir çox xarici dillərə tərcümə edilirdi, o zaman səhbət milyonlarla oxucudan gedir!) onun əsərlərindeki vətəndaşlıq yanğını ve vətnədaşlıq narahatlığını bunsuz da hiss etdi, duyular.

70-ci illerde Elçin nəsrində diqqəti cəlb edən bir mühüm xüsusiyyət də bu nəşrin sənətkarlıq potensialının qüvvətli şəkildə üzə çıxması oldu. Tesadüfü deyil ki, M.Arif, M.Cəfər, H.Arası, M.Məmmədov, K.Talibzadə, Ə.Mirəhmədov, B.Nəbiyev, Y.Qarayev kimi görkəmli tənqidçi və ədəbiyyatşünaslar, M.Ibrahimov, yaxud B.Bayramov kimi yazıçılar Elçin yaradıcılığından söz açarkən onun nəşrinin yetkin, sənətkarlıq baxımından orijinal olduğunu nəzəre çarpdırdılar.

Biz ədəbi tənqidin Elçinin nəşrinə verdiyi qiymət, onun özünəməxsusluğunu təsdiq edəcək müləhizələri haqda yeri gəldice söz açacaqıq. Lakin Elçinin öz ədəbi nəslə içərisində də həmin təqdiredicili fikirləri təsdiq edənlər az deyildi. Yusif Səmədoğlu Elçinin 70-ci illerde çap olunan povestlərinə ayrıca bir məqale həsr etmişdi. Həmin məqalədə Y.Səmədoğlu yazırı: "Elçin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların qəhrəmanlarının "açıq pəncərəsindən" gerçəklilik hadisələrini seyr etməyə, bu hadisələrə aydın yazıçı mövqeyi ilə qiymət verməyə can atır.

İstər hekayələrində, istərsə de povestlərində Elçin mənəviyyatsızlığı, bunun bariz təzahürü olan meşşanlığı tənqid hədəfinə çevirir və gizlətmir ki, tənqid hədəfinə çevirdiyi obrazların da öz həyat "mövqeyi", öz "fəlsəfəsi" var. Onlar da hər hansı bir məsələdə özlərini haqlı saya bilərlər. Onlar da bir insan kimi törendikləri əməllərə görə təessüf hissi keçirə bilərlər" (131).

Bələliklə, həle çox gənc və təcrübəsiz bir yazıçı olan Elçin mənfi səciyyəli obrazlara ənənəvi yanaşmadan imtina edir, yaxud müsbət səciyyəli obrazlara da bütün müsbət keyfiyyətlərin toplusu kimi yanaşır, bir insan kimi onların da zəifliklərini, hətta məglubiyyətlərini ortaya getirir. Yaradıcılığının bu başlanğıc mərhələsində Elçinin fərdi üslubu özünəməxsus yazıçı manerası, deyim və duyum tərzi formalşma prosesi keçirir. Onun bədii dilinin gözəlliyi, şeriyəti, təhkiyəsinin son dərəcə özünəməxsusluğunu bu ilk əsərlərində də özünü göstərir. Birinci kitabında lirik üslub daha çox

diqqəti cəlb edirse, sonrakı iki kitabında bu üsluba fəlsəfi, publisistik əsərlər da əlavə olunur.

Elçin yaradıcılığının ilk mərhələsində başqa bir cəhət diqqəti çəkir — müəllif gələcəkdə psixoloji nəşr uстası kimi yazacağı əsərlər üçün sanki bir təməl hazırlayıır. İster "SOS", istərsə de "Açıq pəncərə" povestlərində obrazların psixoloji aspektindən, içəri dünyadan mənzərəsindən təsviri konfliktin açıq, üz-üzə - qarşıdurması ilə yanaşı gizli, "mən və men" üsulu da nəzərdən yayınır.

Bütün bunlar ele ilk hekayə və povestlərindəki orijinal ifade tərzi, həyat hadisələrinə özünəməxsus baxış bucağından yanaşması, dilinin - deyim tərzinin ifadəliliyi, şeriyəti, təsvir etdiyi obrazların bir insan kimi "boyaların qatışığında" təqdim olunması onun sonrakı yaradıcılığında tam şəkildə üzə çıxacaq bədii sənətkarlıq məziyyətləri idi ki, çizgicizgi, rəng-rəng, ayrı-ayrı fragmentlər halında diqqəti cəlb edirdi.

II mərhələ. Mənəvi-əxlaqi axtarışlar mövzusu Elçinin 70-ci illər yaradıcılığında da davam edir. Elçin çağdaş Azərbaycan nəşrinin əsas problematikasına çevrilmiş bu mövzunun bir sıra ən parlaq nümunələrini yaradır. Yuxarıda adını çəkdiyimiz hekayələr, eləcə də "Zireh", "Qırmızı aylı balası", "Gümüşü, narıncı, məxməri", "On ildən sonra", "Bu dünyada qatarlar gedər", "Baladadaşın ilk məhəbbəti", "Qış nağılı", "Günlərin bir günü", "Talvar", "Şuşaya duman gəlib" kimi hekayələri, "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" povestləri təkəcə Elçinin deyil, bütövlükdə 70-ci illər Azərbaycan nəşrinin ciddi uğurlarıdır.

Hər obrazın konkret həyat mövqeyindən, sosial mənsubiyətindən, mənəvi və psixoloji axarından asılı olaraq rəngarəng poetik vasitələr seçilir və təfərrüatlar mühite, obrazın siqletinə uyğunlaşdırılır, daha doğrusu, hər poetik ştrix situasiyanın özündən töreyir.

"Elçin öz obrazlarının mənəvi kamilləşmesini, durulaşmasını və ya deformasiyasını, öz siqletinin cəmiyyətin normaları ilə tarazlaşmasından irəli gələn "dağılmazı" poetik təhlil obyektinə çevirərkən, istinad nöqtəsi kimi seçdiyi mühitin adət və ənələlərini, dar çərçiveli qanunlarını, personajların oturuş-duruşunu, hətta geyimini bele nəzərdən qaçırmır. Məhz buna görə də, obrazla mühit arasında möhkəm bağlılıq, təbii vəhdət yaranır" (131).

Getirdiyimiz bu sitatda Elçin nəşrinin müəyyən mənada sənətkarlıq "portreti" hasil olur, heç əlavə şərhe ehtiyac hiss edilmir, məhz bu keyfiyyətlərinə görə Elçin bədii nəşri, yuxarıda qeyd etdiyimiz kimi, milli hüdudları aşış keçdi, 70-80-ci illərdə Elçinin

Moskvada "Pervaya lyubov Baladadaşa" ("Molodaya qvardiya", 1975), "Serebristiy furqon" ("Sovetskiy pisatel", 1978), "Smokovnitsa" ("İzvestiya", 1981), "Steklyannaya roza" ("Detskaya literatura", 1986), "Avtokatastrofa v Parije" ("Molodaya qvardiya", 1987), "Beliy verblyud" ("Sovetskiy pisatel", 1990) və b. kitablari çap olundu.

Həmin illerdə və sonralar Elçinin povest və hekayələri Ümmüttifaq Lenin komsomolu mükafatını aldı, onun hekayələri, məqalələri SSRİ Yazıçılar İttifaqının, "Drujba narodov", "Nedelya", "Smena" (iki dəfə), "Literaturnaya qazeta" kimi sanballı jurnal və qəzetlərin ən yaxşı əsərlər üçün təsis etdiyi mükafatlara layiq görüldü.

III mərhələ. Əgər yaradıcılığının başlangıç mərhələsində - 60-ci illerde Elçinin bədii nəşri formallaşma dövrü keçirirdi, özünü tanıma səciyyəsinə malik idisə, bu prosesde ən yaxın gelecek üçün perspektiv yollar görünürdü, 60-in sonları, 70-ci illerdə həmin yollar bütün genişliyilə, tükənməzliyilə göz önündə canlanır. İlkin mərhələdə, ilk gənclik çağlarında hələ tam ifade olunmamış Elçin istedadı 70-ci illerde bütün mahiyyəti və vüsətliyə üzə çıxdı.

Burası da, fikrimizcə, diqqətəlayiq bir cəhətdir ki, Elçin yaradıcılığı daimi inkişafdadır, bu yaradıcılıqda hiss olunacaq böhran və fasılələr yoxdur, müxtəlif janrlarda əsərlər bir-birini əvəz edir və mövzular tezələnir.

Elçinin yaradıcılığında tez-tez yeni cəhətlərlə üzləşirik. Misal üçün, çox ciddi, fəlsəfi-tragik səpgidə yazılmış "Mahmud və Meryem", "Ağ dəvə", "Ölüm hökmü" kimi Azərbaycan nəşrinin en qiymətli nümunələrindən sonra, 90-ci illerdə birdən-birə və tamamilə gözlənilmədən komediyalar silsiləsi meydana çıxır və bu komediyalar - "Ah, Paris, Paris!..", "Mən sənin dayınam", "Mənim sevimli dəlim", "Mənim ərim delidir" bədii-estetik xüsusiyyətlərinə görə Azərbaycan komedioqrafiyasını zənginləşdirir. Yaxud əle həmin 90-ci illerdə absurdlar yazmağa başlayır. Beləliklə, Elçin yaradıcılığı eyni temp və ahenglə 80-90-ci illerdə də öz yoluna davam edir. XXI əsrin evvəllərində isə Elçin bir-birinin ardınca gözəl hekayələr yazır: "Qırmızı qərenfil güləri "Pera Palas" otelində qaldı", "Sarı gəlin", "Araba", "Göy üzünün ulduzlu vaxtları"... Daha sonra "Qatıl" pyesini qələmə alır. Lakin təbii ki, bu iki dövr arasında bir-birini təsdiq edəcək faktorlarla yanaşı, bir-birindən qopma, ayrılma və ayrıca bir qol təşkil edə bilecək qədər müstəqilləşmə məqamları da olmuşdur.

Əgər 70-ci illerdə Elçin öz qəhrəmanlarına münasibətdə "soyuqqanlılıq" nümayiş etdirirdi və əle bu soyuqqanlılığı

arkasında onun vətəndaş narahatlığını hiss edirdikdə, 80-90-ci illerdə həmin zahiri soyuqqanlılığı fəlsəfi-publisistik "opponentlik" əvəz edir.

"Mahmud və Meryem", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarında fəlsəfi qat müxtəlif məqamlarda hiss olunur, ən əsası isə həmin fəlsəfi xətt bədiiyə qətiyyən xələ getirmir, əksinə, bu üslub Azərbaycan ədəbiyyatında hadisə olan hər üç romanın bədii-emosional təsirini daha da artırır.

Elçin yaradıcılığından söz açan tədqiqatçılar belə bir cəhəti vurğularılar ki, bədii forma və vasitə həmişə onun üçün cəmiyyət hadisələrinə, gerəkliyə, insan amilinə daha dərindən baş vurmağı bir yolu — giriş qapısı olub.

Məsələn, 60-ci illerin sonu, 70-ci illerin evvəllerində Elçin "Dəyişmə", "Qatar. Pikasso. Latur. 1968", "Zireh", "Qırmızı ayı balası" hekayələrini bədii şərtlik ("dördüncü ölçü") prinsipləri əsasında qələmə almışdı. Azərbaycan nəşrində bu tipli hekayələr formaca tamamilə yeni idi. Real həyat hadisələri ilə irreallığın qovuşması, lirk-fantastik ünsürlərin və məqamların hekayədə ifadə olunan əsas qayəni "reallaşdırması" oxucular üçün çox maraqlı görünürdü.

Bu hekayələrdə Elçin, yazıçı məramını ifadə etmək üçün formanın özündə struktur dəyişikliyi etmişdir. 90-ci illerdə isə Elçin, dediyimiz kimi, Azərbaycan nəşrine "absurd hekayə" tipini getirdi. Əksər Azərbaycan oxucusu üçün bu tipli hekayələr hələ indiyəcən hələ indiyəcən çətin qəbul edilən nümunələr olsa da, bu əsərlər ədəbiyyatımızda, sözsüz ki, hadisə idi və həmin illerdə Azərbaycan cəmiyyəti həddən artıq siyasişdiyi üçün bu hadisə ele bil ki, bir az kölgədə qaldı. Həm də Elçin Qərb ədəbiyyatından gələn bu "dalğanı" olduğu kimi təkrar etmirdi, absurd poetikasına söykənərək Azərbaycan cəmiyyəti, ictimai həyatı haqqında fikirlərinin yüksək bədililikle ifadəsinə nail olurdu. Elçinin adı çəkilən yeni hekayələrində isə ümumən müasir nəşrimizin yenilikləri diqqəti cəlb edir. Bu hekayələrdə postmodernist düşüncə tərzini ilə qarşılaşıraq.

Yaxud "Mahmud və Meryem" romanını götürək. "Mahmud və Meryem"ə tarixi roman demək bir o qədər də dəqiq olmaz. Burada tarix məqsəd deyil, vasitədir. Yaziçı cəmiyyət məsələlərini tarixi dürüstlüklə bədii tədqiqə cəlb etmişdir. Cəmiyyət, dövlət, tarixi gedisat, həyat məsələlərində gizlənən rəngarəng mənə qammalarını, fikir çarpaçılarını üzə çıxarmaq üçün tarixi hadisələrdən bir vasitə, bir "forma" kimi istifadə etmişdir. Bu mənada "Mahmud və Meryem"i roman-esse adlandırmaq, mənçə, daha doğrudur və onu qeyd edək

ki, burada qeyri-normal bir şey yoxdur. Dünya ədəbiyyatında tarixə şerti münasibət, artıq mövcud faktdır. Cənubi Amerika yazıçısı Q.Q. Markesin "Yüz il tənhalıqda" romanı bunun bariz nümunəsidir. Kolumbiya xalqının formallaşması burada şerti-tarixi fonda, çox inandırıcılıqla təsvir olunub" (79, 92).

Romanın bədii strukturunda çox önemli rol oynayan təsvir vasitələri, folklor süjeti, pritça və fantastik lövhələr, hiperbolik boyalar - bütün bu təsvir vasitələri, bu formayaradıcı ünsürlər Elçinin digər əsərlərində də müşahide olunur.

Yaradıcılığının üçüncü - 80-90-ci illər mərhələsinə xas olan xüsusiyyətlərdən biri də yazıçının folklorun sadə və müdrik məntiqinə üz tutmasıdır. Elçin folklordan təsadüfi məqamlarda istifadə etmir. Əslində, folklor Elçin nəsrində hərəketverici - həyatverici bir qüvvə kimi iştirak edir. Elə ilk hekayelərindeki nağıl şeriyəti, folklor poetikasından gelən serinlik, təmiz, işıqlı duyğular sonrakı illərdə də ölüzmişdi. "Baladadaşın ilk mehəbbəti", "Günlərin bir günündə", "Talvar", "Qış nağılı", "On ildən sonra", "Şuşaya duman gəlib" hekayelərinde nağıl dünyasına xas olan şeriyəti, şirinliyi görməmək mümkün deyildi.

Elçinin roman yaradıcılığına 80-ci illərdə başlaması da onun bədii nəsrinən təkamül prosesi ilə bağlıdır. XX əsrde yaşayıb-yaradan bir çox yazıçılar da yaradıcılığa əvvəlcə hekayə ilə başlamış, sonra povest yazmış, nəhayət, romana keçmişlər. Görünür, burada bir qanuna uyğunluq var. Biz heç də iddia etmirik ki, hekayə ve povest romana nisbətən "zəif" janrıdır və bir nasır kimi böyük uğur qazanmaq, yaxud yaradıcılıq qüdrətini nümayiş etdirmək üçün mütləq roman yazmaq lazımdır. Dünya bədii nəsr təcrübəsi bu fikrin yanlışlığını sübut edir.

Lakin o da məlumdur ki, yazıçılar hemişə roman yaradıcılığına müəyyən ədəbi təcrübədən sonra müraciət etməyi lazımlı bilsənlər. Yeni yaradıcılıq təkamülü baxımından bu, tamamilə qanuna uyğundur. Heç kim hekayənin, povestin romanla müqayisədə dəyərini azalda bilməz, ancaq roman romandır. Folkorda dastan hansı məqarndadırsa, bədii nəsrde də roman o yeri tutur.

Səksəninci illerdə Elçin "Mahmud və Meryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını yazdı. Müasir qəhrəmanın mənəvi-exlaqi axtarışları mövzusunda püxtələşmiş bir yazıçının birdən-birə tariximizin ən mürəkkəb dövrlərinə müraciət etmesi, bəlkə də, qaribə görünə bilərdi. Ancaq Elçin elə ilk romanında ("Mahmud və Meryəm")

sübut etdi ki, bir yazıçı kimi həyatı, cəmiyyətdə baş verən hadisələri, tarixi gerçəkliliyi daha geniş, çoxşaxəli planda eks etdirmək, yeni bədii söz demək bacarığına malikdir.

Elçin tarixə - ister uzaq, isterse də yaxın tarixi keçmişə müraciət etse də, məqsəd dövrümüzün, yaşadığımız əsrin suallarına cavab axtarmaq idi. Xatırladaq ki, 70-80-ci illərdə Azərbaycan bədii nəsrində tarixi mövzulara bir qayıdış hiss olunurdu. Yazıçılar sənki, yuxarıda qeyd etdiyimiz kimi, müasir dövrün doğurduğu bir çox suallara tarixi keçmişimizdə, xalqın əxlaqi və mənəvi təcrübəsinin "dəslərində" cavab axtarırdılar.

Hələ 1979-cu ildə Yaşar Qarayev yazdı: "Tarixi əsərdə zaman və xalq qarşısında bədii cavabdehliyin meyari daha böyük və miqyasıdır: o, hemişə və hər yerdə "Mən kiməm?" - sualına "Bəs babam kimdir?" - sualı ilə birlikdə cavab verir. Məsələn, həqiqi tarixi nəşr - nəsrde dərk olunan milli tarix və milli taledən başqa bir şey deyildir. Burada epiq hadisə sosial hadisəyə, fərdi dram ictimai və milli "özünüdürəkin" faktına çevrilərsə, demək hələ "tarixi nəşr" baş tutmur. Yalnız belə çevriləndən sonra - həm keçmiş, həm də indinin bize vəhdətdə, proses halında göstərəndə - milli bədii tarix "milli bədii yaddaşa" çevrile bilir.." (96, 24-25).

Elçinin romanları bu mənada "Mən kiməm?" sualına "Bəs babam kimdir?" — sualı ilə birlikdə cavab verən tutarlı ədəbi-tarixi nümunələrdir. Lakin bu əsərləri sırf tarixi roman poetikası nöqtəyinənəzərindən qiymətləndirmək də doğru deyil, çünkü "Mahmud və Meryəm", "Ölüm hökmü" romanlarında tarix yenidən "oxunur", salnaməçi şövqilə yazılır. Yenidən "oxunan" tarixdə əsas fon, tarixi mənzərə saxlanılsa da, məqsəd tarixi dövrü "bədiileşdirmək" deyildir. Məqsəd tarixə müasir baxıstdır, müasir dövrün doğurduğu suallara tarixdə cavab axtarmaqdır.

Elçin yaradıcılığını 40 illik bir zaman çərçivəsində nəzərdən keçirərək təkcə onun bu müddət ərzində bir yazıçı kimi necə inkişaf etdiyini, hər əsərində öz istedadının yeni bir cəhəti ilə diqqəti cəlb etdiyini, be'ləliklə, yaradıcılığının kamillik mərhələsinə yetdiyini izlədik. "Altmışincılar" ədəbi nəslinin aparıcı nümayəndələrindən biri kimi o, bədii fikirde öz gərəkli sözünü deyə bildi.

Bu ədəbi nəslin digər istedadlı nümayəndələri olan Ə.Əylisli, İ.Məlikzadə, Anar, İbrahimbəyov qardaşları və b. 1960-80-ci illərdə milli şüurun oyanmasında, fikri-mənəvi intibahda az rol oynamadılar. Elçin və "60-cılar" ədəbi nəslinin digər görkəmli nümayəndələri

əxlaqda, mənəviyyatda süniliyə, eybəcərliyə qarşı çıxdılar. Bu cəhət ona görə qiymətlidir ki, həmin qələm sahibləri sosialist realizminin həle hökm sürdüyü, xalqın ədəbi tərbiyəsində yene mühüm rol oynadığı bir dövrde yaşayıb yaradırdılar. Bu mənada Elçinin bədii nəşri müasirlərimizin milli-mənəvi intibahında, milli azadlıq ideyalarının inkişafında mühüm rol oynamışdır və həmin missiyani Elçin indi de davam etdirir.

Elçinin ədəbi qəhrəmanları müxtəlif nöqtəyi-nəzərdən bədii tədqiqat obyektine əvirlmişdir və "müxtəliflik" deyəndə biz həmin qəhrəmanların hansı ədəbi-nəzəri meyarlarla qiymətləndirilməsini nəzərdə tuturuq.

Məlumdur ki, ədəbi qəhrəmanların təhlili, onların əsərin ideya-bədii sistemində oynadığı müstesna rolu sovet ədəbi tənqidində, əsasən, ictimai-sosiooji planda təqdim edildi. Ədəbi əsərin qəhrəmanı cəmiyyətdə, ictimai həyatda tutduğu mövqeyə, sinfi mənsubiyətinə, əmək qurucusu kimi fəaliyyətinə, partiyaya sədəqətinə, xeyirxah insanı keyfiyyətlərinə, yaxud mənfi səciyyəlidirsə, bütün bu xüsusiyyətlərə eks mövqədə dayandığına görə qruplaşdırıldı. 30-50-ci illərin ədəbi tənqidindən buna aid onlarla misallar getirmək olar.

Elçinin "Nesr ve tənqid" monoqrafiyasında bu barede müfəssəl və seriştəli tədqiqat aparılıb. 50-ci illərin axırlarından başlayaraq tənqidçilərin ara-sıra bu standart təhlili üslubundan imtina etmək cəhdleri ilə rastlaşıraq. Əvvəlki "müsəbet" - "mənfi" bölgüsünü, obrazın görüyü xeyirxah işlərin, ya əmək qəhrəmanlığıının qiymətləndirilməsini indi onun ne dərəcədə sənətkarlıqla, hansı bədii üsullarla təqdim edilməsi, bir insan kimi mürəkkəb və ziddiyətli olması daha çox diqqət mərkəzine çəkilirdi.

Obrazları təhlil edərkən zahiri aləmin, üzdə görünən, bilavasitə şahidi olduğumuz əməl və hərəkətlərin, iş və fəaliyyətin qeydiyyatını aparan tənqidçinin yerini indi, hələlik bir cəhd kimi olsa da daha çox daxili aləma diqqət yetirən, obrazın səciyyəsini onun öz daxili aləmi prizmasından qiymətləndirilen tənqidçi evez etməye başlayırdı.

Bu yerdə, bəhs olunan ədəbi əsərlərdən də çox şey asılı idi, onlar tənqidçini bədii meyarları əsas götürməyə sövq edirdi. Məsələn, çox zaman dövrün xarakterinə uyğun olaraq sosiooji tənqidə meyl edən tənqidçi Yəhya Seyidov Elçinin "Gümüşü, narinci" kitabına resenziyasında yazılırdı: "Elçin müasirlərimizin bədii surətini yaratmağa, onların mürəkkəb daxili aləmlərinə nəzər salmağa cəhd

edir, bu yolda axtarışdan çəkinmir. Onun bu istiqamətdə irəlilədiyinə şübhə yoxdur.

...Surətlərin daxili aləmi, təkçə birinci şəxsin dilindən yazılmış "Zireh"də deyil, kitabdakı hekayələrin hamisində ön plana çəkilmişdir.

..."Beş qəpiklik motosikl"də obrazın, həyatın cəmi bir neçə saatı qələmə alınmışdır. Lakin onun düşüncə və hıssələr aləminin elə mənali anları verilmişdir ki, oxucunun nəzərində bir şəxsin - sənətşünaslıq naməzədi Sabir Məlikovun bütün həyatı, dünyabaxışı canlanır. Sabir ilk baxışda ancaq özü, oğlu, arvadı haqda düşünür. Lakin bunların hamisi müasirlərimizin mürəkkəb daxili aləmini açan vasitəyə əvrilir" (124, 57).

Məqalədə tənqidçi bəzən yene de obrazları sosioloji meyarla təhlildən yayına bilmir, amma onun Elçin bədii nəşrinə "düşüncə və hıssələr aləminin" prizmasından nəzər yetirməsi özü maraqlı fakt id. Yeri gəlmışkən, yaşılı tənqidçilərin, eləcə də tanınmış yazıçı və şairlərin Elçin yaradıcılığından söz açan yazılarında da məhz "düşüncə və hıssələr aləminin" təhlili əsas yer tutur.

Burada bir mühüm amili də qeyd etmək yerinə düşər. O da bundan ibarətdir ki, Elçin, Ə.Əylisli, Anar, İ.Melikzadə və digər "alımışincilər"ın yaradıcılığından söz açan tənqidçilər ədəbi qəhrəmanların təhlilində sosialist realizmi tənqidinin əsas ölçüsü olan sosioloji təhlili əsaslılığını bütün parametrləri ilə bu yaradıcılığa tətbiq edə bilməzdilər.

Məsələ burasındadır ki, Elçinin və "alımışincilər"ın digər aparıcı nümayəndələrinin (Ə.Əylisli, Y.Səmədoğlu və Anarın) ədəbiyyata getirdiyi qəhrəmanlar heç bir "müstəsnalığı" ilə seçilmirdilər. Onların eksər qismi adı, sırávi insanlar id. Doğrudur, sosialist realizmi ədəbiyyatında da adı, sırávi insanlara yer verilirdi, lakin bu adıllar və sırviler sonda məcburən müstəsna qəhrəmana, döyükən, mübariz, qurucu insana əvrilirdilər.

Doğrudur, Azərbaycan sovet ədəbiyyatşunaslığı təsdiq edirdi ki: "Sosialist realizmi üçün "sırávi", yoxsa "müstəsna" qəhrəman dilemməsi yoxdur, vahid bir realist və humanist insan konsepsiyası vardır. "Sıráviyə" və "qeyri-adiliyə" eyni dərəcədə maraq bu metoda məxsus sosialist məzmunlu humanizmin və demokratizmin öz təbiətindən irəli gelən bir xüsusiyyətdir" (102, 176).

Ancaq onlara misallar getirmək olar ki, sosialist realizmi ədəbiyyatında "sıráviyə" və "qeyri-adiliyə" eyni dərəcədə maraq olmamışdır. "Sırávi"nin "qeyri-adiliyə" əvrləməsi prosesi sovet yazıçılarını düşündürürdüsə, "qeyri-adıllar" heç vaxt "sıráviləşmirdilər".

Yeni bu üsul trafaret haline keçmişdi. "Qeyri-adilər" məlum, şablon üsullarla əsərdən-əsərə adlayır, "siraviler" isə həmin obrazlar üçün müəyyən fon yaradırdılar.

Lakin 50-ci illerin axırlarından başlayaraq bədii nəsrde sadə insanların, sırazi adamların həyatına, mənəvi dünyasına meyl artırdı. İstedadlı yazıçılar "siravılərdən" "müstəsna" qəhrəman yaratmaq istəmirdilər. Təsvir olunan ədəbi qəhrəmanlar bəzən çıxılmazlıq içinde çabalayaraq, gündəlik qayğıları ilə vurnuxur, hətta bir çox "ictimai" məqamlarda çox passiv nəzərə çarpırdılar. Ancaq müəlliflər çalışırdılar ki, həmin qəhrəmanların daxili aleminin zəngin olduğunu, öz mənəvi saflığını qoruyub saxladıqlarını göstərə bilsinlər.

Fəallıq, mübarizlik bəzən onlarda lazımı dərəcədə - sovet ideologiyasının tələb etdiyi şəkildə müşahidə olunmurdur və hətta bəzi təqnidçilər belə obrazlar yaratdıqları üçün yazıçıları qınayırdılar. Ancaq bu tendensiya heç nəyə baxmadan inkişaf edirdi.

Bu baxımdan "almışincılar"ın — "yeni Azərbaycan nəşri"nin araya-erseyə getirdiyi qəhrəmanları müxtəlif aspektlərdən təhlilə cəlb edərək maraqlı nəticələr əldə etmək olar və Elçinin ədəbi qəhrəmanlarının timsalında biz aşağıdakı elmi təsnifatı, bölgünü təqdim edirik.

3.2. Nəşr qəhrəmanlarının sosial planda təqdimatı

Elçinin qəhrəmanlarının sosial plandakı mövqeyini müəyyənləşdirmək baxımından onun müsahibələrindən birində irəli sürdüyü aşağıdakı fikir maraq doğurur:

"Ədəbiyyat həqiqəti istedadla ifadə etməyi bacarırsa, deməli o öz xalqını ifadə edir. 60 - 80-ci illerdə Azərbaycan ədəbiyyatında meydana çıxan istedadlı əsərlər əslində, gəmidə oturub gəmiçi ilə dava etməyin nəticəsi idi. Gəmi yaşadığımız Sovet İttifaqı idi, gəmiçi isə sistem idi. Yalnız Azərbaycanda deyil, Rusiyada da, Baltika ölkələrində də, Ukraynada, Gürcüstanda da həmin sisteme öldürücü zərbələrdən birini, heç şübhəsiz, bədii ədəbiyyat vurdu. Həqiqəti göstərməyi ilə. Ədəbiyyat şərti olaraq iki yere bölündürdü: Xalqın təessübkeşi və sistemin təessübkeşi. Xalqın təessübkeşi həqiqəti göstərirdi. Sistemin təessübkeşi isə yalançı həqiqət quraşdırırdı" (141,138-139).

1960-80-ci illerin bir mərhələ, ayrıca ədəbi cəreyan kimi formalaşmasının əsas cəhetlərindən biri də sistemdən çox xalqın təşəbbüsünü əsas qötürməsi idi. Elçinin yuxarıdakı fikri gerçek bir

həqiqəti də ifadə edir ki, 60-cı illerdə heç də bütün ədəbi proses yeniləşməmişdi. Bu baxımdan 60-cı illər ədəbiyyatı ifadəsi artıq içinde ikili mənə daşıyan bir omonim ifadəyə çevrilmişdir. O hem almişincılar ədəbi cəreyanını, həm də bütün ədəbi-tarixi prosesi içine alan hadise kimi 60-cı illər ədəbiyyatını ehtiva edir.

Elçin nəşrinin qəhrəmanları da yeni dövrde ənənəvi sovet ədəbiyyatı qəhrəmanları yox, almişincılar cəreyanının insan axtarışında formallaşan obrazları idi. Ona görə də həmin obrazları ənənəvi ədəbiyyatşunaslıq qəlibləri ilə təhlil etmək çətinlik törədir.

Aydındır ki, bizim məqsədimiz sosialist realizmi tənqidinə xas olan bir tərzdə yazıcının yaratdığı obrazları sınıfı mənsubiyyətinə, əməklə, zəhmət prosesi ilə bağlılığına, "müstəsna" xüsusiyyətlərinə, mübariz və döyükən cəhətlərinə görə qruplaşdırmaq deyil.

Əslində, Elçinin yaratdığı qəhrəmanlara bu principle yanaşmaq heç mümkün də deyil və əger belə bir qruplaşma aparılsa bir neticə də hasil olmaz. Çünkü Elçinin ədəbi qəherəmanları na sınıfı mənsubiyyətləri, na əmək prosesi ilə bağlılığı, na də mübariz və döyükən xüsusiyyətlərinə görə yaradılmışdır — onlar sadəcə olaraq canlı insanlardır.

Bu obrazlar, təbii ki, cəmiyyətin müəyyən zümrəsinə mənsubdurlar, əsasən sadə zəhmət adamları, ziyanlılardır, hətta bəzən döyükən və mübarizdirlər, lakin müəllif bu "mübarizliyi" və ümumiyyətlə, hər hansı bir xüsusiyyəti heç bir əsərində ideya rupperuna çevirmir. Elçin obrazə xas xüsusiyyətləri və insani məziyyətləri onun hərəket və əməllərində hiss etdirir.

Ədəbi qəhrəmanlara icimai-sosial planda baxış çox zaman onların cəmiyyətdə tutduğu mövqə və yaşadıqları mühitdə necə dərk olunmaları ilə bağlı olur. Burada mühitin böyük rolunu ön plana çekməliyik və biz bu prinsipdən çıxış etsək, görərik ki, Elçinin hər hansı bir qəhrəmanı yaşadığı mühitin əxlaqının, mənəviyyatının daşıyıcısı kimi diqqəti cəlb edir. O qəhrəman ya həmin mühitə tam layiqdir, ya da öz əxlaq və davranışları ilə o mühitə yaddır, yabançıdır.

Hər bir nəşr qəhrəmanın içində daxil olduğu sosial mühit mövcuddur. Məşhur ədəbiyyatşunas Baxtin də əsərin təhlili zamanı obrazın açılışı üçün sosial mühitin üzərində durmağa xüsusi önem verir. Çünkü hər bir bədii əser özlüyündə bu və ya digər dərəcədə sosial məzmuna malikdir (157, 221).

Dəfələrlə göstərildiyi kimi, ədəbiyyatda mərhələlərin dəyişməsi daha çox insana yeni münasibətin ifadəsi ilə bağlıdır. İnsana yeni baxış

ise cəmiyyətə yeni baxış olmadan mümkün deyil. "...İncəsənətdə böyük dəyişmələr, "epoxanın nehəng ugurları" həmişə yeni bədii dərkətmə prinsipinin keşfi ilə əlaqəli olur. Bu prinsip ise insanın yeni sosial-tarixi səciyyəsinin dərkindən, gerçəklilikin özündə müəyyən olunmağa başlayan yeni dəyərlərdən doğulur, formalasır" (165, 54).

Elçinin yaradıcılığı müasiri olduğu bir qrup sənətkarla birlikdə ədəbiyyatımızda "insanın yeni sosial-tarixi səciyyəsinin dərkini ve eksini formalasdırmaya xidmət etmişdir. Elçin sosial mühitə, mühitlə qəhrəmanın qarşılıqlı münasibətlərinə çox həssaslıqla yanaşan sənətkarlardandır.

Bundan əvvəlki yarımbaşlıqda qeyd etdiyimiz kimi, Elçinin yaradıcılığında mühit, yeni sosial plan başlanğıcdan get-gedə təkamül keçirir.

Elçinin ilk hekayə və povestlərində qəhrəmanın özünü axtardığı və mübarizə apardığı mühit meşşanlar mühitidir; "O inanırdı", "Açıq pəncərə", "SOS" və s. kimi. "O inanırdı" (yazıcıının ilk çap olunan əsəri) hekayəsi sürücü bir oğlanla imkanlı ailənin tibb institutunda təhsil alan qızı arasında olan eşq, qızın meşşan təbiətli ailəsinin onların əleyhine olması ve qızın — Rənanın ailəsindən üz çevirib sürücünü seçmesi üzerinde qurulmuşdur.

İlk hekayəsində olduğu kimi ilk povestində də Elçinin qəhrəmanı meşşan mühitin sərt üzü ilə qarşı-qarşıyadır. İkinci Dünya müharibəsində 3 yaşında əsir düşən Həsən, müharibədən sonra vətənə dönür, uşaq evində tərbiyə alır. İyirmi il sonra ailəsinə qovuşur, lakin bu qovuşma onu xəyal qırılığına uğradır. İsti aile ocağı əvzine dözülməz meşşan mühitinə düşür. "Povestdə bu obivatəl mühiti və onun təsireddi gücü, yaydığı kəsif hava açıq bədii tənqidin əleyindən keçir. Yazıcı mövqeyi də kifayət qədər aydınlaşdır, bu mövqə gah Həsənin sözlərində, gah eyni familyada olsa da bu ailəyə düşmən hesab edilən Kərim Gəraylinin münasibətdə, gah da müəllif təhkiyəsində nəzərə çarpır" (147, 32).

Yazıcıının bədii ifadədə hələ bir o qədər də yetkinleşmədiyi illerin məhsulu olan bu povestdə müəllif mövqeyi bəzən şuarlıqla ifadə olunur - Həsən və Dilarənin səhəbetlərində olduğu kimi. Meşşan mühitinin insanı özgələşdirməsi ideyası yazıcıının "Poçt şöbesində xəyal" dramatik povestində də davam etdirilir. Povestin qəhrəmanı Ədilə meşşan xarakterli Xəlilə ailə qurmuşdur. Gündəlik yaşayışda düşdürü mühitə alışan Ədilə, daxili təlatümləri ilə onu maşınlaşdırın mühitə və Xəlilə yaddır. O mühitin doğma övladları isə Zülya

(Züleyxa) və Gülyadır (Gülzar). Onlar bəxtəvər hesab etdikləri Ədiləyə həsed aparırlar.

Meşşanlar mühitinin insanın məhvini yönəldilmiş mahiyyəti Elçinin ilk povestlərində sayılan "SOS"da daha kəskin qoyulmuşdur. Çoxlarının rahatlıq, xoşbəxtlik hesab etdiyi bir həyata povestin qəhrəmanı — Leyla üşyan edir. Leyla Ədilənin ikiləşib yaşadığı bir həyatı bu başdan rədd edir — cəmiyyətin, en yaxın adamların onu əxlaqsız hesab edə bilecəyinə baxmayaraq. Leyla bu üşyanı ilə Həsəndən də iżli gedir. Həsən firavan həyatı, sonradan tapdığı ailəni itirirsə, Leyla təmiz adını itirir. Amma bütün itirdiklərinə baxmayaraq ona yad olan mühitə girmir, özgələşmir, dirəniş göstərir. Bu dözümlülükdə anası Safure də ona dəstək verir. Vahab Novruzunun, keçmiş nazırın meşşan ailəsində tərbiyə alıb, dövlətdə tutacağı gələcək vəzifənin planlarını hazırlayan, şöhrət üçün yaşayan Rövşənle ailə qurmaqdansa övladını qeyri-qanuni dünyaya gətirib ona gənc yaşında mührəbədə həlak olmuş atası Toğrulun adını vermək Leyla üçün daha rahatdır. Lakin bu qərarı çıxarmaqla Leyla öz əleyhinə getməsə də mühitin əleyhine getmiş olur. Mühit bunu ona bağışlamır. Atasının keçmiş dostu, ailənin yaxın adamı polkovnik Bəhmən Eminbəyli Leylanın salamını ağızucu alır, ondan üz döndərir. Onun qeyri-qanuni doğulan uşağını isə gələcəkdə mühitin zərbəleri gözləyir. Bu zərbələri müəllif finalda simvolik bir sonluqla ifadə edir: "...Birdən otaqdan uşaq çıçırtısı qopdu. Safure yerində dik atılıb yataq otağına qaçıdı, çarpayının üstündə gözlerini açıb ağlayan çağanı oxşaya-oxşaya sakitləşdirməye başladı..."

...Çağaya Toğrulun adını qoymuşdular...

...Safurənin heç ağılna gəlmədi ki, uşaq çıçırtısı eşidib yataq otağına qaçanda pəncərədən bir küçəyə boylansın... ...Küçədə yekə, qara bir pişik səkinin dibinə yatıb günün altında məst-məst xumarlanırdı..." (34, 95).

Sonluqda yol üstə mürgüləyen qara pişik kiçik Toğrulun həyatı addimlayacağı yoldakı "ehtiyat" qaranlıqları təmsil edir.

Bir cəhət də maraqlıdır ki, burada yalnız qara pişiklə yox, seçilən adlarla da müəllif bir çox örtülü metləblər ifadə edir — Leyla, Rövşən, Safure, Toğrul, Məmmədəmin kimi.

Ənənəvi sevgi simvolu kimi tanıdığımız Leylanın qabağına yaşadığı mühitdə çıxan Məcnun yox, Rövşəndir. Onun Rövşənliyi — işqliyi seçdiyi həyatın təmtərağından gelir. Safure hər məqamda öz saflığını qoruyur. İgid Toğrul oğlu Mehəmmədəmin yaşadığı

cəmiyyətdə Məmişə (Leylanın zarafatla yazdığı məktublardan göründüyü kimi qorxaq Məmişə), Koroğlu dəlisi "uzun burunlu, çolka saçlı" yefreytora çevrilir. Bu işaretlərlə Elçin sosu — həyecan siqnalını həyatı təhlükədə olan Leyladan daha geniş məzmunu yönəldir, bütün yox ola bileyək dəyerlər üçün səsləndirir.

SOSun daha geniş məzmun daşımاسını Nərgiz Bayramova da göstərməşdir. Lakin tədqiqatçı yazarının ince, ehtiyatlı eyhamlarını bir qədər şişirdir, onu az qala povestin əsas məqsədi kimi dəyerləndirir: "Qeyd etdiyimiz kimi, bu əsərdə de meşşan düşüncə tərzi və onun mösiətimizdə doğurduğu eybacərliklər bədii obyektləri kimi hədəf götürülmüşdür. Lakin artıq o dövrde — kommunist ideologiyasının zəfər yürüşü ilə "irəliləyərək", milli özünüdərk, milli qürur kimi anlayış və keyftyyətləri əzib məhv etmək əzmində olduğu bir dövrde, - Elçin ince eyhamla milli şüurlara əsl "SOS" siqnalı göndərməyə cəhd edir" (10, 36). N.Bayramova ilə o mənada razılışırıq ki, Elçinin işaretlərindən onun belə bir məramı olmuşdur, lakin tədqiqatçının qeyd etdiyi səviyyədə bu məram o vaxtkı şərtlər üzündən povestin mətnində gerçəkləşməmişdir.

Elçin sosial mühitin təqdimatında tədricən meşşanlıq - yoxsulluq qarşıdurmasından uzaqlaşaraq cəmiyyətin daha dərin qatlarına enir.

Yarandığı dövrde - 70-ci illerin əvvəllerində Azərbaycan nəşrinə tamamilə orijinal və yeni bir nefəs getiren "Bir görüşün tarixçəsi" povestində belə bir sehnəyə diqqət yetirək: "Məmmədağa qızın gülümşəyən qara gözlərinə baxdı və Məsməxanımın qalın dodaqlarındaki tebəssüm onun üreyinin lap çızdağını çıxartdı. O, əlini yaranın üstündən çəkib, qızın boynunda, üzündə gəzdirdi, qara saçlarını sığalladı və Məsməxanım bütün varlığıyla hiss etdi ki, bu saat bu əlin sahibi onunla ne istəsə edə bilər; ne istəsə edər və o, mane olmaz, səsini çıxartmaz, çünkü Məsməxanım yenə de öz sehri nağıll aləmindəydi.

Məmmədağagilin mehelləsində yazılmamış bir qanun vardır: tanış-bilişin arvadına tamah salmaq olmazdı; eğer biriyle oturub bir tike çörək yemisənse, onun arvadı sənin bacındı. Məmmədağa heç vaxt bu qanunu pozmadı, məsələ burasında idi ki, bu yazılmamış qanun Məmmədağagilin damarlarında axırdı, qanına qatışmışdı" (32, 318).

Povestdə doğulduğu, boy-a-başa çatlığı mehellənin pozulmaz əxlaq qanunlarının təcəssümü kimi verilen Məmmədağa özge arvadı Məsməxanıma münasibətdə de bu "kişi qanunlarını" pozmur. Məsməxanımla bir gecədəki tanışlığına, ünsiyyətinə gəlinçə, burada

əsas rolu yüksək humanizm duyğusu oynayır. Çünkü kişilikdə heç bir adı olmayan Mirzopadan fərqli olaraq o, bu qadına onu alçaldacaq səviyyədə yanaşır, sanki neçə ilin tanışı, ürək qızdırıldığı bir insan kimi lütfkarlıq gösterir. Onların ikisi de hiss edir ki, dünyada insanları bir-birinə yaxınlaşdırıran müqəddəs duyular var: "Aydın məsəledir ki, Məsməxanımla Məmmədağa bir-birinin nə fikirləşdiklərindən xəbərsiz idilər, amma ən maraqlısı da elə bu idi ki, həmin qəribə yay gecəsi onlar ikisi de tez-tez eyni şey barədə fikirləşirdi" (32, 323).

Məsməxanımın düşdüyü mühit onu bir insan kimi alçaldarken (bazar həyatı, təhqirle, söyüslə qarşılaşduğu er evi) birdən-birə hər gün xəyalə dalaraq arzuladığı bir insan - "sehri nağıll aləminin qəhrəmanı" qarşısına çıxır. Zuğulbanın dəniz sahilindəki həmin o qəribə yay gecəsi onun qəlbindəki işığın o mühit içində hələ də sönmediyini sübut edir.

Dünya ədəbiyyatında "sehri nağıll aləminin qəhrəmanı" mövzusu ənənəvi bir mövzudur və adətən, "Zoluşka" sonluqları ilə bitir, lakin Elçin bu ənənəvi mövzunu tamamilə özünkü edə bilmışdır. Biz "Zoluşka" əhval-ruhiyyəsini yox, son derecə koloritli Abşeron mühitini görürük və ən qəribəsi də budur ki, o mühitin bir sıra hallarda eybacərliyindən çıyrınsək də, bir sıra məqamlarda tragizminin şahidi olsaq da, içimizdə o Abşeron mühitine (Elçin mühitine) qarşı bir hərəkat yaranır, biz o mühite bağlanırıq, onunla doğmalaşırıq.

Elçinin digər hekaya və povestlərində də qəhrəmanların taleyində mühitin rolu həm sosial-ictimai, həm də mənəvi-psixoloji faktor kimi diqqəti cəlb edir. "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" hekayələrində də qəhrəmanın mühiti tipik Abşeron kəndlərində formalılmış adət-ənənələrlə, davranış tərzi ilə bağlıdır (Bu cəhəti biz yazarının, yuxarıda dediyimiz kimi, "Bir görüşün tarixçəsi", eləcə də "Toyuğun diri qalması", "Dolça" povestlərinə də şamil edə bilerik).

Baladadaş o mühitdə tərbiye alıb ki, buradakı sadəlik - sərbəstlik, daxili azadlıq, sözü üzə sax demək sağlam qürur hissi ilə yoğrulub və bu xüsusiyyətlər yüksək bədii-estetik səviyyədə öz ifadəsini tapıb. Yəqin elə buna görə də Baladadaş - kiçik bir hekaya qəhrəmanı oxucular tərəfindən bu dərəcədə qəbul edildi, sevildi, 70-ci illerin ən populyar ədəbi qəhrəmanına çevrildi və o populyarlıq bu gün də davam edir.

Bu xüsusiyyətlər onun Sevile münasibətində də əsas rol onayır. Baladadaş - ilk baxışda öz "aerodrom" kepkası ilə gülüş doğuran bu

gənc, Sevilə vurulur. Xəyalında Seville dənizi birləşdirən, dəniz saflığını Seville eyniləşdirən Baladadaş az sonra yanıldığını dərk edir. Çünkü on səkkiz yaşlı gözəl qız tamamile başqa bir ələmin, fərqli bir mühitin yetirməsidir. "Baladadaş" ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bigiburma zırrı bir oğlan dayanıb ve həmin oğlanın təptəzə qırmızı "Moskvic" i var ve Baladadaşın gözlerini bərəldib beləcə qızı baxmağı bu oğlanın xoşuna gəlmir" (31, 74).

Bələliklə, Baladadaşın işqli, təmiz romantikası ile Muradin və Sevilin bu romantikanı anlamayacaq "reallığı" üz-üzə gəlir. Bu "qarşıdurmada" isə təreflərin heç birini suçu saymaq doğru olmazdı. Mehəbbət, gözəllik və romantika barədə hər bir mikromühitin öz təsəvvürleri və baxışları ola bilər.

"Baladadaşın toy hamamı" hekayesində həmin "aerodrom" kepkalı qəhrəmanın yetkinleşdiyinin, şərə, naqisliyə qarşı passiv olmadığının şahidi olurq. Baladadaş bütün kənd camaatının qarşısında varlı-karlı Gümüş Malike, Ələkbərə cavab qaytarır, toy günü onlara işi düşməsin deyə çimməyə hamama yox, dənizə üz tutur.

İnsanı özgələşdirən mühitin açılması baxımından "Toyuğun diri qalması" povesti maraqlıdır. Bu povestdə Elçin yaradıcılığının başqa bir keyfiyyəti - xarakterin ikiləşməsi (Zübeydə obrazında) tam halda ortaya çıxır. Zübeydənin xarakterindəki ikiləşmədən növbəti hissədə bəhs edəcəyik. Lakin ona bu xarakteri veren, Zübeydəni Zibeydə kimi yetişdirən də onun öz mühitidir. Zübeydənin xarakterindəki ikiləşmənin yaranma səbəbi onun makromühitinin yox, mikromühitinin övladı olmasından irəli gəlir. Burada tənqid olunan cəmiyyətin söz, güc sahibi olan meşən mühiti yox, ümumiyyətlə, milli adət-ənənənin əleyhine gedən mikromühitdir. Elçin haqlı olaraq Zübeydə əxlaqını bütün mühitə aid etmir. Zübeydə yaxın rəfəqəsi Şirin gilin ailəsinə gedib-gəlməklə əxlaqı pozulan yetim bir qızdır. Zübeydə içində ikiləşdiyi kimi, mühit də ikiləşmişdir; çoxluq milli dəyerlərə bağlı olanlar, azlıqsa Zübeydəyə tərefdar olanlardır. Zübeydənin yaşadığı vaxtda hətta bu azlıq da yoxdur - o tek, tənhadır, itirdikləri ilə birlikdərdir, qazandıqları ilə yox. Bu mənada qalib gələn, yaşayan milli mentaliteti qoruyan, yaşıdan mühitdir. Mehəz bu milli mentalitetə bağlı mühit Zübeydənin əyləncəli həyatdan xatirələrində yerləşən xoş xəyalları da əlindən alır.

Mühitin qəhrəmanına təsiri və bu iki ələmin qarşılıqlı münasibəti Elçinin "Dolça" povestində daha qabarlıq nəzərə çarpır. Povestdə iki

ələmin, əslində dünyabaxışı etibarilə bir-birindən tamam fərqli iki mühitin mənəvi qarşidurması diqqəti cəlb edir. Mərhum tənqidçi Aydın Məmmədov "Dəniz, dolça və cüllüt" adlı məqaləsində yazdı: "Ağababa öz mühitinin övladıdır; bu mühitin öz qəribəlikləri, öz təkrarolunmazlıqları var və həmin qəribəliklər, təkrarolunmazlıqlar sərxoş Əmirquluda, onun arvadı Xeyransada, söz gəzdiren Zübeydə, quş vuran Fazilde, qarovulcu Həsənnullada müxtəlif xaslıyyətlər, hobbilər şəklində təcəssüm olunaraq, həm koloriti birləşdirib panoramı tamamlayırlar, həm də dolayısıyla Ağababanın və onun ailəsinin qabarğılaşışib ön plana çəkilməsi üçün bədii rənglər rolunu oynayırlar. Ağababa və onun qonşularının hər biri haradasa, psixologyanın hansı çalarındasə fərdidirlər, hətta bu ferdilik onların itlərinə də, evlərinin divarlarına çəkdirdikləri rasmlara də sirayet edib; lakin bununla belə həmin fəndlər öz tərzlərinin, dünyagörüşlərinin, həyata, insanlara, ailə, namus, böyük-kicik kimi insani keyfiyyətlərə yanaşma bucaqlarının elə daxili qatlarında kəsişirlər ki, bu kəsişmə də onların birləşməyəsiyinə əsasını təşkil edir" (115, 118-119).

Tənqidçinin çox doğru olaraq qeyd etdiyi bu xüsusiyyətlər həmin mühitin yazılmamış qanunlarıdır, "ağır adam" olan Ağababa evini kiraye verdiyi adamlarda tamam eks xüsusiyyətlər gördükdə, onlar təbii ki, bu həyətdən uzaqlaşmalıdır. Lakin yad mühitin - eks mühitin neqativ təsiri ilə Dolça - həyətin iti dəyişir, sümüşk ite çevrilir.

Bədii-emosional təsirinə görə unikal bir əsər olan "Dolça" povestinin təhlili zamanı belə bir nəticə çıxarmaq olardı: "müəllif sanki bununla belə bir fikri təlqin edir ki, öz doğma mühitine yabançılaşan, müqəddəs duyğuların üstündən keçib bir qarın yeməyi seçən hər kəsi Dolcanın özgələşmə aqibəti gözləyir".

Povestdə müəllif Dolça obrazını elə bir bədii funksiyada təqdim edir ki, onunla bağlı olan süjet daha çox yadda qalır. Dolça itildikdən çıxır. Felsefi mövqə ifade edən şərti bir obraza çevrilir. İnsan və mühit haqda müəllif konsepsiyasını ən mükəmməl ifadə edən obraz kimi Dolça Gümüş Malikdən, Ağababadan, Ağabacıdan, Keləntər müəllimdən, Bəşir müəllimdən və başqalarından qabağa keçir. Çünkü onlar əsəre hazır xarakterləri ilə daxil olduqları halda, dəyişmə keçirən, mübarizə aparan və məğlub olan Dolçadır. Povestdə Dolcanın taleyi sanki qabaqcadan müəyyənləşdirilmişdir. Ata-anasını itirib, kimse onun cinsini də müəyyənləşdirə bilmir. Müəllif sosial planı genişləndirmək məqsədile Dolçaya ad verənin də özünü itirmiş bir şəxs olduğunu gösterir - qarovulcu Həsənulla. Yazıçı Həsənulları

belə təqdim edir: "Qarovalı Həsənulla Azerbaycan dilini yadından çıxarmışdı, rus dilini də əməlli-başlı öyrənməmişdi və danışanda hər iki dili bir-birinə qatırdı" (32, 388). Həsənulla dilini itirdiyi yerde adını və soyadını da itirib; Həsənulla Mehdi oğluna Rusiyadan gelən məktublardan məlum olur ki, onun oradakı adı Qriqori Mixayloviçdir. İşarələr aydındır; dili — yeni milli varlığın, şüurun göstəricisini, adı, soyadını — mənəviyyatın və tarixin göstəricisini pozan, dəyişən məkan Rusiyadır.

Həsənullanın cinsini təyin edə bilmədiyi kükük adını qabağına yemək qoyulan qabdan götürür - Dolça. Dolçanın sonrakı taleyinin kiçik bədii modeli bu epizodda eks olunur. O, mənsub olduğu cinsi, soyu ilə yox, itkin düşdükdən sonra tapıldığı qapıda qabağına süd ("moloko") gətirən qabla tanınır.

Müəllif sosial-felsefi planda hadisələri bir az daha açaraq Dolçanı yoldan çıxaranın özünün də aldanişlar içinde olduğunu göstərir. Bu, balaca Ofelyadır. Diqqət edilsə görərik ki, Ofelyanın da adı soyuna uyğun ənənəvi ad deyil, başqasından alınmadır. Ofelyanın adından başlanan aldaniş sosial mühitin kiçik modeli olan ailəde böyüdükçə daha da dərinləşir. Bunun kiçik bir səhnəsi - anası onu hər gün həyətdə ağacın altda yatıldığından sonra evdə Kələntər müəllimlə (yad kişi il) iyəncə eşqbazlıqla məşğul olur; Dolçanı dəyişən mühit özü də heç Dolçadan yaxşı vəziyyətdə deyil - sonu başıpozuqluq, əxlaqsızlıq və puçluqdur.

Onları həyətdən - bağdan, təmiz məkandan qovan Ağababadır - yeni babaların, soyların ağalığı. Əger biz nəzərə alsaq ki, əsər 1978-ci ildə - sovet ideologiyasının şahlıq tacında olduğu bir dövrdə yazılib, o zaman yazıçı - vətəndaş cəsareti barədə, elə bilirik, aydın təsəvvür yaranır.

Elçinin bədii nəsrində təsvir olunan hər hansı bir mühit öz təbii-əzəli xüsusiyyətləri, əxlaqi təsəvvürleri ilə canlandırılır, lakin bu o demek deyil ki, mühit hər hansı bir təsirdən, kənar, yad əxlaqi baxış və təsəvvürdən təcrid olunur. Bu menada istənilən bir mühit hər hansı təsire məruz qala bilər. Mühiti eyni tərzdə fikirləşən, eyni əxlaqi təsəvvüre malik insanlar kimi də düşünmək sadəlövhəkdir. Yaxşı mühitdə həmin mühitə layiq olmayan insanlar olduğu kimi, pís mühitdə də gözəl insanlar olması təbiidir.

Elçinin "Ağ dəvə" romanında, əsasən, bir məhellənin adamları təsvir olunur, lakin diqqət yetirsek, görəcəyik ki, bu məhellə sakinləri müxtəlif əqidəyə, dünyagörüşünə malikdirlər. Xanım xala, onun

oğlanları Cəfer, Adil, Əbdüləli, Qoca, Cəbrayıł, Ağarəhim, pravadnik Ağakerim, Ələkbər, Əsmer, Əliabbas kişi, Əmine xala, Balakərim, Meyranqulu əmi, Gülağa, Sona... Bu obrazların hər biri öz taleyini yaşasa da, biri digərindən fərdiliyi ilə seçilə də, onların hamısını bir məhvər etrafında birleşdirəcək xüsusiyyətləri müəyenləşdirmək çətin deyil - yaxşılıq, öz halal əməyinə, təmiz ürəyinə güvenmək, xeyirxahlıq, ən çətin anlarda bir-birinə həyan olmaq, dərd, yaxud sevinc ortaqlığı...

Ancaq Fətulla Hatəm, İbadulla, Muxtar, Məmmədbağır bu məhellənin adamları olsalar da, tamam başqa ruhda böyükübələr. Onlar sadəcə "pis adam" yox, ümumiyyətə, şərin, bədxahılığın təcəssümüdür, antimühit yaradan adamlardır və Elçinin bir yazıçı kimi fərdi xüsusiyyəti ondan ibarətdir ki, o, "yaxşı" ni da, "pis" i də, akvarellə işleyib, "mühit" ilə "antimühit" arasında münasibətləri sovet ədəbiyyatındaki "müsbat" və "mənfi" qəhrəmanlar çerçivəsində yox, "insan mürekkebdir, ziddiyetlidir" prinsipi əsasında təsvir edib. Qəhrəman və mühit probleminə bir az da geniş ölçüdə yanaşsaq, Elçin nəsrində "əsrlərin sınağından çıxmış nəcib adət - ənənələrimizi, sosial hemrəylilik hissile aşılanmış qonşuluq münasibətlərinin, ictimai davranışın etik ölçü və mizanlarını, "kişilik" təsəvvürlərini, abır-həya duyusunu, birgə yaşayışımızın qədim və sabit formaları kimi kənd və məhəllə mühitini - milli müəyyənliyimizin bu mənəvi və maddi təsisatlarını" (15, 8) kompleks halında görə bilerik.

Qəhrəmanların ictimai mövqeyi, fəal vətəndaşlıq duyusu da Elçinin yaratdığı obrazları ictimai-sosial planda səciyyeləndirən mühüm xüsusiyyətlərdəndir. Elçin heç bir əserində qəhrəmanlarını açıq şəkildə, plakat yolu ilə təbliğ eləmir, o, sadəcə olaraq seçdiyi və sevdiyi qəhrəmanlarının həyat yolunu, bu ömrün dönüş mərhələsini bədii tədqiq obyektinə çevirir, onların daxili dünyasının gizlinlərini sözün işığına çıxarır.

Bu prosesdə oxucu Elçinin qəhrəmanlarının ictimai mövqeyi, həyat və cəmiyyət haqqında fikir və duyguları, fəal vətəndaşlıq durumu barədə də aydın təsəvvür hasil edir.

Bədii nəsrədə - əger bu nəsr tendensiyalıdırsa, fənalığa, eybəcərliyə, mənəvi miskinliyə, Şərə qarşı mübarizə hissini təlqin edirse - obrazların, dünyabaxışların qarşılurmazı da təbiidir. Qəhrəmanların ictimai mövqeyi, fəallığı mehz bu qarşılurmada, münaqışlarda öz real təcəssümünü təpər. Bu menada bədii konflikt "bütün hadisələri öz etrafında toplayan bir məhvədir. Bu məhvə

olmadıqca hadisələr də, insanlar da dağınıq və maraqsız ola bilər. Konflikt mübarize deməkdir" (84, 259).

Elçin nəsrində bədii konfliktlər öz müxtəlifliyi ilə seçilir. Əgər qruplaşdırma aparsaq, bu konfliktləri aşağıdakı qaydada təqdim edə bilərik: 1.Açıq: tərəflərin üz-üzə, qarşı-qarşıya mübarizəsini eks etdirən konfliktlər; 2.Gizli: Obrazların qarşılumasını daxili dünyabaxışların mübarizəsi kimi eks etdirən konfliktlər; eyni zamanda bir obrazın daxilində ikiləşməni ifade edən konfliktlər.

Birinci tip konfliktlər adətən sosial planda, ikincilər isə fərdin özünü axtarmasında üzə çıxır. Biz önce qeyd etdik ki, Elçin nəşri düşüncələr, hissələr, emosiyalar üzərində qurulub və bu mənada Elçin "Yeni Azərbaycan nəşri"nin məhz o nümayəndəsidir ki, insan qəlbində gedən prosesləri, insanın mənəvi aləminin, daxili dünyasının gizlin qatını, məqalə və müsahibələrində tez-tez işlətdiyi ifadə ilə desək, xisli bədii tədqiq obyektiñə çevirir.

Elçin nəsrində bədii konfliktlər əsasən daxili aləmi əhatə edir. Lakin elə nümunələr də var ki, mübarizə, konflikt açıq şəkildə cərəyan edir. İlyas Əfəndiyevin "Mahni dağlarda qaldı" faciəsinin motivləri əsasında yazdığı "Aman ovçu, vurma mən!" və "Ox kimi-bıçaq" kimi kinopovestlərində, "Ağ dəvə" və "Ölüm hökmü" romanlarında bədii konfliktlər tərəflərin, mənafelərin, bir-birinə zidd qüvvələrin açıq mübarizəsi şəklindədir.

Detectiv janrda yazılmış "Ox kimi bıçaq" kinopovestində mühüm işlər müstəntiqi, ədliyyə müşaviri Gündüz Kerimbəylinin respublikanın ucqar bir rayon mərkəzinə təşrif gətirməsi, burada ağır bir cinayət hadisəsinin izinə düşməsi, nəhayət, qatılı ifşa etməsi təsvir olunur.

Qatil çox uzaqda deyil, Gündüz Kerimbəylinin hər gün gördüyü, rastlaşlığı, qonaq evinin baxıcısı Fəttah kişidir. Ancaq detectiv əsərlərin bir çoxunda olduğu kimi qatılın ifşa edilməsi yalnız sonda, qəfil və gözlənilməz olur, gizlin, naməlum qatil çoxsaylı əməliyyatlardan sonra yaxalanır. Bu əsərdə qatılın kimliyi, şəxsiyyəti yalnız sonda müəyyənləşsə də, əslində konflikt üzərindədir. Bu, Xeyir ilə Şərin mübarizəsidir. Əserin finalında Fəttahla Gündüz Kerimbəylinin əlbəyaxa döyüşə təkcə güc, qüvvə nümayişi deyil, həm də həmin tərəflərin qarşılıqlı kininin, nifretinin üz-üzə gəlməsidir.

"Fəttah:

- İt balası! — deyib onun boynunun ardına güclü bir zərbə iləşdirdi; Gündüz dizləri üstə yerə çökdü; Fəttah üçüncü dəfə zərbə vurmağa

hazırlaşırırdı, amma gözü beş-on metr aralıdakı palidin dibinə düşmüş tapançaya sataşanda bir an el saxlayıb tapançaya tərəf atıldı və bu zaman mühüm işlər müstəntiqi cəld bir sıçrayışla onun ayaqlarından yapışdı, Fəttah üzü üstə yerə sərildi. Gündüz eyni cədliliklə onun üstüne atılıb sağ qolunun dirsəyi ilə ilan boğurmuş kimi onun boynundan basdı: sol eli ilə Fəttahın çəkməsindən yapışb yana gərdi və Fəttah üstünü xəzel basmış palçığın içinde çapalamağa başladı" (27, 181).

"Ağ dəvə" romanında da bədii konflikt tərəflərin mübarizəsi, qarşıluması səciyyəsini daşıyır və burada mübarize aparan qüvvələrin meydani daha genişdir. "Romanda işqli, xeyirxah qüvvələrin mövqeyi aparıcıdır və bu təkce ayrı-ayrı surətlərin şərə və mənfililiklərə qarşı mübarizəsində deyil, həm də yaziçi mövqeyində hiss olunur. Romandakı hadisələr, insan səciyyələri, təsvir olunan dövrün özünəməxsus bədii mənzərəsi uzun müddət unudulmur" (144, 166).

Tənqidçilər bu romanın əsas problemi kimi insan və zaman problemini qeyd edirlər. Doğrudan da, romanda zamanlar və nesillər qarşılaşdırılır. Hadisələr, əsasən, müharibə illərində cərəyan etsə də, müharibədən sonrakı illər, bəzi məqamlarda isə 30-cu illərin repressiya dövrü də xatırlanır. Bir məhellənin adamları nəsil-nəsil gözlerimiz qarşısından keçir — atalar, oğullar, nəvələr...

Elesi var ki, 30-cu illerde — repressiyanın tüğyan eladı dövrde öz amansızlığı, rəhmsizliyilə ad çıxarmışdı, müharibə başlanır və bu adamlar yenə öz xasiyyətlərini dəyişmirlər, çünki rejimin itaətkar icraçıları idilər (Fətullah Hatəm, Müxtər). Lakin 80-ci illərdə bu adamlar artıq bir heçə dönüb, amma yenə həmin qorxulu illər gələsə, əməllerini davam etdirəcəklər. Elələri də var ki, zamanın hər hansı dönüşündə dəyişmir, başqalaşmışlar, işqli, xeyirxah hissələr onları heç vaxt tərk etmir, dünyadan köç etsələr də, o mənəvi sərvət - yaxşılıq, xeyirxaklıq, məhellə-yurd sevgisi övladlarına miras qalır (Xanım xala, onun oğlanları və məhərətlə təsvir olunmuş o koloritli məhellənin başqa gözəl insanları).

Biz Elçinin təsvir etdiyi qəhrəmanların xarakterini, iictimai mövqeyini, vətəndaşlıq duyusunu daha artıq nəzərə çarpdırmaq üçün, "Ağ dəvə"dəki Müharibə faktoruna diqqət edək. Müharibə, görünür, ele bir meyardır ki, insana xas olan en gözəl keyfiyyətləri üzə çıxardığı kimi, ən naqis, ən yaramaz cəhətləri də, kimin kim olduğunu da aşkarlayır.

Müharibə burada bir mənada Y.-P.Sartrın təyin etdiyi "sərhəd situasiyasıdır" - insanların mənəvi gücünü ortaya qoymaqla üçün yaziçının seçdiyi xüsusi vəziyyətdir.

"Ağ dəvə" romanı 80-ci iller yalnız Azərbaycan ədəbiyyatında yox, ümumiyyetlə o dövrkü sovet ədəbiyyatında müharibə psixologiyası, müharibənin insanlarda oyadığı hissler barədə yazılmış ən yaxşı əsərlərdəndir. Ən maraqlı cəhət odur ki, romanda müharibə ilə bağlı birçə səhnə belə təsvir edilmir, lakin romanın hər sehifəsində müharibə əhval-ruhiyyəsi duyulur. Sanki müəllif oxucuya böyük müharibənin içindəki "müharibəni" göstərir. Bu kiçik müharibə silahsız, topsuz-tüfəngsiz, şüurlarda, mənəviyyat aləmində gedən müharibədir.

"Müharibə başlanmışdı ve biz hamımız öyrənmişdik ki, bədbəxtlik oğlu olan, əri, atası, qardaşı olan evlərin başının üstündə fırlanır və əlbəttə, heç kimin aqlına gəlməzdi ki, bədbəxtlik gəlib beş qızı olan papaqçı Əbülfət emigilin evinə girecək" (33, 346).

Bəli, müharibə təkcə səngərlərdə, döyüş bölgələrində getmirdi. Müharibənin doğurduğu maddi və mənəvi itkilər, evlər, ailələr, ocaqlar dağıydırdı. Böyük vəzifə sahibi Muxtar arvadı Kübra xala öləndən sonra papaqçı Əbülfətin qızı Ədiləni alır. Bu qəfil hadisə məhelləni şok vəziyyəetine salır, çünki hamı Muxtarı büsbüüt mənfi insan kimi qəbul edir. Günlərin birində isə Xanım xala heç kimdən çəkinib eləmədən, qorxu-hürkü bilmədən Muxtarı üzünə söyüb, ondan şikayətə gedib və Sistemin qolugüclülərindən olan bu iddialı, təşəxxüslü adamı yerindəcə oturdub.

"...Muxtarın özü üçün elçi getməsi, Ədiləni istəməsi və papaqçı Əbülfətə Fatma xaladan Ədilənin "he"sini alması bizim o yetimləşmiş küçəmizdə, kimsesizləşmiş, gözgörəti rəngini itirib bozarmış məhelləmizə nəsə bir canlılıq gətirmişdi, amma günlərin bir payız günü, anamla birlikdə vay-şivən səsinə evdən qaçıb küçəyə çıxdıq.

Ədilə özünü o üçmərtəbənin damından atmışdı" (33, 352-353).

Doğrudur, müəllif bu intiharın səbəbini açıqlamır, lakin buna ehtiyac da duyulmur. Çünkü bu izdivaca və ondan doğan intihara qədər oxucu Muxtarın mənəvi aləmi və Ədilənin Xanım xalanın oğlu Qocaya sevgisi ilə tanış idi. Bu da müharibənin doğurduğu bir bəla idi ki, həmin o ağır günlərdə Muxtar kimilər çox adamları gözü yaşıq qoyub.

"Ağ dəvə" romانında müharibə dövrünün acı, sərt həqiqətləri canlandırılıb və Elçin heç bir bəzək-düzək vurmadan ("sovət xalqının nikbinlik pafosunu, qəlebəye inamını" bütün hadisələrin leytmotivinə əvvirmədən) qarşı-qarşıya duran tərəflərin mövqeyini, bir-birinə münasibətini bədii inandırıcılıqla eks etdirir.

Bu xüsusiyyəti biz Elçinin "Ölüm hökmü" romanında da görürük. Romandaki hadisələr zaman etibarile böyük bir dövrü əhatə edir. Azərbaycan ictimai-siyasi həyatında çox mühüm rol oynamış hadisələr, xüsusilə 30-cu illərin faciələri, 70-80-ci illərin mürəkkəb olayları, xəlvət iqtisadiyyatda gedən gizlin proseslər, bütün bu hadisələr fonunda acınacaqlı insan taleləri, onların başına getirilən müsibətlər süjetdə, bədii konfliktin mahiyyətində böyük bədiiliklə eks olunur.

Çoxsaylı surətlər romanı kimi qarvadığımız "Ölüm hökmü"ndə xalqın müxtəlif ictimai zümrələrinin taleyi ümumiləşdirilir. Romanda boyalar, rənglər sərt və qatıdır, yazılıçı məlum həqiqətlərin arxasındaki gizlinləri aşkara çıxarır, həqiqəti olduğu kimi təsvir edərək Azərbaycanın 1929-cu ildən üzü bəri ictimai-siyasi, mənəvi mənzərəsini bədii sözün işığına çıxarıır.

Romanda "baş qəhrəman kimdir?" sualına cavab arasaq, bəlkə de konkret olaraq Xosrov müəllimin də adını çekmek olardı, lakin bu suala, bizcə, ən düzgün cavab belədir: baş qəhrəman bütün o uzun-uzadı illərin hər cürə repressiyalarına, ədalətsizliklərinə, haqsızlıqlarına düşcar olan, lakin ümidi, inamını, insanlığını tamam itirməyen faciəvi Azərbaycan ziyalısı!

Təsadüfi deyil ki, Elçin respressiya zindanında əzab çeken insanları konkret olaraq öz adları ilə nişan vermir. "Şair, Dramaturq, Ədəbiyyatşunas, Folklorçu, Filosof, Dilçi, Müəllim, Kitabxanaçı, Redaktor və i.a... Qəsdən verilmiş bu ümumiləşdirici adlar əslində ona işaretdir ki, Stalin repressiyası tək bir, yaxud bir qrup adamın deyil, ümumiyyətlə, xalqın, xüsusən də onun yaradıcı simalarının, təfəkkür sahiblərinin əleyhinə əvvəlmiş terroru akt olub qədim bir milləti başsız qoymaq kimi genosid məqsədi güdmüşdür" (122, 116).

Konkret olaraq Xosrov müəllim surətinə gəldikdə isə, bu suret vasitəsilə Elçin həm bir insanın - bir ailə başçısının, bir işqli ziyalının facieli həyat yolunu canlandırıb, hem də onu 80-ci illərə gətirib çıxarmaqla respressiyaların indi başqa şəkilde davam etdiyini, namuslu insanların yene maddi və mənəvi əzablar içinde çırpındığını, yene Şərin dağdıcı missiyasının rolunu nəzəre çarpdırıb.

Elçin bu romanda sənədliliyə istinad edərək yüksək bədii-estetik boyalarla o vaxtı SSRİ və Azərbaycan partiya rəhbərlərinin, tanınmış dövlət xadimlərinin, sənətkarların da obrazlarını yaradır. Xüsusilə Mircəfər Bağırovu Azərbaycandakı siyasi respressiyaların baş icraçısı kimi təqdim edir, onun Stalin və Beriya ilə bağlılığı, cəllad xisleti

sənədli faktlardan istifadə edilərək təqdim olunur, eyni zamanda o canlı bir insan kimi təsvir edilir.

Müəllif böyük ustalıqla bədii konfliktin dairəsini genişləndirir, ölkədə gedən sinfi-siyasi qarşıdurmalar ən əvvəl "mikroölkədən" - ailədən, sonra bir məktəbdən, daha sonra rayon miqyasından süret götürür, bu kiçik konfliktlər isə əslində böyük konfliktin - ölkə və SSRİ miqyasındaki qarşıdurmaların ilkin təkanlarıdır.

Böyük yeraltı təkanlar çox zaman xırda, o qədər də hiss edilmeyən kiçik titrəyişlərdən başlanır. Məktəb direktoru, Mircəfer Bağırovun uşaqlıq yoldaşı Ələsgər müəllim 10 yaşı qızı Arzunun ad gününü keçirir. Bu ad günündə hər dəfə tamada Arzunun sağlığına bədə qaldırmaq isteyir, lakin Xıdır müəllim buna mane olur, əvvəlcə Stalinin, sonra Bağırovun şərəfinə sağlıq deyir. Xosrov müəllim isə buna dözmür, Xıdır müəllimin sözünü kəsir və beləliklə, meclisdə əsl qarşıdurma yaranır.

Məsələ elə həmin axşam ÇEKA-ya, oradan da Bağırova çatdırılır. Ələsgər müəllimin qızı Arzu isə evdə divar qəzeti buraxır, sinfi düşmənləri "ifşa" edən məqale yazır, atasını da sinfi sayiqsızlıqda təqsirləndirir. Beləliklə, ağızı qanlı repressiya baltası üçün qurbanlar hazırlanır.

Bu hadisələrin təsvirindən sonra müəllif "durğunluq dövrü" kimi xatırladığımız illərə üz tutur, beləliklə biz repressiyanın indi başqa formada, gizli şəkildi cərəyan etdiyinin şahidi olur. Elçin bu səhnələrdə boyaları daha da tündləşdirir, Tülübü Geldi Qəbiristanlığı idarəsindəki mafioz qüvvələri təsvir etməklə, gözlerimiz qarşısında daha dəhşətli mənzərələr canlandırır. Bu, əslində, cəmiyyətin öz mənzəresidir. Əbdül (söhbət romanın ən maraqlı surətlərindən biri olan qəbiristanlıq rəisi Əbdül Qafarzadədən gedir) dünyanın ən müqəddəs bir məkanında çirkin işlərle məşğuldur, insan faciəsindən gəlir mənbəyi kimi istifadə edərək tekce özünün deyil, mənsub olduğu mafioz qüvvələrin də heç bir əndazəye sığmayan "ehtiyaclarını" ödeyir. Əlbette, üz-üzə duran tərəflərin gücü, qüvvəsi eyni deyil. Şər qüvvələr daha üstündür, çünki zaman onların zamanıdır, ictimai quruluş — sovet gerçeklikləri onların çıxılınməsi üçün münbət zəmin yaradır və romanda bir ümidsizlik ovqatı hökm sürür. Oxucu səhifədən səhifəyə görür ki, o qüvvələrə qalib gəlmək, onlarla mübarizə aparmaq ağlaşıgmazdır.

Əzmək, hökmranlıq etmək, əzaba, işgəncəyə düçər etmək birincilərin məqsədi, əzilmək, mənən təhqir edilmək, faciələrə düçər

olmaq ikincilərin qismətidir. Elçin böyük bir sənətkarlıqla tarixin yaxın keçmiş ilə bu günü arasında təkrarlanan, bir-birinə bənzeyən hadisələri, taleləri canlandıır.

Bu qarşıdurmalar müəllifin insan-millet tarix-siyaset haqda felsefi düşüncələrini bədii yolla əks etdirərək çoxplanlı bir mənzərə ortaya qoyur. Əger Dostoevskinin romanları obrazların əsər daxilində mövqeyi baxımından, Baxtinin ifadesi ilə desək, "polifonik" idisə, Elçinin son nəşr əsərləri ideya və fikir baxımından polifonikdir. Bu mənada Elçin nəşri XX əsr üçün gecikmiş sayılan Dostoyevski mərhələsinin yox, ideya çoxplanlılığı ilə seçilən XX əsrin müasirdir. O, zamanın arxasında yox, zamanın axarınca irəliləyir.

3.3. Elçin nəşrində fərdin özünü axtarışı

Elçinin nəşr əsərlərində ustalıqla yaradılmış sosial mühitlə bərabər fərdin özünü axtarması, təsdiq etməsi cəhdidə diqqəti cəlb edir. Bu axtarış əsasən müxtəlif xüsənliliklə insanların qarşılaşdırılması, yaxud da xarakterdəki ikiləşmə yolu ilə açılır.

Ədəbiyyatda insan psixologiyasının əks olunması baxımından böyük tarixi xidmətləri olan Dostoyevski psixoloji təhlili yazıçı uydurması yox, əsil realizm hesab edirdi: "...Məni psixoloq adlandırırlar; bu düz deyil, mən yalnız sözün yüksək mənasında realistəm, yəni insan qəlbinin bütün dərinliyini təsvir edirəm" (156, 70). O, bu realizmin əsas vəzifəsinin "məhz insanda insanı tapmaq" olduğunu göstərirdi (156, 70). Yaziçi bununla belə bir fikri əsaslandırmağa çalışır ki, yeni realizm psixoloji təhlillərdən kənarda mümkün deyil, daha doğrusu reallıq deyil. Dostoyevski ilə eyni dövrde fransız parnas ədəbiyyatında da realizm insanların daxili aləməne yönəlmüşdi. Bu ədəbi məktəbin nümayəndələri de insanda insanı axtarırdılar.

Dostoyevski və parnas realizmindən sonrakı mərhələdə isə insanda insanı axtarmaqdan daha çox insanın özünə özünü axtartmaq daha səciyyəvidir. Elçin bu axtarışları "sərhəd situasiyalarda" meydana çıxan konfliktlərlə gerçəkləşdirir.

Dostoyevskidə də ilk baxışda "sərhəd situasiyalar" mövcuddur və sanki yazıçı yox, fərd özü özünü axtarır. Bu, Baxtinin təhlillərində də qəhrəmanın özündərəki kimi səciyyələndirilir. Baxtine görə, qəhrəmanın müstəqil özünü dərk etməsi yazıçı və qəhrəman arasında müəyyən distansiya yaradır: "Özünüdürkətmə bədii qəhrəmanın

yaradılmasında başlıca dominant olanda, artıq bu özü bədii dünyanın monoloji bütövlüyüünü pozmağa kifayətdir; ancaq bu şərtlə ki, qəhrəmanın özünüdək prosesi sadəcə ifadə olunmur, həqiqətən təsvir edilir. Yeni müəlliflə "birləşir", qəhrəman onun səsini ifadə edən rupora çevrilir. Bu şəraitdə, deməli, qəhrəmanın özünüdək aksentləri gercədən obyektləşdirilir və əsərin özündə müəllif və qəhrəman arasında distansiya yaranır" (156, 59).

Lakin Baxtinin bu çox müraciət olunan müdəəası Dostoyevski qəhrəmanları ilə müqayisədə bir qədər mübahisəli qörünür. Dostoyevskinin özünün də dediyi kimi o, "insanda insanı" axtarır. Bu axtarışa yazıçı ilə qəhrəman arasında bir ele də distansiya yoxdur. Dostoyevskinin qəhrəmanları müstəqil olaraq (müəlliflə distansiyada) özlərini dərk etməyə can atsaydılar bu qədər qaranlıq içinde qalmazdır. Onları bu qaranlığa salan məhz müəllifdir. Deməli, müəllif və qəhrəman arasında bir ele də distansiya yoxdur. Çox güman ki, yazıçı Elçinin Dostoyevskini sevə bilməməsinə də səbəb budur. Çünkü Elçinin qəhrəmanları özünü axtarmada daha sərbəstdirlər. Sərbəst oldular üçün də qaranlıqda boğulmurlar. Həmin qəhrəmanlar qaranlıqlardan ya daxili ikiləşmə, ya da cəmiyyətdə zidd qüvvələrin qarşılaşdırılması konflikti ilə xilas olurlar.

Obrazların qarşılumasının daxili aləmlərin, dünyabaxışlarının mübarizəsi kimi əks etdirən bədii konfliktlər ("gizlin konfliktlər")! Elçin nəsində aparıcı yer tutur. Qeyd edək ki, bu tipli konfliktlər əks olunan əsərlərində Elçin öz qəhrəmanlarını daha çox düşüncə, fikir, hissələr əhatəsində əks etdirir.

Yeni nesrdə fərdin, şəxsiyyətin istək və arzuları ön plana keçir, eksər hallarda bu istək və arzular böyük çətinliklərə üz-üzə gəlir, bunları gerçeklikdə reallaşdırmaq mümkün olmaz, o səbəbdən obrazın keçirdiyi hiss və heyecanlar, əzablar, sarsıntılar daha çox bədii tədqiq hədəfinə çevirilir.

Bu nöqtəyi-nəzərdən "Yeni Azərbaycan nəşri"nin bir çox nümunələri psixoloji nəşr səviyyəsində qiymətləndirilməlidir. "Müsəir Azərbaycan nəsində psixologizm" monoqrafiyasında M.İmanov yazar: "Konkret amillərdən; sənətkarların varlığı estetik münasibətindən, əsərin mövzu və ideyasından, problematika və qəhrəman tipindən və s. asılı olaraq psixologizm müxtəlif nəşr əsərlərində müxtəlif dərəcə və səviyyələrdə meydana çıxır. Bəzi nəşr əsərləri qəhrəmanın hiss-heyecan, duygu və düşüncələrini qismən əks etdirməkələ psixologizmi yalnız bir ünsür kimi özündə birləşdirir.

Bəzi nəşr nümunələrində isə qəhrəmanın hissi-emosional və intellektual aləmi diqqət mərkəzine çəkilir və bu amil gerçəkliliyin canlandırmagın mühüm vezifəsinə çevirilir" (96, 4).

Elçinin hələ gənclik çağlarından etibarən yazdığı "Açıq pəncəre", "SOS", "Beş qəpiklik motosikl", "Deyişmə", "Günlərin bir günündə", "Şuşaya duman gəlib", "Qış nağılı", "Talvar", "Ayaqqabı", "Hönkürtü", "Bozluq içində iki nəfer", "Ömrün son seheri", "Beş dəqiqə və əbədiyyət", "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" kimi hekaya və povestləri de Azərbaycan psixoloji nəşrinin formallaşmasında mühüm rol oynamışdır. Bu əsərlərde personajların daxili aləmi, hiss-heyecanları, duygu və düşüncələri diqqət mərkəzindədir. Təqdim olunan qəhrəmanlar həm özünütəhlil (özüne boylanma, öz hərəkətlərini qiymətləndirme) məqamlarında, həm də müəllif təhkiyesi vasitəsilə səciyyələnir.

Məlum məsələdir ki, bu prosesdə ziddiyət, münaqişə obrazların öz anlaq terzi, şürə səviyyəsi baxımından həm ətraf mühiti, cəmiyyətdə baş verən hadisələri, həm də öz hərəkətlərini (daha çox keçmişlə) bağlı təhlil edir. Konflikt qəhrəmanla cəmiyyətin ayrı-ayrı fəndləri, ya da iki "mən" arasında baş verir. Dramatizm, faciəvi görünən məqamlar, ziddiyətlər açıq şəkildə yox, "gizli" - içəri aləmin ifadəsi kimi diqqəti cəlb edir.

İlk yaradıcılıq axtarışlarına aid olsa da, "Açıq pəncəre"də Həsenin, "Poçt şöbəsində xəyal"da Ədilənin, "SOS"da Safurə, Leyla və Rövşənin daxili düşüncələri, bu düşüncələrdəki ziddiyət artıq psixoloji təhlillərə yazıçının psixologizmin səviyyəsində meylindən xəber verir.

Psixoloji momentlərin yox, tam halda psixologizmin eksisi baxımından "Toyuğun diri qalması" povesti diqqəti cəlb edir. Povest bədii konfliktin "gizli" formada, daxili aləmdə cəreyan etməsi baxımından Azərbaycan povestinin azsaylı ən uğurlu nümunələrindən biridir. Bu əsərdə konflikt heç də "tüfeyli, ləçər, əxlaqsız" bir qadın kimi ad çıxarış Zübəydə ilə yeniyetmə Ağagül və Nisə arasında baş vermir (povestdə o qədər də əhəmiyyət daşımayan bu münaqişə sakitliklə də hell olunur).

Məsələ burasındadır ki, Zübəydə gəncliyini puç edib, kefdə-damaqda keçirib, onu sidqi-ürekle sevən Zakirin məhəbbətini cavabsız qoyub və indi birden-birə cavanların mehr-ülfətini gördükde ömrünün fənaya uğradığını hiss edir. Amma nə yaxşı ki, heç olmasa, cəbhədən, odlu səngərdən göndərilən üçgünc əsgər məktubları hələ

durur: "Zübeydə məktubu götürüb açdı və illerdən bəri saralıb-solmuş, tələsik yazılmış o qısa məktubu oxumağa başladı; birnəfəsə oxudu, elə bil illerin acı idi, çörək tapmışdı birdən-birə, təripişdirirdi gözünə. "Zübeyde!"

Bu məktubu sənə ön cəbhədən yazıram. Atışma kəsib indi, bir azdan yene başlayacaq. Düzünü deyim ki, yazmaq istəmirdim sənə bu məktubu, amma yarım saat bundan qabaq gülle yağış kimi üstümüze yağanda, bildim ki, gərək yazam sənə bu məktubu, amma yarım saat bu gülle yağışının altında olanda hər şey yaddan çıxır, bütün pisliklər yaddan çıxır. Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə. Mən müəllim deyiləm, sən də şagird deyilsən. Nəsihət eləməyəcəyəm sənə, ancaq o eve gedib-gəlmə. İşə gir. Özünü hayif eləmə. Sən də bir kişinin qızışan. Həmin kişinin papağını yerə soxma. Yenə başladı atışma. Xudahafiz. Sağ qalsam, yene yazaram sənə. Sən də bir söz yaz. Zakir. 12 yanvar 1942-ci il (30, 335-336).

Povestin sonunda Zübeyde artıq bizim "tüfeyli, leçər, əxlaqsız" kimi tanıdığımız Zübeydədən fərqlidir, çünki biz onun hissiyat aləminə yaxından bələd oldug. Zakirə - "ilk məhəbbəti" ilə bağlı xəyyalara dalmaq, özünün vaxtılı sevildiyini düşünmək, o gözəl əsgər məktublarını yenidən oxumaq bu insanın qəlbində sönməkdə, öleziməkdə olan duyuları tərəftərmiş oldu, "Tüfeyli" Zübeyde ilə insan Zübeydə arasında gedən o "mühəribədən" sonra ikinci Zübeyde daha dəqiq və daha dərindən görünməyə başladı.

Burada diri qalan yalnız toyuq yox, Zübeydənin içinde bir köz kimi ölüziyib qalan insanlıqdır. O insanlıq ki, onun oyanmasını Zübeydədən qabaq Ağagül görür. Gördüyü üçün də nərdivanı qoyub Zibeydənin eli çatmayan üzümləri yiğir. O üzümləri ki, Zübeyde vaxtında yişa bilmədiyi üçün çoxunu quşlar yeyib. Yeyib və çıxıb gedib. Çünki onlar çöl quşu idi, həyatdə qalan toyuq yox. Əvvəlcə başını kəsib öldürmek istədiyi toyuğu, Zübeyde içinde dirilən insanlığa görə öldürmür. Ancaq onu həyatində də saxlaya bilmir. Çünkü buna haqqı yoxdur, toyuq onun deyildir.

"Gizli" daxili konfliktlər eks olunan əsərlərdə obrazın keçirdiyi ruhi həyəcanlar, özünün və başqalarının taleyi ilə bağlı düşüncələr, dünya, cəmiyyət və həyat haqqında mühakimələr, heç şübhəsiz, bu obrazın fikri inkişafından xəber verir. Elə bu düşüncələr axınında qəhrəmanın öz keçmiş ilə bağlı gəldiyi qənaətlər onun hazırlı durumuna bir aydınlıq getirir, gələcək həyat yolunun da perspektivini müəyyənlaşdırır.

Qəhrəman - daxili ziddiyətlər içinde çırpınan, tərəddüdlər burulğanında özünə rol arayan insan "katarsis" prosesi keçirir, həyatda öz sosial mövqeyini yaxud mənəvi-əxlaqi platformasını seçməyə can atır. "Şuşaya duman gəlib" hekayəsində yeniyetmə Cavanşir, "Ayaqqabı" hekayəsindəki Bəbir, "Baladadaşın toy hamamı"nda Baladadaş məhz bu dilemma qarşısında idilər və onlar qərar qəbul etməyi bacarırlar. Cavanşir Mədina xanım dünyasına yad bir adam olduğu üçün, ondan qaçırl. Bəbir öz qəlbini, mənəviyyatını sixan restorandan birdefəlik çıxıb getməyə içinde təpər tapır.

Ancaq Elçinin ele qəhrəmanları da var ki, bu cəsareti özlərinde tapa bilmirlər. Doğrudur, onların iç dünyasında həmişə dərin bir narahatlıq, əzab, əndişə duyulur, ancaq mövcud durumu, düşdükləri vəziyyəti dəyişmək mümkün deyil.

Məsələn, "Höñkörtü" hekayesinin qəhrəmanı cınar ağacını görürkən, uşaqlığını və o illərdəki temizliyini yada salır, ancaq illər keçir və həmin o cınar ağacını sevən uşaq indi tamam başqa adamdır və bəd əməller sahibidir, günahkardır. O, bunları dərk edir, lakin onu da anlayır ki, höñkörtüdən başqa heç nəyə gücü çatmayacaq, dəyişmək, başqalaşmaq, o təmizliyə, o saflığa qayıtmək daha mümkün deyil.

"Beş dəqiqə və əbədiyyət" hekayəsində də eyni tipli obrazla qarşılaşıraq — Mərdan Dadaşlı "TU-154"-də ölüm təhlükəsi qarşısındadır və ola bilsin, beş dəqiqədən sonra o da təyyarənin digər sakinləri kimi məhv olacaq. Həmin o beş dəqiqədə Mərdan Dadaşlı olub-keçənləri xatırlayır və məlum olur ki, o da "Höñkörtü" hekayəsinin qəhrəmanı kimi uşaqlığında, gəncliyində çox təmiz imiş, lakin mühit, şərait o təmizliyi heç çıxarıb, yerində laqeyd, daş ürekli bir insan yaradıb. Bütün bunları xatırlayır və təəssüflənir. Ancaq təyyarə qəzası baş vermir və Mərdan Dadaşlı çox arxayınlıqla nəfəs alıb yene həmin adama çevirilir.

Elçin ister "Höñkörtü", isterse də "Beş dəqiqə və əbədiyyət" hekayələrində təbiilikdən uzaqlaşmanı, insanın öz insanlıyını itirməsini mənəvi felaket kimi dərk edir və oxucuya da bu həqiqəti çatdırır ki, bu uzaqlaşma insanda insanlıyi öldürür. Son illərdə yazdığı "Araba" hekayəsində də bunun əyani şahidi olur. Hekayədə mehşur bir şairin son anları — ölümü təsvir olunur. Son anda yaxın qohumu şaire "Bir şey istəyirsən?" deyə sual verir. Şair isə tavana baxa-baxa zəif bir səsle deyir ki, araba isteyirəm. Araba burada ilkinliyin, təbiiliyin simvoludur. Həyat dəyişir, dünyada çox hadisələr baş verir, şair öz ömrü boyu bu hadisələrin, olayların içindən keçir, illər onu dəyişdirir.

"Və bir-birini eləcə aramlı əvəz edən illər o eşşək arabasındaki odun yükünün təpəsində oturmuş o usağı şair elədi, sonra o illerin araba süreti, şairi Bakıya getirən qatarın süreti ilə əvəz olundu, sonra da illerin o qatar süreti Moskvaya, Kiyevə, Cakartaya, Daşkendə, Havanaya, Kərəciyə, Ankraya, daha nə bilim, haralara uçan təyyare süretinə çevrildi, iller uçdu" (45).

Həmin o araba tez-tez şairin yuxusuna girsə də, artıq yaşınan ömrü (hansı ki bu ömür şairə şöhrət gətirse də, mənasızlaşır) geri qaytarmaq mümkün deyil.

Metamorfoza - dəyişmə, başqalaşma Elçinin adı çəkilən bu hekayelərində baş vermir, lakin hər halda, oxucu, obrazların psixoloji sarsıntıları, bir anlıq da olsa keçirdikləri ruhi heyecanları ilə tanış ola bilir.

Daxili mübarizə — iki "mən"in üz-üzə gelməsi Elçinin "Beş qəpiklik motosikli" hekayəsində də bariz nəzərə çarpır. Yeri düşmüşkən qeyd edək ki, üümüttiq oxucusunun Elçin yaradıcılığı ilə tanışlığı 1971-ci ildə, məşhur rus tənqidçisi İ.Zolotusskinin tərcüməsi ilə "Drujba narodov" jurnalında dərc olunmuş bu hekayədən başlayır.

Hekayenin qəhrəmanı Sabir Məlikov Azərbaycan hekayəsində diqqəti ən çox cəlb edən personajlardan biridir. O, bir insan kimi pis adam deyil, lakin həyatını öz istədiyi kimi qura bilməyib, xarakteri zəifdir, etəlatın qurbanıdır. Amma o, bir az təşəbbüskar və iradeli olsaydı, yəqin tamam başqa cür yaşayardı.. "Hər şey insanın özündən asılıdır, insanın həyatı öz əlindədir, özü öz həyatını dəyişə bilər — bunlar hamısı yaxşıdır, amma bütün bunlar üçün gərek həvəs olsun, məndə isə belə bir həvəs yoxdur, çünki burada bir məna görmürəm və bütün bunlar barede də fikirləşmirməm" (24, 123).

Elçinin qəhrəmanlarını şerti olaraq "mübariz", yaxud "passiv" qəhrəmanlar bölgüsü ilə təqdim elemək səməresiz cəhd olardı. Belə bir bölgü təqdim olunan qəhrəmanların sosial fəallığına mütləq bəraət qazandırmaq, yaxud qeyri-fəallığına irad tutmaq qədər gülünc görünərdi.

Elçinin yaratdığı obrazların hər birinin fəallıq dərəcəsi, yaxud "passivliyi" onların fikri-mənəvi səviyyəsi və anlaq tərzi ilə bağlıdır. Əger "Beş qəpiklik motosikli" hekayəsindəki obraz özünün cəsur və mübariz olmadığını dərk edirse və öz həyat və mövqeyini bu baxımdan özündərk və təhlil hədəfinə çevirirse, bu proses real və inandırıcıdır.

Yaxud "Şuşaya duman gəlib" hekayəsindəki obraz son anda ürəyinin hökmüyle qəti qərar qəbul edirse, bu da təbiidir. Yeni Elçin həc bir əsərində təqdim etdiyi qəhrəmanı sünü şəkildə "mübariz"

olmağa səsləmir, hər şey qəhrəmanın düşdüyü vəziyyət və şəraitle bağlıdır. Obrazın ehətə olunduğu və keçdiyi ömür yolu da burada mühüm və həllədici rol oynayır.

Məsələn, "Qış nağılı" və "Talvar" hekayələrindəki qoca obrazlarını götürək. "Qış nağılı"ndakı Kərim kişi böyük bir ömür yolu keçib, lakin Elçin bu barədə çox xəsisliklə söz açır. Qarlı, şaxtalı bir qış günündə Kərim kişinin bağ evindəki iti xilas elemək üçün güc-bəla Bilgəhə getməsi, orada huşunu itirməsi və ən əsası ise bütün bunların yüksək bədiiqlik təsviri kifayət edər ki, obrazın bütöv insanı keyfiyyəti haqqında bitkin təcəssürat əldə edək.

"Talvar" hekayəsindəki Əliabbas kişi isə ömrünün son günlərində belə elini işdən soyutmur, bu qocanın xeyirxahlığı, insanılıyi hətta simvollaşır. Əliabbas kişi dəfn ediləndən sonra onun çəkic-mişarı, rəndə-kelbətini gecə öz-özünə gəlib ustanın yarımqıçı işini davam etdirir.

Elçinin nəsrində ferdin özünü axtarışı mənəvi-əxlaqi axtarışlar şeklinde də ifadə olunmuşdur. Məlumdur ki, mənəvi-əxlaqi axtarışların eks olunduğu əsərlərdə ədəbi qəhrəman problemi həmişə diqqət mərkəzində olur. Buna səbəb təsvir olunan qəhrəmanların həyatda, meisətdə, gerçəklidə yaranan yeniliyi ifadə etməsində, bu yeniliyin təcəssümüne çevrilmesidir. Tənqidçi Yaşar Qarayev doğru qeyd edir ki, "tarix boyu hüquqla həmişə alımlar, əxlaqla isə daha çox şairler, yazıçılar məşğul olmuşlar. Cəsarətlə demək olar ki, bizdə çadra əleyhinə mübarizədə heç bir təbliğat "Sevil" qədər iş görməmişdir" (85, 153).

60-ci illərin bədii nəsrində bir çox ədəbi qəhrəmanları yenilikçi ruhlu qadınlar təmsil etdilər. İ.Əfendiyevin "Körpüsalanlar" povestindəki Səriyyə, "Dağlar arxasında üç dost" əsərində Selime, B.Bayramovun "Sərinlik" povestində Fırəngiz, Ç.Hüseynovun "Mənim bacım" əsərində Solmaz Azərbaycan bədii nəsrində qadın emansipasiyasının təcəssümüne çevrildilər.

Azərbaycan ədəbi tənqidində ayrı-ayrı fikir və mülahizələr səsləndi ki, guya bu obrazlar Azərbaycan əxlaq və mənəviyyatına yaraşmayan hərəkətlər edir, milli adət-ənənələrimizi pozurlar. Elçinin "Tənqid və nəşr" monoqrafiyasında — "Səriyyə məsəlesi" bölməsində bu məsələ ilə bağlı maraqlı mülahizələrlə, faktlarla qarşılaşıraq.

Müəllif yazır ki, çox zaman Azərbaycan ədəbi tənqidində milli ənənə məfhumu ilə ədəbi ənənə məfhumu bir-birinə qatışdırılırdı, lakin milli ənənə ilə ədəbəi ənənə bir-birinin eyni deyil, milli ənənə ilə

ədəbi vəhdət təşkil etməklə bərabər, müəyyən hallarda eyni olmaya da bilər; ədəbi ənənə milli ənənənin eksine inkişaf edə bilər və nəticədə illər keçidkən sonra həmin ədəbi ənənənin silinib aradan qaldırılmasına səbəb olar (48, 174-175).

Elçin doğru qeyd edir ki, qadın və qadına münasibət məsəlesi bir hadisə kimi islam dininin yaranması, Azərbaycanda hakim dincən əvvəlki dövrlərdən gələn milli adət-ənənələrin təsiri böyük və güclü olduğundan, Azərbaycanda bu məsələ birtərefli, yəni yalnız qadın köləliyi platformalı yox, ziddiyətli, ədəbi ənənə ilə təzadlı olmuşdur. Belə ki, bir tərəfdən bütün şərq aləmində olduğu kimi, Azərbaycanda da qadın əsasən hüquqsuz və səlahiyyətsiz olmuş, digər tərəfdən isə, el ədəbiyyatında, eləcə Nizamidən tutmuş bütün böyük sənətkarların yaradıcılığında da qadına hörmət, qadın ülviiyəti, qəhremanlığı mühüm yerlərdən birini tutmuşdur (48, 177).

Ədəbi təqnid yaradılan qadın obrazlarına münasibətdə çox zaman ifrat "milli əxlaq" normalarından yanaşmış, onların hərəketlərini "atababa adət-ənənələrinə" "hörmət" meyari ilə qiymətləndirilmiş, misal üçün "Körpüsalanlar" povestindəki Səriyyə "adi əxlaq normalarını" pozmaqdə təqsirli bilinmişdir.

Qeyd edək ki, 60-ci illərə qədər qadın problemi bədii nəsrde daha çox ictimai-sosial həqiqətdən işıqlandırıldı, sovet qadının məbarizlik, cəsarət, mətnlik tələb olunurdu və əgər bu xüsusiyyətlər onda zəif nəzərə çarpırdısa, yazıçı bu obrazə görə mütləq təqnid olunurdu. Lakin 60-ci illərdən başlayaraq "bu, artıq "qadın baredə" sosial problem deyil, "tale" problemidir, "qadın həqiqəti" problemidir, sosial məqamı da özündə ehtiva edir" (75, 51).

60-ci illər bədii nəsrində qadın emansipasiyası problemi mübahisələr və etirazlarla qarşıłansa da, 70-ci illərdə artıq bu problem bədii nəsrde öz yerini tapır. Yəni "qadın mövzusu" sırf sosial problem olmaqlan çıxır, qadının fərdi, subyektiv hətta ilk baxışda adət-ənənə ilə uyuşmayan xüsusiyyətləri diqqət mərkəzine çəkilir.

Elçinin "Daha dərin qatlara" məqaləsi məhz bu problemin Azərbaycan bədii nəsrində inikasına həsr olunmuşdur. Mənsub olduğu ədəbi nəslin digər istedadlı nümayəndələrinə həmişə həssaslıqla yanaşan və onların haqqında ürək dolusu danışan Elçin, yönəldərək yazar: "Povestin qəhremanı Təhmine suretine diqqəti emansipasiyaya uğramış qadın tipinin nümayəndəsidir; o, elmələr

namızədidir, öz müstəqilliyini ehətə olunduğu adamların, əsas etibarile obivatellərin gözünə soxaraq, əzabla həqiqilik və təmizlik axtarır. Burada sanki heç bir milli özünəməxsusluq yoxdur.

Biz Təhminə surətinin bu kiçik təhlilində bilərkəndə mülahizələri ümumi şəkildə yürütdükse de, bir söz çox yerine düşdü ki, bu da "əzab" sözüdür. Təhminənin öz "emansipasiyasını", "modernliyini" məhz əzabla, neçə qəlbən, neçə hissələrə qapılaraq özüne etməsi tamamilə milli səciyyə daşıyır. Fransız qadını belə bir "emansipasiyanı", belə bir "modernliyi" təbii ki, heç vaxt özünün əzablı qayıqlar mənbəyinə çevirməzdə. Bu yerde biz məhz Şərq sakiniñin, məhz azərbaycanlı qadının daxili aləminin əzab-eziyyətlərinin şahidi oluruq... Təhminə surəti yeni olmaqla bərabər, bizim ədəbiyyatda Sevil ("Sevil"), Maya ("Böyük dayaq"), Səriyyə ("Körpüsalanlar") xettinin başqa şəkildə və başqa materialda qanunauygún bədii davamı və inkişafıdır" (52, 104).

Elçinin nəsrində də biz mənəvi-əxlaqi axtarışlar mövzusunun behərəsi kimi məhz yüksək bədililiklə yaradılmış yenilikçi, daxilən üsyankar və mənəvi azadlığa can atan obrazlarla qarşılaşırıq. Həmin obrazların təxmini təsnifatını aşağıdakı şəkildə qruplaşdırıb ilərlik:

I.Insan duyğu və hisslerinin azadlığını əks etdirən obrazlar. Bu tipli obrazlara biz Elçinin "Bir görüşün tarixçəsi", "On ildən sonra", "Hotel Bristol", "Şuşaya duman gəlib" və b. əsərlərində rast gəlirik.

Bu əsərlərdə təsvir olunan obrazların sanki cəmiyyətle, yaşadıqları mühitlə bir elə bağlılığı yoxdur, onlar məhz bu asılılığı qəbul etmək istəmir, üreklerinin hökmü ilə hərəket edir, bəzən adət-ənənələrə, milli əxlaq ölçülərinə siğmaq istəmirler.

"Bir görüşün tarixçəsi" povestində Məmmədağa ilə Məsməxanımın tanışlığı, bu tanışlığın anbaan səmimi ünsiyyətə, doğmaliğa çevrilmesi insan hisslerinin azadlığa, sərbəstliyə can atmasına ən parlaq misaldır.

"Bir görüşün tarixçəsi"ndə Elçin sanki iki qəlbin poeziyasını vərəqləyir. Son dərəcə ciddi, ağıllı, qadınlara da milli əxlaq təsəvvürünce yanaşan 30 yaşı subay Məmmədağa ilə ərli qadın — ilk baxışda belə də prozaik təsir bağışlayan Məsməxanımın görüşü oxucuda məhz romantik, duyğulu bir təessürat yaradır. Bu iki nəferin heç özləri də bilmirdi ki, həyatda nə qədər gözəlliklər, hissələr, duyğular varmış və bütün bunlar Zuğulbanın bu yay gecəsində birləbirə onların üreklerinə hakim kəsilsər...

Məsməxanımın düşüncəleri qadın hissəyatının, qadın qəlbinin oxunmamış sehifələridir ki, Elçin əsl sənətkar məhərəti ilə onlar üzə

çıخارır. Bu görüşə qədər hər iki gəncin həyatında bir boşluq, bir nigarənciliq vardı ve həmin yay gecəsindəki görüşdən sonra bu boşluq və nigarənciliq öz yerini gözəl hissələrə, duyğulara verir.

"On ildən sonra..." hekayəsində təsvir olunan oğlan və Sənubər də hissələrini bir-birindən gizletmirlər. Bu yeniyetmələrin qəlbində yaranan məhrəmanə hissələr son dərəcə təbii verilmişdir və əslində bu hissəyi qəbul edən Sənubər isə xəyalında gələcək ailə həyatının modelini yaradır, oğlan isə isteyir ki, bu xəlvəti görüş həmişə beləcə davam eləsin: "O, bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini da, məktəbi də, uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə eşitməyib, heç nə etməyib bütün ömrü boyu beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu balaca ürəyin çırpinmasını həmişə beləcə hiss edəydi, təki bu nöyüt piltəsi beləcə yanayıdı həmişə... həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu, ona əle gəldirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni titrəyir, Sənubər də bunu hiss eleyirdi və gülündü, Sənubər beləcə gülümşəyəndə o, ələ hesab edirdi ki, bu - məhəbbətdid" (29, 48).

Bu, əla doğrudan da məhəbbət idi. Elçinin bir çox povest və hekayələrində, eləcə də "Ağ dəvə", "Mahmud və Məryəm" romanlarında böyük bir ilhamla, poetik ustalıqla təsvir edilmiş məhəbbət, adı insani duyuğu... Lakin bu, məhəbbət dastanlardakı kimi enənəvi vüsəl-toy səhnəsi ilə başa çatmir.

"On ildən sonra" hekayəsində də iki təmiz, saf yeniyetmə qəlbindən kükrəyib qalxan çeşmə öz məcrasını dəyişir. Sənubər tanınmaz — bilinmez, özündən xeyli yaşı Ağahüseynə əre gedir. Beləliklə, oğlan üçün də o məhəbbət romantikası bitir, sona çatır: "On ildən sonra... o başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə görüşə bilər, lakin sövq-tebii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt piltəsi bu cür yanacaqdı.

O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəs yox, ancaq və ancaq birce nəfər, Sənubər olmayıacaqdı, amma o isteyirdi ki, həmişə birce nəfər, Sənubər olsun" (32, 62).

"Hotel Bristol" hekayəsində qadın emansipasiyası problemi bir qədər fərqli şəkildə qoyulmuşdur. "Hotel Bristol" — Məleykə xanım çox açıq-saçıq qadındır, hətta kiminləsə eşq macərası da keçirə bilər, hamı ona məhz bu prizmadan baxa bilər. Ancaq eyni zamanda o, bütün bu hərəkətləri ilə bərabər, son dərəcə səmimidir, zəngin biliyi və mədəni davranışı ilə hamını heyretdə qoya da bilər.

II.Təklik, tənhalıq faciesini yaşayan obrazlar da Elçinin bədii nəsirində müəyyen silsilə təşkil edir. Bu tipli obrazlar öz fərdi həyatlarına qapanaraq retrospektiv duyğularla yaşayır, bəzən de gələcək haqqında xoş xeyallara dalırlar. Lakin özləri de dərk edirlər ki, təklikdən və tənhalıqdan xilas olmaq, arzular aləmindən gerçəkliyə, həyatın qoynuna, gözəlliklərə, sevincli, işqli günlərə qovuşa bilmirlər.

"Poçt şöbəsində xəyal" (müəllif bu əsərin janrını yeddi şəkil və epiloqdan ibarət dramatik povest kimi müəyyənledişdir) əsərində Elçin tənha bir qadını — Ədiləni oxucuya təqdim edir. Bu qadın mənənə bəlkə bir o qədər də zəngin deyil, lakin onun daxili aləminin alt qatlarında temiz və işqli duyğular mövcuddur.

Ədilə həyatın yeknəsəklilikindən, cansixiciliğindən bezib və mühitdeki o yeknəsəklilik, cansixiciliq etaləti onu tənhalığa sürükləmişdir. Ədilə buna görə yalnız öz xeyallarına tapınır və onun xəyalındaki simvolik kişi surəti gələcək həyatı üçün işq rolunu oynayır. "Siz özünüzü həyatdan, adamlardan, əsil adamlardan təcrid etmisiniz. Size əle gəlir ki, artıq həyatın üzünü görmüsünüz, artıq hər şey bir heçdir sizinçün. Əslində isə siz həyatdan və insanlardan xəbərsizsiniz. Siz həyatdan və insanlardan xəbərsiz olduğunuz üçün hər şeyə mənasızlıq təcəssümü kimi baxırsınız. Lakin bir gün öz pəncərenizdən hər gün gördüğünüz, dəfələrlə gördüğünüz şəhərə nəzər salın. Əle bilin ilk dəfədir bu şəhəri görürsünüz. Bu şəhərdə hər damın altında yaşayan insanlar barədə düşünün. Axi bütün bunlar hamısı bütün bu həyat, bütün bu insanlar, bütün bu yaşayış mənasız ola bilməz... Siz ürəyinizin dərinliklərində hiss edirsiz ki, bu sözər həqiqətdir, hiss edirsiz ki, hər tərəfdə həyat davam edir və həyat sevincləri ilə, kedərləri ilə bərabər maraqlıdır, zəngindir, amma sizin yanınızdan ötüb gedir. Siz isə bu həyata daxil olmağa cəsarət etmirsiniz, çünki əslində siz faciəli tənhalıqda deyilsiniz, siz adice olaraq tənhalıq idilliyasına qapılırsınız" (26, 213).

Simvolik Kişi sureti tənhalıq idilliyasına və faciəsinə qapılan Ədiləyə intehasız və geniş dünyani nişan vermək istəyir, ancaq bundan bir şey çıxacaqmı? Elçin bu suala cavab vermir. Elçinin yaradıcılığını səciyyələndiren, onu tamam fərdiləşdirən cəhət də məhz burasındadır ki, belə bir "cavabsızlıq", əslində, bu çox orijinal əsərin yüksək bədiliyinin nəticəsidir. Burada yazıçı hökmü, ideologiya yoxdur.

"Günlerin bir günündə" hekayəsinin qəhrəmanı Səmayə də həsretin, tənhalığın qoynundadır və yəqin bu tənhalıqdan xilas olmaq

namine onun ən böyük arzusu naməlum sevgilisiyle Bakının küçərini, bağlarını, dəniz kənarını gəzmekdir, birce o isteklə ki, bütün etrafda qışbaşı qardan başqa heç kim və heç ne olmasın.

"Bir vaxtvardı — o vaxt ki, hələ Fatma dünyada yox idi və Səmaye özü də Fatmadan bir-iki yaş böyük olardı, ele beləcə gözəl-göyçək bir qız idi — bax, beləcə dayanardı köhnə evlerinin pəncəresi qarşısında, bayırda yağan qara baxardı və o zaman ürəyində həmin deli Həsənin həsrəti var idi, amma o həsrət bol-bol işiq içinde idi, əslində həsrət yox, ürək tippiltisi ilə gözlənilən gələcək idi, onda sixıntı yox idi, gözleme var idi, nəyinse ərefəsi idi" (25, 87).

Amma Səmayənin gənclikdəki bu deli həvesi, bu həsrəti aldanışla başa çatır, əri onu atıb gedir. Beleliklə, o həsrətin işığı tamam tükenir. İndiki tənhalıqda da o işıqsızlıqdan yaranıb. Amma o gümüşü günləri xatırlamağın özü də, əlbette, mənəvi saflıqdan soraq verir, çünki o günlərdə yaşılanan təmiz hissələr, görünür, sonrakı illər üçün də öz dəyərini itirmədi.

Tənhalıq problemini Elçin başqa bir əsərində — "Qatar. Pikasso. Latur. 1968." hekayəsində də başlıca mövzuya çevirir. Bədii şərtlik əsasında qələmə alınmış bu hekayədə təkklik və tənhalığın mənəvi ünsiyətə çevrilməsi prosesi izlənmişdir. Ə.Mirehmədov yazır: "Hekayənin əvvəlində müəllif dilində deyilən "insanı başa düşəcek yeganə adam — o özündür, hansı mənadasa hamı bir-birinə yaddır" müdдəası sonluqda süjetin gətirib çıxardığı məntiqi nəticə kimi "Nə üçün bize elə gəlir ki, ən yaxşı müşahibimiz, ən yaxın doğma adamımız özümüzük?" suali ilə inkar edilir" (116, 11).

Hekayənin qəhrəmanları - Kişi və Məleykə xanım bir yerde işləsələr də, bir sənetin sahibi olsalar da bir-birinə yad adamları. İş elə gətirir ki, onlar Moskvaya, sənetşünasların beynəlxalq müşavirinə yollanırlar. Qatarda bir neçə gün yol gedəsi olan bu adamlar - bu "yadlar" özləri ilə mühit arasında tam bir sədd yaratmışlar. Əvvəller onları bezdirən, usandıran tənhalıq az qala həyatlarının özəl xüsusiyyətinə çevirilib.

"Mən tənhalıqdan qorxmuram. Mən bele fikirləşirəm: tənhalıq - tekbətəklilikdir, insanın özü ilə özü arasındaki tekbətəklilik; mən bu tekbətəklilikdən zövq alıram, çünki mənim ən yaxşı müşahibim mən özüməm; çünki özümdən başqa heç kəs məni başa düşməz, necə ki, mən başqlarını özləri kimi başa düşə bilmərəm; tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır - bunu dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür. Bizim

hisslərimizdə, həyecanlarımızda, düşüncələrimizdə ne yaxınlıq olabilir - heç ne - biz yadlıq, ümumiyyətə, hansı mənadasa hamı bir-birinə yaddır və bu yadlıq öyrənmək lazımdır" (27, 30).

Qəhrəmanların həyat məramına çevrilmiş bu "tənhalıq fəlsəfəsi" tezliklə nagahani bir ünsiyyətin dalğası ilə vurulub dağılır. Təsadüfi yol yoldaşlığı zamanı həyatda heç vaxt ola bilməyəcək bir hadisə (!) bu "yadları" doğmalaşdırır və onlar bir-birlərinə heç kime ürək qızıb demədikləri sırları açırlar. Ancaq onlar tənhalıqdan yaxa qurtaracaqlar mı?

III.Daha çox "düşünce" və "etiraf" qəhrəmanları - bu tipli obrazları seciyyeləndirən başlıca cəhət onların öz ömür yolu, bu günü və geleceyi barədə düşüncələridir. "Fikir narahatlığı, düşünce təbəddülüati - müasir ədəbi qəhrəmanın ən qabarıq mənəvi cizgisi kimi üzə çıxır" (15, 189). "Əsas budur ki, həmin qəhrəmanlar daha çox düşüncə, fikir müşahidə qəhrəmanlardır. Bəzən həddindən çox düşünmek, götür-qoy etmək onları öz real vəziyyətləri daxilində yalnız "hərəkətsiz" görməyə imkan verir. Lakin burada bir cəhəti unutmaq olmaz: son illərin nəşri məhz qəhrəmanların düşüncələrindəki "hərəkəti", irəlileyişi, inkişafı eks etdirməklə maraqlıdır" (137, 13).

Əlbette, "Fikir narahatlığı", düşünce təbəddülüati" yeni nəşrin qəhrəmanını "duyum, yaşama və ürək qəherəmani" olmaqdan da çıxarmır, çünki "düşünce" qəhrəmanı olmaq sırf rasional qəhrəman olmaq deyil, bu düşüncələr, "fikir narahatlığı" elə ürəklə, daxili aləmle, gerçekliklə, mühitlə, cəmiyyətə bağlıdır.

"Düşünce" qəhrəmanları ilə Elçinin, demək olar ki, bütün bədii nəsrrində qarşılaşa bilərik. (Yuxarıdakı iki bölgüdə təqdim etdiyimiz qəhrəmanların bir çoxunu da bu sıraya qatmaq olar). Ancaq düşüncəvilik, rasionallıq adı altında təqdim olunan bütün qəhrəmanlar da eyni səviyyədə, eyni ampluada deyil.

Düşüncəliyin, rasionallığın "miqdarı" obrazın özünün dünyası, gerçekliyi dərkətme səviyyəsində asılıdır. Oxucu hemçinin bu "düşünce" qəhrəmanın son anda eməl qəhrəmanına" çevrildiyini də izleyə bilir. Məsələn, "Qırmızı ayı balası" hekayəsində C.Selimov - Leylanı anır, boşandıqları üçün anası Leylanı götürüb gedib. Bu ailə draması indi faciəyə çevrilməkdədir. Təsəllini isə Leyləyə aldığı qırmızı ayı balasından — kukladan alır, çünki bu qırmızı ayı balası Leyla ilə birlikdə olanda həmişə güldərdi, həmişə Leyla ilə oynayardı, bu qırmızı ayı balası Leylanın ilk dostu idi.

C.Selimovda yaranan qəmlı əhval-ruhiyyə get-gedə nostalgiyaya çevirilir. Əlbette C.Selimov bu ailə dramasını faciəyə çevirməmək

Üçün həyat yoldaşına zəng edər, ya da gedib barişa bilər. Lakin getmir və əvəzində düşüncələrə qapılır: "Hər şey baş verənəcəndir - trolleybusda bir qadının ayaqlarını bastalamaq da, bir adamı öldürmek də, baş verdikdən sonra hər şey qurtarır, sınır, cılık-cılık olur hər şey. Biz hamımız şüşədənik, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz şüşədənik, amma biz şüşədənik, bəzimiz sinib cılık-cılık olanda da çoxumuz bunu hiss etmir, amma sinib cılık-cılık oluruq, sinib cılık-cılık olandan sonra bəzən təzədən yapışarıq, bütöv oluruq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri, xırda şüše quruntularını hiss etmirik" (28, 64).

C.Selimovun bù düşüncələri baş verən hadisəyə onun subyektiv münasibətindən doğur, onun fikrincə, insani münasibətlər, xüsusilə ailə münasibətləri bütöv olmalıdır, bütövlük isə "yapışqanı", "ləkələri" sevmir və bu məntiqlə də qərara alır ki, hər şeyə birfələk son qoysun.

Hekayənin sonunda gözlenilməz bir hadisə baş verir. C.Selimov öz vaqonuna tərəf gedəndə qırmızı ayı balası onu geri qaytarır. Beləliklə, C.Selimov psixoloji sarsıntılardan və onun yaratdığı qəmli nostalgiyadan xilas olur, dəstəyi götürür və arvadına zəng edir. Düşüncələr sona yetir və qəhrəmanın bu ailə dramı onun qəti hərəketi sayesində faciəyə çevriləmir.

Təbiət təsvirlərinin, kolorit yaradılmasının, səmimiliyin, hissler aləmindəki təmizliyin yüksək bədii ifadəsi baxımından ən gözəl Azərbaycan hekayələrindən biri olan "Şuşaya duman gəlib" hekayəsində də biz eyni prosesi izleyə bilərik. Hekayənin qəhrəmanı Cavanşir həmyasıdı Dürdanənin səmimi münasibətinə, bu münasibətən doğan ilk məhəbbət qıçılcımlarına bığanədir, "Şuşada - bu gözəl təbiət qoynunda o, tənhalıqdan qaçmağa can atır və bu gözəl günlərin birində Mədinə xanımla tanış olur.

Mədinə xanım ondan xeyli yaşlı olsa da, gözəlliğini, şuxluğunu itirməyib və dünyanın çox gizli metləblərinə yaxşı bələd olan, özü də ziyanlı bir qadındır. Və elə ilk tanışlığında Mədinə xanım bu cavan oğlana çox real məzmunlu görüş təyin edir. Cavanşir üçün bu görüş gözlenilməz olur.

Oxucu elə güman edir ki, az sonra erotik, ya da hissi-bayağı bir səhnənin şahidi olacaq. Amma Cavanşir bu teklifdən sonra "qəti addımdan" - Mədinə xanımın o açıq qapısından imtina edir və bu gənc oğlan birdən-bire bəlkə də təhəlşür olaraq dərk edir ki, içindəki yağış həsrəti - bu həsrəti isə Elçin böyük sənətkarlıqla oxucuya

göstərə bilib - çirkaba bata bilər, Mədinə xanımın gözəlliyi, o çılpaq, o təmiz baldırları fiziki bir təzyiqle özüne çekirse də, Cavanşir o görüşdən qaçır.

"Ayaqqabı" hekayəsindəki Bəbir üçün isə yaşadığı, öyrəşdiyi mühitdən, bu vaxtacan qəbul etdiyi əxlaq normalarından birdən-birə imtina eləmək, özgələşmək daha artıq çətinliklə başa gəlir. Məsələ burasındadır ki, Bəbir - Toylu stansiyasında bir qarın ac, bir qarın tox yetimciliklə böyüüb Bakıya gələn, buradakı restoranların birində işləyib özüne çətinliklə bir güzerən düzəldən bu insan əslində, ona çox yad bir mühitə düşüb.

Doğrudur, o, özünü xoşbəxt hesab edir, hətta tək-tənha qalmış anasına hər ay pul da göndərir, kooperativ mənzilə də yazılıb, ancaq günlər keçdiğə o da təntəşür hiss edir ki, kənddən, Toylu stansiyasında gətirdiyi və hələ də özündə yaşatdığı təbii, insani hissələrdən uzaqlaşır. Və günlərin birində onun həyatında elə bir hadisə baş verir ki, Bəbir təkçə onu sıxan ayaqqabalarından yox, varlığını, mənəviyyatını, təmiz ruhunu bürüyən ikişəmədən də xilas olur.

Beləliklə, "Ayaqqabı" hekayəsindəki Bəbir də Elçinin digər qəhrəmanları kimi (C.Selimov, Cavanşir) önce "düşünce" qəhrəmanı təsiri bağışlasa da, sonda "əməl qəhrəmanına" çevrilir. Ancaq bu "proses" - düşüncəviliyin arxasında qəti bir qərara gəlib konkret bir hərəkət programı seçimi Elçinin əksər qəhrəmanları üçün xarakterik olsa da, bütün qəhrəmanlarına şamil edilə bilməz.

Məsələn, "Ömrün son sahəri" hekayəsində təsvir olunan eyyaş, "alkaş" (vaxtilə bu adam görünür xoşbət idi, cərrahiyyə sahəsində məşhur alim olmuşdu) həyatda heç bir çıxış yolu tapa bilmir, son anda onun varlığına hakim kəsilən kədərləi nostalgiya hissələrinin təsiri ilə özünü doqquzuncu mərtəbədən yere atır.

Biz bu bölmədə görkəmli nasır, xalq yazıçısı Elçinin bədii nəşrindəki ədəbi qəhrəmanların səciyyəsini açmağa səy göstərdik. Elçinin ədəbi qəhrəmanlarının psixoloji keyfiyyətlərini üzə çıxarmaq üçün fərdin özünü axtarışı üzərində ayrıca dayandıq. Yeni ədəbi qəhrəmanlara ictimai-sosial planda baxış ilk növbədə bu qəhrəmanların həyatla, yaşadıqları ictimai mühitlə bağlılıqlarını eks etdirirse, fərdin özünü axtarışı istiqamətində şəhəri də bu qəhrəmanların sırf daxili, mənəvi aləmini açıqlayır. Hər iki halda Elçinin bədii nəşri dolğun, maraqlı və orijinal ədəbi qəhrəmanlarla zengindir.

3.4. Müasir roman və qəhrəman problemi, bu problemin Elçinin romanlarında bədii həlli

Roman janrı qədər insanın daxili ehtiyac və hissyyatını, xarakter və səciyyesini zəngin və çoxplanlı şəkilde təsvir edən ikinci bir janr mövcud deyildir. Bu ona görə belədir ki, roman ayrıca bir janr kimi həm də özündə, daxilində bütün digər janrların daxili təcrübəsini əridərək ümumiləşdirmişdir. Bu, obyektiv bir hadisədir. "Roman elə bir sərbəst formadır ki, insanın daxilindəki və ondan kənarda olan her şeyi ehətə edir və eks etdirir" (220, 56).

XX əsrde dünya romanı çox sürətli, deyərdik ki, baş gicelləndirici bir yol keçmişdir. Roman bütün digər janrlardan fərqli olaraq dünyanın bütün əsas hadisələrini öz içərisində keçirmiş, obyektiv şəkildə, bunun nəticəsi kimi insanın və dünyanın mahiyyəti və aqibəti haqqında fəlsəfi-ədəbi nəticələri irəli sürmüdüd.

Roman janrı ən müxtəlif təcrübələrdən keçərək, saflaşaraq durulmuş, bəzən də elə bir mürəkkəblik və labirintə tuş olmuşdur ki, onu anlamaq xüsusi meharət tələb etmişdir. Modernist ədəbiyatın təcrübələrini yada salaq. Ceyms Coysun ədəbiyyatı sessizliyə, lallığa aparan təcrübələri sayəsində roman anlaşılmaz bir sehre, hamının deşifre edə bilmədiyi möcüzəyə çevrilmişdir. Dünya ədəbiyyatının XX əsrde keçdiyi təcrübələr ne qədər zəngin, daxilən dramatik olsa da, orada bir müstəvi üzərinə gələrək ümumileşən cəhətlər də mövcuddur. Bunlardan ən əsası odur ki, roman janrı XX əsrde insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir.

XX əsr boyu (əsrin əvvələrinə təsadüf edən inqilabi çaxnaşmalar, birinci cahan savaşı və b.) baş alıb gedən, bir-birinin içine keçən, mürəkkəbleşib baş sindiran labirinti xatırladan hadisələr, paroksizm və ənənəvi böhran... bunlar ən ince detallarına kimi roman janının poetikası vasitəsilə təsvir edilmişdir.

Roman janının inkişaf tarixi bir daha sübut etmişdir ki, bu janrin əsas missiyası dünyanın özünü (ayrı-ayrı hadisə və detalların yox!) bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözü qarşısında canlandırmak və dolayı yolla insana dünyada yaşamağın fəlsəfəsini aşkarlamaqdır. Sual oluna biler ki, bütün başqa janrlar da ümumilikdə elə bu işi, bu əsas missiyani yerinə yetirir, belə

olduqda nəyə görə bütün bu xüsusiyyətlər ancaq və ayrıca şəkildə roman janının ayağına yazılımalıdır.

Fikrimizə, ayrı-ayrı janrlar (deyək ki, hekayə, pritça, povest) janr poetikasının xüsusiyyətlərinə sadıq qalaraq dünyani, necə deyerler, ayrı-ayrı hissə və detallara bölgərək və bununla paralel şəkildə onun haqqında bədii müləhizələr yürütmək yolu ilə netice çıxarmaq, sonsuzluğu ucu-bucağı görünməyən hərəket stixiyası vasitəsilə əhatələmək isteyir. Roman isə bu yoldan yan keçir. Onun, necə deyerler, qnesiologiyasında dünyanın yeni mənasının axtarışına çıxmak, onu bütün hadisə kimi götürüb fəlsəfəsini açmaqdır. İstənilən cəhət, yaxud aspektdən götürüldükə, roman janının poetikası məhz belə bir yuvarlaq formula vasitəsilə izah olunmalıdır.

Təsadüfi deyil ki, ən məşhur roman ustalarından biri - rus nəsrinin dahisi F.M.Dostoyevski M.Servantesin bədii fikrin inkişafında oynadığı rolу məhz "hesabat" anlamına gələn bir sözə səciyyələndirir. Onun sözlerinə görə, bəşəriyyət qiyamet günü Tanrı qarşısında mühakimə olunarken, təkcə "Don Kixot"u təqdim etmək bəs edər.

Roman janının poetik xüsusiyyətləri və tarixi haqqında dünya və Azərbaycan ədəbiyyatşunaslığında çoxsaylı elmi ədəbiyyat mövcuddur. Bütün bu ədəbiyyat siyahısını təqdim etmek, onların nədən bəhs etdiklərini incələmək bizim vezifemizə daxil olmadığından roman ətrafında qruplaşan ən yadda qalan və fundamental hadisə-əsərlərdən mövzu ilə bağlı bəhs edəcəyik. Janrin inkişafı prosesində ele dönüşlər olur ki, bəzən bunları öz adı ilə yox, deyək ki, məsələn "böhran" adlandırırlar. Bu mənada yaxın keçmişə bir ekskurs etməye ehtiyac var.

Yenə də bütün mübahisələr, deyirmi stol söhbətləri və analitik təfəkkürün irəli sürdüyü "postulatlar" ona getirib çıxarıır ki, hər şey əvvəl-axır insanın hansı cəmiyyətdə yaşayıb nəfəs almasından, bu quruluşun insanın mövcudluğu qarşısında hansı şərtləri irəli sürməsindən... bu kimi çoxsaylı amil və arqumentlərdən asılıdır.

Sovet romanının 30-40-ci yaxud 50-70-ci illərdəki inkişaf mənzərəsini göz önüne getirək. Bu məqamda biz iki bir-birinə dabandabana zidd tendensiyanın şahidi oluruq: dünyanın səthi, panoram olaraq "roman" biçimində təsviri (soviet antiroman ənənəsi) və onun sintezişdirici funksiyasının hesabına dünyanın eyni zamanda ictimai-tarixi, felsefi-psixoloji dərki.

"Bu mənada "panoramlı roman" özündə roman təfəkkürünü böhranını təcəssüm etdirir və antiroman ənənələrinin inkişaf

kontekstində böyük bir epoxaya yekun vurur (birincisi, "torpaq üzerinde işq"la başa çatır) 50-ci illerin sonunda mexsusı roman ənənələrinin ikinci doğuluşu prosesi baş verdi və ele burada, doğrudan da, böhranlı vəziyyət yarandı. Bele bir böhranlı situasiya özünü parlaq şəkildə daha çox 70-ci illerin sonunda göstərdi, - yadınıza salın, biz məhz bu dövrde sovet romanını tərifləyib göylərə qaldırılmışdıq" (169, 10).

Heç ola bilərdimi ki, dünyanın bir nömrəli aparıcı janrı öz dövrüne müvafiq olmasın! Məhz bu illerdə "inkişaf etmiş sosializm" konsepsiyasından ağız dolusu danışılırdı. Bu dövrde SSRİ ərazisində yuxarıda xatırlanan doktrinanın içində çıxmış coxsaylı "bədii" əsərlər meydana gelirdi. Roman daxilden, nüvəden parçalanmaya məruz qalaraq oçerkə, onun poetikasına yaxınlaşırı.

Aydın həqiqətdir ki, bele olduğu halda zərbəyə ilk məruz qalan vahid strukturun en başlıca komponenti olur. Qəhrəman - sovet romanının qəhrəmanı əyninə doktrina libası geymiş müəllifin əlinin işaretisi ilə hərəket edən robota çevrilməkdə idi.

Bu amili biz heç vəchlə sovet nəşrinin 60-ci iller təcrübəsinə, bu təcrübəni meydana qoyan, bilavasitə bədii əsərlərində ifadə edən F.Abramov, Y.Trifonov, S.Zaligin, V.Rasputin, Ç.Aytmatov, V.Şükşin, Elçin, Ə.Thylisli, Anar, Y.Səməndoğlu və b. yazıçıların ifadə etdikləri bədii konsepsiya şamil etmirik.

Ancaq bele bir həqiqəti bir daha xatırlatmaq yerinə düşər ki, ədəbiyyat, bele deyək, arzuolunmaz ictimai-siyasi vəziyyətdə "metnaltı ənginliyə" müəyyən hədd, sərhəd daxilində enə bilir. İctimai şəraitin, doktrinanın yaratdığı mühitin diktəsi heç vəchlə təsirsiz qalmır, ədəbiyyat müxalifətçilik funksiyasını da yalnız müəyyən seviyyədə reallaşdırıa bilmək şansına malikdir.

Rus tədqiqatçısı D.Lixaçov "Ədəbiyyatın strukturu" məqaləsində yazılıdı: "...ədəbiyyat gerçeklikdən nə qədər çox enerji alsa, o, gerçekliyə daha çox enerji verə bilər" (174, 27). Söyügedən illerdə isə gerçeklikdən enerji almaq imkanı sıfır bərabər idi (söhbət 60-ci illərdən yox, 30-50 və 70-ci illerin sonundan gedir), balanslaşma, necə deyərlər, birtərəfli gedirdi. Gerçekliyi yaşıdan, onu çürüməkdən hifz eləyən məhz ədəbiyyat idi. Dialoğun mütləq iki tərəfi olur; birtərəfli dialoq ola bilməz. Buna görə də həmin illərdə bir-biri ardınca yaranan romanlar daha çox gerçekliyin qeyri-bədii dərkinin nəticəsi idi ki, bu da sözsüz, ilk növbədə ədəbi qəhrəmanın zengin daxili strukturdan məhrum olmasına getirib çıxarmalıydı.

Məhz ele buna görə də 70-ci illərdə "Vasili Şükşinin bir müəllif kimi səsi açıqca eşidilirdi, burada mühakimə, protest, heyecan informasiyası kifayət qədər qabarlıq eks edilirdi. Şükşin bilavasitə oxucuya müraciət edirdi, onu dialoqda iştirak etməye dəvət edirdi, həyatın mənasında söz düşəndə ondan birbaşa cavab tələb edirdi. Təsadüfi deyil ki, Şükşinin "Borya" həkayəsində söhbət insanın düçər olduğu əzablardan, hansı donda, libasda peydə olmasından asılı olmayaraq şərin qeti şəkildə mühakimə edilməsindən gedəndə qəhrəman deyir: həyat nədir — komediya, yoxsa faciə, komediya, yoxsa Napoleondan Boryaya qədər bizim hamımızın küt aktyordan başqa bir şey olmadığımız acı bir faciə?! Xüsusile Napoleon... insana yazıçı gəlmək günahıdır. Hər şey əlbette ki, ona hörmətdən başlayır..." (154, 39).

Bəhs olunan dövr ərzində Azərbaycan nəşri də öz inkişaf yoluna davam etmiş, mövcud şəraitdə öz təbieti və xarakterinə uyğun olaraq, gah keçmişə üz tutaraq tarixi personaj və hadisələr vasitesilə öz həqiqətini ifadə etməye cəhd göstərmiş, gah da bunu müasir həyatın ziddiyyət və konfliktlərindən keçirerek eks etdirmək istəmişdir. Bunlardan hansının daha ağır və mürekkeb olduğunu söylemək, şübhəsiz, çətindir. Sənətkarlıq, ifadə, üsul və axtarışları mühakimə etməzlər, onların daxili immanent xüsusiyyətlərini aşkarlayaraq getdiyi yolun, qulluq etdiyi eqidənin daxili qaynaqlarını aşkarlamağa cəhd göstərərlər.

60-80-ci illerin nəşr əsərlərinə, xüsusile romanlara münasibətdə, müyyən istisnaları nəzəre almasaq, ədəbi tənqid yuxarıda qeyd etdiyimiz doktrinəliliqdan xilas ola bilməmişdir. Bəzi xarakterik misallara müraciət edək.

"Azərbaycan romanının inkişaf tarixindən" adlı monoqrafiyada Qulu Xəlilov 30-70-ci illerdə yaranan romanlardan söz açarken bu əsərlərə əsasən ictimai-sosial mövqədən yanaşır və həmin əsərlərin sovet varlığıını necə eks etdirməsini ön plana çəkir. Doğrudur, tənqidçi bir sərə məqamlarda süjet və konfliktlərin oxşarlığından, bir-birinə təkrar etməsindən, ənənəvi hala keçməsindən söz açır. Yazır ki, "Bəzən konfliktin əsasını həyat məntiqi deyil, uydurma münasibətlər teşkil edirdi. Bele əsərlərde təbiətin heç bir kortəbii hadisəsi və ya bədbəxtlik baş verə bilməzdi. Yalnız mənfi tip bir partlayış, xəta və qəsdən ziyanlılıq etsəydi, bu, konfliktə cürətli addım sayılırdı. Müsbət qəhrəman öz namusluğunu, qəhrəmanlığını sübut etmək üçün hökmən mənfi tipdən yüksəkdə dayanmaq və qalib gelmək üçün müyyən bir istehsalat göstəricisine malik olmalı idi (91, 202). Lakin

Qulu Xəlilov yenə əsas diqqətini qəhrəman məsəlesi üzərinə yönəldir və sanki unudur ki, onun yazıçılarından tələb etdiyi və arzuladığı "sovət adamının qadir obrazı" istər-istəməz ədəbiyyatda sxematizmə aparıb çıxaracaq. "Belə əsərlərin baş qəhrəmanı, təbii olaraq, həyatın bütün nemətlərini yaradan azad, zəhmetkeş insanlardır. Bu insan mübarizdir, yaradicıdır, qurucudur... O, çətinliklərə, həyatın qara qüvvələrinə qarşı amansız mübarizəde yetişmiş, möhkəmlənmişdir. Bu insan feodal əsrinə məxsus istehsal alet və vasitələrini çoxdan tullamış, qüdretli sovət texnikası ilə silahlanmışdır. O, təbiətin amansız qüvvələrinə də bu texnika ilə qalib gəlib maddi nemətlər bolluğu yaradır" (91, 203).

Adı çəkilən monoqrafiya 1973-cü ildə çap olunmuşdur və təbii ki, o dövrün ədəbi tənqidində sənətdə insan konsepsiyası bir çox istinaları nəzərə almasaq, "sovət adamı - yaradıcı, qurucu insan" modelindən kənara çıxmırıdı. Ancaq bu modeli müdafiə edən yazınlara sonrakı illerdə də təsadüf edirik. Məsələn, görkəmli tənqidçi kimi tanıdığımız Əkber Ağayevin 80-ci illərdə yazdığı bir məqaləsində oxuyuruq: "70-ci illərin bədii nəşrində yeni cəmiyyətin bilavasitə feal qurucusu olan feal insanların, ictimai borcunu yaxşı başa düşən və yerinə yetirən adamların bədii obrazlarının yaradılmasına meyl xüsusi şəhərənəkmişdir. Bu meyl nəşrdə, sosialist realizminin əvvəlki mərhələlərində də əsas və aparıcı bədii xətt olmuşdur. Yetmişinci illerin roman, povest və hekayələrində bu xəttin güclü yaradıcılıq meyline çevriləməsi təsadüfi deyildir. Çünkü yeni insanın, müasirlərimizin, xüsusən öz feal mövqeyi və təşəbbüskarlığı, xarakterinin bütövlüyü və tamlığı, ictimai borc və qayğısının mənasını dərinlənən başa düşməsi ilə seçilən adamların bədii surətləri son on-on beş ilin nəşrində böyük yer tutur" (133, 83).

Bu məqale 80-ci illerin sonunda yazıilib. Artıq Sovet rejiminin çökəmə əlamətlərinin müyyəyen mənada qabarık şəkilde görünməsinə baxmayaraq, doktrinanın tələb etdiyi hər hansı inkişaf əlamətlərindən məhrum, donuq şəkilde cəmiyyətə sıranın fikir və ideyalara fanatik sədaqət bu məqalənin ruhuna çöküb. Uzun illər sənətdə insan konsepsiyası məhz bu məlahizələr əsasında yozulmuşdur. "Sovət xarakterinin ən yaxın cəhətlərinin tərənnümü", "sovət adamının bütün tarixi əzəmat və mənası ilə canlandırılması" ... ədəbi tənqid zaman-zaman yazıçıdan bunu tələb edirdi. Bezen ədəbi tənqiddə sovət ədəbiyyatının qəhrəmanı ilə Qərb sənətkarlarının yaratdığı qəhrəmanların müqayisəsi verilir və burada yekdil olaraq bir nəzəri

məlahizə ireli sürüldürdü. O da bundan ibarət idi ki, kapitalizm ilə sosializm arasında ideoloji mübarizə gedir, bu mübarizədə haqlı olan təref sosializmdir. Çünkü sosializm realizmi nümayəndələri üçün insan "həyatın tacıdır", burjua idealist fəlsəfi mövqeyində çıxış edən modernistlər üçün isə insan yalnız mənasız bir varlıqdır. Məsələn, sosializm realizmi ədəbiyyatının qızığın təbliğatçılarından olan professor Seyfulla Əsədullayev yazırıdı: "Müasir burjua modernizminin müxtəlif cərəyanlarının - surrealistm, abstraksionizm, ekzistensializm və başqalarının adları belə onların həyatdan nə qədər uzaq olduğundan, sənətkar predmetsizliyə və çılpaq abstraksiyaya çağırmağın, istiqamətləndirmeyin ifadəsidir.

...Sovet ədəbiyyatı isə xalqlar dostluğu, proletar beynəlmiləçiliyi və sosialist humanizmi ideyalarını təsdiq edir. O, yer üzündə insanın mövqeyindən və böyük vezifələrindən bəhs edir, insanın cəmiyyətdə feal rolunu göstərir, yalnız düşünən insan deyil, həm də yaradan insan konsepsiyasını irəli sürür" (80, 75-76).

Fikrimizcə, yuxarıda verdiyimiz sitatlarda özünü açıq-aydın şəkildə göstərən ən başlıca qüsür bədii əsəri həyatla kobud şəkildə müqayisə etməkdən irəli gelir. Professor Seyfulla Əsədullayev bəlkə də özü də yaxşı bilirdi ki, kapitalizm ələmində yaşayan bir yazıçı eger böyük sənətkardırsa, onun təsvir etdiyi insan obrazı yaşadığı cəmiyyətin əhval-ruhiyyesini, ictimai-siyasi mənzəresini eks etdirməlidir, burada hansi ədəbi cərəyanınsa üstünlüyündən yox, insan obrazını yüksək sənət meyarları ilə eks etdirən əsərlərdən söhbət getməlidir.

Sənətdə insan konsepsiyasının bizcə, ən dolğun və bariz təcəssümünü roman janrında da izləmek olar. M.Qorki eger ədəbiyyatı insanşunaslıq adlandırsa, burada əsas ağırlıq mərkəzi yenə roman janrinin üzərinə düşür. 70-80-ci illərdə yaranan nəşr əsərlərinə, xüsusən romanlara münasibət, müəyyən istisnaları nəzərə almaqla, yuxarıda qeyd edilən doktrinəlilikdən bir ele fərqlənməmişdir. "Sov. İKP XXVI Qurultayının hesabat məruzəsinin "Sosialist həyat terzinin, yeni insanın formallaşmasının maddi və mənəvi əsaslarının möhkəmləndirilməsi" adlı xüsusi fəslində mühüm bir hissə ədəbiyyat və incəsənetin ən vacib, aktual məsələsinə həsr edilmişdir. Partiya son illərdə bütün respublikalarda incəsənetin yeni bir yüksəliş dalğasının ucaldığını, çoxmilletli bədii mədəniyyətimizin istedadla yaradılmış bir çox əsərlərə zənginləşdiyini təqdir edir, müasirlərimizin bədii obrazlarını canlandırmaq sahəsində onun yeni cəsareti axtarışlarını qiymətləndirir. Bu əsərlərə xas olan ən yaxşı

keyfiyyetlər kimi vətəndaşlıq pafosunu, nöqsanlarla barişmazlığı, cəmiyyətimizin həyatına aid problemlərin həllinə incəsənətin fəal müdaxiləsini alqışlayır. Ona görə ki, çalışdığı sahədən və tutduğu vəzifədən asılı olmayıaraq, bu əsərlərdə öz canlı bədii inikasını tapmış obrazların hər birində müasir oxucu və tamaşaçılar “özlərinin fikir və duyguları ilə uyğunluq, Sovet xarakterinin en yaxşı cəhətlərinin tərənnümünü görürər.” Sovet adamının bütün tarixi əzəmet və mənası ilə canlandırılan obrazı həmişə olduğu kimi indi də böyük ideya-tərbiyəvi təsir gücünə malikdir” (115, 81).

Məqale 80-ci illərin sonunda (1987), artıq sovet rejiminin çökəmə əlamətlərinin müəyyən mənada qabarıq şəkildə göründüyü bir vaxtda yazılmışına baxmayaraq, doktrinanın tələb etdiyi ənənələrdən uzaqlaşa bilmir.

Tənqidçi doktrinanın daxili məzmununu da açıqlayır və məqale boyu bu məzmunun irəli sürdüyü fikir və ideyaları əsaslandırmağa çalışır. “Partiyanın bütün aydınlığı ilə müəyyən etdiyi kimi, xalqın menafeyi ilə yaşamaq, xalqın sevinc və kədərinə şərık olmaq, həyat həqiqətini, humanist ideyalarımızı təsdiq etmək, kommunizm quruluşunun fəal iştirakçısı olmaq, incəsənətdə əsl xəlqilik, əsl partiyalılıq bax, budur” (115, 82).

Bize belə gəlir ki, məqalənin başlanğıcından getirilən bu sitatlar onun kifayət qədər tənqiddən çox publisistika nümunəsi olduğunu sübuta yetirir, məqalənin müəyyən parçalarında tənqidçinin Freyd, Baxtin kimi müəlliflər də “mübəhisəsi”nin şahidi oluruq. Partiyalılıq və xəlqılıkdən konkret məzmun çərçivəsində söz açan müəllif, şübhəsiz, daxilən bununla uyğun gəlməyən parametrləri tənqid etməliydi.

“Məlum olduğu kimi, insanın müasir ələmdə mövqeyi barede burjua konsepsiyasının felsefi əsasını belə qeyri-obyektiv ideya təşkil edir ki, guya həyat əzəldən insana düşmən kəsilməşdir və həmişə də düşmən olaraq qalacaqdır. Bu ideya ele bir cəmiyyətin bağlarından qopmuşdur ki, orada adamların bir qismi öz egoist menafeyi namine hökmən başqalarının menafeyini ayaqlayıb keçir. Bu konsepsiya insanları birinci növbədə cəmiyyətin vacib sosial problemlərindən, siyasi, iqtisadi, mənəvi böhranların əsl ictimai səbəplerini dərk etməkdən uzaqlaşdırır. Bu da öz növbəsində həyatın dəhşətləri önündə təslimciliyə, siyasi laqeydiliyə, soyuqqanlılığa gətirib çıxarır. Freydin bu sahədə burjua nəzəriyyəcilerinin ehkamına, onun bədnəm nəzəriyyəsinin ifadə olunduğu “Röyaların şəhəri” monoqrafiyası isə bir növ şeriat kitabına çevrilmişdir” (115, 82).

Verilən sitatlar və müəllifin interpretasiyası bir daha onun daha çox məlum doktrinanın prinsiplərindən çıxış etməsini sübut edir. Məqaləni diqqətən oxuduqda heç bir cümlə, yaxud abzasda şübhə, niyə belə olur suali yaranmır, XX yüzilin əsas hadisələrindən olan freydizm primitivcəsinə şərh edilir. “Sovet ədəbiyyatının, xüsusən onun bu sahədə daha geniş imkanlara malik olan roman qolunun amal və məqsədləri ümidsizlik və düşkünlük aşılayan antihümanist burjuə ədəbiyyatının ideya mahiyyətinə kökündən ziddir. Azərbaycan ədəbiyyatı sovet gerçekliyi üçün zəruri olan, əksər hallarda həm də ümumbaşarı məsələlər kimi mənalanan vacib problemlərin qoyulub həll edilməsi baxımından son illərdə çoxmilləti ədəbiyyatımızın nəzəri en çox cəlb edən qollarından biri kimi özünün yeni inkişaf mərhələsindədir” (115, 83).

Bu “yeni inkişaf mərhələsi” tənqidçinin interpretasiyasında necə mənalanır? Biz şübhəsiz, hörmətli tənqidçinin adı çəkilən məqaləsinin bütün fragmentlərini burada əhatəli təhlildən keçirmək fikrində deyilik. Məqsədimiz bir-iki xarakterik mühəhizəni misal getirməklə, tənqidçinin ümumən düşüncəsində roman anlayışını ortaya qoymaqdadır.

“Müəllif mövqeyi romanda, əsasən, onun qəhrəmanlarının vecsiz yaşayışının açıb göstərilmesində təzahür edir. Buna yazıçı pisləmək, lənətləmək yolu ilə yox, suretlərin öz daxili ələmindən keçirib açmaq yolu ilə nail olur. Lakin bu deyilənlərə əserin finalında Zaurun qocalığı ilə əlaqədar Anarın aşağıdakı sözlerini əlavə etmək istərdik: Zaur “bilmirdi ki, bir qədər də keçəcək və bir axşam — qüssəli-yağışlı payız axşamlarının birində beli bükülmüş sinli bir kişi düşünəcək ki, çox mənəsiz bir ömür sürüb bu dünyada”...

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanına irad olaraq bunu demək istərdik ki, Zaurla Təhminənin əmək məcəraları, ümumən, onların intim görüşləri bəzən aludəciliyə təsvir olunur. Bu cür təsvirlər bir qisim oxucuda müəllifin arzulamadığı yanlış təsir oyada biler” (115, 141).

Əvvəlcə yuxarıda verilən sitatin birinci hissəsinə diqqət yetirək. Sitatdan açıq şəkildə görünür ki, tənqidçi “müəllif mövqeyi” ifadəsinə süjet-kompozisiya vahidi kimi görməmişdir. Müəllif mövqeyi bədii əserin kompozisiya vahidi kimi, onun necə deyərlər, görünən, yaxud görünməyən bütün nöqtələrində ifadə olunur. Özü də hər cür pisləmək, yaxud lənətləmək həle tam şəkildə müəllif mövqeyi deyildir.

Sitatın birinci hissəsinin son cümlələrinə (...her bir mənfi suretin yuvarlandığı meşşanlıq bataqlığına qarşı güclü ikrah doğurur)

əsaslanıb fikir yürütməli olsaq, tam əsasla deyə bilərik ki, burada səhəbet bədii əsərdən getmir. Çünkü bədii əsər ikrəh hissi oyatmır, bu kimi şeylər onun azəli missiyasına aid deyildir, bədii əsər poetikanın təməl anlayışlarına görə ayrı bir şey yox, məhz gerçəklilik yaradır; burada heç nəyi təqlid etmir.

Fikrimizə dayaq kimi, görkəmlı fransız romançısı ve tənqidçi-filosofu Mişel Bütorun "Roman haqqında esseler" əsərinin lap başlanğıcına müraciət edək: "Roman neqletmənin xüsusi bir formasıdır. Bu elə bir fenomenidir ki, nəzərəçarpacaq dərəcədə ədəbiyyat sferasını ötüb keçir. O, bizim gerçəklik haqqında anlayışımızın əsas komponentlərindən biridir. Qəbrə gömülənə qədər və sözün nə olduğunu anlayandan etibarən biz həmişə ehvalatla əhatə olunuruq - hər şeydən əvvəl ailədə, məktəbdə, sonra üzləşdiyimiz çoxsaylı görüş və mühazirlərdə" haqqında esseler (218,1).

Əsərin başqa yerində yuxarıdakı mətləbin davamı kimi, müəllif qeyd edir ki, "bu təkcə mənim gördüğüm şeylər yox, həm də mənə danışilan şeylərdir" (218, 1). Burada, diqqət yetirilərsə, roman - bədii əsər özünün ən geniş mənasında götürürlərək şərh edilmişdir.

Netice, yekun fikir bundan ibarətdir ki, roman janının dünya, gerçəklilik daxilində nüfuz etmediyi bir künc-bucaq yoxdur. Bu, nəsə deyərlər, romanın bir janr kimi əhatə dairesi olmaqla, heç də onun janr poetikasının təməl prinsipi deyildir. Əsas məsələ isə bizim anlayışımıza görə, məhz belə qoyulmalıdır: dünyani, gerçəkliliyin istənilən nöqtəsini çəvrəleyən, romanın daxilində cərəyan edən hadisənin gerçəklilik hadisəsindən köklü fərqi nedir?

Bəri başdan aydınlaşdırma aparaq: bu fərq təkcə ondan ibarət deyildir ki, birincisini (gerçəklilik hadisəsini) təsdiq edib dəqiqləşdirmək mümkün olduğu halda ikinci hadisə barədə bunu demek mümkünsüzdür. Bu ikinci hadisənin mövcudduq məkanı və müstəvisi bədii metndir. Fərqi daha aydın şəkildə görmək üçün konkret bədii mətnin quruluşuna vəqif olmaq lazımdır. Bəri başdan qeyd eləyək ki, vurğuladığımız bu hadisə heç də müəyyən müqayisələr aparıldıqdan sonra dərhal aydınlaşan bir fenomen deyil. Bunu azacıq da olsa aydınlaşdırmaq məqsədilə janrin özünün "etiraf" tarixinə nəzər salmaq lazımdır.

"Romanın üslubi baxımdan araşdırılması yaxın keçmişdə başlanılmışdır. XVII və XVIII əsrlərdə romana ayrıca, müsteqil poetik janr kimi münasibət bəslənilmir və onu qarşıq ritorik janr hesab edirdilər. Romanın ilk nəzəriyyəcileri - Yue ("Romanın mənşəyi

haqqında esse. 1670"), Viland, Blankburq və romantiklər (F.Şlegel, Novalis) demək olar ki, üslubi məsələlərə toxumamışlar. XIX əsrin ikinci yarısından etibarən roman nəzeriyəsinə güclü maraq oyandı, ancaq bu təsadüfi tedqiqatlar əsasən kompozisiya və tematika məsələləri üzrə mərkəzləşməye başladı".

Burada, Baxtinin nöqteyi-nəzərinin araşdırılmasını sonraya saxlayıb romantiklərin qənaətinə diqqət yetirmək lazımdır. Onlar romanı şerlə nəşrin xəlitesi (qatışığı!) hesab edirlər. Onlar romanı bir neçə janrı birləşdirən bir janr kimi nəzərdən keçirirdilər. Bu fikirdə ümumi şəkildə götürdükdə, bir həqiqət vardır və yuxarıda "Yeni roman" hərəkatının təmsilçilərindən biri olan Mişel Butordan getirilən qənaətlə səsləşir.

Roman çoxdilliidir, daha doğrusu o, mövcud dillerin mübarizə meydanıdır. Cəsarətə demək olar ki, bir poetik janr kimi roman yeni dövrün bütün əsas hadisələrini, bu hadisələr arasında təbil əlaqələrin mövcudluğunu təmin edən müvafiq anlayışları çəvrəleyərək, onlar haqqında bir bütöv söz kimi çıxış edir. Bütün yerdə qalan digər janrlar bir nəhəng okean kimi gəlib roman janrinə qovuşur, onunla dialoqa girərək, canlılıq qazanır, bətnindəki enerji təzələnir.

Yuxarıdakı fikir və mülahizələrin sübutu kimi daha neçə-neçə mənbəyə müraciət etmək olar. Bizim fikrimizcə, ən yaxşı və sərfli üsul bu janrin təcrübəsini bir sənetkar kimi içindən keçirən adamların məhz təcrübəsindən irəli gelən mülahizələri ilə tanışlıq daha böyük əhəmiyyət kəsb edir. Bunlardan biri Latin Amerikasında roman janının, bədii nəşr təfəkkürünün ən görkəmlı nümayəndələrindən olan Meksika yazılıcı Karlos Fuentesdir. Onunla aparılan müsahibələrdən birində yazılıçı haqqında bəhs etdiyimiz məsələ ilə bağlı aşağıdakı maraqlı cavabı verir:

- "Siz "Servantes və ya oxumağın tənqidü" adlı məqalənizde deyirsiniz ki, "Don Kixot" bize oxumağın tənqidini təqdim edir, halbuki Coys bize "yazmağın tənqidini" verir. Bu məsələni açıqlaya bilərsinizmi?

- Mənçə, roman əslində janrsız bir janrdir, müəyyən bir janra siğa bilməz, çünkü o, təsbit olunsa, daşlaşar və daha janrların dəyişdiyi və ya dialoqa girdiyi janr ola bilməz. Bu ona görədir ki, roman əslində eposun törəməsidir. Roman mif, yaxud faciədən daha çox, eposdan doğmuşdur. Amma eyni zamanda o, özündən əvvəl mövcud olanları ələ salır. Mənə elə gəlir ki, Servantesdən Coysa qədər çekilmiş bir dairə var və bu dairədə "Don Kixot" və "Uliss" məsxərə eposlarıdır,

qarət olunmuş eposlardır ki, eposdan doğulurlar, amma öz valideynlərini inkar edirlər - istər qəhrəmanlıq nəğmələri olsun, istərsə bütün Qərb eposları: Coysda isə Homerdən tutmuş Kraliça Viktoriyaya qədər. Buna görə Servantesdə bir növ dünyani yenidən oxumaq tərzi var, Coysda isə Qərbin solğunlaşmış (təsirini itirmiş) perqamentini yenidən yazmaq və yozmaq metodu. Servantes müasir romanın başlanğıcını qoymuş və Coys müəyyən bir şəkildə onu başa çatdırılmışdır və beləliklə, bu iki şəxsiyyət dairənin qapandığı yerdə bir-birinə qovuşurlar. Bu yer Servantesin dünyani birmənalı, xolastik və kanonik oxunuşunu, Coysun isə dünyanın yalnız bir ölçülü, pozitivist, naturalist və realist yazılışını təqnid etdiyi yerdir" (130, 6).

Göründüyü kimi, K.Fuentes romanın mənşeyi baxımından eposu yüksək qiymətləndirir və onların yaxınlığını qeyd edir. Epos və roman heç də təzə mövzu deyildir və bu barədə ədəbiyyatlaşmışlıqda çoxsaylı tədqiqatlar mövcuddur. Bunların içərisində təkcə M.M.Baxtinin "Epos və roman" məqəlesini xatırlatmaq kifayətdir. Romanın, bu son dərəcə daxili mürəkkəbliyə malik olan janrin tədqiqi metodologiyası onların müqayisəsindən, bir-birinə münasibətindən keçir.

M.M.Baxtin yazır ki, "Romanın tədqiqi xüsusiilə mühümdür. Bu sözügedən obyektin özünün orijinal təbiətə malik olması ilə şərtlərin: roman yeganə inkişafda olan və hələ tam qəlibə düşməmiş janrdır. Janryaradıcı qüvvələr gözlerimizin qabağında öz təsirini göstərməkdədir: roman janrinin doğuluşu gözlerimizin önündə baş verir" (155, 392).

Baxtinin fikrincə, digər janrları, yeni adı çəkilən bədii təcrübə üçün xəlité rolunu oynayan bu oturuşmuş formaları biz hazır şəkildə tanıyırıq. Onların qədimlərdən baş alıb gələn formallaşma prosesi artıq başa çatmışdır. Məsələn, epopeya nəinki artıq hazır janrdır, hem də çoxdan köhnəmiş bir formadır. Bu fikirləri tam əminliklə komediya və faciə haqqında da demək mümkündür. Bu janrların poetik "hərəkət trayektoriyasının" marşrutu artıq məlumdur, bunlarla müqayisədə roman strukturunu bu qədər seçilən şəkildə mərhələ (hərəkətin inkişaf stixiyası!) strukturlarına bölmək son dərəcə çətinlik tövədir.

"Bütün janrların içərisində təkcə roman yazıdan və kitabdan cavandır və təkcə o, qavrayış obyekti olmağa, yeni oxunmağa meyllidir. Ən əsası isə budur - romanın digər janrları kimi daşlaşan kanonu yoxdur. Romanın yalnız ayrı-ayrı nümunələri tarixən "sümükləşmişdir", ancaq bu, heç də janrin özünün kanonu deyildir.

Diger janrların tədqiqi ölü dillerin tədqiqinə benzəyir; romanın araşdırılması isə canlı, üstəlik cavan dillerin öyrənilməsinə benzəyir" (155, 393).

Baxtinin yuxarıda sıfat verilən fikri ilə mübahisə də etmək olar, xüsusən ölü - canlı dil qarşıdurması məsələnin mahiyyətini açıqlayan bir fikir yox, sifir epitet, macaz səviyyəsindədir. Hekayə, novella, komediya və faciə - bu qəlibə hazır şəkildə oturuşmuş janrlar heç də özü dil səviyyəsində deyillər, xüsusən komediya janrı bareda bütün bunları söyləmək doğru deyildir. Janrlar içərisində məzgi və mahiyyəti etibarilə romana ən yaxın, "romanlaşmağa" ən çox meylli olan məhz komediyadır.

Bu fikri söyleyərkən biz dahi Azərbaycan yazıçısı, böyük komedioqraf Cəlil Məmmədquluzadəni xatırlayıraq. Mirzə Cəlil qələmində komediya Azərbaycan ədəbiyyatında Axundovdan sonra sanki yenidən dirilir, onda yeni struktur-kompozisiya xüsusiyyətləri yaranır. Komediya janrnıa yeniləşmə havası getirən Mirzə Cəlil Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq sanki komediya ile nəşr əsərləri arasındaki sərhədi aradan götürmüş olur.

Diqqət yetirsek, bu meylin Avropa ədəbiyyatında ilk dəfə dahi Servantesin "Don Kixot" romanında müşahidə olunduğunu görərik. Bu romanın içinde sanki hazır, oturuşmuş bir komediya var. Romanın ən önemli cəhəti məhz onun güclü parodik keyfiyyətindədir. "Don Kixot" özündən evvel yaranan bütün sentimental məhəbbət romanlarına acı-acı gülür. Beləliklə, "Don Kixot" romanında sanki iki janr - komediya və roman bir-birinə qarışır.

Roman janrinin məxsusi, yalnız özünəxas cəhətlərini açıqlamaq üçün çoxlu misallar gətirmək olar. Dünya və Azərbaycan romanının təcrübəsi bu mənada yaxşı örnəkdir. Şübhəsiz, Azərbaycan roman sənəti öz inkişafında dünya romanından da xeyli dərəcədə faydalananmışdır. Xüsusiilə 60-ci illərdən başlayaraq bu təsir yaxşı mənada özünü hiss etdirir. Məsələn, Kolumbiya yazıçısı Folknerin nəsrədə yaratdığı ənənələr bizim müasir nəsre, o cümlədən, Elçinin yaradıcılığına müəyyən dərəcədə öz təsirini göstermişdir.

Sual olunur: Folknerdən, yaxud ondan az məşhur olmayan böyük romançılarından nə öyrənmək olar, nəyi götürmek lazımdır? Folkner intervüllerinin birində deyirdi: "Nəyin haradan geldiyini demək çətindir: bunu ya sən uydurmusan, ya da haradasa görmüş, yaxud eşitmisen. Ancaq bir şey mütləq dərəcədə ayındır: ədəbiyyat məhz bədii uydurma olduğuna görə, bədii ədəbiyyat adlanır. Hər bir yazıçı

ancaq həqiqəti diline gətirə bilməyen anadangəlmə yalançıdır, buna görə də, o, nə dərəcədə texəyyülünü işlədiyi, nə dərəcədə gördüyünü yazdığını bilmir. Həmişə ona elə gəlir ki, Tanrıdan daha gözəl şeylər yaratmaq olar və buna görə də o, artıq yaradılmış şeyi kamilləsdirmek, dəyişdirmək istəyir" (184, 372).

Folkner yaradıcılığında zaman aparıcı qəhrəmanlardan biridir, keçmiş və indiki zaman bir-birini tamamlayır. Elçinin "Mahmud və Məryəm", "Ölüm hökmü", "Ağ dəvə" romanlarında da bu mənada Folknerə yaxınlıq var.

Dünya roman sənətində heç şübhəsiz, Folkner yaradıcılığı ayrıca bir mərhəle təşkil edir. Onun "Məglubedilməzler", "Avessalom, Avessalom" romanları bu janrin əvezsiz nümunələri kimi eksər tədqiqatçılar tərəfindən təhlil-arasdırma hədəfinə çevrilmişdir. Folkner nəşrinin özünəməxsus poetikası son dərəcə mürekkeb, çoxcəhətlidir və bu cəhət onun roman sənətindən görüb-götürənlər üçün heç də az əhəmiyyətli deyil.

Bele ki, Folknerin roman təhkiyəsi özü ayrıca bir tədqiqat mövzusudur. Tədqiqatçıların doğru qeyd etdikləri kimi, onun təhkiyəsində sakitlik, ləngər və coşgunluq bir məqam və nöqtədə cəmlənərək vəhdət təşkil edir. Bunu belə formule etmək olar ki, onun təsvir etdiyi hadisələrin sakit və ləngərli axınının altından daim çarpan, qanı aşış-daşan bir damar hərəketdədir.

Bu cəhəti biz çağdaş Azərbaycan nasirlərindən Elçinin və Yusif Səmədoğlunun nəşrində də hiss edirik. Əlbəttə, burada söhbət yaxşı mənada bir təsir və səsleşmədən gedir. Dünya romanının keçdiyi inkişaf yolu və ayrı-ayrı nümunələrin təhlili bu tədqiqatda qətiyyən ayrıca bir mövzu kimi qavranılmamalıdır. Məqsəd müasir Azərbaycan nəşrinin tanınmış bir nümayəndəsi Elçinin də roman yaradıcılığına məhz bu təsir və səsleşmələr aspektində qiymət verməkdir.

Elçinin romanları sübut edir ki, Azərbaycan nəşrində də dünya roman sənətinin en yaxşı nümunələri ilə az-çoq səsleşən əsərlər vardır və yaranır. Yuxarıda dünya romanı ilə bağlı bəzi ümumi, spesifik mülahizələr söylənildi. Məsələn, Meksika yazıçısı Karlos Fuentesin "roman əslində janrsız bir janrıdır, müəyyən bir janrı sığa bilmez" fikri ilə xeyli dərəcədə mübahisə etməli olsaq belə, burada "janrsız janr" ifadəsi romanın əzəli-əbədi xüsusiyyətlərini inkar edəmir. Əslində, bu o deməkdir ki, bu janr özündə müxtəlif ədəbi janrların də xüsusiyyətlərini sintez halında birleştirir. Elçinin "Mahmud və Məryəm" romanında yüksək dramatizm var, bu dramatizm ondan

əvvəl yazılış çoxsaylı Azərbaycan romanlarının demək olar ki, eksəriyyətində müşahidə edilmir. "Ölüm hökmü" romanında bu dramatizm özünü bir az da başqa şəkildə təcəssüm etdirir, fəlsəfi-publisistik bir keyfiyyət qazanır.

Elçinin "Mahmud və Məryəm" romanında da bir romana siğmayan bədii-fəlsəfi təsəvvürleri izleyə bilirik. Yeni "Mahmud və Məryəm" mövzusu Azərbaycan və hətta Şərqi məkanından çıxır, bəşərilik kəsb edir.

Əsas məsələ insan qəlbinin en dərin guşələrindəki mürəkkəbliyə, enginliyə enməkdir; insanla gerçeklik arasında təbii bağların qırıldığı və insanın real gerçekliyə qarşı qiyama qalxıb burada hökm sürən mənəvi dəyərlərə qarşı çıxmazı dahi Folknerdə də, müasir Azərbaycan yazıçı Elçində də oxşar və səsleşən məqamlardır. Bu baxımdan Azərbaycan romanı dünya romanının en yaxşı ənənələrindən bəhrələnərək öz mövzularını, dünyaya baxışını formalasdırmışdır. Məlumdur ki bu prosesin zirvə məqamı XX əsrin 60-ci illeri olmuşdur. Bu zaman içerisinde ədəbiyyata gələn ədəbi nəsil, xüsusunən nasirələr nəslə (İ.Hüseynov, Elçin, Anar, Ə.Əyrislı, S.Əhmədli, Y.Səmədoğlu və b.) Azərbaycan nəşrinin 60-ci illərdə təsadüf edən mərhələsində iştirak etmiş, bu prosesin yaradıcılarından olmuşlar.

Ədəbiyyatşunaslıq və ədəbi tənqidi fikirdə adı keçən proses Yeni nəşr ifadəsi ilə öz təcəssümünü tapır. Bu haqda biz tədqiqatımızın əvvəllerində söz açmışıq, lakin bir önəmli cəhətə diqqəti yönəltmək istəyirik ki, bu da Yeni nəşrin Azərbaycan ədəbiyyatında fərqli xüsusiyyətə malik olmasıdır. Yeni adlandırdığımız nəşr hadisəsi ümumdünya ədəbi prosesində başlanan dalğanın Azərbaycan ədəbiyyatındaki əks-sədasi idi, amma təbii ki, milli-regional xüsusiyyətlərə malik idi. "Məsələn, yeni termin ABŞ ədəbiyyatında da, ikinci Dünya müharibəsindən sonrakı nəşri qeydə alarkən işlənir və heç kəsin ağlına gəlmir ki, həmin nəşri bundan əvvəlki dövrün yaradıcıları həmin illərdə də davam edən E.Heminquey, U.Folkner, D.Passon və s. yazıçılarının daha qüdrətli sənət əsərlərindən üstün saysın. Azərbaycan yeni nəşrinin bu adla tanınması da şərtən baş verirse də, məhz özündən əvvəlki sosializm realizmi ədəbiyyatından aydın sezilən fərqli göstəricisi kimi ünvanlaşdırdıdan, yerini alır" (79, 9).

Müəllifin sitat verilən cümləsində fikir müəyyən dərəcədə dolaşış və qeyri-ardıcıl olsa da, qənaət aydınındır: Yeni nəşr hərəkatı, XX əsrin 60-ci illərində bədii təfəkkürdə baş verən yenilik bütün dünyada baş verə də, ayrı-ayrı regionlarda bu müxtəlif şəkildə adlandırılmış, eyni

istilah son derece rəngarəng və fərqli mənalar kəsb etmişdir. Azərbaycan yeni nəşrini yaradan ədəbi nəsil her şəydən əvvəl 50-ci illərin üslub buxovlarını qırmış, nəşrə yeni və rəngarəng üslublar getirmişlər.

"Məhz 50-ci illərin ortalarından, 60-ci illərdən başlayaraq, nəşr müyyən sterotiplərdən xilas olmağa başladı. Ədəbi qəhrəmanın təsvirində müyyən "ictimai" stereotip yaranmışdı: qəhrəman mütləq (!) daxili, insani ziddiyətlərdən azad "müsbat" insan tipi olmalı idi. Mənfilər mütləq rəzil, antipot, cəmiyyətə yad və yabançı ünsür kimi təsvir edilməli idi. Konflikt öz gərginliyi ilə seçiləmeli idi. Sovet cəmiyyəti, mövcud varlıq tənqid atəşinə tutulmamalı idi, sovet həyat tərzi işıqlı, nikbin və gələcək nəsillərə örnək olsun deyə, parlaq təsvir olunmalı idi. Əlbəttə bu, xalis ideoloji doktrinadan ireli gelirdi və yaranan bütün əsərlərdə özünü doğrultmalı idi. Ancaq yaranan əsərlərin heç de hamısı ədəbiyyata zorla tətbiq edilən bu qayda-qanuna tabe olmurdu, diqqət yetirsəniz, müxtəlif illərdə elə yazıçıların özleri bu və ya digər dərəcədə bu prinsipa qarşı çıxırlılar" (146, 28-29).

60-ci illərdə ədəbiyyata gələn nəşrin nümayəndələrindən biri olan Elçin hekayə, povest və romanları, orijinal üslubu və bədii konsepsiyası etibarilə yeni Azərbaycan nəşrinin inkişafında, onun əldə etdiyi bədii-estetik keyfiyyət dəyişikliyində ciddi rol oynadı.

Bu, hər şeydən əvvəl, Elçin nəşrindəki gerçəklisin bədii, fəlsəfi və psixoloji baxımdan yeni bədii dərk manerası ilə səciyyələnir. Elçin, haqqında bəhs edəcəyimiz "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarını, necə deyərlər, gərgin axtarışlardan sonra qələmə almışdır.

Biz belə bir faktı da qeyd etmək istəyirik ki, 80-ci illər, ədəbiyyata 60-ci illərdə gələn nəşrin son dərəcə mürəkkəb, bəzən də ziddiyətli axtarışlarına təsadüf edir. Romanların təhlilinə keçməzdən əvvəl, biz Elçinin nəşr poetikasının bəzi ümumi xüsusiyyətlərini təhlil etməyi lazımlı bilirik.

Heyat hadisələrinə və insana yeni münasibət ister-isteməz yeni poetik keyfiyyətlər formalaşdırır. Elçin romanlarının poetikası ilə bağlı hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Elçinin hekayə və povestlərində xarakterik detal və situasiyalar silsilə şəkilində mövcuddur. Bu silsiledə sıralanan elementlər arasında mövcud olan assosiativ bağ və körpüller vahid bir mətləbin qabardılması, daha doğrusu, onun oxucuya doğru vahid istiqamətdə yox, bir neçə "oxlara" proyeksiyalanmasıdır.

Elçin bir nasır kimi, belə deyək, sözle oynamır, onların sıralanması və cümlədəki mövqeyindən hər hansı Gelişő gözel assosiativ mənanın alınmasına, başqa sözlə desək, kimyagərliyə can atmir. Elçinin nəşrində yaradılan dillə təbii dilin "qarşidurması" elə bir şəkil alır ki, bunun vasitəsilə oxucu təsvir edilən dünyadan, hətta əserin metnindən görünməyən təreflərini qavrama bilir.

Fikrimizcə, Elçinin nəşri, bu nəşrin sintaktik quruluşu... elə bir forma və qəlibdədir ki, bu düzümüz içindən hər hansı bir ifadənin, yaxud sözün çıxarılması bütövlükde strukturun özünün dağılmamasına səbəb ola bilər. Elçinin ayrı-ayrı hekayə, povest və romanlarındakı təhkiyə tərzinə diqqət yetirək: söz həm təsvir edir, həm də xüsusi məqsədlə qabardılmadan özü dərk obyektinə çevirilir; əseri oxuyarkən iki proses paralel şəkildə baş alıb gedir, oxucu eyni zamanda həm hadisələrin axarını izləyir, onların bədii məntiqini dərk etmək istəyir, həm də bununla müvazi şəkildə həmin hadisələri təsvir edən, yaranan dilin stixiyasına varır; əşya və hadisələri canlandırın, onları yenidən əşyalaşdırın söz o qədər canlıdır ki, bunların təsiri altında son dərəcə zəngin detal, ştrix və hadisələr "itib-batır", necə deyərlər, gözə görünməz olur.

Ancaq bütün bunlar ilk baxışdan belədir. Elçinin bədii dilində hiss olunan güc və poetik enerji həmin hadisə və detalların da sıx şəkildə bir-birinə qovuşmasına, qovuşub da vahid mənəni yaratmasına, daha sonra isə bu vahid mənənin atom kimi parçalanaraq şüalanmasına getirib çıxarıır. Elçinin nəşr poetikasına xas cəhətlər təbieti etibarilə Azərbaycan ağız ədəbiyyatının ruhu ilə həməhəngdir. Onun, deyək ki, "Mahmud və Məryəm" romanında təkcə mövzu baxımından yox, həm də struktur və poetika baxımından xalq yaradıcılığının və aşiq ədəbiyyatının strukturunu xatırladan elementlər mövcuddur. Konkret desək, "Mahmud və Məryəm" romanı eyni hadisə-təsvirlə başlayır və bitir.

"Bu gün günorta şəhərdə elə bir isti var idi ki, nəfəs almaq mümkün deyildi və qocaların dediyinə görə, belə isti bir də düz dörd il bundan əvvəl, el aşığı Sazlı Abdullanın başı kesildiyi gün olmuşdur. Sazlı Abdulla o zamanki Gəncə hakimi Qara Bəşirə əyan-əşref yanında söz qaytarmışdı, üzüne ağ olmuşdu, Qara Bəşirin oğlunun toyunu çalmamışdı, demişdi ki, sənin sarayı qan çanağıdır və mənim sazımın simləri mən istəsem də, orada səslənməyəcək və Qara Bəşir el aşığının bu hörmətsizliyindən, bu ehtiramsızlığından o qədər hirslenmişdi ki, uzun qara bığlarının uclarını çeynəyib qara saqqıza

döndermiṣdi. Sazlı Abdullanı şehrin bazar başında edam etmişdiler ve altmış dörd il keçəndən sonra da Gəncənin qocaları qeyretlerini gizlədə bilməyib toyda, yaşıda danişirdilar ki, elə ki, cəllad Toppuzqulunun ülgücdən iti dehresi bir göz qırpmında Sazlı Abdullanın başını bədənindən ayırdı ve elə ki, el aşığının qanı fevvare vurub edam kötüyünün ətrafindəki keçən günlərdən qalib qurumuş qanı təzələdi, elə ki, bazar başını dövreyə almış camaatın üreyində yanğısı altmış dörd il sonra da keçməyən bir vay keçdi, o zaman edam kötüyünün üstünə sərilmış başsız cəsədin yanında düşüb qalmış saz birdən-bire öz-özünə dile geldi ve dünyani "en dərdli-əlemli nəğməsini çaldı, heyrətdən, qorxudan camaatın tükü qabarib paltarını deşdi; saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-bire çəkildi, lopa-lopa qara buludlar camaatın başının üstünü aldı, göy kişnədi, bir leysan başladı ki, hamı güclə qaçıb evine girdi ve bir müddət beləcə yağdı, bir müddət bu leysan altında el aşığı Sazlı Abdullanın sazı da öz-özünə beləcə çaldı, sonra yağış kəsdi, sazin da səsi kəsildi, camaat təzədən bazar başına axıṣdı ve baxıb gördü ki, nə saz var, nə cəsəd var, nə də baş" (29, 7).

İndi isə əsərin sonundakı təkrara fikir verək: "O zaman dünyanın en möcüzeli bir hadisəsi baş verdi. Vaxtilə Ərzurum hökmardarlarının sarayıları olan, indi isə qədim bir məqbəredən başqa heç nə olmayan və xalqın "Mücevir dərəsi" dediyi bu yerde yaz təzəcə qurtarmışdı. Yay girmişdi. Hər terəf gül-çiçek idi. Birdən-bire günün günorta çığı göy qaraldı. Mücevir dərəsində tufan qopdu, yer-göy guruldadi, hər terəfa qap-qara qar yağdı, zəlzələ oldu ve Mücevir dərəsinin ortasında bir yarğan əmələ geldi, yer iki yere bölündü, sonra yene birləşdi, tufan dayandı, qara qar əridi, bir azdan yenə gül-çiçek baş qaldırdı, amma Sofi daha yox idi, yarğanın içinde qalmışdı. Bu terəflərin adamları danışır ki, guya hərdən bu məqberənin qabağında havadan bir saz peyda olub öz-özünə çalır ve guya haçansa Sazlı Abdulla adlı bir el aşığı varmış və bu saz da guya həmin Sazlı Abdullanın sazıdır" (29, 185).

Romanın başlanğıcından ve sonundan getirdiyimiz sitata fikir verirsinizsə, burada hadisənin baş verme və davam etmə stixiyası ile cümlənin havası və intonasiyası eyni istiqamətlidir. Xüsusən əsərin başlanğıcına verilən sitati oxuyarkən, ayrı-ayrı yerlərde vergül, yaxud nöqtə qoymasından asılı olmayaraq, fasılə nəzerdə tutulmur, romanın mətnində durğu işarələri sırf şərti səciyyə daşımaqla hər şeyin, romanda təsvir edilən bütün hadisələrin məhz ümumi təhkiye axınına tabe tutulduğunu gösterir.

"Mahmud və Meryəm" romanında, qeyd etmək lazımdır ki, folklor və dastan poetikası ilə bilavasitə üzvi şəkildə bağlı olan, ondan doğan və onu tamamlayan, həm de onu ölüb keçərek, dünya və gerçilik, zəmanə, gərdiş haqqında fəlsəfi-psixoloji planda müəyyən mətəbləri ortaya qoyan bütöv bir sistem mövcuddur. Roman mətninin ayrı-ayrı yerlərində, deyək ki, metnən səthində olan ayrı-ayrı fantasmaqorik elementlər - başı bədənindən ayrılaq qətle yetirilmiş Sazlı Abdullanın sazinin öz-özüne çalması, müəyyən bir hadisənin fonunda yayın oğlan çağında cedar-cadar torpağın üzərinə aq qarın yağması, qışın oğlan çağında alma ağacının bütün həyat eşqini və ehtirasını "dile getirərek" çıçəkləyib bar getirməsi və sair və ilaxır bu kimi hadisələr bütövlükde götürdükdə, romanda obrazlarla yaradılan dövrün əsas mahiyyətini açmaq üçün son dərəcə tutumlu ifadə vasitələri rolunu oynayırlar; bu elementlərin təsvirinə gəldikdə isə, aşağıdakı fikirleri söylemək olar:

Elçin oxucunun, doğrudan da, adı reallıqda inanmadığı hadisələre qəsdən reallıq donu geyindirmir, onları öz təhkiyəsinin sehri başqalaşdırır, yeni burada vurğu həmin hadisələrin doğrudan da olub-olmamasının, baş verib-verməməsinin üzərinə yox, konkret məna və mahiyyətin üzərinə salınır. Həmin o konkret məna və mahiyyət isə ondan ibaretdir ki, gerçilik içinde, dünyanın dar çəmberində ictimai, zümrələr arası ziddiyətlər son dərəcə kəskinleşib ərşə dayananda, dünyanın temiz havasından udmağa imkan qalmadıqda, başı bədənindən zülmənən ayrılan sazi doğrudan da öz-özünə çalar.

Yuxarıda qeyd etdi ki, Elçinin poetikası onun mətnində çoxsaylı detal və situasiyaların olması ilə səciyyələnir. İri həcmli əsərlərində - adını çəkdiyimiz üç romanda bu situasiyalar biri-birine elə qovuşur və birləşir ki, bunun hər hansı bir sistem əsasında baş verdiyini düşünmürsən. Ancaq bu, doğrudan da evvelcədən düşünülmüş, ancaq heç kəsin məhz belə olduğunu sübut edə bilmədiyi bir hadisədir. Hətta elə olur ki, həmin situasiya və "tesadüfi" hadisələr sırasından tarixi mexəzlər, müxtəlif xronologiyalar, ən müxtəlif qədim mənbələrdən çıxarışlar da daxil olur.

Bir sözlə, Elçin öz romanlarında fakturanın zəngin və çoxcəhətli olmasına çalışır, elə bil qəsdən onların vahid bir sistem daxilində dərk oluna bilmələrini engelleyir də, ancaq bir daha nəzərdən keçirilib mütləcə edildikcə bu "artıq" təfərruatların əsl hadisə, obraz... biçimində "dirilərek" peyda olmasının, əsərdə diqqəti çəkən, yadında qalan ən ümde problem və hadisələrə qovuşaraq onları canlandırmamasının şahidi olursan.

Elçin roman, povest və hekayələrində təsvirin özü də məqsədliidir. Bu məqsədliliyin "sürəkliliyi" özünü bir də onda bürüze verir ki, Elçin cümlesini qurarkən nəfəs "dayanacaqlarına" qəsdən yer qoymur, onların arasındaki məsafəni maksimum sixşidirmağa çalışır, təsvirlə, neca deyerlər öz məqsədine çatıldıqdan sonra isə bunun bilavasitə məntiqi davamı olan hadisə və münasibətlərin üzərine körpü salır.

Qeyd olunduğu kimi, 60-ci iller neslinin digər nümayəndələri kimi Elçin bütün gərgin axtarışlarının məcmuu olaraq özünün İnsan konsepsiyasını ortaya qoyaraq bədii formula şeklinde ifade etməye çalışmışdır. Fikrimizin ən dolğun ifadəsini onun romanlarının təhlilində axtarmaq lazımdır. "İnsan və zaman-sonsuz modifikasiya və variantlarda təkrar olunan romanın yegane mövzusu. Zamanın fövqündə duran insan. Zamanla öcəşmə, Folknerdə olduğu kimi. Ötmüş zamanı xatırlamalar, Prusda olduğu kimi. Bulgakovun paradoksal zamanı: Bibliya sujetindəki real zaman və müasir sujetdəki irreal zaman. Ç.Aytmətovun "Gün var esrə bərabər" romanındaki mifoloji, real və fantastik zamanın qovuşması" (151, 65).

Elçinin "Mahmud və Meryəm" romanında da təsvir olunan zamanın konturları aydınlaşdır. Ancaq burada bele bir mətləb də qabardılmalıdır ki, əsərdə təsvir edilən tarixi fon, məhz müasirlik kateqoriyasının açılıb izah edilməsi, onun bütün mahiyyəti etibarile ifadə edilməsinə xidmet edir. Zaman bədii əsərdə bir neçə yönən və bir neçə müstəvi üzərində təsvir edilə bilər. Deyək ki, Y.Seməndoğlunun "Qətl günü" və "Deyilənlər geldi başa" romanlarında bir neçə zaman vahid bir mətləbin fonunda yanaşı şəkildə təsvir edilmişdir. Birinci romanda hər üç zaman vahidində mahiyyəti etibarilə, demək olar ki, eyni hadisə və şəxslər iştirak edir, onlar müxtəlif zaman "tunelindən" keçərək, bədii əsər metnində mənalıdır, son nəticə etibarilə bədii qayenin bu mürekkeb labirint vasitesilə açılmasına getirib çıxarır.

Elçin isə öz romanlarında zaman vahidləri ilə bu dərəcədə qəliz və mürəkkəb şəkildə davranmaqdən vaz keçir. O, təsvir etdiyi hadisələrin və personajların gücü ilə zamanı "tutub saxlamağa" cəhd göstərir. "Mahmud və Meryəm" romanında bir Sofi, obrazı var; bu obraz hərəkət etmir, yalnız əsər boyu baş verən hərəkətin nəticəsini təqdim edir, başqa sözlə, Elçin zamanın obrazını yaratmaqla onu sənki tutub saxlamağı istəyir.

Elçinin romanlarında şəxsiyyət və zaman konsepsiyası paralel şəkildə inkişaf etdirilir və bir-birilə əlaqədardır. Onun əsərlərində ədəbi-tənqidli fikirdə söylənilədiyi kimi, ifrat müsbət və ifrat mənfi

qəhrəmanlar yox, başı öz dərdinə qarışan, dünyadan baş açmaq istəyen, həyatı əzabla dolu faciəli qəhrəmanlar mövcuddur. Bunlardan biri Mahmuddur. Roman boyu baş verən personaj və hadise transformasiyalarını izlemek bu baxımdan maraqlı görünür. Əsərin evvelində təsvir edilen hadisəni, şəherin mərkəzi meydanında hakimin üzünə ağ olan Sazlı Abdullanın başı bədənində ayrıldığı sehnəni yada salaq.

Əsər boyu hər hansı bir dehşətli hadisənin, təbii felaketin, müharibə, yaxud digər sarsıcı hadisələrin tasirindən həmin o öz-özüne çalınan qara saz peydə olur. Mahmud real şəkildə əsər metnində iştirak etmədikdə, onu öz-özüne çalınan saz əvəz edir, dünyanın, zəmanənin amansızlığından və etibarsızlığından xəber verir.

Əsərin fakturasını təşkil edən hadisələr içinde ana xətt Eşqdır. Eşq və zəmane qarşısundan romanın dominant xətti olmaqla, onsuza da bize tarixdən məlum olan hadisələri bir daha mənalandırmaqdən yox, insanın özünün dünyani amansız bir ehtirasla anlamaq cəhdinin nədən ibarət olmasından doğur. Maraqlıdır ki, 80-ci illerde Şah İsmayıllı Xətai dövrüne məhz roman janrında bir neçə dəfə müraciət edilmişdir. Ferman Kerimzadə, Əlisa Nicat və Əzizə Cəfərzadənin romanları daha çox tarixi aspektin qabardılmasına, vətən tarixinin bir hissəsinin ayrıca götürülerek bədii şəkildə dərk edilməsinə və bu əsasda ədəbi-tarixi salnamənin yaradılmasına həsr edilmişdir.

Bütün bu əsərlərde hadise faktoru son dərəcə güclü olduğundan onların yaratdığı qarşıqarışq və mürekkeb kollajın içinde bir növ itibatlı olursan və müəlliflərin hansı konkret konsepsiyanın çıxış etdiklərini müəyyənləşdirdə bilmirsən. Tarixi hadisə ötüb keçmiş, hərəkəti dayanmış zamana aiddir.

Bu hadisələri bədii mətn çərçivəsində mənalandırarkən, yazıçı iki kateqoriyaya münasibətde özünün bədii-fəlsəfi konsepsiyasını qura bilər:

- 1) Ötüb keçmiş tarixi hadisəye, zamana münasibət;
- 2) İnsana münasibət, müasirlik kateqoriyası.

Bu cəhətləri nəzərə alıqda Elçinin hər üç romanda hansı konsepsiya, insanın zəmane ilə qarşısundan hansı mövqeyi müəyyənləşdirməsinin şahidi olursan. Zəmane nə qədər amansız və "birəhmədirse", obraz - Mahmud bir o qədər saf, təmiz və kövrəkdir (davamsızdır). Birində nəfəs darıxır, insan üçün yaşamağa heç bir imkan qoyulmursa, ikinci "mühit" idealdır, sadədir və şəffafdır, tanımadığı mühitin içine girib onu öz nuruna qərq etmək, dəyişdirmək və yeniləşdirmək istəyir.

Maraqlıdır ki, din bu iki bir-birinə zidd “mühitlərin” münasibətini idillişk şəkildə simvollaşdırmağa meylli olur; dini kitab və digər “ışarələrdə” bu münasibətlərdən sərf-nəzər Tanrıya doğru uzanan, bitib-tükənməyən yolu göstərir. Deyək ki, məscid, minarə, kilsə... simvolu şəklinde. Ancaq bu real dünyadan özü yox, onun tərs proyeksiyasidır. Məscid — tersine çevrilmiş dünyadır.

“Mahmud və Meryem” romanında İnsan - Zəmanə qarşısundan da din amili bu konfliktin daha da dərinleşərək açılmasına sebəb olur.

“Bir az aralıda, yoğun gövdəli bir qoz ağacının altında qoca bir kişi oturmuşdu və teyxa cırıq-cırıq uzun bir köynəkdən başqa qocanın əynində heç nə yox idi və göz çuxuru dərinliyindən iki xəstə işilti gəlirdi. Qoca yalnız haça sümüklərdən və deridən ibarət qollarını irəli uzadıb nə isə deyirdi, amma nə dediyini başa düşmək mümkün deyildi, çünki ağızından sözlər yox, nazik və təqətsiz civilti çıxırdı.

Mahmud başa düşdü ki, Qırmızı Tuman Kişi qocanın çörəyini əlindən alıb.

Mahmud qollarını irəli tutub yelləyə-yelləyə civildəyən qocaya bir də baxdı: yox, insan ancaq aqlıdan bu güne düşə bilməz, insan ancaq dərd əlindən bu cür əriyər və sən gərək kim olasan ki, belə bir adamın əlindən çörəyini tutub alasan... Qırmızı Tuman Kişi çörək tikəsini iki əlide də sinəsinə sıxa-sıxa başını aşağı əyib gözlerini yerə dikmişdi. Bu Qırmızı Tuman Kişiinin yaşı bir o qədər də çox deyildi, amma başı, saqqalı, sinəsinin, qollarının tükləri ağappaq idi” (29, 124).

Mətnindən də göründüyü kimi, müəllifin məqsədi müraciət etdiyi tarixi dövrün xronikasını, rəngarəng hadisələrin kollajını, bu hadisələr içində hansılarının daha qabarlıq və bu günümüzün mənalandırılması baxımından aktual olmasını qabartmaq deyildir, əsas məqsəd sitatdan göründüyü kimi, hansı dövrə yaşamasından asılı olmayaraq, insanın dərdini, heç zaman əsl mahiyyəti sona qədər açıqlanmayan faciəsini göstərməkdir.

Müəllif bütün əsər mətnində məhz bu prinsipi yeritmək, romanı qələmə alana qədər menimsədiyi professional səviyyənin imkanları daxilində insan və zəmanə qarşısundan insanın qaćılmaz faciəsini bədii-felsefi planda göstərməyə cəhd etmişdir. Bu baxımdan romanın üslubu, mətnin təşkil olunduğu ayrı-ayrı fragmənt və passajların, bütövlükdə isə romanın sintaksisi xüsusi araşdırma tələb edir.

Elçinin hekayə, povest və romanlarının sintaksisine fikir verdikdə, belə bir təəssürat yaranır ki, cümlənin yaranması, onların bir-birilə

müxtəlif əlaqələre girməsi söz oyunu üzərində baş verir. Bunu əsas tutsaq, adıkeçən romanlar və xüsusən “Mahmud və Meryem” romanı başdan ayağa, sözün yaxşı mənasında söz oyunundan ibarətdir və bu xüsusiyyət bizdə belə bir fikri formalaşdırır ki, roman boyu sənki heç nə baş vermir, nələr baş verirse də, bunlar sadəcə danışış keçmək üçündür, bunları bir-birlərinə daxilən heç ne bağlamır, əsas məsələ, mətləbin qabardılması söz oyunu üzərində qurulur. Ancaq ki, zahirən belədir; söz oyunu, yaxud oyunları Elçinin “Mahmud və Meryem” romanında çox uğurla istifadə etdiyi bir bədii priyomdur.

Ümumiyyətlə, Elçinin poetikasına belə bir cəhət xasdır ki, o, bəzən hər hansı bir bədii priyomun üzərinə vurğu salaraq, onun “işlənmə sahəsini” genişləndirir, bunu bütün metnə şamil edir və bu yolla niyyətinin məhz bundan ibarət olmasını ortaya qoyur. Nəticədə isə, necə deyərlər, “əks proyeksiya” prinsipi öz bəhrəsini verir.

Bir romançı kimi Elçin roman universimunda meydana çıxacaq metləbi, yaxud “məna sahəsini” təsirli, parlaq, qeyri-adiliy ilə yadda qalan hadisələr (əlbəttə, bu prinsipdə öz əksini bu və ya digər dərəcədə tapmış olur) vasitəsilə qabartmağa yox, bu işi bilavasitə təsvir etdiyi hadisəyə bədii dünyagörüş baxımından münasibət ifadə etməklə göstərməyə çalışır.

Bunun mənası, bizcə, ondan ibarətdir ki, müasir təfəkkürlü romançı kimi Elçin əsas ağırlıq mərkəzini sözün üzərinə salır və bütün imkanlarını səfərbər edərək sözün daxilindəki poetik enerjini, təbii ki, hadisə ilə əlaqədar olaraq açmaq istəyir. Yuxarıdakı sitatda bunun əyani nümunəsi göstərilmişdir. Qırmızı Tuman Kişi obrazı vasitəsilə zəmanənin pis güne qoyduğu faciələr içində itib-batan insanın konkret portreti çizilir.

Elçin əsərdəki ayrı-ayrı metləblərin sadəcə işıqlandırılması yox, onların bütün təfərruatı ilə açıqlanması namən müxtəlif ədəbi priyomlardan bəhrələnir. Qeyd edək ki, hadisələrin təsvir üslubunun özü də burada ən səmballı vasitələrdən sayılmalıdır. Romanda, eyni zamanda Elçinin sonralar qələmə aldığı iki romanında da bəzən bir-birindən uzaq məsafədə yerləşən, bəzən də bir-birinin qonşuluğunda nəfəs alan hadisə kontrastlarından istifadə edilir. Bu, onun üslubunun sərti-metaforik səciyyəsi ilə əlaqədardır.

Əsəri mütalie edərkən, açıqca hiss olunur ki, müəllif janrın sərhədləri daxilində son dərəcə sərbəst hərəket etməklə, bəzən romanın tarixi fonunu qəsdən “azdırmağa” çalışmış, bir növ “zaman içinde zamansızlıq” prinsipini yetirməye sövq etmişdir.

Əsərin bütün mətnindən aydın şəkildə görünür ki, Elçinin tarixi hadisələrə müraciəti, bəzən uzun-uzadı çıxarışlar etmesi, sadəcə maraqlı bir fondur. Burada məsələ heç də onda deyil ki, Elçin, ənənəvi ifadə ilə desək, tarixi bəhanə edərək, insan münasibətləri, insanın daxili aləminin sırları ve s. metləblər haqqında söz açmaq imkanı eldə etmişdir. Əgər belə olsaydı, "Mahmud və Məryəm", "Ağ dəvə" romanlarının yüksək bədii səviyyəsi haqqında danışmağa lüzum qalmazdı. "Mahmud və Məryəm" romanında Elçin, necə deyerlər, iki əks prinsipin "vəhdətindən" çıxış edərək, öz məqsədine çatmaq isteyir. Deyək ki, İndiyə qədər tarixi bəhanə edərək, müəyyən metləbi qabartmaq meyli geniş şəkildə yayılmışdır, bu əsərdə bəzən bu istiqamətlərin yeri deyişik düşür, konkret zamandan vaz keçilir, eyni zamanda tarixin müasirliyi və müasirliyin tarixi hədəf götürülür.

"Arabir səssiz şimşek çaxırdı və Mahmud bu ani şimşek işığında Çobanın diqqətə baxan gözlerini göründü; elə bil ki, Çoban bu dağların qoynundan alınıb, qoyun-quzudan çox uzaq düşüb sehrlə bir aləm içinde idи və diqqətə qulaq asırdı, bu sehrlə bir aləmdə hava ilə yox, Mahmudun söylədiyi sözlərle nəfəs aldı.

Mahmud həmin yağılı-çıskınlı gecədə ona da, Sofiye də síğınacaq vermiş Çobana Şeyx Nizaminin "Leyli və Məcnun"unu danışındı.

Bütün günü at belində yol getdilər, itin qurddan seçilməyen vaxtı bir şıdrığı yağışa rast oldular, elə islandıllar, elə bil atı sürüb çaya girmişdilər. Nə yağış dayanırdı, nə də atdan düşüb daldalanmağa bir yer tapırdılar və Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük... Birdən bu yağış şırhaşırında Sofinin qulağına it səsi gəldi, su süzülüb axan gözləri ilə diqqətə ətrafa baxdı, bir ocaq işığı gördü və o işığı tuş eləyib geldilər.

Sofi baxıb gördü ki, bura qoyun-quzunun yaylaq yeridi, bir də bir çoban var burda, ləp törpü dəyməmiş çobandi.

Çoban elindəki toppuz boyda çomağı qaldırıb:

- Kimsiz, nəcisiz, - qışqırdı" (29, 77).

"Mahmud və Məryəm" romanında müəllif özünün insan və şəxsiyyət konsepsiyasını müxtəlif obraz və qəhrəmanların vasitəsi ilə ifade etmişdir. Bu baxımdan Mahmud obrazı bir neçə funksiya daşıyır. Onun birinci əsas funksiyası ondan ibarətdir ki, zəmanənin əsl mahiyyətini açıqlasın.

Bu iş təqribən aşağıdakı model üzrə əyanılışır: zəmanənin bütün çalın-çarpaz, mürekkeb hadisələri, insana qənim fəlsəfəsi və pafosu

sadəlövh Mahmud adlı məhək daşına çekilərək ifadəsini tapır, gerçəkləşir. Mahmudun canında qərar tutmayan, onu dünyanın bu kūncündən o kūncuna sürükleyen Eşq bəzən roman mətnində ləp onun əvəz edir və nəticə etibarilə Mahmud təkce konkret zamanı, tarixi yox, bütün zamanları qiymətləndiren bir əyara çevirilir.

"Məryəmin sifəti Mahmudun gözlərinin qabağına gəldi və Mahmud birdən-birə bu balaca alaçıqda o kəhraba sarısı düzənlilik azadlığını, sərbəstliyini hiss etdi. Yox, yox... Yox, bədbəxt çoban, yox, məsələ bunda deyil, məsələ bundadı ki, sənin gördüklerini Məcnun görməyib... Sənin bildiklərdən Məcnun xəbərsiz olub... Sənin qayğıların Məcnuna yad olub... Birdən-birə Şeyx Nizaminin "Leyli və Məcnunu" Mahmudun özünə də kiçik göründü, çünki Məcnun Leylidən başqa heç kimi və heç nəyi görmürdü, amma hicrandan başqa da bu dünyanın dərdi, ələmi çox idi (29, 79).

Elçin bu romanı vasitəsilə, artıq müəyyən qism tədqiqatçılarının qeyd etdikləri (140, 5) kimi, məlum folklor süjetinin dərinliklərinə gedərək məhz özünün insan-şəxsiyyət-qəhrəman konsepsiyasının bədii-fəlsəfi həllini tapa bilmüşdür. Mahmud, deyək ki, Elçini bütün yaradıcılığı boyu düşündürən insan konsepsiyasının obraz, qəhrəman səviyyəsində bədii təcəssümüdür. İnsanın içinde şərələ xeyrin bir yerde, yanaşı olması, bütün pisliklərin, pis əməllerin ayrıca tek, yeganə olması, bütün gözelliklərin isə tek yox, cüt şəkildə doğulması fikri bu romanda, eləcə də "Ağ dəvə" və "Ölüm hökmü"ndə parlaq şəkildə ifade edilmişdir.

Romanda belə bir səhnə var; Sofi ona yaxınlaşan yaşıl gözlü kişidən kim olduğunu soruşduqda o deyir ki, ...sənəm, oyam, Məryəməm, Sofiyəm... Cavabında Sofi soruşur ki, bəs nə əcəb bu qədər dərđə, eləmə üreyin dözüb partlamır?! Yaşıl gözlü kişi deyir ki, sizdən fərqli olaraq mən insanın bağrını dələn facielerdən başqa həm də bu sərin çəsməli bulaqları, dağları, yaşıl çəmənləri də görürəm.

Elçinin daha sonralar qələmə aldığı "Ağ dəvə" və "Ölüm hökmü" romanlarında isə yaxın keçmişin, tarix səhifələrində "yanıq" yeri qalmış yaxın keçmişimizin gərgin, dramatik və son dərəcə üzüntülü hadisələrinin bədii təhlili, bu əhatəli təhlil əsasında isə İnsan və Zaman münasibətlərinin anatomiyası açıqlanmışdır.

Hər iki romanın fakturasında özüne yer alan hadisələr təbəti etibarilə son dərəcə dramatikdir, bu gərginlikdən az qala "partlayan" hadisələr bir-birini əvəzlədikcə oxucunun gözü qarşısında dəhşətli bir obraz yaranır, bu obraz təlqin edir ki, dünyaya adı, bapbalaca bir

toxum kimi gələn şər sonralar həndəsi silsile üzrə artıb-törəyir, "metastaz" verir, bütün dünyanın, onun en dərin qatlarını ve rişələrini əhatə edərək, həyatın, güzəranın "mövcudluq formasına" çevirilir.

Bu mövcudluq forması hər yerde -küçədə, həyətdə, böyük-böyük meydانlarda yandıqca yanın, heç zaman sönməyən tonqallara çevirilir. Ancaq romanada təlqin edilən əsas ideya ondan ibaretdir ki, şər, əslində nə suda batır, nə də odda yanır. Şərin kökünü kesilməzliyi fonunda təsvir edilen, yaradılan obrazlar ikili xarakter daşıyır, — onlar bir tərəfdən bize tarixdən məlum olan hadisələrin, tarixin öz məntiqinin içində çıxıb özlərini təqdim edir, digər tərəfdən isə əsərin bədii məntiqində doğan obraz kimi romanların mətni boyu qol-qanad atır, qətər-qətər, damcı-damcı böyüyüb artırılar.

Bu məqamda belə bir fikri vurgulamaq olar ki, ilk baxışdan Elçinin romanlarının qəhrəmanlarının necə deyərlər, "canlı həyatı", yəni dinamik inkişafı bir ele hiss olunmur, onlar əsər mətnində "həzir şəkildə" fəaliyyət göstərirler. Bu fikirdə müəyyən həqiqət də vardır. Tarixin əsər mətninə düşən "kölgəsi", özü də "ara-sıra titrəyən, qaćib gizlənən kölgəsi" qəhrəmanların boy artımını kölgədə qoyub, onların canlı dinamikasını görünməz edir.

"Ölüm hökmü" romanında hadisələr son derecə ziddiyətli və qarmaqarışıqdır. Hadisələrin inkişafı perspektivi üzərində yalnız bir məntiq hakimdir: repressiya məntiqi. Roman çap üzü görənə kimi 37-ci ilin repressiya mexanizmi haqqında onszuz da çox sayılı məqalələr, kitablar çap olunmuşdu, buna görə də oxucularda bu məsum hadisə haqqında etrafı təssürat yaranmışdı.

Bu təssürat şəbəkəsini yarmaq, oxucunun beynində formalasən obrazı dağıdaraq onu bədii məntiqin hökmünə kökləmək heç də asan məsələ deyildi. Müəllif ilk baxışda ele bil özü də qəsdən məhz bu yolu seçir; oxucuya məlum olan süjet və əhvalatları çözür, ancaq əsərin hansı bir nöqtəsindəsə (deməli, həm də bütöv metndə) təsvir edilən tanışdan-tanış mənzərələrə ayrı bir "üz çəkir", onların rəngini, ruhunu.. dəyişdirir, məlumdan məlum hadisələr ayrı libasda, donda peyda olurlar.

Roman mətninin, hadisənin bu şəkildə "yoxa çıxıb" təzədən peyda olması süjet poetikasının maraqlı üsullarındandır. Bütün bu "süjet transformasiyası" isə Elçinin nəşr təfəkkürü, xüsusən onun romanları üçün xarakterik poetik element olan panoram (kütləvi) hadisələrin təsviri ile düyününlər.

"Bakıdan yenice qayıtmış professor Lev Aleksandroviç Zilber həmin gecə o qədər yorğun idi ki, ayaq üstündə güclə dayanırdı,

hərdən ona ele gəldi ki, bu saat yixılacaq, yatacaq və o yuxudan heç vaxt oyanmayacaq; bu yuxu hissi uzun müddət əzab-əziyyət içində susuzluqdan yanmış bir adamın birdən-bire suya rast gəlməsinə və həmin sudan içdikcə içməsinə, doymaq bilməməyinə bənzeyirdi və buna görə də professor Zilber özü də təəccüb edirdi ki, bədəninin bütün hüceyrələrini zəbt etmiş o yuxu istəyinə necə dözür.

Odundan və meytıldən ibarət o nəhəng ocağın alovu get-geda artdıqca, bu alovun işığı gecənin, ele bil ki, qapqara şam kimi qaranlığını əridib bütün ətrafa şöla saçdıqca professor Zilberin yuxusu qaçırdı və o dəm onun gözleri yuxusuzluqdan, yorğunluqdan yox, gecənin xəncər kimi kəsen sazağında uzaq məsaflədən də istisi get-gede daha artıq hiss olunan o ocaq şöləsinin getirdiyi sonsuz kədər hissindən qıyllırdı. Odunların üstüne qalanmış meytıllərin ən yuxarısındaki həkim Xudyakovun cəsədi idi və tonqalın alovu şölələndikcə bir kənardə dayanıb həyəcandan dizləri əsə-əsə, ürekleri döyüne-döyüne o dəhşətli tonqala tamaşa eləyen yerli partiya və komsomol fealları həkim Xudyakovu o saat tanıdı. Faytonçu Ovanes kişinin qapıbir qonşusu olan bu xeyirxah, xoşsifət, gözütox, ziyalı adam partiya işçilərini, komsomolçuları da az müalicə etməmişdi və indi bu adamın özünün tonqalda beləcə yanması o bir qalaq meyitin üstündə birinci olması, ele bil ki, o gecə o tonqalın qorxusunu, vahiməsini daha da artırdı" (35, 113-114).

Elçin bir romançı olaraq bu panoram (kütləvi) hadisələri zamanın ümumi, səciyyəvi hadisələri kimi təqdim edir; vəba, taun epidemiyası, doğrudan da, müsibətdir - ən dəhşətli təbii felakət qədər sarsıcı təsis bağışlayır. Bu felakət "Qırmızı taunun" — bolşevik hakimiyətinin özü ilə getirdiyi çoxsaylı bələlərin (cəmiyyəti siniflərə bölməyin, torpaqları, xalqın mülkiyyətini ictimailəşdirməyin, acliğın, səfaletin, xalqın, düşünen beyni, görən gözü olan ziyalıları məhvə sürükləməyin...) simvolik başlanğıcıdır.

Təqdim olunan bu mənzərə, "odundan və meytıldən ibarət o nəhəng ocağın alovu" dəhşətlidir, ancaq bundan sonrakı dəhşətlərin müqabilində bəlkə də heç nədir. Elçinin bu hadisəni az qala yataqlı təsvir etmesi, hətta bəzi məqamlarda tükürpərdici səhnələrdən də imtina etməməsi onun yazıçı-romançı stixiyasından irəli gəlir. Ancaq panoram hadisələrin təsvirində də o ən faciəvi və dramatik məqamları incelikle seçə bilir.

Hadrud xəstəxanasının baş həkimi Xudyakovun, az sonra herbi həkim Marqolinin taundan xəstələnməyi, onların faciəli ölümü, Baş

Siyasi İdarenin müvəkkili Murad İldirimlinin yorulmazlığı, cəsurluğu (hərçənd ki o, təpədən-dırnağa siyasilaşmışdı və onun fərziyyəsinə görə taunu yayanlar İran, Türkiye sərhədini keçib gəlmış musavatçı milletçilər, monarxist ünsürlər, daşnaqlar, ingilis casusları, yeni həyatın, kolektivləşdirmənin qəti əleyhdarları olan kulaklar, xalq düşmənləri idi) və onun da bu belanın qurbanına çevriləsi effektli səhnələrdir. Ancaq ən təsirli səhnə Xosrov müəllimin üçün-icin ağladığı məqamın təsviridir:

"Tot çelovek... - Qırmızı Yaqub həm rus dilini pis bildiyi üçün, həm də o adamın yamandan da yaman halına yandığı üçün, sözləri tapmaqdə çətinlik çəkirdi. - Uçitel... Russkiy yazık dayot v şcole... tri malenkix sına paqılıb!.. Tri sına malenkix-malenkix... Jena toje poqib... sam zdes ne bil..."

- A kak oçutilsyia zdes? Kak prorvalsya v Qadrut?

- Ne znayu... - Kak ptisa - və Qırmızı Yaqubun gözləri doldu, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra doqquz il ərzində başqalarını ağladan bu adam indi özü uşaq kimi içini çəkə-çəkə ağlamaya başladı" (33, 122-123).

Elçinin "Ölüm hökmü" əsərində müasir Azərbaycan romanı üçün artıq səciyyəvi xüsusiyyətə çevrilən bir tendensiyani müşahidə etmək olar. Bu cəhet də Elçin romanlarının yeniliyinə dələlat edir. Belə ki, Elçinin "Ölüm hökmü" romanında fakt həqiqəti son derecə əhəmiyyətli bir amil kimi diqqəti cəlb edir. Söhbət ondan getmir ki, roman boyu müəllifin istifade etdiyi tarixi faktlar, məlumatlar dəqiqlir və məqsədə müvafiq şəkildə əserin müəyyən səhifələrinə hopdurulur. Söhbət ondan gedir ki, bədii təxəyyül vasitəsilə yaradılan hadisələr və obrazlar da bu fakt həqiqəti ilə heç bir ziddiyət təşkil etmir və oxucu, romanı bütövlükle müasir, tarixi roman kimi qəbul edir. Başqa bir yazıçının qələmində bol-bol tarixi faktlara istinad, hətta tarixi icmallara meyl onların əsərlərinin bədii-estetik məziyyətləri üzərinə kölgə salırsa, Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" romanlarında bu qüsürü qətiyyən hiss etmirik, çünkü həmin tarixi məlumat və informasiyalar yalnız məqamında, bədii reallığı tarixi reallıq kimi təsdiqlemek anında istifadə olunur.

Bədii reallığın tarixi reallıq kimi təsdiqlənməsi o zaman mümkün olur ki, yazıçı hansı dövrdən söz açırsa, həmin dövrün ictimai-siyasi və mənəvi mənzərəsini bütün trayektoriyaları üzrə canlandırmış olsun. Bu mənada Elçinin hər üç romanı yalnız müəllifin yox, bütövlükde Azərbaycan romançılığının, bir az da geniş götürsək, XX əsr Azərbaycan ədəbiyyatının ciddi uğurudur.

"Ölüm hökmü" romanında hadisələrin başlangıç və çıxış nöqtələri arasındaki zaman müddəti əlli ili əhatə edir: 1930-1980-ci illər. Azerbaycanın keçən əsrədəki bu əlli illik dövrü son derece mürəkkəb və dramatik, xalqın tarixi təleyi və müqəddərəti ilə bağlı hadisələr ilə seyiyyələnir.

Heç şübhəsiz, siyasi repressiyanın tüyan etdiyi 1937-ci il göstərilən dövrün en tragik nöqtəsi olmuşdur. Əslində, 1937-ci il 1920-ci ilden, Azerbaycanda sovet hakimiyyəti qurulan gündən başlanır. 1937-ci ilden sonra da davam edir.

Elçinin "Ölüm hökmü" romanı Azerbaycan nəşrində repressiyanın qanlı dəhşətləri haqqında yazılmış ilk əsər deyil, lakin ilk dəfə məhz bu əsərdə 1937-ci il uzaqdan və yaxından, tarixdən və müasirlikdən, sənədlərdən və reallıqdan tam və mükəmməl, dolğun və əhatəli şəkildə eks olunur.

"Tam və mükemmel, dolğun və əhatəli" dedikdə, biz, heç də onu nəzərdə tutmurraq ki, "Ölüm hökmü" romanında repressiya dövrü hadisələri bütün təfərruatı və genişliyi ilə, coxsayılı obrazlar silsiləsi, coxqatlı sujet vasitəsilə təcəssümünü tapır. Elçin buna ehtiyac duymayıb. Çünkü romanda müəllif konsepsiyası təkcə "taun epidemiyasını", "qırmızı terror epidemiyasını" əhatə etməklə məhdudlaşdırılmış, təbii taunun və siyasi terrorun ardınca durğunluq dövrünün epidemiyası gelir.

Bütün bunlar eyni, vahid prosesin — "ölüm hökmü"nün bir-biri ilə konstruktiv şəkildə həlqələnən hissələridir. Zamanın həmin üç döneni burada bədii təsvirlərin simmetriyasında, mikrogörünüşde makromənzərəni eks etdirməkdə nəzərə çarpır. Zamanın tipik və səciyyəvi meyyərlərini özündə eks etdirən obrazlara gəldikdə isə Elçin bir xarakter ustası kimi boyalarını əsirgəmir.

"Ölüm hökmü" romanında bu mənada bitkin və mükemmel insan konsepsiyanın ideya-estetik yönümlərini və obrazlarda ifadəsini aşağıdakı şəkildə qruplaşdırmaq olar.

1.Zamanın, mühitin şikət etdiyi gücsüz, talesiz insanlar. Bu insanlar (Xosrov müəllim, cavan yazılıçı Murad İldirimli, Ələsgər müəllim və b.) mühitin, zamanın mürəkkəb, zilddiyətli ab-havasında onlara qarşı çevrilən amansızlığa, mənəvi haqsızlığa, vəhşiliyə, terrora qarşı müqavimət göstərmək iqtidarında deyillər. Hadruddakı taun epidemiyası zamanı bütün ailəsini itiren Xosrov müəllim 37-ci ilin kütłəvi repressiya burulğanına düşür. Uzun illərdən sonra artıq mənəvi enerjisi bitib tükənəndə son yaşamaq haqqını qazanır.

Ancaq bu "qazanc" yene də başqa bir itkinin hesabına heçə-puça sovrulur. 30-cu illerin müsibətindən keçən, ailəsini, xoşbəxtliyini, sağlamlığını itirən Xosrov müəllim bizim günlərdə də sıxılı-sıxılı yaşıyır, yene də haqsızlıqlarla üzləşir, yene də özü kimi temiz insanların alçaldığının, əzildiyinin şahidi olur.

Qonşular ondan kimsesiz, arxasız, Xədicedə arvada qəbiristanlıqda bir yer almağı xahiş edirlər, lakin "tülübü gəldi qəbiristanlığının" müdürü Əbdül Qafarzadə rüşfətsiz heç kəsə yer ayırmır. Bütün həyatı boyu her cür haqsızlığa düşcar olan Xosrov müəllim yalnız bu məqam özündə "cəsarət" tapıb qarşısındaki yaramazı boğmaq isteyir. Ancaq bu, artıq pozulmuş psixikanın diqtəsidir, bu etrazda üşyan və cəsarətdən çox, gücsüzlüyün və acizliyin patoloji, anormal etirafı duxulur.

Zamanın, mühitin belece alçaldığı, mənən saf olduğu halda getdikcə cılızlaşdırıldığı, özündən asılı adamların elinə baxmağa məcbur etdiyi adamlardan biri də cavav yazıçı Murad İldirimliyidir. Oxucuya əvvəl çox saf, səmimi təsir bağışlayan Murad İldirimli getgedə deyisir, daxilən, özü də hiss etmədən mühitin alçaldığı, mənən sindirdiği, şikəst etdiyi bir adama çevirilir.

"Elçin bu konsepsiyanı əser boyu ustalıqla aparır, vəziyyətdən - vəziyyətə, psixoloji məqamdan-məqama düşdükcə adamların min bir üzü açılır, sən demə, bu üzler astarından betermiş, sən demə, bu üzler ele anadangəlmə imiş! Əslində, bunlar da mühitin mənəvi cəhətdən iflic etdiyi adamlardır. Çox qəribədir ki, biz bu "şikəstlərə" nifret eləyə bilmirik, bizim onlara yazığımız gelir: Ələsgər müəllim də, Xıdır müəllim də, Gülcəhaniyə də. Xudavəndəyə də, hətta az qala Arzuya da... (92, 6).

Roman haqqında yazılın məqalələrdə də məhz bu cəhet - zamanın, mühitin insanlar üzərində amansız və pozucu təsiri, zaman - insan münasibətlərində zamanın demirurq rolu xususi nəzərə çapdırılır. Hətta bu amil bu dərəcədə xüsusilik kəsb edir ki, romanda vahid və bütöv, illər və hadisələrə bölməyen bir zaman obrazı nəzərə çarpir. Bölməyen bu zamanda repressiya tufanı ilə durğunluq bələsi bir-birini tamamlayan, biri digərinin şərtinə çevrilən silsiləvi hadisələrdir; bu zaman çərçivəsində bədbəxt və şikəst insanlar yaşlarına görə deyil, məhz eyni temperamente, eyni zəif iradəyə malik olduqlarına, düşdükleri mühitin iyrəncliyinə, naqışlıyinə görə bir sırada birləşirlər. Məsələ burasındadır ki, "Ölüm hökmü" romanı insan və Zaman problemini yeni bir müstəvidə - bədii baxış bucağı altında, yeni bədii

tefəkkür işığında təqdim edir. Bu təqdimatda 30-50-ci illərin sovet romanlarındakı tanış, məlum stereotiplərdən xilas olur, insanların əli, gücü və qüdreti qarşısında "təslim olan" Zaman sosializm realizmi missiyasını yox, öz həqiqi missiyasını yerinə yetirmiş olur.

Zamanın, mühitin yetirdiyi, ona tam layiq olan, yalnız Şəhər xidmət edən müstəbidlik meylləri, nadan və qrafoman düşüncəsi, eqosentrik ehtirasları ilə seçilen obrazlar da "Ölüm hökmü" romanında öz dolğun və bədii ifadəsinə tapır. "Bədii ifadəsi" sözünü burada "bədii tədqiqi" sözü ilə də evəz etmək olar. Çünkü Elçinin bədii eksetdirmə və menalandırma üsulları bədii araşdırma xarakteri daşıyır. O, sanki bir psixoloq kimi (yeri gəldikcə filosof kimi!) təsvir etdiyi tarixi dövrü, o dövrün ictimai-siyasi və mənəvi mənzərəsini, bu panoramda müxtəlif çeşidli insanların duyu və düşüncələrini bədii tədqiq hədəfinə çevirir. Beleliklə, onun romanlarını müəyyən mənada "roman tədqiqat" da adlandırmış olar.

"Ölüm hökmü" romanında insan konsepsiyası yazarının hem müsbət obrazları (əslində onlara temiz, işqli obrazlar deyə bilerik) hem də bu obrazlara tam eks olan insan səciyyələri ilə ifadə olunur. Bu fikir heç də paradox kimi səslənməməlidir. Çünkü insanı həyatın və gözəlliyin yaradıcısı və qurucusu kimi təsvir və tərənnüm edən, onun mənəvi gözəlliklərini keşf etən, vətənpərvərliyini, kökə və torpağa bağlılığını eks etdirən bir yazarının əsərlərində bu mövqeyi, bu humanist konsepsiyanı öz hərəkət və əməlləri ilə rədd etən obrazların yaradılması təbiidir. Lakin bu tipli obrazlar yazarının hümanist konsepsiyasını necə ifade edə bilerlər?

Bizim fikrimizcə, hər hansı əsərdə hūmansit idealın təsdiqi hem də buna eks olan mövqenin inkarı kimi düşünülməlidir. Təbiidir ki, əsərdə təsvir edilən qorxunc zaman, natamam və nadan mühit ele bu zamana və mühite tam layiq olan - Şəhər, nadanlığı və müstəbidliyi təmsil edən insanlar yetirməliydi.

"Ölüm hökmü" romanında Mircefer Bağırov, Komissar, Əbdül Qafarzadə, Fərid Kazımlı, müstəntiq Ələkbərov, Xıdır müəllim, Əflatun müəllim məhz həmin zamanı, həmin mühiti təmsil edirlər. Bu adamlar ele bir mühit yaratmış və formalasdırmışlar ki, orada nefəs almaq, özünü bir insan kimi hiss etmək, bacarığını, istedadını nümayiş etdirmək mümkün deyil.

Doğrudur, Mircefer Bağırov daha böyük miqyasda - respublika miqyasında dehşetlər töredir, bu gün - aşkarlıq və demokratiya dövründə Mircefer Bağırovun bir çox hərəkətlərinə bəraət donu

geyindirilir, lakin onun repressiya illerinde öz xalqının en yaxşı oğullarının qətline ferman vermesi ve bu qətllerin bir çoxunda özünün icraçı olması heç cür bağışlanılmaz.

M.Bağirovun tiranlığına son qoyuldu, lakin mühit başqa qorxulu insanlar yetirdi. Durğunluq dörünün Əbdül Qafarzadeleri, Fərid Kazımlıları Bağırov vaxtındaki cinayətkar ünsürlərdən daha qorxulu ve amansız oldular. Amma fərəq burasında idi ki, 37-də tutulanlar "xalq düşməni" adı ilə hebs edilir, sürgünə göndərilir, edam olunurdularsa durğunluq illerinde qətl ve edamların yerini insana qarşı çevrilmiş mənəvi zoraklıq, assimilyasiya əvəz edir.

Əbdül Qafarzadənin daxili olduğu mafiya bütün rişələri ile cəmiyyeti bürümüşdür və bu rişələri qırmaq mümkün deyil. Roman haqqında ilk söz demiş şair İsa İsmayılladə yazırıdı: "Əsərdə konkret, yerli-yataqlı təsvir olunmuş ölüm hökmü gözümüzün qabağına gəlmir. Demek, "Ölüm hökmü" şərti addı; bu, dövründən, zamanından, mühitindən, cəmiyyetindən asılı olmayıaraq. İnsana qarşı çevrilmiş hər hansı amansızlığa, vəhşiliyə, mənəvi korroziyaya hər addımda parçalanıb, dağılan mənəvi ekologiyaya qarşı ölüm hökmüdü, yazardının ittihamı, nifret hökmüdü" (98, 4).

Ancaq ölüm hökmünü əserin ümumi kontekstindən hasıl olan və müəllif mövqeyini ifadə edən nəticə ilə məhdudlaşdırmaq olmaz. Doğrudur, müəllifin qeyd etdiyi kimi, əsərdə konkret, yerli-yataqlı təsvir olunmuş ölüm hökmü gözümüzün qabağına gəlmir. Lakin diqqətlə nəzər yetirdikde romanda çoxlu ölüm səhnəleri, qətl ve edamlar intiharla bağlı məqamlar diqqəti cəlb edir. Hadrutdakı taun epidemiyasında həlak olan insanlar, bütün meyitlərin yandırılması, ele bu müdhiş faciə zəmin çoxlu adamın hebs edilmesi ("o zaman Hadrutdakı o həbsler taundan az iş görmürdü və taundan az qorxunc deyildi..."), Ələsgər müəllimin qızı Arzunun ad günündən sonra şexsen Mircəfər Bağırovun birce işaretəsilə Ələsgər müəllimin, Əlibaba müəllimin və onları güdəza verən Xıdır müəllimin terroru kimi hebs olunmaları... və nəhayət, əserin finalında itin - gicbəserin insanlar aləmində hiss etdiyi rəzalətlərə döze bilməyib dəmir yolu üstündə intihar etməsi. Bütün bunlar son dərəcə sarsıcı, təsirli səhnələrdir. Əslində, qorxunc zamanın ölüm hökməridir.

Azerbaycan nəsrində qətl günləri, ölüm səhnələrini təsvir edən əsərlər az deyil. İ.Hüseynovun "Məhşər", Y.Səmədoğlunun "Qətl günü" romanları qətl ve ölüm motivləri üzərində qurulmuşdur. Özü de bu qətl və ölüm səhnəleri bədii effekt xatirinə təsvir olunmur, həmin

əsərlərdə zamanın insan şəxsiyyəti və azadlığına qarşı amansızlığı, zülm və zoraklığı təsvir olunur, hadisələrin məntiqi - qeyri-bərabər çarpışmanın, qarşıdurmanın sonu edama, qətlə, dar ağacına aparır.

"Ölüm hökmü" romanında da bu proses - qətller, güllələnmə və sürgünlər məhz insan şəxsiyyətinin məhvini, haqq deyən səsin batırılmasına, cismanı və mənəvi repressiyaya yol açır. Ancaq fərəq burasındadır ki, "Ölüm hökmü" romanında bu prosesin müəyyən zaman ardıcılılığı gözlənilmişdir; məmləkətin yarım əsr ərzində bayraqına "Sovet Azərbaycanı" rəmzlərini geddirə-geddirə, "əcəb aq gündədir mənim Vətənim" mahnısını oxuya-oxuya sistemin və Stalinin repressiya qurğusunda en çox itkilərə məruz qalması, öz kökündən, milli qaynaqlarından tədricən, amma ustalıqla uzaqlaşdırılması, en görkəmli ziyanların fiziki və mənəvi əzablara düşçər olması, mafianın bütün kökləri ile cəmiyyətin hər sahəsinə nüfuz etmesi — bütün bu faciələr romanın süjet xəttinə ustalıqla həpdurulmuş, "ölüm hökmü" anlayışının hüdudlarını genişləndirmişdir.

Elçinin insan konsepsiyası onun başqa bir romanında - "Ağ dəvə"də daha bariz şəkildə öz təcəssümünü tapır. Əger "Mahmud və Meryəm" romanında Zamanın en ağır dövründə insanın öz təmiz və saf, heç bir adət-ənənəyə, qanun-qaydaya, dini ayrı seçkiliyə siğmayan Eşqi ilə bu zaman arasındaki qarşıdurma əsas və aparıcıdırısa, "Ölüm hökmü"ndə Zaman daha amansızdır, qorxundur və insana məxsus olan bütün mənəvi keyfiyyətləri tarimar etməsi, onu şikət və bədbəxt bir məxluqa çevirməsi ilə diqqəti cəlb edir, "Ağ dəvə" romanında tamam başqa mənzərə canlanır - Zamanın heç bir təzyiqi, zülmü, təsir dalğası insanı öz əzeli-əbədi xislətindən, malik olduğu təbii-fitri keyfiyyətlərdən ayıra bilmir.

Roman məhz insana böyük məhəbbət ifadə edən sətirlərə başlayır: "Sən mənim həyatım idin...". İki ildən artıq idi ki, mən qəbristanlıqdan qayıdanda yalnız bu sözər yazılmış adsız, şəkilsiz qəbir daşının yanından ölürdüm və hər dəfə de bu adı sözər, bu adı cümle məni həyecanlandırırdı, üreyimdə bir nigarancılıq və eyni zamanda da bir doğmaliq əmələ getirirdi, tanımadiğın, bilmədiyin və illərin küleyinin, qarının, yağışının, istisinin altında qaralıb-bozarıb köhnəmiş, çopur-çopur olmuş bu qəbir daşı hər dəfə dərin bir kədərdən xəber verirdi, vəfazlılıqdan, gəldi-gedərlikdən deyirdi, nə vaxtsa, kiminse xoşbəxtliyindən və xoşbəxtliyin əbədi bir keçmişdə qalmağından, o keçmişin səsçatmazlığından, ünyetmezliyindən söyləyirdi" (31, 7).

Bu başlangıç romanda baş verə bieləcək hadisələr üçün bir stimul rolunu oynayır. Romanda hadisələri nəql eden Əlekber məhz bu ürəkağrıcı məkanda fikirləşir ki, qəbiristan kimliyindən, nəciliyindən asılı olmayaraq insanı filosof edir və bura dünyanın en mənali yeridir. Maraqlıdır ki, roman ele qəbiristanlıq səhnəsi ilə də bitir. Ancaq başlangıçda bir kədər, bir nostalgiya ovqatı duyulursa, sonda həmin əhval-ruhiyyədən bir iz qalmır.

"Sentyabr neçə gün idi ki, beləcə yağılı keçirdi və neçə gün idi ki, mən o altı nəfərlə beləcə üzbezə idim, onlara baxırdım, onların baxışlarını oxuyurdum və o baxışlar, o şüx duruş neçə gün idi ki, yalnız mənim iş otağıma yox, bəlkə də mənim bütün içimə, mənim gündəlik həyatıma bir hərəket gətirirdi və bu hissədə bir təmizlik, bir şəffaflıq var idi, daha doğrusu, mənə elə gelirdi ki, bu hissədə bir başqa hissərimi təmizləyir, mənim düşüncələrimə, istəklərimə də bir təmizlik gətirir" (31, 227).

"Ağ dəvə" romanı Elçinin digər romanlarından, belə demək mümkünsə, öz polifonikliyi ile seçilir. Bu polifoniya - səsler çoxluğu bizim fikrimizcə, roman içinde "roman", sujet xəttinin çoxşaxəlliyi, təsvir olunan obrazların mürəkkəb və sinkretik xarakterə malik olması, mifik təfekkürle ilişkili daha simvolik və rəmzi səciyyə daşıyan obrazlara müraciət olunması kimi düşünülməlidir. Ədəbiyyatşunas-alim B.Nebiyev yazır: "Ağ dəvə rəmzi bu əsərdə hadisə və insanların qiymətləndirməyin bədii meyarına çevrilir" (121, 18).

"Ağ dəvə" romانında qırxdan artıq episodik surət var. Lakin daşıdığı funksiyadan asılı olmayaraq bu surətlərin heç biri unudulmur, çünkü onlar yazıçı məharəti sayəsində bədii ümumileşdirmə vüseti kəsb etmişlər. Digər tərəfdən, yazıçı məhz ele bədii ümumileşdirmə sayəsində lokallıqdan globallığa, kiçik bir məhellənin timsalında böyük bir məmləkəti (bu məmləkətde cərəyan edən hadisələri, müxtəlif səciyyəli insanların psixologiyasını) göz önüne getirməye, necə deyərlər, damlada dəryanı eks etdirməye nail olmuşdur. İnsan hər hansı bir cəmiyyətdə, iştənilən bir mühitdə öz mənəvi saflığını, ləyaqətini, insanı keyfiyyətlərini qoruyur, hifz edir və bu keyfiyyətləri qiymətli bir sərvət kimi özündən sonrakı nesillərə ötürür. "Ağ dəvə" romanında müəllif qayəsini bu sadə formula ilə ifadə etmək mümkündür.

Lakin romanın konseptual genişliyi, ideya-bədii sıqlitı, əlbəttə, bu sadə formula siğmaz. "Ağ dəvə" müasir Azərbaycan romanistikasının en uğurlu nümunələrindəndir. Burada Elçinin roman yaradıcılığına xas olan fərdi üslub texnikası, onun bütün nəşr əsərləri üçün səciyyəvi

görünən və daha çox bu romanda diqqəti celb edən xüsusiyyətlər nəzərə çarpır. Ancaq her bir bədii əserin özünün də məxsusi, spesifik özəlliyi olur. Dünya ədəbiyyatının şədəvr nümunələri məhz bu özünəməxsus xüsusiyyətləri ilə seçilir, yaşarılıq qazanır. "Ağ dəvə" romanını da biz bu əsərlər sırasına daxil edə bilerik.

Bu özünəməxsusluğunu ilk növbədə, insan və zaman probleminin uğurlu bədii həllində axtarmaq lazımdır. "Mahmud və Məryəm" romanından başlayan bu tendensiya (insanın zamanla, yaşadığı dövrlə, cəmiyyətlə, mühitlə qarşılaşması, Zamanın və İnsanın bir-biri ilə diferensial şəkildə fərqli xüsusiyyətləri və bu ayrıntıda öz zamanına siğmayan insanın möhtəşəmliyi) "Ağ dəvə" romanında konseptual əhəmiyyət kəsb edir.

Yene de romanın sonluğuna — finala müraciət edək:

"...o uşaq Gələcəkdə dayanmışdı və Gələcəkdən görünən o karvanı qarşılıyırı...

...yola salan isə qalın daşların altından baxan iri və qara gözər idi...

Keçmiş o Ağ dəvə karvanını yola salırdı" (31, 230).

Gələcək haqqında bu simvolik sonluq romanın doğurduğu optimizmə bağlıdır. Yeni müəllif demək isteyir ki, gələcək xoş xəyal deyil, ora baş alacaq karvan özü ilə bir insan nəsinin mənəviyyatını, ruhunu eks etdirən işıqlı xatirələr aparır.

"O karvanda altı dəvə var idi, hər dəvənin də öz sarbanı var idi, hərə öz dəvəsinin qabağına düşüb gedirdi və mən açıq-aşkar gördüm ki, o sarbanlar bir-bir Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarehimə oxşayırlar..."

yox, yox, bu sarbanlar Cəfər özü deyirdi, Adil özü deyildi, Əbdüleli, Qoca, Cəbrayıl, Ağarehim özü deyildi, bunu mən bilirdim...

...amma onlara çox oxşayırlar..." (31, 229).

"Ağ Dəvə" romanı Azərbaycan nəsirində müharibə həqiqətinin bu vaxtacan ifadə olunmuş modellərindən tamam fərqli olaraq probleme yeni bir baxış bucağından yanaşır. Romanda təsvir olunan məhəllə və onun sakinləri üçün müharibə daha çox psixoloji səciyyə daşıyır.

Əslində müharibə onların içinde, psixologiyasında baş verir. İnsanlar zamanın bu ağır, hər günü qara xəberlərlə haşıyələnən çağında sınağa çəkilirlər, kimin kim olduğu məlum olur, hər kəs öz sifetini ortaya qoyur. Xanım xala və onun oğlanları (Cəfər, Adil, Əbdüleli, Qoca, Cəbrayıl, Ağarehim) müharibənin bir insan kimi sindirə, əzə, deyişdirdə bilmədiyi insanlardır, əslində, bu insanlar hadisələrin en dəhşətli burulğanlarında, en qorxulu məqamlarda daha işıqlı, daha təmiz olurlar.

Elçinin qəhrəmanları xaraktercə dinamik nəzərə çarpirlar, yazıçı bu dinamikanı göstərmək kontekstində bəzən ele bir üsuldan istifadə edir ki, burada fərqli cəhətlər eynilik müstəvisində, eyniliyin özü isə az qala bir-birinin "içinə keçən" fərqlərin düzümündə aşkarlanır. "Ağ dəvə" romanında Xanım xala və onun oğlanları (Cəfər, Adil, Əbdüləli, Qoca, Cəbrayıł, Ağarəhim) bəzən bir tam kimi, bir şəxs kimi çıxış edirlər. Bu, bir tərəfdən ailənin bütövlüyünü, tamlığını göstərirəsə, digər tərəfdən isə onların baş veren bu və ya digər hadisəyə münasibətini ifadə edir.

Böyük vəzifə sahibi Muxtar Kərimli ilə Xanım xalanın münaqışəsi məhz xarakterlərin dinamikasını eks etdirir; bir-birindən kəskin şəkildə fərqlənən və qütübleşməyə, üz-üzə durmağa gəlib çıxan insanların əsl xarakteri bir andaca məlum olur. Muxtar Kərimli Xanım xalanın oğlu Əbdüləlini tutdurur, səbəbi isə çox sade məntiqlə izah olunur. Muxtar Kərimli səhər qara "Emadin"de işe gedəndə Əbdüləli "Polutorka" ile sürüb onu keçib və bütün gecəni yağış yağdığına görə küçənin şirkab suyu "Polutorka"nın təkerlərinin altında sıçrayıb "Emadin"in üstüne töküllüb.

Muxtar Kərimli üçün bu, təhqirdir. Ona görə də, Əbdüləlini tutdurmaqla o, bütün məhəllədə bir xof və vahimə hissi yaratmaq istəyir. Ancaq onun heç xüsusi bir qadın hesab eləmədiyi, bəlkə heç adam yerinə qoymadığı Xanım xala həmin təsəvvürü hamının gözünün qarşısında bir andaca yoxa çıxarıra.

"Qara "Emadin"in sürücüsü özünə gelən birinci adam oldu, maşından çölə atıldı, belindəki qoburdan çıxartdığı tapancanı qaldırıb göye bir gülə atdı, amma o göye atılan gülənin səsi heç kimi səksəndirmədi və sürücü də sekidə dayanmış kişilərə, küçənin ortasında dayanmış o cavan oğlanlara — Cəfərə, Adilə, Qocaya, Cəbrayıla, Ağarəhime baxdı, qoşa tutun altında dayanmış bize baxdı, bir-iki dəfə bərkdən, təlaşla:

- Ay adamlar! Yoldaşlar! — dedi, sonra tapanca qaldırın qolu yanına düdü, qorxu-hürkü içindeki gözleri ilə baxa-baxa bilmədi ki, nə elesin.

- Çix bayira!.. Çix!.. Sən də kişisən? Tfu! — Xanım xala əlini Muxtarın yaxasından çəkdi və əlini çekməyi ilə də Muxtarın üzüne bir lombultu turpürməyi bir oldu" (31, 83).

Xanım xala Muxtar Kərimli "kultunu" vurub-yıxır və bu hadisə onunla sonuçlanır ki, Muxtar Kərimli Xanım xalanın şikayətindən sonra ondan üzr istəməli olur. Əslində, Xanım xala hələ mühabibə başlanmamışdan qabaq belə bir "mühəribədən" qalib çıxır.

Biz əvvəldə də dəfələrlə qeyd etmişdik ki, Elçin psixoloji nəşr ustaşıdır. Xarakterin, təsvir elədiyi obrazların qəlbini girməyi, orada yaşanan hissələri, duyğuları, daxili təlatümləri bədii sözün işığına, boyalarına, rənglərinə çevirməyi o, çox gözəl bacarı. Lakin Elçin eyni zamanda təsvir etdiyi dövrün və zamanın özünün də psixologiyasını yaratmaqdə ustadır.

Biz bu cəhəti, haqqında söz açdığını her üç romanda sənətkar istedadına dəlalet edən üstün bir məziyyət kimi qiymətləndiririk. Xüsusilə "Ölüm hökmü" və "Ağ dəvə" romanlarında XX əsr Azerbaycan gerçekliyinin felsefi-psixoloji aspektində eks olunması Azerbaycan roman sənətində çox nadir hadisələrdəndir.

IV FƏSİL

ELÇİNİN DRAMATURGIYASINDA VƏ ƏDƏBİ TƏNQİDİNDƏ İNSANIN BƏDİİ-ESTETİK DƏRKİ

4.1. Ədəbiyyatda “dəlilik” mövzusu, “ağılılı dəllilər”, sərsəm “ağılılılar”

Sənətdə insan konsepsiyasının ən dolğun və bariz təcəssümü roman janrında izlənə bilər. Lakin bu o demək deyil ki, başqa janrlarda insanın bədii-estetik təcəssümü dolğun deyil. Əksinə, poeziyada və dramaturgiyada da əsrlər boyu insan bütün zənginliyi və çoxcəhətliyi, mürekkeb daxili aləmi ilə eks olunmuşdur. Elə orta əsrlər Azərbaycan poeziyasında lirik qəhrəman - Aşıq obrazı insanın bədii-fəlsəfi təcəssümünün ən dolğun ifadəsi deyildimi? Yaxud dünya dramaturgiyasının Esxildən üzü bəri ən parlaq nümunelərində insan bütün əzəməti və möhtəşəmliyi ilə canlandırılmışdır mı?

Bunun əyani təcəssümünü klassik və müasir Azərbaycan dramaturgiyasında da izləyə bilərik. M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin, S.S.Axundovun, C.Məmmədquluzadənin, H.Cavidin, C.Cabbarlıının, İ.Əfəndiyevin dramaturgiyası bu baxımdan zəngin və parlaq obrazlarla diqqəti celb edir.

Dramaturgiya həmişə dövrə, zamanla daha çox müttəfiq olan bir janrıdır. Bu mənada “Azərbaycan dramaturgiyasının hər bir mərhələsi Azərbaycan ictimai həyatının həmin dövrəki mənzəresini daha real eks etdirir” fikrine haqq qazandırmaq olar. Əger keçən əsrin 20-30-cu illərində C.Cabbarlıının qəhrəmanları öz zəmanəsini təcəssüm etdirmişsə, hətta bu qəhrəmanlar müəyyən mənada həyat hadisələrini eks etdirərək prizmaya çevrilmişlərse (Sevil, Almaz, Yaşar), sonrakı illərdə dramaturgiyada estetik idealın mahiyyəti başqlaşmış, İ.Əfəndiyev yaradıcılığında yeni mahiyyət kəsb etmişdir. İ.Əfəndiyevin yaratdığı qəhrəmanlar XX əsr Azərbaycan mənəviyyatını özündə eks etdirmiş, teatr və səhnə vasitəsilə insanları həqiqətə və gözəlliye səsləmişdir. Elçin dramaturgiyasında C.Cabbarlıdan və İ.Əfəndiyevdən sonra bu ənənə sintezləşdirilərək davam etdirilmişdir.

Elmi-tənqid fikir Elçinin nəşri və ədəbi tənqidli ilə müqayisədə hələ onun dramaturgiyasına çox az müraciət etmişdir. Qeyd edək ki, onun dramaturgiyası da nəşri kimi fərdi xarakter daşıyır. Onun yazdığı pyeslər dramaturgiyada öteri bir hadisə deyildir, əksinə, tədqiqatçı üçün fikir söyləməyə, bu nümunələrin timsalında keçən əsrin son onilliyinin dramaturgiyası haqqında ümumiləşdirici mülahizələr söyləməyə imkan verir. Özü də sənətdə insan konsepsiyasının bədii həlli baxımdan da maraqlı və orijinal pyeslərdir. Elçinin pyeslərində insanın bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələr bəzi mövzuların araşdırılmasını tələb edir. Bu məqsədə aşağıdakı bir çox məqamlar üzərində ayrıca durmağı lazımlı bildik. Bunlardan biri komiklik hadisəsidir.

Komiklik hadisəsi çoxmənalı və dəyişkən bir anlayış olduğuna görə onu adət etdiyimiz nəzəri şablonda uyğun olaraq, yalnız bir kontekstdə və bir anlayışın sərhədləri daxilində izah və şərh etmək qeyri-mükündür. Bize belə gəlir ki, bu hadisəni müxtəlif nöqtəyinə nəzər və baxımlardan açmaqla onun daxilində immanent şəkildə ehtiva olunan mürekkeb hadisə qatını işıqlandırmaq olar.

Nə qədər tədqiq edilmiş olmasına baxmayaraq, komikliyin mövzu ilə bağlı şərhini və məxsusi aspektlerini açıqlamadan fesil boyu nəzərdən keçircəyimiz “məna oyununun” konkret cəhətlərini təhlil etmək mümkün deyildir.

Gülüş hadisəsi hər şeydən əvvəl konkret xalqın və milletin tarixi ənənələri ilə, davranış etiketi və xarakteri ilə bağlı bir hadisədir. Bizim məqsədimiz gülüş hadisəsinin tarixi qatlarını qaldırmaq olmadığı üçün bu məsələ ilə bağlı yeri geldikcə, bəzi mülahizələrimizi söyləcəyik. “Gülüş həmişə ünsiyyət situasiyaları ilə əlaqədardır, harada qırıqlıq (kommunikasiya xətlerinin!), anlaşılmazlıq, düşməncilik varsa, gülüş ora tələsir. Nüfuz elədiyi qapalı dünyaların daxilində calaşdırıcı, dalğatutən rolunu oynadığı üçün gülüş hadisəsinə kommunikasiya kimi götürmək olar. Adətən gülüşü danışq dilindəki dialoqlarla müqayisə edirlər. Burada bir fərq var ki, dialoqda insan bir qayda olaraq onu narahat edən problemlər üzərinə diqqətini cəmləşdirir və dialoq vasitesilə, necə deyərlər, öz təfəkkürünü açıqlayı” (148, 14).

Getirilen sitatdan göründüyü kimi, açıq sistem funksiyasında çıxış edən gülüş hər şeydən önce “həyatyaradıcı” başlanğıc kimi fealiyyət göstərir. Bu faktın həqiqiliyini ən müxtəlif mif mətnləri də göstərir. O.Freydenberqin “Sujet və janrıñ poetikası” kitabında bizim bu mülahizəmizlə bağlı maraqlı bir mətn verilmişdir.

Müəllif sadəcə olaraq, ən müxtəlif rituallar arasındaki semantik bağlılığı əyani nümayiş etdirmək üçün "Metamorfozlar"dakı çox maraqlı bir-hekayətə müraciət edir. Bir gün çox möhkəm içmiş Lusiy gecə vaxtı bir neçə adamı öldürür. Onu mühakime edirlər. Çox dehşətli bir mənzərə yaranır. Budur, məhkəmə zali ağızına qədər doludur, hakimlər onunla çox amansız rəftar edirlər. Öldürülen kişilərin dul arvadları uşaqları ilə bərabər qisas tələb edirlər. Bu mənzərənin əvvəlindən başlayaraq onu məhkəməyə getirəndə küçədə qopan amansız gülüş dalğaları uğultuya çevirilir. İçəri girən kimi zalda oturanlar gözləri yaşarananadək gülürlər. Qatil təsəvvürolunmaz dehşətə hakimlərə müraciət edir - hamı şaqqanaq çekir. Nəhayət, məhkəmə hökm çıxarır. Bir neçə adam öldürüldüyü üçün onun özünə də ölüm kəsilir. Bu elə bir andır ki, ölümlə həyatın sərhədi çox aydın sezilir, onun bütün ümidi birdən-birə puça çıxır. Zalda elə bil ki, göy guruldayır, ildirim çaxır - daha heç kəs özünü gülməkdən saxlaya bilmir. Sən demə, bütün bunlar qurmamış, yalanmış. Gecə qaranlığında xəncərlə adamlar yox, müqəvvələr doğranılıbmış. Mühakime də qəsdən səhnələşdirilibmiş. Məhkəmə səhnəsində ölüm oyunu oynanılır.

Ritualdakı ölüm, neca deyerlər, çox ucuz ölümdür, hər şey bir göz qırpmında baş verir: öldürmek, yandırmaq, doğramaq adı məisət hadisəsidir. Müqəvvəvanın özü də allahların arxaik formasıdır. Ölüm ona görə ucuzdur ki, xilasedici funksiyaya malikdir, bütün bu imitasiya və parodiya dirilmə aktına xidmət edir. Bu misalda Kosmos Xaosdan doğulur, ancaq yalançı ölümlərlə, təqliidi oyun vasitesilə ondan xilas olur, dünyani sevinc və gülüş şüaları bürüyür" (148, 11-12).

Gülüş hadisəsinin tebəti ilə bağlı təhlillər aparıлarkən hər şeydən əvvəl gülüşün predmeti haqqında düşünmək lazımdır, yəni gülən kimdir və kimə gülür? Yuxarıda xatırlatlığımız funksiyaya qayıtmaqla bu sualın cavabını vermək mümkündür. Adı bir məntiq mövcuddur: sən adam onsuz da gülür və onun gülüşü (aramsız) xarakter daşıdığı üçün bu təsadüfdə gülüşün konkret predmetini açıqlamağın yeri qalmır. Meşhur fransız yazıçısı Volterin bir fikrini xatırlatmaqla söhbətə körpü yaratmaq olar: o deyirdi ki, gülüş axtarışına dünyadan ən kədərli adamları çıxırlar. Təsadüfi deyildir ki, XIX-XX əsrlərdə Avropada gülüş haqqında yaradılan nəzəriyyələrin eksəriyyəti metafizik xarakter daşıyır.

Məlumdur ki, A.Şopenhauer Avropada felsefi pessimizmin ən bairz nümayəndələrindən biridir və təsadüfi deyil ki, komizmin, müəyyən

mənada, kamil metafizik nəzəriyyəsi ona məxsusdur. Şopenhauerə görə dünya elə xəlq olunub ki, bu, ontoloji şəkildə, qaçılmaz olaraq komizm doğurur. "Nəye görə belədir?

Məsələ ondadır ki, Şopenhauerə görə, dünya hər şeydən əvvəl uyğunsuzluq deməkdir. "Ösas uyğunsuzluq ondan ibarətdir ki, dünyanın yalnız bizim üçün mövcud olması ilə bağlı beynimizdə yaranan təsəvvür ilkin "həyat iradəsi ilə" tuş gəlmir. Bu ilkin uyğunsuzluq bizdə dərin iztirab hissi oyadır və bu da bizim mövcudluğumuzda dərin komizm qatının formalması ilə nəticələnir. Təfəkkürün özündə də ilkin uyğunsuzluq mücerred təsəvvürlərle konkret hadisələr arasında komik uyğunsuzluq kimi qavranıla bilər" (212, 5).

Şopenhauerin irəli sürdüyü müləhizədə əsas detal ondan ibarətdir ki, əbədi və əzeli uyğunsuzluğun yaratdığı "sixılma və gərginlik sahəsi" əvvəl-axır boşalmalıdır və insan bunu gülüş hadisəsi ilə ifadə edir. Yeri gəlmışkən, A.Şopenhauer bununla heç də orijinal fikir söyləməmiş, sadəcə antik dövrdən üzü bəri gələn bəzi fikirlərə elmi don geyindirmiştir.

Nitsşenin fikrindəki ayrıntı - detal ondan ibarətdir ki, günler boyu "gərginlik sahəsinin" təzyiqi altında yaşayan insan qəfildən dərk edir ki, onu təhdid edən qorxu heç də qorxulu deyilmiş. Nitsşenin fikrincə, insan dünyaya geləndən qorxu hissi ilə canbir qəlbədər və konkret məqamda "gərginlik buludu" dağılanda, gülüş hadisəsi bütün aspektləri ilə üzə çıxır.

Bütün bu xüsusiyyətləri ilə bərabər gülüş M.M.Baxtinin vaxtile Qoqol gülüşü haqqında dediyi "alçaqlıq katarsisi" funksiyasını oynayır. Yəni, sadəcə mahiyəti etibarilə xilasedicilik funksiyasını icra etdiyinə görə. Gülüşün trayektoriyası həyatdakı eks qütbələrdən keçir: ölüm - həyat. Bu funksiyanı kamil şəkildə icra etmək üçün janr poetikasında zaman-zaman ən müxtəlif bədii üsullardan istifadə olunmuşdur.

Bir anlığa böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin "Ölüler" və "Deli yiğincığı" pyeslərini xatırlayaq. "Ölüler" əsərində ölüük, sadəcə mövzunun bir detali kimi götürülməmişdir. "Deli yiğincığı"nda isə bütün metnin təhlili zamanı sübut olunur ki, əsərdə dəlilik hadisəsi yox, dəlileşmə prosesi əsas götürülmüşdür.

Əserin bir yerində oğlunun şıraq hərəkatlarından və bir neçə saat ərzində baş verən qarmaqarışq hadisələrdən başını itirən Hacı Həsən oğlu İsgəndərə üzünü tutub su isteyir. Burada ölüleşmənin "anatomiyası" özünün bütün əsas xüsusiyyətlərini üzə çıxarıır.

Məişətdə alışılmış bele bir vərdiş var ki, bayılan, yaxud özündən gedən adamın üzünə su çıloyerlər. İsgəndərlə onun məlum "genetik" prototipi arasında müyyəyen assosiativ bağlılıq vardır.

Öz prototipi kimi İsgəndər de "dirilik suyu" axtarır, ancaq bütün faciə ondan ibarətdir ki, o, bunu tapmayacağını əvvəlcədən hiss edir. Ancaq axtarmaqdan başqa bir yol yoxdur. Mübarizə meydani daraldıqca, İsgəndərin daxilindən çıxan sözlərin enerji və gərginlik tutumu da artır, o, bütün enerjisini səfərber edərək sözə qalib gelmek istəyir. Şübhəsiz ki, buna nail olmur. Çünkü ölüleşmə prosesi cəmiyyətin bütün hüceyrələrinə, oradan isə birbaşa köküne nüfuz etmişdi.

"Dəli yığıncağı"nda da vəziyyət eynidir. Bu komedyada da Mirzə Cəlil ayrı-ayrı detalları yox, qlobal bir prosesi göstərməye çalışmışdır; Dəliləşənlər - Mirzə Cəlilin "dəli personajları" cəmiyyətin dəli köküne saldığı insanlardar. Bu insanlar üçün çıxış yolu və qurtuluş mövcud olmadığı üçün onlar məhz dəlilik yolunu seçirlər. Niyet əvvəlcədən onların özlerine məlum olduğu üçün əsərdə sözün, ifadənin və nəticə etibarile Mirzə Cəlilin yaratdığı-qurduğu hərəkətin ekspressivliyi maksimum həddə çatır. Gülüş və komizm, necə deyərlər, əsər mətninin sərhədlərindən o tayda qalır.

Əsər metninin içinde ağır faciə havası kəskin şəkildə hiss edilir. Burada hərəkətlər ne qədər gülüş doğuran olsa da, mahiyyət etibarile faciəvi ovqat dominant təşkil edir. Çünkü bu, bilavasitə insanların taleyi ilə bağlı məsələdir.

Sosial-mənəvi dəyərlərin gerçəkləşməsinə inamsızlığın növbəti en "yüksek" mərhələsini təşkil edən Molla Abbas ise artıq etiraz etmək qabiliyyətində də deyil. Buna görə dəlilik maskasını taxmağa məcbur olmuşdur. Keflilik İsgəndər üçün normal, təbii vəziyyətdir. Molla Abbas ise zorən divanedir.

Deməli, Mirzə Cəlil qəhrəmanlarının psixoloji ovqatında aparıcı xüsusiyyətlərdən olan ümidsizlik əsərdən-əsərə artan xətt üzrə inkişaf edir. Özgələşmə - insanın sosial baxımdan (Məmmədhəsən əmi və Xudayar, Novruzəli və Xan), dünyagörüş mövqeləri müxtəlifliyinə görə (Kefli İsgəndər və İrəvan yaxınlığındaşı şəhərin əhli) bir-birindən uzaqlaşması, onların arasında uçurumun əmələ gəlməsi C.Məmmədquluzadə yaradıcılığında fərdlərarası münasibətlərin səciyyəvi xüsusiyyətidir.

Lakin "Dəli yığıncağı"nda olduğu qədər yazılıının heç bir əsərində cəmiyyət bu dərəcədə təbəqələşməmiş və konkret insanlar bir-

birindən bu qədər kəskin təcrid olunmamışdır. "Dəli yığıncağı" dramında təsvir olunmuş insanların, sosial zümrələrin bir-birində herətik təcridi sonralar Avropa fəlsəfi fikrində atomlaşma kimi müyyəyen olunmuşdur" (112, 84-85).

Dəlilik mövzusu yazıçı Elçinin de əsərlərində, xüsusən onun komediyalarda ifade olunmuşdur. Zahiren Elçinin "Mənim ərim dəlidir" komediyası ilə Mirzə Cəlilin "Dəli yığıncağı" arasında səsleşmə və paralelləri görmək mümkün deyil. Bu, necə deyərlər, bədii ənənənin doğurduğu səsleşmə və paraleldir ki, Elçinin komediya yaradıcılığında da bele bir zəngin təcrübənin əsaslandığı konsepsiyadan istifadə olunmuşdur.

Komediyanın ilkin səhifələrindəcə cəmiyyətə dərindən-dərinə nüfuz edən yadlaşma və özgələşmənin şahidi olursan. Cəmiyyət həyatının getdikcə öz təbii məhverindən uzaqlaşması ən müxtəlif anormal halların meydana gəlməsinə səbəb olmuşdur.

A r v a d. Yenə nə deyirsən, eşitmirem...

Pauza.

K i ş i (dodaqaltı özünü sakitleşdirir). Sakit ol... əsəbiləşmə... (Pencərəyə tərəf baxır). Gör nə gözəl gündü... Mahni oxu... (Yavaşdan oxuyur).

Dünya gözəldir...

Həyat gözəldir...

(Arvada tərəf baxır).

Bir ifrite var...

O da ki, sənsən...

A r v a d. Nə deyirsən e, elə. (Tamaşçılara). Axır vaxtlar buna söz deyirəm, dodaqaltı nəsə qımlıdayır, heç nə başa düşmürem... (Yenə Kişiyə). Evin kişisən də! Bəs kimə deyək dərdimizi? Nə? Kime? Bax! (Əli ilə tavanı gösərir). Bu da bizim işiğimiz! Bir dənə lampa sallanıb orda, elə bil əsgər qazarmasıdı! İraq olsun! Üç ildi söz verirsən, amma bir dənə ferli lüstür alıb gətirib vurmursan ora!

K i ş i (özü-özünü sakitleşdirir). Sakit ol... Əladı her şey...

Dünya gözəldi...

Həyat gözəldi...

A r v a d. Nə?

K i ş i (eləcə özü üçün oxuyur).

Bir ifrite var...

O da ki, sənsən...

A r v a d. Eşitmirem e, nə deyirsən!.." (44, 14-15).

Burada artıq müasir qəhrəmanın cəmiyyətdən də əvvəl başçılıq etdiyi ailəyə yadlaşması qabarıq şəkildə hiss olunur. Əsəri oxuduqca, cəmiyyətin mübtəla olduğu xəstelikdən yaxa qurtarmaq üçün çox qəribə və gülməli (naçarlıqlıdan irəli gələn hərəkətlər) üsullara el atlığından şahidi olursan. Dünən, normal vəziyyətdə heç kəsin inanmadığı, cəmiyyətde hər hansı xüsusi çəkiye və mövqeyə malik olmayan adamlar bu gün "yalançı ali" möqeyə malikdirlər.

Cəmiyyət bütünlükə öz-özünə yadlaşanda və bu yadlaşmanın doğurduğu naqışlıklar sümüyü və iliyə işlədikcə mübtəla olduğun xəstelikdən yaxa qurtarmağın mümkün olmadığını dərk edəndə, hamı üzünü dünən heç bir çəkiye malik olmayan falçıya tutur. Hamı dəli kimi öz taleyini, gələcəkdə onu nələr gözlədiyini yozdurmaq isteyir, falçı isə "bu xaos taxtında" əsl hökmər kimi oturaraq öz hökmünü yeridir, qaz vurub qazan doldurur. "Mənim erim dəlidir" komediyasında zorən dəli personaj gecələr hamı yatıldıqdan sonra üzünü zülmət qaranlığa tutaraq üreyinin yaralarını bir-bir açır, öz acı həqiqətini dadmali olur.

Bu cəmiyyətdə taylı-tayıni axtarır. Cəmiyyət öz normal inkişaf və təkamül yolundan sarparaq yekrəng olmağa doğru sürüklənir. Buna görə də, əsərdəki dəli axtarmaq stixiyası öne çıxır, bu oyun bir an olsun səngimək bilmir.

"Komediya personajları bu oyunu (dəli axtarır tapmaq, onu, necə deyərlər, zərərsizləşdirmək stixiyasını) ən zil səsə qədər, başqa sözlə, dəli olana qədər oynayırlar.

Ancaq bu ovqat — dəliləşmə faktoru axır ki, özünə əyanileşmə imkanı tapmır. Çünkü əslində sözügedən cəmiyyətdə kimin dəli, kimin ağıllı olması faktı problem kimi qoyulmur. Professorun dağı-daşı lərzəyə gətirən həyəcanı, bütün bunların isə şəfqət bacısının onun ağzına zorla həb qoyması ilə başa çatması səhnəsi bütün komediya mətni və məkanı boyu, əgər belə demek mümkünsə, burula-burula gedir" (147, 210).

Bu burulğanın zahiri görüntüsü isə, necə deyərlər, ayrı-ayrı məqamlarda, bəzən də sıx şəkildə təsadüf olunan gülüş effekti, gülməli situasiyalardır. İngilis tədqiqatçısı Erik Bentlinin fikrincə, komediya belə bir ciddi - şən zahiri əhval-ruhiyyəni farsdan götürmüştür (150, 729).

Müəllifin fikrincə, komedyani farsdan tamam əks bir element daxildə hərəkətsiz, yatmış şəkildə qalmış, dərindən hansısa qüvvənin təsiri ilə üzə çıxan bir element fərqləndirir. E.Bentlinin fikrincə, fars

janrında hər hansı mənəvi etiraf tələb etməyən yüz faizli aqressiya gizlənir.

Onun fikrincə, bu aqressiya həm fars, həm də komediya üçün səciyyəvidir. Ancaq farsdan fərqli olaraq komediyada bu, güc şəklində çıxış edir. "Etik fərqli tamamile fərqli emosional bir tendensiyani şərtləndirir. Farsda yalnız bir yegane sadəlövh ovqatın təmin edilmesi təklif edilə bilər. Komedyada ifadə olunan mühakimə hər şeydən əvvəl öz gücü və temperamenti ilə seçilir" (150, 729-730).

Komediya janrında əsas ünsürlərdən biri böyük fransız komedioqrafi J.B.Molyerin fikrincə, xoşagəlimlikdir. Gülməlidirsə xoşagəlimlidir, bu - böyük bir senetdir. Fransız komedioqrafının bu sadə fikrinin onun bilavasitə yaradıcılıq təcrübəsinə əsaslandığını nəzərə alsaq, komediyada komik situasiyanın və komik effektin yaradılmasının özünün də əsas olduğunu söyləyə bilərik.

Əsrlər boyu komizmin bir hadisə kimi təbietini aşkar etmək üçün yuxarıda xatırlatdığımız yönədə çeşidli araşdırımlar aparılmış, ancaq bu güne qədər də komizmin təbieti tam şəkildə üzə çıxmamışdır. Mahiyyət etibarile heç bir ciddi tədqiqat əseri komizmin mürəkkəb təbietini tam şəkildə əhatə etməye müvəssər olmamışdır. Bu nəyə görə belədir? Sualı cavab verməzdən əvvəl deyik ki, bir hadisə kimi komizm və gülüş özünü yalnız bədii əsərdə ifadə edə bilər. Tədqiqat əseri hadisəyə ayrı-ayrı konkret mövqelərdən yanaşma halından başqa bir şey deyildir.

Alman psixanalitiki Z.Freydin fikrincə, hər hansı bir zarafatda məhz şüurlu ifadə olunur, onun fikrincə, komizm həmişə qadağan olunmuş seksual mövzunun işarəsinə çevirilir. Buradanca görünür ki, ayrı-ayrı tədqiqatçılar dəqiq şəkildə desək, komizmi yox, ayrı-ayrı felsefi kateqoriyaları, hadisəni yox, onun bəlirtisini və orqanizmi yox, hansısa mexanizmi tədqiq edirdilər. Bize belə gelir ki, nəzərdən keçirdiyimiz ayrı-ayrı müəlliflərin gülüş hadisəsinə yanaşma metodunda yanlışlıq mövcuddur. Komizm ele bir hadisədir ki, o, total yanaşma metodunu xoşlamır, komizmin əsl mahiyyəti düzgün və konkret yanaşma halında meydana çıxa bilər. Misal üçün rus filosofu və tənqidçisi M.M.Baxtinin "Karnaval gülüşü" nəzəriyyəsini nəzərdən keçirmək olar.

"Gülüş — böyük plana malik olan bir formadır, o, predmeti fövqaladə dərəcədə yaxınlaşdırır, predmetlə sənin aranda qorxu gücünə yaradılan distansiyanı aradan götürür; buna görə də gülüş sırf realizm hadisəsidir: o, predmeti adilik çərçivəsinə salır və burada ona əl vurub hiss edə bilərsən" (155, 514).

M.M.Baxtin "Fransua Rablenin yaradıcılığı və orta əsrlər və renessans dövrünün mədəniyyəti" əsərində hər şeydən əvvəl konkret bir hadisəni — F.Rablenin yaradıcılığını və onun əsərlərinin qaynağı olan mühitin mədəni ənənələrini tədqiq edir. Əsərdə ilk əvvəl belə bir fikir irəli sürür ki, xalq gülüşü və onun formaları komik əsərlərdə xüsusi formada ifade olunur.

"Karnaval tipli bayramlar və bunlarla bağlı olan gülüş hadisələri, yaxud mərasimlər orta əsr insanının həyatında böyük yer tuturdu. Müstəqil mənada götürülən karnavallardan başqa "axmaqlar bayramı", "eşşək bayramı" keçirilirdi. Bundan başqa, demək olar ki, kilsə bayramının xalq-meydan gülüş yönü mövcud idi.

...Həle mədəniyyətlərin inkişafının ilkin mərhələlərində dünya və insan həyatının dərkində ikili aspekt mövcud idi. İbtidai xalqların folklorunda ciddi kultlara bərabər gülməli kultlar da mövcud idi.

...Beləliklə, karnavalda həyatın özü oynanır, bəzən isə oyun həyata çevirilir. Bu məqamda karnavalın xüsusi təbəti ehtiva olunmuşdur. Karnaval gülüş əsasında təşkil edilmiş ikinci xalq həyatıdır" (155, 298-299).

M.M.Baxtinin irəli sürdüyü konsepsiyanın sonra tənqididə fikirde komizm haqqında məhz bu yöndə araşdırımlar geniş vüset götürdü. İndiyə qədər köhnə qəliblər və sosioloji yöndə tədqiq olunan əsərlərdə maraqlı detallar üzə çıxdı. Məlum oldu ki, M.F.Axundov və Mirzə Cəlilin komediya yaradıcılığı, habelə Nəcəf bəy Vəzirovun təkrarsız komediya nümunələri bir o qədər də "bəsit deyilmiş".

Baxtinin gülüş konsepsiyasından irəli gələn müddəələrindən biri odur ki, gülüş ambivalentdir, yəni ikili xarakterə malikdir. Gülüş predmetle özünün ölçülərini müəyyən mənada aradan götürdüyüne görə ona tamamilə ayrıca bir mövcudluq forması kimi yanaşmaq lazımdır. Bədii əsərdə gülüş uzaq distansiyaya tuşlanan silah deyildir, bu silah, yəni ironiya qatı hansı menadasa müəllifin özünə qarşı da çevrile bilər.

Bədii əsərin əsasında duran mexanizm ele işləyir ki, məsələn, gülüş hadisəsinin son dərəcə çoxölçülü və çoxistiqamətli olduğunu fərqiənə varmışsan. Nümunə üçün N.B.Vəzirovun "Adı var, özü yox" komediyasına müraciət etmək olar. Məhz bu komediyada N.B.Vəzirov yaradıcılığının ən maraqlı məqamı üzə çıxır. Vəzirov ele bir gerçəklilik materialını seçmişdir ki, bu materialın özü, necə deyərlər, oynamaq üçün sümüyü çatlaşdır.

Bütün hadisələr Cənnətəli ağanın evində vaqe olur. Ev qapalı bir məkandır, bütün olaylar və ən müxtəlif məlumatlar göldən evin içine

doğru axmaqdadır. "Çöldən evə dürlü-dürlü xəbərlər axışsa da, hamı bu mətbəblərə laqeyddir, heç kəsin vecinə deyil ki, məsələcün, dünya dağılsara, bir gün bu ev də dağılar. Laqeydlik ovqatı total səciyyə daşıdığı üçündür ki, xüsusi insan adları da ele bil bu dünyaya dəxli olmayan, ona yaxınlaşmayan və yaraşmayan adlardır. Yusif burada da var. Ancaq o, nağıllardakı gözəl Yusif deyil, veyl-veyil gəzən, bir dələlein oğlu ile pis işlərə qoşulan avaradır. Adının əvveline "ustad" sözü artırılan Məhəmmədəli sən demə gopcu və yalançıdır... Müəllifin mövqeyi faktiki olaraq ayrıca səsler, çalarlar biçimində obrazlar arasında gedən komik mübarizədə, komediyanın gülüş konsepsiyasında, nəhayət, bu gülüşün özünün ambivalent səciyyəsində ifadə edilmişdir. Bu əsərdə, əgər belə demək yerinə düşərsə, gülüş həm də təsvir obyektidir" (148, 37-38).

Bir komediya ustası kimi Elçin də milli komedioqrafiyada geniş yayılan və ayrıca gülüş konsepsiyasına çevrilən bu üsuldan yeri gəldikcə bəhrənmişdir. Mehz belə olduğu üçündür ki, onun komediyalarında komik situasiya və komik effekt sadace gülüş doğuran element kimi yox, həm də diqqətin təsvir obyektiinə cəlb edilməsi ilə yadda qalır.

Elçin bir dramaturq kimi məhz belə bir prinsipa sadıq qalır: komediya gerçəkliliyin bu və ya digər hallarını təsvir etməklə immanent şəkildə tədqiqatlıq funksiyasını yerinə yetirməlidir. Onu da qeyd edək ki, bu üsul müasir dünya ədəbiyyatında vahid konsepsiya şəklində istifadə olunan üsullardandır. Müasir komediya qarşısında qoyulan əsas şərtlərdən biri odur ki, həmin əsərlərdə gülüş başdan-başa təsvir obyektiinə çevirilir. Belə olduqda, cəmiyyətin və onun içinde yaşayışının konkret durumu və anatomiyası kamil şəkildə açıqlanır.

Çingiz Hüseynovun "Fətəli fəthi" romanını xatırlayaq. Burada iki hadisə paralel şəkildə gedir: qəhrəmanların hiss və düşüncələrinin hərəkəti və bunların tədqiqi. Elçinin komediyalarında bu üsul bir çox məlum və novator vasitələrlə ifadə olunmuşdur.

Elçinin dramaturgiyasında novatorluq qədər millilik də güclüdür. Bir dramaturq kimi Elçin hər şeydə qabaq milli dramaturgiyanın ənənələri ilə bağlıdır. Biz bunu qabarlıq şəkildə həm mövzu-problematika, həm də senetkarlıq baxımından hiss edirik. Bu fikrin nəzəri baxımdan çözülməsindən qabaq konkret təhlillərin aparılmasına üstünlük veririk. Bu məqsədə Elçinin iyirmi bir şəkildən ibarət olan "Ah, Paris!.. Paris!.." komediyasına müraciət edək və

təhlilə keçid kimi personajlardan birinin — İvan İvanoviçin dediklərini yada salaq: "Həmişə başqalarının əsərlərində oynamışıq, indi de öz əsərimizdə oynamalıyıq!"

Bu komedyada dramaturqun çatdırmaq istədiyi əsas metləb nədən ibarətdir? Bunu sadəcə bir sözlə ifadə etmək mümkün deyildir. Yaşar Qarayevin təbirince desək, teatrın tipi və çeşidi ilə milletin taleyi və vəziyyəti arasında vasite və əlaqə yene də davam etməkdədir, yeni həyatın teatri sehne teatrını bızda üstələməkdədir.

"Ümumiyyətlə, ədəbiyyatın sanitar ve katarsis missiyası, əlbətə, yene davam edir və haqqında danışdığımız tanış tipajı həyatdan toplayıb sehnədə ifşa etməyi görkəmli yazıçıımız Elçin çağdaş milli, ictimai və ədəbi vətəndaşlıq vəzifəsi kimi qarşıya qoyur. "Dəli" sözünü o, hətta son üç komedyasından birinin sərlövhəsinə də çıxarıır: "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim". Digər iki pyesdə də ("Mən sənin dayınam" və "Ah, Paris!.. Paris!..") əsas personajların simasında biz eyni tanış tipajın ən səciyyəvi nümayəndələrini dərhal tanıyırıq. Əlbətə, xatırlatdığımız yaxın, tanış hadisələr və adamlar barede məddah pyeslər, populist poeziya və nəşr nümunələri də yazılmışdır. Elçinin bu komedyalarını həmin günlərə məzhəkə-parodiya üçlüyü və bədii etirazı hesab etmək də olar" (105, 4).

Elçinin "Ah, Paris!.. Paris!.." komedyası müasir dövrün son dərəcə mürəkkəb və ziddiyətli hadisələrini işıqlandırmaqla insan taleyindəki müxtəlif xarakterik cəhətleri, ayrı-ayrı dövrlərdə baş verməsinə baxmayaraq, demək olar ki, bütün çağlarda cüzi fərqlərlə təkrarlanan ovqatı eks etdirir. Pyesdən aydın olur ki, məmləkət özünün çox çətin bir dövrünü yaşıyır, xaos cəmiyyətin bütün təbəqələrinə və bütün istiqamətlərinə sirayət etmişdir.

Baş verenlərin gurultusu və hay-küyü nə qədər ucadan səslənsə də, mahiyyət, səciyyəvi hadisələr alt qatda cəreyan edir. Pyesdə hadisələrin baş verdiyi şəhəri başına alan hadisələr bütün چilpaqlılığı və mürəkkəbliyi ilə, həm də insan talelərini mənalandırmaqla ifadə olunur. Remarkada oxuyuruq: "Səhne yarımqaranlıqdır və güman ki, əsrin lap əvvellərində tikilmiş bu Avropa üslublu binanın, onun həyətinin yalnız konturları görünür. Həyətin o tərəf - bu tərəfinə səpələnmiş piçi-piçi sahiblərinin de işi düşəndən düşənə ancaq siluetlərini görmek mümkündür. Ve bir də ki, sehnənin dərinliyində həyəti süpürən süpürgəçi kişi piçi-piçi sahiblərinə tərəf boylanır" (43, 13).

Yuxarıda qeyd etdiyimiz kimi, əsərde təsvir edilən hadisələrin özündə bir oyun ifadəsi vardır. Hami daxilində yaşayan hissələr səmimi şəkildə ifadə etmək əvəzinə, onu daxildən cəzb edən oyunun havasına qoşulur, insani hissələrin olduğu mehvərdən qopararaq yalançı dünyaya aparır.

Bütün metləb onun üzərində qurulmuşdur ki, aramsız şəkildə baş verən hadisələrin ağır təsirinə davam getirməyən insan öz qəlbini və beynini cəmiyyəti başına götürən oyuna, onun təsirinə təslim edir və bu dünyadaki gerçək varlığını irreal və utopik, heç bir pozitiv nəticə vəd etməyen bir dünyaya dəyişir. Bu metləb klassik Azərbaycan komedyasını yaradan sənətkarların əsərlərində də mövcuddur. M.F.Axundovun "Müsyö Jordan və Dərvish Məstəli şah" komedyasında təsvir edilən gerçəklilik də belə bir "kövrək və tez sınan" materiyaya malikdir. Belə olduğu üçündür ki, həmin gerçəkliyin içində ömür sürən insanlar adı bir qorxunun qarşısında əlbətə təslim olur, real gerçəkliyin, baş verən hadisələrin bütün məzgini anlamağa cəhd göstərmək əvəzinə, özü üçün yalançı gerçəklilik illüziyası yaradır və bu puç xəyallar komedyanın, dünyani başına götürən gülüş səslerinin içində əsl həyat faciəsini yaradır.

Şahbaz bəy gəncdir və onu yetişdirən patriarchal həyatın girdabından azacıq da olsa, aralanıb öz arzularına yetişmək istəyir. Konkretlik xatırınə deyək ki, gənc olduğu üçün Şahbaz hələ nə istədiyini də bir ele kəsdirə bilmir; sözün həqiqi mənasında onun yaxşı bir məsləhətçiye ehtiyacı vardır. Amma gerçəklilik müstəvisində cərayan edən hadisələrin məntiqi göstərir ki, onun arzularının heyata keçmə imkanı çox azdır.

Digər personajlar isə mövcud gerçəklilikdən min verstlərle uzaqda yaşayan, başqa bir dövünün havası ilə nefəs alan insanlardır. Onlar gerçəklikdə baş verən hadisələrin məntiqini "qəlibə salmaq üçün" min cür oyundan çıxır, bu hadisələri anlamaq üçün əsl həqiqətdə yaşıdlıqları dövünün kodlarını tətbiq edirlər. Bu kodlar onlara yüz illərin patriarchal, bir az da miflə, əfsanə ilə süslənmiş həyatından miras qalmışdır.

Şahbaz bəyin Parise gedib təhsil almaq arzusu beləcə daşa dəyir, onun qarşısına xanımların tekidi və qurğusu ilə Dərvish Məstəli şahın cadu səddi çəkilir. Bu səddi aşmaq isə, sadəcə, qeyri-mümkündür. Əsərin mətni telqin edir ki, "köhnə dövünün" mifik gücü qarşısında yeni dünya hələ acizdir, müqavimət göstərmək gücünə malik deyildir.

Əslinde, Paris elə bu mifik gücün, içine dəhşətli güc və enerji yığılmış mifin qarşısında təslim olaraq dağılır. Əsər metninin

sərhədlərindən kənara proyeksiyalanan hadiselerin məntiqi sübut edir ki, bütün arzuları puç olmuş Şahbaz bəy nehayət xeyallarında da olsa Parisə gedir və onun nəslinin davamçılarından biri olan Əhməd bəy bu dəfə Elçinin "Ah, Paris!.. Paris!.." komediyasında Azerbaycana qayıdır.

Onun qayıdışı vətənə, pis günlərini yaşayan məmlekətə xeyir vermək, başqa sözlə desək, hansı işdə olursa-olsun onun əlindən tutmaqdır. Ancaq məmlekət elə bir gündədir ki, onun yaralarını bilmədən, onun dilini bilmədən hansısa bir işin qulpundan yapışmaq, sadəcə, qeyri-mümkündür. Vətən övladları onu hələ de köhnə dünyanın kodları ilə "oxuyur", hamı ondan nəsə bir xeyir götürmək məqsədilə istifadə etməyə çalışır.

Cəmiyyətdə köhnədən miras qalan nə varsa, dağılmış, yeninin qurulması yaddan çıxmışdır. Keçmiş, rahat həyatını qeyb eden insanlar onları gelecekdə, sabahki gündə nə gözlədiklərinin fərqinə varmir, kasib da, varlı da özü üçün yalançı bir illüzya uydurur və qarabaqara onun arxasında gedir.

Ət kombinatının müdürü olmuş Əsədulla Fransa xəberini eşitcək yeni xeyallara düşür, məqsədine çatmaq üçün mmükün olan və olmayan nə varsa, istifadə etmək isteyir.

"Firəngiz xanım. Əsədulla, bax e, Bolqarıstanı göstərirler. Nə gözəl yerdə e! Dükənlərinin qabağında oçered-zad yox! On-on beş adam dayanıb, vəssalam!

Əsədulla (həyəcanlı). Əh!.. Fransanın yanında Bolqarıstan nədi?! Fransa! Başa düşürsən, Fransa! Nə Bolqarıstan? Bolqarıstan dünənəcən bizim əlimizin altındaydı də! Bizim də ki, toxumumuz hara düşdü, ora batır! Fransa! Nə oldu o əblehin adı?

Firəngiz xanım. Nə olub sənə, Əsədulla? Kimi deyirsən?

Əsədulla. Bizim o gedənin də! Pamoşnikin!

Firəngiz xanım. Eynşteyn!

Əsədulla. Vay sənün atova lənət olsun! Alə, adama da belə ad qoyarlar? Beş ildi əlimin altındadı, hər gün də adını yadimdən çıxarıram! Noldu, gəlib çıxmadi o?

Firəngiz xanım. Eynşteyn? Yox, gəlməyib. Nədi ki?

Əsədulla. İş daliyə göndərmışəm! Xəber getirsin görək nolacaq bu işlərin axırı?! Görmürsən dünya necə dağıllı? Eynşteyn.. Allaha and olsun, mən heç pişiyimə də belə ad qoymaram! Adamın belə adda pomoşniki olanda, özü də pis güne qalar də!..

Firəngiz xanım. Axi nə olub yene?

Əsədulla. Nə olacaq? Dünən nəyidi, bu gün onnan da pisdi, sabah bunnan da pis olacaq!.. İt əzabının qazan, pul yiş!.. İndi də qal bele! Pulun qiyməti düşür gün-günnən!! Almağa bir şey yox!.. Sabaha etibar yox!.. Bilmirsən kapitalizimdi, bilmirsən sosializmdi!..

Firəngiz xanım. Əşsi, sənin ne işinə qalib e! İsteyir kapitalizm olsun, isteyir sosializm!

Əsədulla. Ay-hay!.. Arvad ki, arvad! Elə bilir ki, hər şey elə göydən düşür! Ara qarışib, mezheb itib, Firəngiz!.. Çok e, çok qarışib aləm, qadovu alırm senün!.. Heç xoşuma gəlmir bu işlərin axırı, Firəngiz!.. Bilmirsən yuxarının sözüne baxasan, yoxsa aşağıının?! Bilmirsən kimə hörmət eleyən ki, mayon batmasın! Alə, bele də zəmane olar?! Rüşvəti də bilmirsən ki, kimə verəsən?!.." (43, 14-15).

Aşkar-gizlin assosiativ bağlardan başqa Elçinin bu komediyası fakturası və mətəbi etibarilə təkcə Axundovun təməlini qoyduğu ənənələrlə yox, həm də digər Azerbaycan və dünya komediya ustalarının ənənələri ilə səsleşir. Burada diqqət, şübhəsiz, fakt və hadisə yaxınlığına yox, hadisələrin məntiqindən doğan mahiyyət yetirilməlidir.

C.Məmməquluzadənin "Anamın kitabı" əsərinin bütün pafosu bu və ya digər menada Elçinin "Ah, Paris!.. Paris!.." komediyasında da ifadə olunmuşdur. Gerçeklikdə baş verən hadisələrin məntiqi göstərir ki, vətən bir-birinin dalınca baş verən hadisələrin nəticəsində başlı-başına qalmış, burada elə bir vəziyyət yaranmışdır ki, kənardan gələnlərin her biri öz məntiqini təlqin etmək istəyir.

Xaos vəziyyəti yarananda, şübhəsiz, bu tipli olaylara geniş meydan açılır, hərə öz bildiyini rahat şəkildə yerine yetirir, vətənin taleyi haqqında isə düşünmək sadece yaddan çıxır. İvan İvanoviç gerçeklikdə baş verən hadisələrdən barınmaq məqsədilə hər şeydən, ən ümidsiz məsələlərdən də istifadə etməyə can atır. "Biz yalandan boşanarıq! Əhməd bəyi aşiq eleyirsən özünə! Sən bacaracaqsan bunu, Veroçka! Həmişə başqalarının əsərlərində oynamışıq, indi də öz əserimizde oynamalıyıq, Veroçka! Şah əsərimizdə! Mənmiş əzizim! Məni necə aşiq əlemişdin özünə, onu da elə dəli-divanə eləyəcəksən.

Vera Nikolayevna. Sən o zaman Lenini oynayırdın.

Ivan İvanoviç. Hə. Ancaq indi Lenin girən kol deyil! Gərək Nadejda Konstantinovna girişsin bu işə, Veroçka, Nadejda Konstantinovna! Yalandan əre gedəcəksən ona! Sonra bir yerde gedəcəksiniz Fransaya! Sonra da mənə dəvət göndərəcəksən, keçmiş erin kimi. Fransada belə şəylərə pis baxmırlar. Fransada hamı

keçmiş əri ilə, keçmiş arvadı ilə dostluq eləyir! Mən gəlirəm Parijə! (Əli ilə sinəsinə vurur)" (43, 23).

Əsərdən görünür ki, bütün personajlar öz arzusu və vəzifəsinə uyğun olaraq hərəkət edir. Kim isə hərislikdən baş itirib bu sözləri ucadan deyir, kimisi piç-piçi ilə. Piç-piçi ilə qışqırıq ton etibarilə əks hadisələr olsalar da, mahiyyət etibarilə görünməz bir nöqtədə kəsişirlər. Piç-piçi ilə deyilen sözlərin də, qışqırıqla göyün yeddinci qatına ucalan səslerin də içi boşdur, onlar heç bir məzmuna malik deyildir.

Əsərdə, demək olar ki, nadir hallarda danışan, heç kəsin hərəkətinə və dediyinə məhəl qoymayan, vəzifəsi müşahidə etmək olan Mehdiqulu bəy daim öz-özüne sual verir: "Bu adamlara nə olub belə?" Bu səs piç-piçi sahiblərinin qulaqlarına yetişən kimi əks-səda verir. Yəni, elə bil ki, daşa-divara dəyib geri qayıdır. Mahiyyətcə eyni olan piç-piçiyə qara qışqırığın arasında heç nə mövcud deyildir, buradakı dərin və dibsiz boşluq zamanın insanlarsız dövr edən "xam" yeridir.

Komediya məkanında isə yere atsan yere düşməz - qışqırıq səsleri, mənasız dəli isteklər, insanların ayağını Yerdən ayıran xam xəyallar göyü də, yeri de istila edib, belə bir xaos ələmində ən normal hadisələrdən biri dilsizlikdir. Hami nəsə danışır (əslində adamlar yox, onların xam xəyalları, vəhşi istekləri dil açıb danışır), ancaq bu, formal bir hadisə olduğundan heç kəs heç kəsi anlamır - elə buna görə də kiminin fransızca, kiminin də azərbaycanca danışması son dərəcə şərti səciyyə daşıyır.

Əsədulla qızını "milyonçu" Əhməd bəyə sırmıaq üçün dəridən-qabıqdan çıxır, ancaq öz fikrini heç tərcüməçi, qulluqcu (həmişə də adını yadından çıxarıır) vasitəsilə də çatdırı bilmir. Tez! Tələs! Mən axı fransızca bilmirəm! - deyən Əsədulla bu xaos dənizinin köpükü suları üstündə adı bir saman çöpünə bənzəyir. O öz canındakı dəhşətli təşvişi soyutmaq üçün hər şeye əl atır, Eynsteynin yanında deyilə bilməyən sözü Əhməd bəyə təklidə piçildiyir.

Əhməd bəy isə yalnız robotvari hərəkətlərle (danışqda yalnız fellərdən, özü də felin məsədə formasından istifadə edir) kifayətlənir, onun özü də bir azərbaycanlı kimi əsl xaos dünyasının adamıdır, opera xəstəsi olan Əhməd bəy düzü-dünyanın bu vaxtında Kommunist Partiyasından dəm vurur (147, 198).

Elçinin dörd komedyasında baş verən hadisələr bir vahid məntiqdən doğan hadisə təsiri bağışlayır. Onlar arasında mexaniki

əlaqədən çox mahiyyət səciyyəsi daşıyan məntiqi əlaqələr mövcuddur. Bir pyesdə xaos içine düşüb, ömrü-gününü burulğanlara tapşırın insanlar digər pyesdə artıq dəlixana sakininə çevrilirlər və adət etdikləri gerçəklilikin ağışunda uyumaq üçün dəlixanadan qaçırlar.

Elçinin "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli delim" komedyası mövzü etibarilə Mirzə Cəlilin "Dəli yiğincığı" və "Ər" pyesləri ilə də səslesir. Ferq yalnız söhbətin ayrı-ayrı dövrlərden getməsində deyildir, əsas fərq sosioloji baxımdan götürdükdə, cəmiyyətin konkret durumundadır. Bu baxımdan hər iki əsərdə baş qəhrəmanlar ayrı-ayrı temperament tipinə malikdirlər. "Dəli yiğincığı"nda hər bir vəziyyət, hər bir məclis, personajların yiğnaq yeri strukturadır. Onların hər birində daxili komponentlər arasındaki münasibətlərin qatları qaldırılır. Bu məclislərin əksəriyyətində formasiyon Molla Abbas nəsə deyir, deməsə də uzaqdan qehqəhesi gəlir, içində qeyb olan səsini çöle çıxarmağa gücü çatmasa da, qol açıb oynamaq istəyir.

Bu artıq adı vəziyyət deyil, belə də dilinə qifil vurulmuş bir şəxsin dillənmək, dil açmaq ehtirasıdır. Bu vəziyyətlərin spesifik strukturları "Ölülər"deki paralel vəziyyətlərlə müqayisə etsək, çox maraqlı nəticələrə gələrik. "Ölülər"də İsgəndər hamiya nəsə demək istəyir, çox zamansa səsi içinde qalır; çox qəriba vəziyyət alınır - hərdən ona elə gəlir ki, danışsa da, sən demə səsi çöle çıxmırıñ. Biz bunu mətnin daxili strukturundan "oxuya" bilirik. Hər halda sözü eşidilməyən adamı başqa bir durumla müqayisə etmək mümkün deyil.

Bize belə gəlir ki, hər iki komedyada bir qaçmaq motivi gizlənmişdir. Qaçmaq - real vəziyyətin çərçivələrini sınırdırmak, bu dünyanın bu şəkildə təsbitlənən ölüm hökmündən qurtulmaq! Rolan Bart yazır ki, faciədə baş qəhrəman faciə məkanını heç zaman tərk etmir, bunun üçün xüsusi qəhrəmanlar var ki, çöldən məkana, buradan da çöle xəber aparırlar.

"Ölülər"in məkanı isə qapalı dünya, komediya dünyasıdır, bura ancaq o dünyadan xəbərlər gəlir və sonda İsgəndərin bu qapalı dünyanın məntiqindən qaçmaqdan özgə elaci qalmır. Onu bura "pərçimləyen" yegane şey artıq şübhəsi idi. Molla Abbas da, nəhayət, qaçib qurtulmayı qət edir və deyir ki; "Allah şahiddir ki, bir belə xamışlıq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir".

"P r o f e s s o r (təngənəfəs və həyəcanlı). Qaçı!.. Qaçı!..

S ə f q ə t b a c i s i (təngənəfəs və həyəcanlı). Siz... oy... siz özünüzü qoruyun, professor!..

P r o f e s s o r . Q a ç d i ! ..

Ş e f q e t b a c i s i . S i z e b e l e h e y a c a n l a n m a q o l m a z ...

P r o f e s s o r . M e n i m e n a ğ i l l i d e l i m q a ç d i !

Ş e f q e t b a c i s i . Ö y l e ş i n ! .. Ö y l e ş i n ! ..

P r o f e s s o r . Y o x ! A z e r b a y c a n e l m i n e a ğ i r i t k i ü z v e r d i ! M e n i m x e ř t e m . M e n i m e n a ğ i l l i d e l i m q a ç d i ! O , r e s p u b l i k a m i z i n e n g ö r k e m l i d e l i s i i d i !

Ş e f q e t b a c i s i . S i z ö z ü n ü z d e n o z ü n ü z d e n m ü ğ a y a t o l u n ! .. A x i b e l e o l m a z ! ..

P r o f e s s o r . Y o x ! O n s u z d a d a h a m e n i m h e y a t i m i n m e n a s i y o x d u ! M e n b u n a t a b g e t i r e b i l m e r e m ! M e n i m m ü ğ a l i c e m y a r i m c i q q a l d i ! T e b a b e t i n t a r i x i n d e h e l e o n u n k i m i q i y m e t l i , o n u n k i m i p a r l a q d e l i o l m a m i s d i ! B e l i , o n e i n k i b i z i m r e s p u b l i k a m i z i n , b u t ü n k e ğ m i ſ S S R i - n i e n g ö r k e m l i d e l i s i i d i !

Ş e f q e t b a c i s i . S a k i t o l u n ! X a h i s e d i r e m s i z d e n , p r o f e s s o r !

Ş e f q e t b a c i s i t e l e ř i c ə n d a n h e b c i x a r i r . P r o f e s s o r h e b i g ö r e n k i m i q a c m a q i s t e y i r . Ş e f q e t b a c i s i o n u b u r a x m i r v e h e b i g ü c l e p r o f e s s o r u n a ğ z i n a b a s i ſ i (43, 147-148).

Bü komedyada Elçin söykendiyi enenlere sadiq qalaraq insanı bir anın içinde dəlilik həddine getiren vəziyyətin anatomiyasını açıqlamaq istəmişdir. Əsas diqqət insanlararası münasibətlərin bütün panoramına yox, onların adı gözle görünməyən "sınıq yerinə" yetirilmişdir.

Müəllif bu komedyada mövzunun və cərəyan edən hadisələrin şiddətinin təlqin etdiyi kimi qrotesk ümumiləşdirmələrdən istifadə etmişdir. Hər şey durmadan, dayanmadan öz adı, dayanıqlı vəziyyətindən bir an içinde imtina edir. Total lağ və gülməcə obyektinə çevrilir. Komedyanın atmosferində gəzib-dolaşan hava son dərəcə kəsif və ürəkbulandırıcıdır. Bu havanın içinde yaşayaraq ölüme mehkumluğu qəbul etmək məntiqi komedyanın bütün detallarında eks etdirilmişdir. Hər şey xaosun içinde üzdürüne görə müəyyən bir sistemin məntiqinə tabe olan münasibet şəbəkəsi mövcud deyildir.

Təsadüfi deyil ki, xaos nüfuz etdiyi aləmdə yalnız kəsif hava əkib-becəre bilir. Hamı bir-birindən gücü çatdıraqça qaçırlar, rastlaşıqlarda isə ikrah hissəleri baş qaldırırlar:

Dünya gözəldir...

Heyat gözəldir...

Bir ifritə var...

O da ki, sənsən...

"Otağın, bayırın havasına baxırsan, insanlar arasındaki üzəgörə, heç bir məntiqə əsaslanmayan münasibətlərə baxırsan, bu məngənə içinde sıxılan kişiye baxırsan, görürsən ki, o, min yerdən qifil vurulmuş bir məhkumluğun içindədir. Burda isə yalnız çabalaması olar. Heç kəs cəmiyyəti başına götürən xaosa qarşı çıxmır, hamı xaosun dili ilə, belə demək mümkünsə, xaos məntiqi ilə danişır, düşdüyü vəziyyətə haqq qazandırır və bu məqamdan etibarən dünyanın bütün ciddiliklərini üstündən atıb yalançı ömrü qəbul edir. Mahiyyət deyişmir, tekce maskalar dəyişir. Bunun belə olmayı təkcə gün-güzeranla bağlı deyildir, həm də ümumən insan xisletinin gizlilərini üzə çıxarmaq mənasında böyük əhəmiyyətə malikdir. Kişinin etrafında gəzib-dolaşan bütün adamlar ele bu gündədir" (147, 201).

Bildiyimiz kimi, Elçin yaradıcılığı nəsrle başlamış və onun əsas yaradıcılıq stixiyası nəsrdir. Birdən-birə onun komediya janrına müraciət etməsi nə ilə bağlıdır? Bu sualın cavabını onun müraciət etdiyi mövzunun, yaxud mövzuların hansı ictimai məna və aktuallıq kəsb etməsində axtarmaq lazımdır.

Elçin bir-biri ardınca yazdığı dörd pyesində onu dərindən-dərincə düşündürən siyasi-ictimai kataklizmin bədii ifadəsini vermişdir. Yuxarıda xatırlatmıştık kimi, bu dörd pyesə bütövlükde bir əser gözündə de baxmaq mümkündür. Çünkü baş verən hadisələr pyeslərin hər birində biri digərinin məntiqi davamı kimi qarvanılır və bu hadisələr toplu halında eyni məntiqin açılışına xidmət edir.

Elçinin təqdim etdiyi zaman cərəyi xüsusi göstərici və keyfiyyətlərə malikdir. Bu ele bir dövrdür ki, kimin hansı sözün yiyəsi olması, kimin hansı həqiqətin arxasında getməsi melum olmur. Bu cəmiyyətdə yalanla həqiqətin, açıq sıfətlə maskanın fərqi bilinmir.

"S i y a s i i c m a l c i . O n l a r h a m i s i m a s k a i d i ! .. Q e r i b e d i r .. D o ğ r u d a n d a , b u d ü n y a n i n i ş l e r i ç o x q e r i b e d i r ... M a s k a t a x i r s a n , h e q i q e t k i m i q e b u l e d i r l e r , h e q i q e t i s ö y l e y i r s e n , y a l a n b i l i r l e r .. A x i s i z a ğ i l l i a d a m s i n i z ! .. S i z c e , d a h a b u n d a n s o n r a s i y o x d u ? Ə b e s y e r e Kastronu mənimle görüşmek üçün Bakıya göndərirlər?

B a ş r e d a k t o r . K i m i ?

S i y a s i i c m a l c i . K a s t r o n u .

B a ş r e d a k t o r . F i d e l K a s t r o n u ?

S i y a s i i c m a l c i . B e l i , F i d e l K a s t r o n u ! O b u n l a r t a c i l i y a r d i m i k i m i b i r ş e y d i . H a r d a t e h lükə hiss elədilər , göndərirlər ora ! A n c a q m e n o n u n l a g ö r ü s m ü r e m , q açıram .. Ü m u m i y y e t l e , m e n i m h e y a t i m i n s a n h e y a t i d e y i l k i ! .. M e n g i z l e n i r e m ! M e n g i z l e n m e y e m e c b u r a m ! B i r g ü n

gecəni bir qohumumgildə qalıram, biri gün o biri qohumumgildə!
Daha yer də qalmayıb.. Fikrim var ki, bir gece də gelib sizdə qalı!

B a ş r e d a k t o r (ürkmüş). Bizdə?

S i y a s i c m a l ç i. Bəli, sizdə! Bu bizim hamımızın vəzifəsid! Bütün tərəqqipərvər bəşəriyyətin! Çünkü armud yetişib! Bəşəriyyət həqiqəti bilməlidir!

B a ş r e d a k t o r. Axi bu gün səhər mən televizorda Fidel Kastronu gördüm, Havanada mitinqdə çıxış edirdi...

S i y a s i c m a l ç i (gülümşəyir). Bəli... Ancaq o əsl Castro deyil, mənim ezziz Baş redaktorum...

B a ş r e d a k t o r. Bəs kimdi?

S i y a s i c m a l ç i. İvan Petroviç Sidrov! KQB-nin general mayoru! (gülümşəyir). O-o-o!.. Mən yaxşı tanıyıram!

B a ş r e d a k t o r. Bəs... siz niyə qaçıb gizlənirsiniz?

S i y a s i c m a l ç i. KQB Osvalda tapşırıb ki, məni aradan götürsün! B a ş r e d a k t o r. Hansı Osvald?

S i y a s i c m a l ç i. Siz neçə Osvald tanıyrısnız? Li Osvald!

B a ş r e d a k t o r. Kennedini öldürən?

S i y a s i c m a l ç i. Bəli!

B a ş r e d a k t o r. Axi Osvaldı da öldürdüler.. Öldürənin də adı gərək ki, Rubi idi...

S i y a s i c m a l ç i. Rubi? Serqey Mixayloviç Petrov! KQB-nin polkovnikii!" (43, 171-172).

Əsl həqiqətlə yalanın və maskanın ferqi olmadığı üçün və bir də cəmiyyət sonsuz sayda, bəlkə də ifrat dərəcədə deformasiyaya uğradığı üçün insanlar özlərinə, necə deyərlər, onlara rahatlıq getirişi bir mövcudluq forması axtarışına çıxırlar. Bu yol illüziyalarla dolu olduğu üçün insanı ister-istəməz acı həqiqətə yetirənə kimi müxtəlif həqiqət donuna girmiş dünyaların içərisindən keçirir.

Dramaturq cəmiyyətdə hökm sürən, onu məhverinə kimi laxladan ictimai-siyasi kataklizmləri dolğun şəkildə eks etdirmək üçün çox yaxın keçmişin hadisələrinə üz tutur, onları usta şəkildə bir-birinə montaj edərək reallıq görüntüsü yaratmağa cəhd edir.

Ancaq real həyatdan götürülen hadisə və faktların dramaturji hərəkət məhverində bu şəkildə qaynaq və montaj edilməsi elə bir xəlîte yaradır ki, yaradılan şey reallığın özüne qarşı çevrilir; bədii inikas ikili funksiya daşıyır; bu təsadüfdə müəllif həm reallığın eks etdirilməsinə, həm də bu "güzgünen əyri proyeksiyası" vasitəsilə reallığa eks olan bir model yaratmağa nail olur.

"Dəlixanadan dəli qaçıb" əsərində hər şey — hadisə və faktdan tutmuş personajların hərəkətinə qədər son dərəcə hərəkidir, yəni bir anın içinde öz məhverindən, öz mövcudluq formasından çıxaraq uzaqlaşmağa hazırlıdır. Bu nəyə görə belədir?

Hər şeydən əvvəl ona görə ki, təsvir olunan cəmiyyətdə şeylərin real düzümü tamamilə pozulmuş, onun yerində "yel vurub yengələr oynayır", insanların əllərini ürkələrinin üstüne qoyub and içiləsi müqəddəs heç ne qalmamışdır. Belə məqamda Elçinin dörd komediyasının her birinin bədii məntiqinin təlqin etdiyi kimi vətənin, üstündə yaşadığın, nəfəs aldığı vətənin və torpağın taleyi ilə oynamaq da bir içim su kimi bir şeydir.

Belə bir başı pozuq cəmiyyətdə, məsələn, şəfqət bacısı da üzünü professora tutub deyir ki, aman Allah, siz nə danışırsınız, xahiş edirəm sizdən, xahiş edirəm belə sözərək deməyəsiz, sizdən belə sözərək eşidəndə az qalıram mən özüm dəli olum. Bu vəziyyətdə başa düşürsən ki, insanlar üçün dayaq nöqtəsi rolunu oynayan bütün müqəddəs şeylər artıq qeybə çəkilmiş, onlar hansısa bir möcüzənin gücünə hələ də dözməkdədirler.

Bu vəziyyət əvvəlcə dəlixananın içində verilən "reportaj" a benzəyir. Şəfqət bacısı və professorun heç bir məntiqə siğmayan sərsəm hərəkətlərini gördükdə, düşünürsən ki, burada yəqin, əsl dəlilərlə ağıllı adamların, sərsəmlərlə nadanların yeri dəyişik düşübdür.

Adı məntiqə yanaşdıqda, dəlixanadan qaçan dəli cəmiyyətin içine qarışa bilməz, eks halda cəmiyyətin həyatının normal düzümüne xələl gələ bilər. Ancaq onu axtaranların və buna görə də dərindən-dərinə həyəcanlanan insanların keçirdiyi hissleri və dillərinə getirdikləri sözləri araşdırıldıqda, məlum olur ki, onlar normal həyata dəyəcək zərərdən qorxmaqdansa, qaçan dəliyə heyfislenirlər, cənubi dəli tədqiqat obyekti kimi böyük qiymətə malikdir.

Cəmiyyətin digər sahələri canlandıraqa belə bir təsəvvür də yaranır ki, indiye qədər həmin cəmiyyəti müəyyən dairənin içində tutub saxlayan "caziba qüvvəsi" zəifləmiş, insanlar elə bil ki, səssizlik şəraitində yaşayırlar. Bu səbəbdən də hər kəs ağlına gələn sözü deməkdən, ürəyindən keçən hərəkəti etməkdən çəkinmir. Növbəti səhna baş redaktorun kabinetində vaqe olur.

"B a ş r e d a k t o r (səhne boyu var-gəl edə-edə). Vallah, adam yatmağa da qorxur... Qorxur ki, gedib divanın üstündə uzanıb yuxuya getsin.. Dünən gecə yuxuda görürəm ki, adamla dolu stadiondu,

yüngül atletika üzrə yarış gedir, mən də hündürünə atlınıram.. Qaçış-qacılıq atlıram hündüre.. Cammat qalxır ayağıa.. Mən hündüre qalxıram, amma yere düşmürəm.. Ele qalxıram göye, qalxıram... Məni gözləyən camaat qalır aşağıda, görünməz olur, stadion görünməz olur. Bakı görünməz olur, axırdı Yer kürəsi balaca bir top kimi qalır uzaqda.. Mən ele hey qalxıram göye, özüm de bir daha insanların arasına qayıtmak istəmirməm, Yer kürəsinə dönmek istəmirməm.. Ürəyimdə də bir qəm, bir qüssə var, incimişəm insanlardan, Yer kürəsindən, yorulmuşam.. Oyanandan sonra yarım saat özümə gələ bilmədim.. Yenidən bizim bu başı bələli Yer kürəmizə qayıtmak istəmirdim. Çünkü həqiqətən ürəyimdə bir qəm-qüssə var, həqiqətən yorulmuşam, bax buracan (əli ilə çənəsinin altını göstərir) doymuşam, day mümkün deyil... Çox çətindi.. Mən çətinliklərdən qorxan adam deyiləm, bütün ömrüm çətinliklər içinde keçib, ezbə-əziyyət içinde keçib, bəzən də lap məşəqqət içinde yaşamışam, amma vallah day dözə bilmirəm.. Mənim özümə nə lazımdı? Heç ne! Bir həsirəm, bir Məmmədnəsir! Aile yox, uşaq yox... Heç bir daxmam da yoxdu.. Bude, iş kabinetimdəki bu divanımı (əli ilə göstərir) mənim evim! Bu qədər əziyyət çekdim... Milli Meclisin qəbul elədiyi bütün o təzə qanunların hamisini öyrəndim" (43, 175-176).

Bu monoloqu axıra qədər izləsək, yeni sadəcə onu bütöv metndən ayırib əlahiddə olaraq nəzərdən keçirsək, orada qeyri-adi heç nə tapa bilmərik. Əksinə, bu ağıllı bir adamın mürekkeb situasiyada normal düşüncəsini xatırladır. Düşünürsən ki, çətin vəziyyətdə hər bir normal insan məhz belə düşünməlidir.

Monoloqun bir yerində baş redaktor deyir ki, bu dərdlərin hamisini demeklə qurtarası deyil, gerək o şairfason demişkən, əline saz alasan. Fikirləşir ki, bu çətin vəziyyətdən yaxa qurtarmaq üçün sadəcə heç bir normal çıxış yolu yoxdur, bunları işdən çıxaracaqsan, gedib acıdan öləcəklər, bu maaşla heç olmasa birtəhər dolanırlar...

Ona elə gəlir ki, qəzətin bütün ağırlığı məhz onun boynundadır, heç bir çıxış yolu qalmayıb. Deyir ki, birini qəbul edirsən, o birinin ərizəsini oxuyursan, o birisi ilə də telefonla danışırsan, görürsən ki, belə birtəhərdir. Kimse deyir ki, Klinton Sovet İttifaqı Qəhrəmanıdır. O biri deyir ki, qar-qar dilində Kosmosla danışıram, özümüz də arvad-uşaqla birlikdə uçururq Veneraya, tez-tez də Leninlə görüşürəm! Bədbəxt millət!

Bir sözlə, cəmiyyət öz normal həyatını bada vermiş, sadəcə xaos və yuxarıda xatırlatdığımız çəkisizlik şəraitində üzür. Dünənin normal

sovet insanları baş veren son dərəcə mürekkeb hadisələrin təzyiqinə davam getirməyərək, heç bir məntiqə sığmayan hərəkətlər edirlər. Məsələn, baş redaktor qəzətin işçisi Panteleymon Polikarpoviç deyir:

"B a ş r e d a k t o r (əsəbi halda elindəki kağızı silkələyə-silkələyə). Mən siz ne üçün işe götürdüm? Bax, burada, bu otaqda sizinlə oturub nə barədə səhbət etdik, Panteleymon Polikarpoviç, yadınıza gelir?

Panteleymon Polikarpoviç. Kak je? Albatta! Oçen xoroşo yadındadır!

B a ş r e d a k t o r. Siz bizim qocaman, hörmətli rus jurnalistlərimizdən birisiniz. Sizinlə də belə şərtləşmişdik ki, həftədə bir dəfə rus dilində respublikadakı mədəni, ictimai-siyasi həyatımızın icmalını yazasınız! Rusdilli oxucular üçün! Onlar da oxuyub görsünler ki, bu başbələli ölkədə neler baş verir! Belədir?

Panteleymon Polikarpoviç. Bali!

Baş redaktor. Bəs siz neyələmisiniz?

Panteleymon Polikarpoviç. Mən neyənadı?

Baş redaktor (elində tutduğu kağızı oxuyur).

Ana vətən, ana vətən
Səni çoxlu sevirəm mən!
Azərbaycan!
Can, vətən, can!
Təbrizim mənim!
Əzizim mənim!

Bu nədi belə?

Panteleymon Polikarpoviç. Şer!

Baş redaktor (əsəbi). Sluşay! Bəyəm bizim azərbaycanlı şer bülbülli az idi ki, siz də bir tərəfdən başlamışız! Bir dənə "Simüzər" poemasının öhdəsindən gələ bilmirik! Bilmirik ki, canımızı neçə qurtaraq? İndi də siz başlamışız?

Panteleymon Polikarpoviç (başını aşağı salaraq). Bali!

Baş redaktor. Siz Azərbaycan dilini bilməyə-bilməyə bu dildə neçə şer yazacaqsınız?

Panteleymon Polikarpoviç (ehtirasla). Axi, bu dil mənim ana dilim!

Baş redaktor. Nə?

Panteleymon Polikarpoviç (eyni ehtirasla). Manım ana dilim! Radnoy Azərbaycan dilii!

B a ş r e d a k t o r . Necə yəni Azərbaycan dili sizin ana dilinizdi? Panteleymon Polikarpoviç, bəyəm siz rus deyilsiz? (43, 177-178).

Panteleymon Polikarpoviç öz növbəsində cavab verir ki, bəli, indi rusam, əvvəlki həyatımda isə azərbaycanlı olmuşam.

Baş verən ictimai-siyasi kataklizmlerin fonunda insanın gerçek durumu bundan ibaretdir! Bu hadiseleri sosioloji baxımdan təhlil etdikdə görürsen ki, insanların davranışında kəskin deformasiya halları baş verməsinin əsas səbəbi bilavasitə cəmiyyətin öz həyatında meydana gələn kəskin hadiselerle əlaqədardır.

Uzun illər boyu Sovet imperiyası və kommunist rejiminin çərçivəsində yaşayın, onun qayda və qanunlarına öyrəşərək bunları əlifba kimi, həyat dərsi kimi əzberleyən insanlar indi Sovet imperiyası və kommunist rejimi çökdükdən sonra nə etdiklərini və nə etməli olduğunu sadəcə anlaya bilmirlər. Cəmiyyətin içində tədricle total anlaqsızlıq hökm sürür.

Bele bir şəraitde istenilən hərəkətin bəraeti soruşulmayacaq, insan o qədər azad olacaq ki, dəlxanada olduğunu bele hiss etmeyecekdir. Əslində, professoru və şəfqət bacısını da dəlilik dərəcəsinə çatdırın elə bu məqamdır. Necə yəni, dəlxanadan dəli qaçıb? O, axı, dəlxanada olduğunu hiss etməməli idi, cəmiyyətdə elə bir ovqat hökm sürür ki, dünənə qədər bir çərçivə daxilində yaşayan insanlar indi birdən-birə çəkisizlik şəraitinə düşmüş, onlara verilən "azadlıqland" başlarını itirmişlər.

Baş redaktorun katibəsi bele bir çəkisizlik şəraitində özünü qırqovula bənzədir, əllərini elə yellədir ki, ele bil ki, indi bu saat üçub gedəcəkdir. Baş redaktor onun üstünə qışdırıldıqdan sonra boynuna alır ki, bəli, mən qırqovul olmadığın başa düşmüşəm, ancaq, başqları ki, bunu bilmir. Onları bəs kim başa salacaq?

Normal düşünmə və mühakimə yürütmə qabiliyyətini itirən Panteleymon Polikarpoviç əli ile baş redaktoru göstərib katibəyə işarə verir, yəni deyəsən o söz. Hadisələrin axarı genişləndikcə, daha təferrüatlı faktlarla tanış olmaq imkanına malik oluruq. Sən demə, redaksiyada, deməli həm də cəmiyyətdə hökm süren xəstəlik uzun tarixçəye malikdir.

"Ə d e b i i ş c i (yavaşdan, ancaq həraretlə).

*Simuzərin ülvî xisletini qoyub bir yana,
Məhəbbətimizə qəsd edir mənfur qaynana!*

M e s u l k a t i b (öz-özünə). Bəh-bəh-bəh.. Xoş eşitməyənin halına!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (kağız-kuğuzdan başını qaldırıb diqqətlə siyasi icmalçıya baxır və yerində qalxıb onunla dayanır). Klyanus! Siz Qasan Kuli murdaşira çox okşadı! Pomoyumu vi i yest pokonyı Qasan Kuli murdaşır! Yey Boqu, eto-vi! Tavrizda kassab Abış maxallası jılı! Çok dost manimla! Koqda man umer, manı meçitdə Qasan Kuli murdaşır yudu! Neujeli, vi ne pomnite? Ne pomnite kak vi mani meçitdə? Tısaça vosemsoy devyatom qodu! Bu ildə man öldü (daha artıq bir diqqətlə siyasi icmalçıya baxır). Da, özudur! Qasan Kuli, doroqoy! (siyasi icmalçını qucaqlayıb öpmek isteyir.) Moy rodnøy! Nakones mi vstretilis!

S i y a s i i c m a l ç i (onu özündən kənar etməyə çalışaraq). Çekil! Məni bele oyunlara qata bilməzsiz! Mən sizin strategiyani da yaxşı bilirəm, taktikanı da! Ostavte menya v pokoye! Oto, ya za tebya ne otveçayu! Armud sozrel!

P a n t e l e y m o n P o l i k a r p o v i ç . Qasan Kuli! Doroqoy moy murdaşır! Priyom tut armud! Vot priçudliviy çelovek! Priyom tut moyemu serdsu çelovek! V proşloy jizni mi bili druzyami! Vot v çem dela! A ti strateqiya bela qaldı. Taktika ela qetdi.. Ved bili, bili xoroşiyə vremena! Doroqoy moyemu serdsu Qasan kuli murdaşır. Neujeli san mani tanımadı? Tısaça semsot devyanostı devyati qodda noviy qod olanda biz saninla xalvatta tut vodkası içdik, ti eto toje ni pomniş? Zakusili xolodnoy çolpa! Nu, opyat ni pomniş?

S i y a s i i c m a l ç i . Net! Murdaşır — eto tvoya iqra! Keçməz! Məni yolumdan azdırmaq olmaz! Mən yaxşı bilirəm ki, sizi kim göndərib! Sizin özünüyü də yaxşı tanıyıram! (istehza ilə). Panteleymon Polikarpoviç... Yalançının atası görbagor olsun" (43, 181-182).

Komediya gerçekliyində bu insanların, doğrudan da, iki həyatı vardır, onlar ikili standarta uyğun olaraq hərəkat edirlər və bu ikili standart ister-istəməz faciə ilə nəticələnməlidir. Aramsız və şəraq gülüş səsleri həyəcan təbilinə bənzəmək, gözənlənilən faciənin bax elə indicə baş verəcəyinə işarə edir. Həmin hadisələr doqquz şəkildən ibarət "Mənim ərim dəlidir" komedyasında artıq demək olar ki, faciə ilə nəticələnmişdir. Ancaq komedyadakı ikili standart yoxa çıxmadığından yeni-yeni faciələrin qoxusu bu məkanın hər künc-bucağından duyulmaqdır və eşidilməkdədir.

Komediyada təsvir edilən Kişi baş verən hadisələrin təsiri altında elə bir kökə düşməsdür ki, öz evində de barmaqları ucunda gəzir, səhər işə gedəndə istəyir ki, onun qapını açmağını heç kəs hiss etməsin. Ancaq arvadı hövlənk yuxudan oyanır və onu qapıdaca yaxalayır.

Kişi ele bir məngənənin içərisinə düşməşdür ki, bu vəziyyətdə o, ya ömrünün sonuna kimi sıxılmalı və beləliklə həyatla vidalaşmalıdır, ya da bu başgicelləndirici oyunun içinde ona qarşı gizlin bir oyuna başlamalıdır. Çünkü həm ailə, həm də içinde nəfəs aldığı cəmiyyət eyni gündədir. Kişi qərara gəlir ki, yegane çıxış yolu özünü dəliliyə vurmaqdadır. O, bu oyunu ele mahir şəkildə oynayır ki, heç kəs şübhələnmir, əksinə, yazığı gəlir. Məsələn, arvadı onu bu xəstəlikdən qurtarmaq üçün falçıya müraciət etməkdən belə çəkinmir. Komedyada hərəkətin dinamikası və gerginlik getdikcə artan xətə inkişaf edir.

Kişi öz sərsəm hərəkətlərini o dərəcədə təbii oynayır ki, əsər mətnini oxuyarkən onun qəsdən özünü dəliliyə vurma faktını da bir anlığa unutmalı olursan. Dərd bir deyil, iki deyil, üstünə gələn dərd selinin qarşısını almaq və bütün bu axmaq insanlardan, onların sərsəm hərəkətlərindən yaxa qurtarmaq üçün özünü yalnız dəliliyə vurmalısan. Yeni ağıllı olub hamının dərdini çəkməkdənə, dəli ol ki, hamı sənin qayğına qalsın.

Kişinin oğlu dörd divar içerisinde böyüdüyündən təfəkkürü də ele bu dörd divarla məhdudlaşır. Onun bayırda baş verən, bir-birinə çarpanlaşaraq bu dünyani məhvərindən oynadan hadisələrdən, onların əsl mahiyyətdən xəberi belə yoxdur. Oğulun işi-güçü gecə-gündüz Marksın "Kapital" əserini oxumaqdır. O, özünü ele göstərir ki, guya oxuduqlarından eməlli-başlı başı çıxır, halbuki o, illər boyu eyni səhifədəcə iləşib qalmışdır. Onun bütün təfəkkürü və düşüncə tərzi yalnız onun-bunun ağızından eşitdiyi sitatları büləbül kimi cəh-cəhle söyleməsindədir.

Kişinin qızı isə heç də nadan qardaşından geri qalmır, her gün kişinin evdəki pulunu uğurlamaqla məşğuldur. Pulun götürülməsi üstündə mübahisə düşəndə qız da, oğlan da özlərini bilməməzliyə qoyurlar, bu zaman arvad sinəsini qabağa uzadaraq deyir ki, bəlkə pulu ele mən götürmüşəm.

Kişi onların her birinin məhz hansı hərəketi edəcəyini qabaqcadan dəqiq şəkildə bilir. Arvadin pulu götürməsinə ona görə inanmır ki, yaşıkdan bütün pullar yox, onların bir qismi götürülmüşdür. Kişinin dostu isə ayrı bir aləmdir. Bir sözlə, yaşıdagı cəmiyyətdə kişinin ciyin soykəməli, dərdini deyəcəyi bir yaxın adam, bir dost qalmamışdır.

Dost baş verən siyasi dəyişikliklərin axarına düşərək deyilmiş və bundan da məqsəd dəyişən şəraitdə istifadə edərək, özüne gün ağlamaqdır. Bu tipli insanlar üçün ən əsas şey məhz ele özüne gün

ağlamaqdır, əqidəni, məsləki deyişmək bir ele qorxulu deyil. Bu tipli adamların deyişməsi hər şeydən önce onların danışq tərzində bürüze verir.

"D o s t (tələsik sehnəyə daxil olur). Gün aydın! Gün aydın! Nə iyi oldu ki, səni evdə buldum!

K i ş i. Yenə mənimlə türkçe qırıldadırsan?

D o s t. Əvet! Biz türksoylu insanlarız! (səd qırğından təəccüb edir). Başqa cür nasıl olur?

K i ş i. Vallah. Day sözüm yoxdu! (birdən əsəbiləşir). Ə, sən deyildin, cəmi yeddi-səkkiz il bundan qabaq, Sovet vaxtı, camaatı pantürkizmde ittihad eləyən?! Ə, sən deyildin, o institutda partkom olan, hər dəfə də partiya iclaslarında durub əməkdaşları ifşa eləyən ki, bəstəkar Emin Sabitoğlu türk təsiri altına düşüb, Sovet pasportundakı Mahmudov famili əvezinə, türklər kimi, "oğlu" yazdırır?! Hə?!

D o s t (əsəbi). Nasıl olur bu? Nasıl olur?! Biz səninlə bir sokakın cocuqları olmuşuz, delikanlı vaxtlarımızda səninlə yüz vəqon raki içmişiz, şimdə kəndimə hücum edirsən! (daha artıq bir həyəcanla). Yüz vəqon raki!

K i ş i (ondan da bərk qışqırır). Sovet vaxtı raki var idi?!

D o s t (qışqırır). Raki olmasın, vodka olsun! Əvet! Zaten vodka da bizim türkлюдümüzə ziyan vura bilmedi! Mən yalnız şimdə başa düşürəm ki, vodka da Moskvanın bizim türkлюдümüzə qarşı bir təxribatı imiş! Əvet! Millətin vodkaya aludəsini KQB təşkil etmişdi! KQB istəyirdi ki, bizi içirdib türk yaddaşımızı pozdurulsun! Ancaq bunu bacarmadılar! Çünkü biz Atilla nəşliyik! Biz Çingizik, Əmir Teymuruq! Fateh bizik, şah İsmayıllı bizik, Nadir bizik, Qacar bizik! Mən şimdə sənədlər eldə edirəm ki, Bethoven də türk olub!

K i ş i. Kim?

D o s t. Bethoven!

K i ş i. Bəs ermənilər deyirlər, Bethoven ermənidir?

D o s t (özündən çıxır). Nasıl olur bu? Sübut edə bilməzler!

K i ş i. Qəzetdə yazüb sübut eləyiblər. Yazırlar ki, Yerevanda alımlar Bethovenin saplaqlarını tapıblar! Buna görə də, Ermənistən Elmlər Akademiyası sübut edib ki, Bethoven ermənidir!

D o s t. Yenə qabağa düşdüler. Sən görərsən, kəndim nələr sübut edəcək" (44, 16).

Dostuna qulaq asa-asə Kişi dəli olmaq həddinə yetişir. Bütün bu səhəbətlərin meğzində o durur ki, Kişi dostu haqqında bir məqale yazıb onu qəzetdə qatı bir pantürkist kimi ifşa eləsin!

Bir azdan, Kişinin bu halətində Qonşu özünü yetirir. O, qaçaraq aradan çıxmış isteyən Kişini, nəhayət, yaxalayır və qayışının altındakı konvertin içindəki üç min dolları Kişiye verərək ondan bir bilsəzik almağı xahiş edir. Kişi artıq bu hərəkətlərin altında nə gizləndiyini əvvəlcədən bilir və bildiyinə görə də, bu aləmdən birdəfəlik qaçıb qurtulmaq isteyir. Kişi beyni çevrilən insanların içinde yaşamağın aqibətinin nə ilə bitəcəyini əvvəlcədən yaxşı duyar: öz-özüne fikirləşir ki, yox infarkt vurmayaçaq, mən dəli olacağam! Kişinin düşdürüyü vəziyyət qat-qat facie doğurmaq gücünə malikdir.

Komediyanın axırıncı səhnəsində nəhayət onun artıq dəli olmadığına üstü açılında, arvadına deyir ki, eybi yoxdur, hər şey olub keçdi, sabah hamiya elan edəcəyəm ki, mən artıq dəli deyiləm. Bu gün qəsdən dəli olub, sabah ağıllı olacağını planlaşdırın insanların ləyaqətini insan kimi yaşamaq şansı olmur. Dramaturq Elçin komedyanın bütün mətni ilə bir fikri nəzəre çarpdır ki, cəmiyyətin normal düzümü pozulanda, hər şey baş-ayaq olanda ən adı dəyişmələr belə üst-üstə qalanaraq böyük güce, mənfi enerjiye çevrilir, insanın xarakterinə və təbiətinə təsir göstərərək, onu atom kimi nüvəsindən parçalayır.

İnsanın ruhi aləminin bütövlüyü və tarazlığı pozulanda cəmiyyətin həyat norması olan qadağalar və tabular ortadan götürülür, dünənə qədər şüur altında yiğilan və hiss edilməyen bütün naqis cehetler onun davranışında böyük enerji kütləsi kimi ifadə olunur, insanlar bu və ya digər hərəkəti ilə öz dostuna, qardaşına, oğluna, bir sözlə, cəmiyyətə hansı ziyanı vurdularının fərqinə varmir və bunu hiss etmirlər.

Kişinin bütün hərəkətləri məcburiyyət qarşısında, sadəcə dəli olub yolunu azmaq qorxusunun ucbatından yol verilən hərəkətlərdir. Burada iki məqamı göstərmək və izah etmek lazımdır. İndiye qədər öz əqidəsinə və düşüncələrinə sadiq qalan insan olduğu üçün o, instinkтив də olsa, ağılıni itirməkdən qorxur. Qorxu sindromu onu elə bir vəziyyətə salır ki, Kişi heç bir normal çıxış yolu görmür.

İkinci cəhət ondan ibarətdir ki, özünü müvəqqəti olaraq dəlliyyə qoymaqla o, nə dərəcədə qorxulu və dehşətli bir risqə getdiyini anlamamışdı. Axi sabah bu sərsəm insanların içərisində o, əvvəlki sıfətlə necə görsənəcəkdir? Həyatın, ictimai vəziyyətin cüzi "əyilməsi" ilə öz müvəzətinə çox asanlıqla itirən insanlar onu necə qarşılıyacaqdır?

Kişi hələ ki bu kimi amansız və ciddi suallar qarşısında durmamışdır. Onun əsas məqsədi bir fərd kimi yaşaya-yaşaya, könüllüçə ağılıni itirməkdən xilas olmaqdır.

Dramaturqun komediya mətninin bütün strukturu boyu ifade etmək istədiyi çoxsaylı metləblərdən biri də budur ki, insan başgicəlləndirici vəziyyətdə belə olsun, çıxış yolunu tapa bilər, ancaq bu yolun sabah onu faciəyə düber edib-etməyəcəyi hələ məlum deyil. Beləliklə, komediya konkret bir sonluqla bitmir, bu qədər yüksəkdən səslənen saqraqla gülüşə dolu olan komediya məkanı, necə deyərlər, faciəyə aćılır.

Bir dramaturq kimi Elçin sadəcə ayrı-ayrı komik situasiyalar və vəziyyətlər yaratmaqla qalmır, həm də ilk baxışdan görünməyən tərzde həmin situasiya və vəziyyətləri tədqiq edir. Bu komediyalarda sosioloji təhlil qatı çox güclüdür.

Komediyaların poetik strukturuna gəlincə, onu demək olar ki, Elçin dörd komedyanın hər birinə vahid hərəket planını qurmağa cəhd göstərmişdir. Belə bir vahid hərəket planı komediyaların hər birində cərəyan edən hadisələri, personajların dialoqlarını, əsərin ayrılmaz tərkib hissəsi olan remarkanı bir nöqtədə, bir mətləb üzündə birləşdirir.

Kompozisiya baxımından hərəket elə təşkil olunmuşdur ki, şəkillərin birindən digərinə kecid əsər boyu yaranan vahid ovqatı bir az da tamamlayır, cərəyan edən hadisələrin hansı məntiqə tabe olmasına aşkarlayır. Bütün hadisələrin mərkəzinə qoyulan sosioloji faktor məhvə rolunu oynayır.

Bəzən bu və ya digər hadisənin baş verməsinə, hansısa personajın məhz bu şəkildə danışmasına ona görə sünilik baxımından inamsızlıq yaranır ki, komedyanın mərkəzinə qoyulan sosioloji faktor bütün detalları özündə cəm edir, onların izahı və şərhini əsaslandırır.

Məsələn, götürək haqqında danışlığımız komediyada milliyyətçə rus qəzet işçisinin birdən-birə özü üçün ikili həyat standartları yaratmaq xülyasını. Bu adam olsun ki, dünənə qədər Azərbaycan dilində çıxan qəzeti bir guşəsində rusca icməllər yazıqla məşğul olan normal bir insan imiş. Ancaq bu gün o, Azərbaycan dilini bilməyə-bilməyə cüret edib işlədiyi qəzətdə Azərbaycan dilində qolunu-qanadını sindiraraq yazdığı şerlərlə çıxış etmək istəyir. Özünü və hamını da inandırmaq istəyir ki, indi yaşadığı onun ikinci həyatıdır, birinci həyatında isə o, əsl azərbaycanlı olmuşdur, özü də Təbrizdə yaşamışdır.

Məsələ burasındadır ki, komediya məkanında tekçə rusdilli jurnalist yox, ucdantutma bütün personajlar həmin gündədir. Onların

hamısı eyni "çəkisizlik" şeraitinde ömür sürürlər. Elçin bir dramaturq kimi bu çəkisizlik şeraitinin özünün obrazını sənətkarlıqla yarada bilmüşdür. Onun özü də bir müəllif kimi bu faktoru nəzərə alaraq, personajların sərsəm hərəkətlərinə neçə deyərlər, rəvac verir, özü ilə gülüş obyekti arasında heç bir məsafə saxlamır ki, onun bir müəllif kimi münasibəti və ciddiyəti hiss edilsin.

Elçin personajların sərsəm hərəkətlərinə ona görə bu qədər geniş şəkildə rəvac verir ki, ayrı-ayrı hadisələrdən vaz keçərək gülüşün özünü təsvir obyektinə çevirsin. Demək olar ki, ekşər məqamda o, buna nail olmuşdur. Ciddi nəşr yaradıcılığından sonra qəlemini komediya janrında sıyan Elçin bu menada bir çox sənətkarlıq uğurlarına nail olmuşdur. Onun yazdığı dörd komediyanın her biri her şeydən əvvəl mövzu baxımından, həyatın müasir problemləri ilə səsleşmə baxımından aktualdır.

Bu komediyalarda hərəkətin təşkili, onların kompozisiya strukturu mükemməldir. Elçin Azərbaycan komedyasının janr ənənələrinə müəyyən yeniliklər də getirmişdir. Bunlardan ən əsasını biz qeyd etmişik. Dramaturq hər hansı "xoşbəxt sonluğu" əvvəlcədən nəzərdə tutmayaraq, komediya mətnində XX əsr realizminə xas olan antiutopik model yaratmışdır.

Adı çəkilən sonuncu komediyada hamı yatandan sonra Kişi qəzet oxuyarkən arvad birdən-birə işi yandırır və melum olur ki, Kişi qəsdən özünü dəliliyə qoyubmuş. İlk baxışdan bu, klassik komediya ənənələrinin davamı kimi səslənir. Ancaq dramaturq Elçin, adı bir işarə ilə də olsa, əserin məhz bele bitmədiyini göstərir və beləliklə, komediya məkanından kənara çoxlu suallar axışır. Buradakı hadisənin mahiyyətində isə sırf insan faciəsi durur. Elçinin müəyyən strukturlarla ifadə etdiyi insan faciəsi yazılının yaradıcılığında özgələşmənin yeni bir tezahürü və insan konsepsiyası haqqında fəlsəfi düşüncələrinin bədii ifadəsidir.

4.2. Sovet ədəbi tənqidinin mahiyyəti və 60-cı illər tənqidinə gələn yeni qüvvələr. Elçin bir tənqidçi kimi. Elçinin ədəbi-tənqidinə yaradıcılığında insanın bədii-estetik dərki problemi

60-cı illər Azərbaycan nəşri və poeziyasında olduğu kimi ədəbi tənqidində də yeni bir nəsil diqqəti cəlb edirdi. Nəşrə, bundan önce də qeyd olunduğu kimi, yeni ədəbi nəşrin gelişisi ədəbiyyatda yeni bir

ab-hava yaratdı, nəsrde illerdə bəri stereotipləşən, az qala ehkama çevrilən bir çox xarakterik hallar tədricən dağıılmağa üz qoydu.

Müasiri olduğu ədəbi prosesi, ondakı ideya, janr-struktur dəyişmələrini, insana yeni baxış istiqamətlərini görən ədəbi tənqid də təbii olaraq dəyişilməye başladı. Lakin bu dəyişilmə bədii ədəbiyyatda nisbətən bir qədər ləng gedirdi. Sanki tənqid yenilikləri qavramağa və aşkarlamağa ehtiyat edirdi.

Altmışincıların ideya-bədii keyfiyyətləri daha çox sovet dövrünün əvvəlki mərhələləri ilə müqayisədə üzə çıxdığı kimi bu illər tənqidinin də ne dərəcədə yenilikçi olması özünə qədər keçilən yolla müqayisədə müəyyənləşə bilər.

Ədəbi əsərlərin təhlili, qiymətləndirilməsi, ideya-bədii dəyərinin aşkarlanması, oxucuların bədii zövqünü tərbiyə etməsi kimi bir funksiya daşıyıcısı olan ədəbi tənqidin tarixi, sözsüz ki, bu terminin yaranmasından daha əvvələ aiddir. O, yerdə ki tarixi inkişafın nəticəsində ister şifahi, isterse yazılı ədəbiyyat meydana çıxmışdır, o yerdə tənqidin fikir də yaranmağa başlamışdır. Çünkü ictimai-bədii şürurun mehsulu olan bədii əsər — ister naqıl, ister hekayə, ister şer, ister dastan olsun, oxucu və dinləyiciyə təsir edir, onda özünə qarşı mənfi və ya müsbət münasibət oyadır, yeni onu düşündürür. Bunun nəticəsində əsər haqqında danışmağa başlayırlar.

Ədəbi yaradıcılıq genişləndikcə tənqidin fikir də genişlənir. O, bu və ya digər əsər haqqında xüsusi mühəhizələr söyləməklə qalmayıb bütün yaradıcılıq prosesini təhlil edir, ümumi nəzəri prinsiplər ortalığa atır, estetik qanunlar yazmağa başlayır, ədəbi herəkətə rehbərlik edir.

Əlbəttə, ədəbi tənqidini ilk nümunələrinin ədəbiyyatın özü ilə bir vaxtda - daha qədim çağlarda yaranması, şifahi, daha sonra yazılı ədəbiyyatı müşayiət etməsi barədə fikirlər təzə deyil. Çünkü ədəbi tənqid deyilən anlayışın özü qətiyyən söz sənəti (bədii ədəbiyyat) anlayışından ayrı düşünülmər və düşünülməməlidir.

Məlumdur ki, ədəbi tənqidin elmi-nəzəri fikir kimi, söz sənətinə bilvəsiti dəxli olan fealiyyət növü kimi təşəkkül tapması, yeni professional məzmun kəsb etməsi Azərbaycanda XIX əsrə Mirzə Fətəli Axundovun adı ilə bağlıdır və bu məsələdə bütün tədqiqatçılar yekdil fikirdədirler. Axundova qədər isə ədəbi fikir əsasən poetika və estetika məsələlərinə həsr olunmuş kitablarda, risalelərdə, təzkirələrdə formalşmışdır. Qədim və orta əsrlər Azərbaycan ədəbi fikrinin bu istiqamətdə intişar tapması ədəbi-tarixi inkişafın qanunauyğun nəticəsi idi.

Yazılı ədəbiyyat - klassik poeziya orta əslərdə demək olar ki, öz apogeyine yüksəlmişdi, Azərbaycan poeziyası bütün Şərqi regionunda aparıcı bir mövqeye malik idi, ədəbi fikrin professional təqnid səviyyəsinə gelib çatması üçün zəmin isə məhz XIX əsrde yarandı. Burada Qərb praqmatik və pozitivist ədəbi fikrinin Şərqi təsiri danılmazdır.

M.F.Axundovdan sonra M.Kazım bəy, F.Köçərlı, Ə.Hüseynzadə, Ə.Ağayev, A.Sur, S.Mümtaz kimi görkəmli fikir sahibləri ədəbi fikrin layiqli temsilçilərinə çevrildilər. Onların Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrü ilə, mədəniyyətimizin müxtəlif problemleri ilə bağlı əsərləri, heç şübhəsiz, XIX əsrde - XX əsrin ilk onilliklərində Azərbaycan ədəbi təqnidinin o dövrki inkişafı, problematik mənzəresi barədə aydın təsəvvür yaradır.

Azərbaycan ədəbi təqnidinin zaman etibarilə ən mürəkkəb və ziddiyyətli, eyni zamanda ən parlaq dövrü 1920-1980-ci illər olmuşdur. Ona görə mürəkkəb və ziddiyyətli adlandırmaq olar ki, dövrün özü mürəkkəb və ziddiyyətli idi, inqilabi dəyişmələr bədii ədəbiyyata, onun mezmununa təsir etməyə bilməzdi, bu təsir ədəbi təqnid üzərində daha artıq hiss edildirdi.

Məlum məsələdir ki, sovet ədəbiyyatı deyilen və bütün dünyada sovet gerçəkliliyinin inikası sayılan bu proses dövrün, zamanın özünün diqqəti idi, həm də bu proses daha çox inzibati-amirlik metodları, partiya qərarları və ideologiyası ile sünü şəkildə həyata keçirildi.

"Təqnid və ədəbiyyatşunaslığımızın yaradıcılıq məsələləri" adlı meqaləsində Elçin həmin prosesi xarakterize edən ibretli bir fakt göstərir: "Otuzuncu illərin sonlarında M.İ.Kalinin Moskva şəhəri incesənət işçilərinin yiğincığında çıxış edərək dövrün estetik prinsipləri baxımından, bizcə, son derecə əlamətdar bir fikir söyləyirdi: "Biz döne-döne deyirik ki, sosialist realizmi əsasında bədii əsərlər yaratmaq lazımdır. Bu, teatra da aiddir, artiste də. Hərgah sənətkar sosializm realizmi bazası üzərində möhkəm dayanırsa, bu zaman həttə ortabab istedadada (I-E) malik olsa da onu müvəffeqiyət gözləyir ("Pravda", 12 yanvar, 1939-cu il). Bu sözləri savadsız bir mühazirəçi yox, dövlət başçısı söyləyir və illər boyu biabırçılıqla görkəmli nezəriyyəçi kimi təbliğ edilən M.İ.Kalininin bu mülahizesi əslinde dövrün inzibati bədii-estetik prinsiplərinin məhz "ortabab istedad" ehtiyacının neticəsi idi, çünki bu inzibati prinsiplərin yaratdığı kütləvi məlumat qəliblərinə yalnız "ortabab istedad" pərcim olub qala bilərdi, əsl istedad isə həmin qəliblər çərçivəsine sıçra-

bilməzdi, buna görə də məhv edilirdi (Cavad və Çəmənəzəminli kimi), dözülməz mənevi sixıntılarə məruz qalırdı (Cəlil Məmmədquluzadə və Bulqakov kimi), təqib olunur və ciddi nəzarətdə saxlanırı (Auezov və Axmatova kimi)!" (60, 173).

Ədəbi təqnidin də ədəbiyyatın özü kimi sosializm realizmi məcrasına qoşulması, daha doğrusu, bu ədəbiyyatın taleyində "şturman" və "nəzəriyyəçi" rolunu oynaması, ədəbi hərəkatı parityanın arxasında səsləməsi quruluşun, sistemin öz mahiyyətindən doğurdu. Ancaq bədii ədəbiyyatla müqayisədə ədəbi təqnid daha artıq dərcədə itkiye məruz qalırdı.

Sovet ədəbiyyatı platformasında dayanan ayrı-ayrı sənətkarlar, təbii ki, sosializm realizmi ədəbiyyatının aparıcı xəttini, başlıca istiqamətini müəyyənəşdirirdilər ki, ədəbi təqnid də öz nəzəri arsenali ilə bu platformanı var gücüyle müdafiə edirdi. Lakin əger sovet ədəbiyyatının ayrı-ayrı nümunələrində bu platformadan uzaqlaşan əsərlər yaranırdısa və təqnid bu cür əsərləri vaxtında sovet ideologiyasına zidd əsərlər kimi qiymətləndirmirdi, onun özü ittiham olunurdu.

Sınıf-siyasi xətti ədəbiyyatın əsas, müəyyənedici cəhəti kimi qiymətləndirən təqnidin sırf sənətkarlıq məsələləri ilə bağlı problemlərle məşğul olmasına imkan yox idi. Elə bu səbədən də ədəbi təqnid adıyla yaradılan nümunələrdə sosioloji meyar əsas idi; əsərləri yalnız partiyalılıq və bu terminə yedək kimi qoşulmuş "xəlqilik" bucağı altında qiymətləndirmək istər-istəməz təqnidin təbii, qanuna uyğun, özünün spesifik qanunları üzrə hərəket və inkişafına engel töredirdi.

Yaradılan təqnid nümunələrinin eksəriyyəti bu meyara tabe tutulduğundan çox yeknəsek və darixdirci bir mənzəre yaranırdı: təqnid ədəbi əsərlərde "müsəbet qəhrəman", "sosializm quruculuğunun tərənnümü"nü, sınıf düşmənlerin ifşasını, sovet adının yüksək mənevi əxlaqi keyfiyyətlərini axtarır, tapır və qiymətləndirirdi, bu əsərləri qəleme alan müəllifləri təqdir edirdi, bu prinsipə uyğunlaşmayan əsərlər və müəlliflər isə aşkar təqnid və ifşa olunurdu.

Məhz bu səbəbdən "Azərbaycan sovet ədəbiyyatı uzun müddət Cavidən, Çəmənəzəminliden, Müşfiqdən "azad" edilmiş bir ədəbiyyat idi, Azərbaycan sovet ədəbiyyatşunaslığı uzun müddət Cavid, Çəmənəzəminlini, Müşfiqi ifşa edən bir ədəbiyyatşunaslıq idi, Azərbaycan sovet təqnidi uzun müddət ədəbi prosesdə Cavid "pantürkizmi", Müşfiq "xırda burjuaçılığı", Çəmənəzəminli "musavatçılığı" axtaran bir təqnid idi" (60, 174).

Beləliklə, Azərbaycan ədəbi tənqidinin uzun müddət yalnız bir hərəkat istiqamətini seçməkla özünün ideoloji doktrinalardan, partiya qərarlarından asılılığını sübut etdi. Lakin bu o demək deyil ki, ədəbi tənqidde heç bir irliliyiş və inkişaf olmamışdır. Qeyd etdi ki, Azərbaycan ədəbiyyatının və Azərbaycan ədəbi tənqidinin 1920-1980-ci illər dövrü mürəkkəb və ziddiyətli olduğu qədər də parlaq dövr olmuşdur.

Doğrudur, ədəbi tənqid bu dövr ərzində sosializm realizmi və hakim ideologiyanın mövqeyinə öz sədaqətini nümayiş etdirmişdir, ancaq bununla yanaşı, tənqid ictimai rəy, ictimai fikir yaratmaq funksiyasını yerinə yetirərək bütövlükdə sənətin inkişafına xidmət etmişdir, beləliklə o, ictimaiyyətin ədəbiyyat bəredekə fikrinin ifadəcisinə çevrilmişdir. Almaniya Demokratik Respublikası yazıçılarının VII qurultayındakı məruzəsində Frans Füman deyirdi: "Təfəkkürün ayrıca bir sahəsi olmaqla, tənqidin de özünəməxsus konkret vəzifəsi-funksiyası varıdır və ona yaşamaq yaşamaq hüququnu da məhz həmin funksiya qazandırır. Mənim fikrimcə, bu funksiya ədəbiyyatın həqiqi ictimai qüvvəyə çevrilməsinə tənqidin göstərdiyi köməkdən ibarət olmalıdır. Ədəbiyyatın mahiyyətini, vasitə və imkanlarını tənqid aydın göstərə və öz üzərinə düşən vəzifəni heç vaxt bütün məsuliyyəti ilə yerine yetire bilməz" (76, 216-217).

Əlbette, ədəbi tənqidin missiyası, vəzifə və funksiyaları, ictimai vəzifəsi, bədii prosesdə rolu və mövqeyi barədə xeyli mülahizələr söylənilmiş, qalın-qalın kitablar yazılmışdır. Görkəmli estetik Y.Borev ədəbi tənqidin bədii prosesin ən mühüm amillərindən biri hesab edir və bədii prosesi müxtəlif halqalardan ibarət zencir kimi təsəvvür edir: "Gerçeklik - sənətkar - bədii əsər - oxucu - gerçeklik" (13).

Sənətkar gerçəkliliyi dərk edir və mənimsemənin neticələri bədii əsərdə eks olunur-bədii əsəri oxucu qavrayır və onun ideya-estetik təsirinə məruz qalır: oxucu (dinləyici, tamaşaçı) bədii əserin təsiri altında gerçəklilik daha fəal sosial münasibət göstərir (bədii prosesin ünsürləri arasında qarşılıqlı əlaqə zənciri gerçəklilikle başlayır, onunla da tamalanır). Bədii tənqid bu prosesin bütün halqalarına və halqalar arasında qarşılıqlı əlaqənin xarakterinə təsir göstərir (13, 208).

Borevin fikrincə, tənqid gerçəklilik sənətkar arasındaki qarşılıqlı əlaqəye təsir göstərir, sənətkarın diqqətini həyatın bu və ya digər tərəfinə, bu və ya digər bədii mövzuya doğru istiqamətləndirir, yəni tənqid yazıcının qarşısında vacib sosial problemlər, felsefi məsələlər

qoyur. Lakin, əlbəttə, bu təsir mexanizmi mütləq hala keçəndə, sənəkarın gerçəklilikdən asılılığı artır və onun əsərləri istər-istəməz "gerçəklilikin diqtəsi"ne çevirilir.

Sovet dövrü tənqidinin 30-50-ci illərindəki fəaliyyəti bunun əyani sübutudur. Ədəbiyyatı gerçəkliyə hədsiz "sədaqət" sürükləyən tənqid kollektivləşdirmə hərəkatına həsr olunan və bu günün meyarları ilə yanaşsaq, lazımsız bədii məlumatə çevrilən əsərlərdən də məhz "gerçəklilik sədaqət" tələb edirdi.

Elçin haqlı olaraq yazar: "Dünənə qədər bir çox zəif əsərlər (zəif, lakin mükafatlı ordenli, medallı!) ona görə də sovet ədəbiyyatının "nailiyyətləri" hesab olunurdu ki, misal üçün, kollektivləşdirmədən bəh edildirdi, deməli, rəsmi dairələrin və rəsmi siyasetin dediyini və istədiyini bədiyyata tətbiq edirdi. Bu zəif əsərlər yalnız ona görə təriflenir və təbliğ edildi ki, onların rəsmi və qüdrətli müdafiəçiləri var idi, bu əsərlər haqqında ona görə dissertasiyalar yazılırdı ki, həmin dissertasiyaların elmi-nəzəri səviyyəsində asılı olmayaraq alimlik dərəcəsi almaq təmin edilmiş olurdu; bu əsərlər haqqında ona görə monoqrafiyalar yazılırdı ki, həmin monoqrafiyalar da ağızdulosu təriflədikləri o əsərlər kimi mükafatlandırılır, maddi nemətlər getirir, ədəbiyyat zabitləri, hətta generalları rütbələrinə çatdırırlırdı. Bu gün isə rəsmi dairələr və rəsmi siyaset həqiqəti deyir: kollektivləşdirmə zamanı böyük və facieli əyintilərə yol verilmişdir. Deməli, həmin zəif əsərlərin rəsmi müdafiəsi də bədii səviyyəsi kimi puça çevrilmişdir" (60, 175).

Tənqid sənətkara təsir göstərir, yəni onun gerçəklilik əlaqəsini müəyyən istiqamətə yönəldir, lakin eyni zamanda yaradıcı şəxsiyyətin özüne də laqeyd qalmır, sənətkarla birbaşa dialoqa girir. Bu prosesdə tənqidin maraq kəsb etməsi o zaman baş tutur ki, tənqidçi yazıcının yaradıcılığında fərdi, özünəməxsus, həm də tipoloji cəhətlərə diqqət yetirir. Beləliklə, tənqidçi "yazıcıını oxucuya yaxınlaşdırır" (V.Şklovski), yazıçı-əsər-oxucu üçbucağı tamamlanır. Tənqid bədii əsərlə qarşılıqlı əlaqədə onun bütün daxili mexanizminə, strukturuna nüfuz etməye çalışır, bu məqamda tənqidçi həm də nəzəriyyəci rolunda çıxış edir.

Cox təessüf ki, Azərbaycan ədəbi tənqidində uzun müddət bu spesifik, yalnız tənqidin özünəməxsus cəhətləri nezərə alınmamışdır. Xüsusiylə, 20-30-cu illər tənqidin vulqar sosializmin təsiri altında olmuşdur. Digər tərəfdən, Azərbaycanda ədəbi tənqid bir sənət sahəsi kimi öz daxili mahiyyətini, spesifik xüsusiyyətlərini kəsb edənə qədər müəyyən bir mərhələ keçmişdir. Əgər M.F.Axundov bir

neçə məqaləsi ilə bu yaradıcılıq sahəsinin, bu fealiyyət növünün ilkin çizgilerini çəkmiş, sade və aydın şəkilde "tənqid nədir" sualına cavab vermişsə, Axundovun ardıcılıları əsasən ədəbiyyat tarixçiliyi mövqeyində çıxış edərək, qədim və orta əsrlər ədəbiyyatını tənqid etmiş, təzkirə, cüng və risalələrdəki pərakəndəliyi aradan qaldıraraq bu sahədə müəyyən dönüş yaratmışlar.

Qəti şəkildə demək olmaz ki, Azərbaycanda şura inqilabına qədər professional ədəbi tənqid olmayıb, yalnız ədəbiyyat tarixçiliyi üstün yer tutub. Təbii ki, bu fikir kökündə yanlışdır. Akad. K.Talibzadənin "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyasında ədəbiyyatın həyatla əlaqəsi, ədəbiyyatın ictimai vezifəsi, "köhne və təze" şer problemi, ədəbi irsə yeni baxış, Azərbaycan teatrı və dramaturgiyasının inkişaf məsələləri, ədəbi dil problemi adlı bölmələrde realist, romantik və mühafizəkar - romantik tənqidin əsrin əvvəlleridəki fealiyyəti izlenilir (137, 127-270).

Əlbəttə, indiki meyarlarla "realist", "romantik", "mühafizəkar-romantik tənqid" ifadələri doqmatik təsir bağışlayır. Ancaq məsələ burasındadır ki, hansı meyarlara yanaşılmasından asılı olmayaraq müəllif real və mövcud faktlardan, daha doğrusu, tənqid həqiqətindən çıxış edir.

XX əsrin əvvəllerində en müxtəlif qəzet və jurnal səhifələrində ədəbiyyatımızın, mədəniyyətimizin müxtəlif problemləri ilə bağlı yüzlərə məqalələr çap edilmişdir ki, bunlar da, şübhəsiz, ədəbi tənqid nümunələri idi. Bu bünövrə olmasayı, Şura inqilabından sonra ədəbi tənqidin inkişafından da söz açmaq mümkün olmazdı.

Azərbaycan ədəbi tənqidinin ayrıca bir sənət sahəsi kimi formalaşması, özünxəs, həm də aydın milli çizgiler kəsb etməsi 30-cu illerin sonları - 40-ci illərin əvvəllerindən başlanır. Bu illərdə ədəbi tənqid sahəsində qızgrün fealiyyət göstərenlər sırasında M.Quliyev, B.Çobanzadə, M.K.Ələkbərli, H.Zeynallı, A.Musaxanlı və Ə.Nazimin xidmətlərini unutmaq olmaz, lakin 37-ci il repressiyası bu tənqidçilərin fealiyyətinə son qoydu. Beləliklə, qısa bir müddətdə Azərbaycan ədəbi tənqidində böyük bir boşluq yarandı.

Lakin artıq 30-cu illərdə gənc tənqidçi kimi tanınan M.Hüseyn, M.A.Dadaşzadə, M.C.Cəfərov, C.Cəfərov, M.C.Paşayev, M.İbrahimov, H.Arası, F.Qasimzadə, C.X.Hacıyev, Ə.Sultanlı, H.Əfəndiyev, Ə.Ağayev, H.Oruceli bu boşluğu aradan qaldırdılar. Onların birge səyi ilə tənqid və ədəbiyyatşunaslıq elmində sistemlilik və əhatəlilik yarandı, "ədəbiyyatın bədii-estetik problematikası" elmi-

nəzəri şərhini və təsnifatını tapdı, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov kimi tənqidçilər digər qələm dostları ilə birlikdə Azərbaycan ədəbi tənqidinin lokal sərhədlərini aşış ümumittifaq ədəbi prosesi ilə ayaqlaşa bilmək üçün effektli fealiyyət göstərdi (83, 7).

Artıq Azərbaycan ədəbi tənqidini özünün spesifik xüsusiyyətlərini kəsb etmiş və formalasmışdır. O, ədəbi prosesdə ictimai rəyi ifadə etmək səlahiyyətini üzərinə götürmüş və bu mövqeyi qorumağa çalışırırdı. Ədəbi tənqiddə ümumittifaq ədəbi tənqid ilə səslesən motivlər, mövzular, hətta partianın bədii ədəbiyyat və ədəbi tənqid barede qərarlarından, direktiv göstərişlərində irəli gələn məqamlar üstünlük təşkil edirdiçə də, milli müəyyənlik çalarları getdikcə güclənməye başlayırdı.

Ədəbi tənqid janrı baxımından da yeknəsəklilikdən xilas olur, ayrı-ayrı yazıldarda canlı diskussiyalar, polemika nəzərə çarpır, kiçik məqaləçilik, panoram təsəvvür yaradan problem yazılarla əvəz olunur, tənqiddə resenziya janrı kütləviləşir (bir sıra əyintilər də olmaq şərti), ədəbi-tənqidli icmalar, esseler, miniatür tənqidli yazılar meydana çıxır.

Tədricən ədəbi tənqidin missiyası ədəbi prosesin mənzərəsində daha aydın görünməyə, hiss edilməyə başlayır. Bu missiyani — tənqidin ədəbi prosesdə "karvanbaşı" rolunu oynaması zaman-zaman müxtəlif fikir və mülahizələr doğurmuşdur. Ədəbi tənqid çox vaxt özü belə tənqidli fikrin predmetinə çevrilmişdir. Hətta bir sıra partiya qərarlarında ədəbi tənqidin geriliyindən, ideya və bədii qüsurlarından söz açılmışdır.

Nehayət, ədəbi tənqidlə bağlı çox mühüm bir fakt da diqqət yetirək. Çox zaman ayrıca ədəbi tənqiddən və ayrıca ədəbiyyatşunaslıqdan danışılmış, bunlardan birincisinin müasir ədəbi proseslə, ikincisinin isə ədəbiyyat tarixi ilə bağlı olduğunu vurğulamışlar. Ancaq ədəbi tənqidlə ədəbiyyatşunaslıq elmi arasında bu fərq tədricən silinməyə başlayır. "Fikrin karvanı" kitabındaki ön sözde Elçin yazır: "Ədəbi tənqid ilə ədəbiyyatşunaslıq elmi arasındaki qarşılıqlı əlaqə və bu məfhumların bir-birini tamamlamaq xüsusiyyəti müasir ədəbiyyat ilə klassika arasında bir körpü rolunu oynadı. C.Cəfərov Azərbaydan yazıçılarının IV qurultayında "Ədəbi tənqid haqqında" məruzəsində deyirdi: "Mənim qənaətimə görə, ədəbi tənqidin indiki mərhelesi üçün seciyyəvi olan cəhətlərdən biri də odur ki, tənqidçilərin eksəriyyəti ancaq ədəbi tənqidlə kifayətlənmir, onlar ədəbi irsin tənqidine və nəzeriyyə problemlərinə güclü mel göstərir və

çalışıslar ki, tənqidçi ilə ədəbiyyatşunas arasındaki məsafə və fərq bir o qədər də gözə çarpmasın. Bu, şəksiz, yaxşı elametdir, inkişaf nişanəsidir" (83, 7-8).

Bütün sovet ədəbiyyatında, o cümlədən Azərbaycan sovet ədəbiyyatında, özü də bir neçə ildən sonra cəmiyyeti titrədəcək, ictimai quruluşu rəxňeye salib dəyişdirəcək böyük və cahansüməl hadisələr ərefəsində belə ədəbi tənqidin "sosialist realizmi" meyari uzun illər dəyişməmişdi. Bele hökm vermək olmaz ki, ədəbi tənqid sosialist realizmi dövründə yalnız partiya qərarları və direktivlərindən asılı vəziyyətdə və başlıca missiyası ədəbiyyati partiya siyasetinə tabe etdirmək olmuşdur.

Ədəbi tənqid sosializm dövründə partianın ideoloji xəttini əsas tutmuşdu, ancaq qeyd etdiyimiz kimi, ədəbi tənqid heç bir vaxt ədəbi təsərrüfatın qayğı və problemlərindən və ən başlıcası, ictimai reyi ifade etmek vəzifəsindən ayrı düşməmişdir.

Azərbaycan sovet tənqidində insanın bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələrin daha sonrakı onilliklərdə hansı istiqamətdə, hansı meyarlar əsasında davam etdiyini öyrənmək üçün Elçinin "Tənqid və nəşr" monoqrafiyası maraqlı menbədir. Namızədlilik dissertasiyası əsasında yazılmış bu monoqrafiya (dissertasiyanın adı "Azərbaycan bədii nəşri ədəbi tənqiddə - 1945-1965") Azərbaycan bədii nəşrinin ədəbi tənqiddəki 20 illik bir mənzərəsini canlandırır.

Azərbaycan bədii nəşrində müasirlilik, xarakter məsəlesi, sənətkarlıq məsələləri kimi üç ciddi problem tənqidin aynasında izlənilir. Obyekt - nəşrdir, subyekt - tənqid. Görəsen, "bədii ədəbiyyatın təfəkkürü" yaxud "hərəkət edən estetika" adlandırılın ədəbi tənqid göstərilən dövrde öz missiyasını, üzərinə düşən səlahiyyəti yerinə yetirə bilibmi? Monoqrafiyada saysız misallar getirilir, həm ədəbi tənqidin, həm də bədii nəşrin o zamanki real mənzərəsi haqqında dolğun təəssürat yaradılır. Doğrudur, bu mənzərə çox zaman acınacaqlı təsir bağışlayır, amma nə etmek olar ki, əsl mənzərə belə idi. Bizi bu monoqrafiyada ədəbi tənqidin insanın bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələri daha çox maraqlandırır. Monoqrafiyanın ikinci fəsli bütünlükdə ədəbi tənqid və Azərbaycan bədii nəşrində xarakter məsələsinə həsr olunmuşdur.

Öncə qeyd etdik ki, mühəribədən sonra Azərbaycan nəşrində əsas qəhrəman tipi qurucu, yaradıcı, zərbeçi əmək qəhrəmanı olmuşdur. Mühəribədən sonrakı ilk illərdə partiya ədəbiyyat və sənət məsələlərinə dair qərarlarında bir daha xatırlatdı ki, "sovet

ədəbiyyatının ən mühüm vəzifəsi yeni cəmiyyət qurucularının milyonlar üçün nümunə olacaq bədii surətlərini yaratmaqdır. Bu vəzifə nasırları da düşündürdü. Roman və povestlərdə mühəribədən sonrakı quruculuq illeri daha geniş şəkildə təsvir edildi" (8, 75).

Doğrudan da, mühəribədən sonra Azərbaycan nəşrində Bakı neftçilərinin, kənd əməkçilərinin, yaradıcı, qurucu insanların həyatından bəhs edən əsərlər yarandı, bu əsərlərdə neft uğrunda mübarizenin real mənzərəleri canlandırıldı (M.Hüseynin "Abşeron", M.Süleymanovun "Yerin sırrı" romanları), ölkədə gedən neheng tikintilərdən söz açıldı (Mir Cəlalın "Təzə şəhər", Ə.Sadığın "Mingəçevir" romanları), sosrealizm yarışının, kənddə gedən iqtisadi yüksəlişin, "xalqın firavan həyatının" təsviri ön plana çəkildi (Ə.Vəliyevin "Gülşən", "Çiçəkli", S.Rehmanın "Böyük günler" romanları). O dövrde bu əsərlər ədəbi tənqid tərefindən yüksək qiymətləndirildi, xüsusilə "Abşeron" və "Yerin sırrı" romanları — Bakı neftçilərinin həyatını və əməyini təsvir edən bu əsərlər ittifaq miqyasında da reğbet qazandı.

Ancaq o da məlumdur ki, 50-ci illərin nəşrində heç də bütün əsərlər ideya-bədii cəhətdən uğurlu deyildi və dövrün nəşri üçün müvəffeqiyətli sayılan əsərlərdə belə sənətkarlıq qüsurları diqqətdən yayınmırıldı, digər tərəfdən, həmin illərin tənqidini özünün nəzəri səviyyəsi və ədəbi prosesi ehət etmek baxımından heç də qənaətbəxş deyildi.

Elçin bu dövr tənqidinin qüsurlarını konkret olaraq ayrı-ayrı əsərlərə, bu əsərlərdəki obrazlara münasibətdə açıqlayır. "Məlumdur ki, uzun müddət tənqidin məqalələrde obrazları süni şəkildə "müsbat" və "mənfi" deyə iki yere bölmüşlər. Əllinci illərin əvvəllerində Azərbaycan ədəbi tənqidində tez-tez ele məqalələrə rast gelmək mümkün idi ki, bu məqalələrdə, əgər konkret bədii əsərlərdən bəhs edilirsə, adice olaraq həmin əsərdəki "müsbat surətlər"in görüldüyü işlər təriflənir, "mənfi surətlər" söyülür, bədiilikdən, sənətkarlıqdan ise qətiyyən səhbet açılmırı; bu məqalələr bir növ bəhs olunan surətlər baxımda sosioloji oçerk, həm də çox zeif oçerk təsiri bağışlayırdı" (61, 88).

Tənqidin məqalələrdəki bu şablon və trafaret "bölgü" — surətlərin süni şəkildə iki qismə ayrılması bədii nəşrde də oxşar şablon situasiyaların, heç bir bədii və psixoloji əsası olmayan hadisə və "dəyişmələrin" meydana çıxmamasına səbəb olurdu. Ümumiyyətlə, sovet dövrü ədəbiyyatında müsbət qəhrəman obrazına xüsusi diqqət yetirilir, bu obrazların ideya-bədii baxımdan dolğun və qüvvəli olması, nümunəvi qəhrəman səviyyəsinə yetməsi üçün ədəbi tənqid də öz

"səyini" əsirgəmirdi. Bu cür şablon təbliğat, birtərəfli ve əsaslandırılmayan belə bir fikrə rəvac verirdi ki, bədii əsərin bütün ağlıq qüvvəsi yalnız müsbət obrazların ciyinləri üstündədir.

Elçin "Tənqid və nəşr" monoqrafiyasında həmin yanlış tendensiyanı tənqid edərək yazırırdı: "Məsələn, xarakter, ümumiyyət, qəhrəmanı bərədə bir sıra qiymətli fikirlər söyləmiş M.Hüseyn kimi güclü bir ədəbiyyatçı yazırırdı: "Menfi insan surətləri sadəcə bir yazıçı istədiyi sayesində də yaradıla bilir. Lakin müsbət surətlərin yaradılması üçün sənətkar özü mütəqəyük yüksək mənəvi səviyyədə durmalıdır, zəngin və hərtərəfli bilik ehtiyatına, elmi idraka malik olmalıdır. Doğrudanmı, Tenardye ("Səfillər", V.Hüqo) kimi alçağın parlaq bədii surətini yaratmaq üçün "sadəcə bir yazıçı istədiyi" kifayətdir? Məgər Şeyx Nəsrullahın ("Ölüler", C.Məmmədquluzadə) unudulmaz surətini vermək üçün "yüksek mənəvi səviyyədə" durmamaq olarmı? Xeyr, gərək ən yüksək mənəvi səviyyədə durasan ki, Şeyx Nəsrullah kimi bir obraz yaradasan, ele bir obraz ki, ona qarşı ikrəh hissi oxucunun bütün damarlarını canlı şəkildə işləsin!"

Mənfi və müsbət surəti "istedadın dərəcəsinə" görə ayırmak elmi prinsip ola bilməz. Yazıçı mənfini də, müsbəti də eyni bir idealın səviyyəsində dayanaraq yaradır, birçə forma fərqi ilə: birinci halda pozitiv, ikinci halda neqativ, dolayı, vasitəli şəkilde" (61, 89-90).

Azərbaycan bədii nəsrində insan obrazı ilə bağlı daha bir vacib və zəruri problem də öz elmi-nəzəri şərhini tapır: bu da "müsbət qəhrəman və emek" məsəlesi idi. Təəssüfləndirici haldır ki, 50-ci illər nəsri məhz bu "aktuallığı" ilə itkiyə, forma-sənətkarlıq uğursuzluqlarına düşər oldu. Bu itkilerdə ədəbi tənqidin de günahı az deyildi.

Əmək mövzusu artıq 50-ci illərin "nəşr repertuarında" önemli bir yer tuturdu, bu tendensiya axın halına keçirdi və tənqid bu mövzuda yazılın zeif əsərlərin nöqsanlarını vaxtında nəzərə çarpdırsayıdı, müəyyən təsiri olardı. İkincisi, bu cür əsərlərdə təsvir edilən obrazların yaranmasında artıq şablon və trafaret bir ənənə meydana gəldi və sonrakı onilliklərdə — 60-70-ci illərdə əmək mövzusunda yazılın bəzi əsərlərə də öz mənfi təsirini göstərmiş oldu. Məhz bu təsirin nəticəsi idi ki, 60-70-ci illərdə əmək mövzulu bir sıra əsərlərdə "müsbət qəhrəman" olduğu üçün planı vaxtından əvvəl artıqlaması ilə yerinə yetirir, yeni təşəbbüsler ortaya atır, bu təşəbbüslerin həyata keçirilməsi uğrunda mübarizə aparır və aydınlaşdır ki, qalib gəldi. Yeni bu qəhrəmanlar hərtərəfli müasir insan yox, yalnız müəyyən bir peşə sahibləriydi. Onların hərtərəfli müasir insan kimi görünməyə vaxtları

çatmadı. Çünkü həmişə işlə məşğul olur, həmişə iş barədə fikirləşirdilər; buna görə de canlı insan yox, pis mənada "iş adamına" çevirilirdilər (61, 96-97).

Həmin dövrə, Elçinin de qeyd etdiyi kimi, insanın bədii-estetik təcəssümü məsələsində "qəhrəmanı əmək prosesində təsvir etmək lazımdır" kimi yanlış və birtərəfli tezise qarşı tək-tük də olsa, cəsarətli yazılar meydana çıxırdı və belə yazılıardan birində görkəmli tənqidçi Cəfer Cəfərovun göstərdiyi kimi, "ədəbiyyat həyata nə qədər dərindən nüfuz edirə, sənətkarlıq məsələləri bir o qədər böyük əhəmiyyət kasb edir. Bunun üçün orta professional səviyyə kifayət deyildir... Məqalə müəllifi çox haqlı olaraq yazırırdı ki, əsərde təsərrüfat işlərini, əmək prosesini o dərəcədə göstərmək lazımdır, ne dərəcədə bu iş prosesi, bu təsərrüfat hadisələri insanların fikir və hissələrini şərtləndirir. "Məqsəd təsərrüfat hadisələrini göstərmək yox, bu hadisələrin doğurduğu fikir və hissələri canlı şəkildə ifadə etməkdir" (61, 98-99).

Beleliklə, əllinci illərin nəsrinde bir çox zəruri məqamlar vardi. Müsbət qəhrəmanın yalnız əmək prosesində sırf istehsalat adamı kimi təqdimi, onun şəxsi qayğıları və sevgi-mehəbbət planında çox az nəzərə çarpması və bezən heç nəzərə çarpmaması, obrazın yalnız müəyyən sxem əsasında hərəkət etməsi, hətta bu sxem əsasında belə düşünməsi onu quru, cansız müqəvvaya çevirirdi.

Əllinci illər Azərbaycan nəsri üçün xarakterik olan bu hallar - insanın bədii-estetik təcəssümündəki birtərəflilik, dövrün "modernizə" edilmiş sünə əmək qəhrəmanının təsvirindəki sxematizm müəyyən dərəcədə rus və digər sovet xalqlarının nəsri üçün də xarakterik idi. Bu əsərlər də dövrün ədəbi tənqidində yüksək qiymətləndirilir, əməkçi insanların - sosializm qurucusunun mənəvi aləmi yox, yalnız istehsalat prosesindəki fealiyyəti nəzərə çarpdırılırdı.

Elçin müsahibələrinin birində əllinci illər üçün tipik və səciyyəvi olan belə bir cəhəti qeyd edir ki: "Milli özünüdərk ədəbiyyatda hansısa bir sahə mövzusu ilə məhdudlaşa bilmez və ümumiyyət, mən belə bir "sahə" bölgüsünü qətiyyən qəbul etmirəm: "Kənd nəşri", "Şəhər nəşri", "Mühərribə nəşri", "İstehsalat nəşri" və s. Bu sistemə qulluq edən yazıçıların bədii-estetik naqışlığını ört-basdır etmək üçün, mövzu arxasında gizlənmələrinə münbət zəmin yaradan sünə bölgü idi. Semyon Babayevski sistem tərəfindən "Kənd nəşri"nin klassiki vəzifəsinə təyin edilmişdi və özü də "roman"ının surəti kimi, qızıl ulduzlu qəhrəmana çevrilmişdi. Bu gün "klassik"dən nə qalib? Yalnız qeyri sənət haqqında kinayəli bir söz demək istəyəndə, adı yada düşür" (147, 139).

Azerbaycan nəsrində insanın bədii-estetik təcəssümü altmışinci illərə qədər əsasən bu "səviyyədə" idi və təbii ki, bu "səviyyə" bədii nəsrin aktual mövzularla - "dinc" quruculuq illerinin romantikası ilə həmahəng idi. Ədəbi tənqid də ele bu "səviyyə"nin göstəricisi idi və bu baryeri aşış keçməyi qətiyyən fikirleşmirdi.

Lakin 50-ci illerin axırlarından başlayaraq Azerbaycan nəsrində keyfiyyət dəyişiklikləri baş verdi. Tənqidçi A.Hüseynov yazırıdı: "Müsəir nəsrin mahiyyətinə mühüm dəyişiklər yaranan, meyarlarını şərtləndirən, humanist idealını zənginləşdirən, ən gözəl nümunələrinin ideya-bədii təravətini təmin edən başlıca xüsusiyyət - bədii düşüncədə şəxsiyyət başlanğıcının güclənməsidir. Əvvəlki nəsrin nümunələri tez-tez dövrün bu və ya digər aktual problemi, deyək ki, qadın azadlığı ya da yeniliyin köhnəliklə mübarizəsi barədə əsərə çevriləcək dərəcədə ümumiləşirdilər, həyat materialı xüsusilə problem baxımından əhatə və şərh olunurdu, indi isə bu xüsusiyyət getdikcə zəif nəzərə çarpar" (81, 24).

"Bədii düşüncədə şəxsiyyət başlanğıcının güclənməsi" o demək idi ki, ədəbiyyatın əvvəlki mərhələlərinin meyarlarını artıq yeni dövrə tətbiq etmek çətinləşir, çünkü bədii nəsrin yeni qəhrəman tipləri yaranır, canlı mürekkeb xarakterlərə, şəxsiyyətlərin real təcəssümüne meyl intensiv hala keçirdi.

30-50-ci illerin səni, zidd qütbler bölgüsü bədii ədəbiyyatın qəhrəmanını bütöv və bütün mürəkkəbliyi, ziddiyəti ilə görmək imkanını məhdudlaşdırılmışdı. Bir daha bu məsələyə qayıdır son olaraq deyə bilerik ki, həmin illərdə yaradılan əsərlərin bir çoxunda qəhrəmanın şəxsi heyatı ilə ictimai həyatı bir-birindən tamamilə təcrid olunmuşdu. Deməli, hərgah hər hansı bir insan öz şəxsi heyatı ilə məşğul olursa, onun qelbi, arzuları varsa, həmin adam eyni zamanda cəmiyyətin, elin taleyini düşüne bilməz. Burada şəxsi həyatla, fərdi hiss-həyəcanla el və cəmiyyət qarşı-qarşıya qoyulmuşdur və birincilərin mütləq yoxluğu hesabına ikinciləre üstünlük verilmişdir. Belə məlum olur ki, elin taleyini düşünmək üçün "bu yolda çalışıb yeri gələndə canını belə fəda vermək" üçün müsbət qəhrəman ne öz şəxsi həyatı ilə maraqlanmalı, ne öz ailəsi barədə düşünmeli, ne öz arzuları ilə "məşğul olmalıdır".

Müsbət qəhrəman barədə bu cür doqmatik tələblərin sayesindədir ki, müharibədən sonrakı dövr Azerbaycan bədii nəsrində bu tipli müqəvvə "müsbət qəhrəmanlar" artırdı və bir tərəfdən, Azerbaycan ədəbi tənqidinin az bir hissəsinin hədəfi olurdusa da, digər tərəfdən ədəbi tənqidin özünün bəhrəsi kimi meydana çıxırdı.

Azerbaycan nəşri insanın bədii-estetik təcəssümündəki bū qüsurlardan tədricən xilas olmağa başladı. İ.Əfəndiyevin, M.İbrahimovun, B.Bayramovun, İ.Hüseynovun, İ.Şixlinin nəşr əsərlərində artıq insan bütün daxili ziddiyətləri, mürəkkəbliyi ilə canlandırılır, beləliklə, "müsəbet qəhrəman" haqqında birtərəfli, ənənəvi təsəvvürler tədricən aradan qarılırlırdı.

Lakin 60-ci illerin ədəbi tənqidində nəsrədəki bu yeniləşməni və dəyişikliyi bir müddət qəbul və etraf etmedi, nəsrədə əmələ gələn yeni ab-hava tənqidde zəif hiss edildiyindən, tənqid müəyyən stereotip və şablonlardan xilas ola bilmədiyindən yeniliyin derki de hələlik onun üçün mümkün deyildi. Məsələn, İlyas Əfəndiyevin "Körpüsalanlar" povesti çap olunandan az sonra "Səriyyə məsəlesi" deyilən bir problem ortaya çıxdı. Bu əsər və qəhrəmanı haqqında bir neçə obyektiv məqaləni nəzəre almasaq, tənqidin münasibəti yanlış, qərəzli və birtərəfli idi. Tənqid "Səriyyə məsəlesi" ilə bağlı fikir və mülahizelerini az qala ittihamnaməyə çevirir, milli ənənədən yapışaraq oxucuları da öz tərəfinə çəkib povestin qəhrəmanını az qala "əxlaq pozğunu" kimi qələmə verməye cəhd göstərirdi.

Səriyyə kimdir? Öz dövrü üçün çox ağıllı, medəni, lakin fikir və hərəket tərzində, rəftar və davranışlarında bir qədər sərbəst, ürəyinin ziddinə, duyğularının eksine getməyen bir azerbaycanlı qızı. Tənqidçiləri və onlara səs verən oxucuları qəzəbləndirən o idi ki, Səriyyə əri ola-ola başqasını sevməyə cüret etmiş, ərindən ayrılmışdır. O neçə qadındır ki, dostları ilə birgə ayı ovuna gedir, onlarla "lopuc" oyunu oynayır, kimesə sille atır. Bütün bunlar tənqidin əxlaq müderrisi rolunu oynamaya vadar edirdi. Lakin az sonra ədəbi tənqidde "Səriyyə haqlıdır?" sualına principial, obyektiv mövqədən yanaşan məqalələr meydana çıxdı. "Səriyyə haqlıdır?" sualının cavabı get-gedə ittiham, hökm örtüyündən xilas olub öz həqiqi mahiyyətinə gelib çatdı. Tənqidçilər Səriyyənin bir obraz kimi canlı, həyatda yaranmış yeni bir xarakter kimi təqdim etdilər.

Ümumiyyətlə, 60-ci illər nəsrində yeni tipli qəhrəmanlar daha çox mənəvi-əxlaqi planda, həyat həqiqətinin, gerçekliyi təbii, qanuna uyğun ifadəsi kimi diqqəti cəlb edirdilər. Xruşçov demokratizminin az da olsa təsiri, mənəviyyat aləmindəki yeni və novator meylləri həyatın başlıca tələbinə çevirdi. Nəsrədə lirik-psixoloji temayülün ilk nümunələri kimi məhz bu meylləri ifadə edən əsərlər meydana çıxdı.

Beləliklə, insan həyatının mənəvi məzmunu ədəbiyyat və sənətin də məzmununa əvirləməyə başladı. Nəşr müasirlərin obrazını əxlaq,

mənəvi gözəllik, sədaqət və xoşbəxtlik anlayışları müstəvisində canlandırırırdı. Ədəbi tənqid də get-geda özü üçün məqbul hesab elədiyi, əslində təbii inkişafı üçün əngelə çevirdiyi bir sıra şablon və stereotiplərdən özünü sərf-nəzər etdi.

Artıq 70-ci illərdə ədəbi tənqidlə nəsrin insanın bədii-estetik təcəssümü məsələsində müştərekliyi diqqəti cəlb etdi. Yaşar Qarayev yazdı: "Yeni nəşr təməyülü" indi artıq öz tənqid təməyülünü", tənqidçi tipini də yaratmağa başlayır. Ayrı-ayrı nəşr hadisələri və faktları haqqında geniş söhbətdən sonra tənqid artıq bütünlükdə həmin nəşr təməyülü haqda, herəkət və proses haqda öz sözünü deməli idi. Ümumiyyətlə, demek lazımdır ki, bütünlükdə "nəşr tənqid" son illər, xüsusən yeni nəslin nəşr təcrübəsinin tənqidini və təhlili sahəsində ciddi müvəffeqiyətlər eldə edə bilməşdir. İndi artıq yayımlmış sxemlər və stereotiplər baxımından müasir nəşr hadisələrinin təftişini hallarına rast gəlmirik. Tənqid "yeni" haqqında "yənin hamisi" kimi çıxış etməyə, yeni bədii meylləri yeni estetik meyarlar mövqeyindən qiymətləndirməyə başlamışdı (106, 175).

Ədəbi tənqidin insanın bədii-estetik təcəssümündəki bu yenilikləri duyması, heç şübhəsiz, 60-80-ci illərdə bədii əsərdə insan konsepsiyasının yeni bir biçimdə üzə çıxmazı, formallaşması üçün müyyəyen zəmin rolunu oynadı. Eyni proses tekce Azerbaycan nəsində deyil, həm də bütünlükə ümumittifaq nəsində müşahidə olunmağa başladı.

Əlbəttə, Azerbaycan ədəbi tənqidində olduğu kimi rus və digər sovet xalqları ədəbi tənqidində də yeni tipli ədəbi qəhrəmanların dərki və etirafı çətinliklərle müşayiət olunurdu. "İnsanın bədii-estetik təcəssümü məsələsində müxtəlif və fərqli fikirlərin yaranması təbii idi. Axi, ümumittifaq nəsində bütün illər ərzində oxşar proseslər müşahidə edilmişdir. Eyni proseslər ümumən sovet ədəbi tənqidini üçün də xarakterik və səciyyəvi idi. Azerbaycan tənqidində "Səriyyə məsəlesi" məhz yeni insanın, yeni düşüncə tərzinin nəsrde bədii ifadəsindən doğmuşdu — bu yeni insan öz düşüncə tərzi ilə mühitindən seçilirdi, həyat, dünya, gözəllik haqqında özünün təsəvvürleri ilə hamının diqqətini cəlb edirdi.

Bu yeni insan sovet ədəbiyyatının əvvəlki dövrlərində yaradılan ədəbi qəhrəmanlardan fərqli olaraq, daha çox adı və sırvı insanlardan seçilirdi. Ona görə də bir sıra tənqidçilər belə bir qəhrəman tipine qarşı öz keşkin etirazlarını bildirdilər. Məsələn, görkəmlı nəzəriyyəçi-tənqidçi V.Timofeyev "Dövrümüzün qəhrəmanı"

adlı məqalesində yazdı: "Yeni qəhrəman gerçəklilikdə formalaşır. O, abstrakt təsəvvürlər əsasında yaradıla bilməz, o, real və həyatıdır. Bu qəhrəman kommunizm uğrunda mübarizənin ön sıralarındadır, gələcəyi yaradır". Daha sonra müəllif yazar ki, "Son illerin ədəbiyyatında elə əsərlər yaranıb ki, orada bütün diqqət "kiçik şəxsiyyətin" fikir və duyğuları üzərində foplanıb. Bu tipli qəhrəmanların hələ ictimai ideali müyyəyen deyil, həyatda bərkə-boşa düşməyiblər. Aydın, geniş dünyagörüşə malik olan, ictimai həyatda özünü təsdiq edən qəhrəmanlara müraciət etmək lazımdır, onların mənəvi zənginliyini, insani məziiyyətlərini təsvir və tərənnüm etmək lazımdır. Ədəbiyyat həyatda istenilən bir tipajə müraciət edə bilər, hətta "kiçik" insan taleyi də böyük bir ədəbin qələmində ictimai həyatın tipik hadisəsi kimi canlandırıla bilər" (183, 3).

Aydın görünür ki, müəllif sosialim realizmi ədəbiyyatının qəhrəmanı yalnız 20-50-ci illərin "sovət adamı" obrazında təsəvvür edir və onu "kommunizm uğrunda mübarizənin ön sıralarında" görmək istəyir. "Kiçik insan"ın təsvirinə gəldikdə V.Timofeyev bunu çox qısqanlıqla qarşılıyordı.

İnsanın bədii-estetik təcəssümü məsələsində, heç şübhəsiz, "yazıcı və qəhrəman" problemi də az rol oynamır. Sosrealizm dövründə bu problem, yeni yazıçı - qəhrəman münasibəti tez-tez ön plana çıxırdı, "müəllifin feal münasibəti" ədəbi diskussiya və müzakirələrde başlıca mövzuya çevrilirdi. Lakin "müəllif münasibəti" hansı dövrə yazib-yaratmasından asılı olmayaraq zəruri və vacib komponentlərdən biridir. Y.Qarayevin sözləriylə desək, "nəşri qiymətləndirərken kriteriya və prinsip kimi hansı peşə, məşğələ, temperament, xarakter və yaş sahibi olan, hansı üslub və janrda yaradılan qəhrəman yox, məhz hansı mövqedən yaradılan, ərin, günün hansı həqiqətini daha yaxşı əks etdirən qəhrəman prinsipi əsas götürülməlidir" (102, 178).

60-ci illərin ədəbi tənqidini öz yeni nəсли ilə də təmsil olunurdu. Y.Qarayev, Ş.Salmanov, A.Dadaşzadə, A.Səfiyev, İ.Mustafayev, G.Əlibəyova, A.Hüseynov kimi cavan tənqidçilər ilk məqalə, resenziya və çıxışları ilə müasir ədəbiyyatın yeni meyl və tendensiyalarını, nəsrin, şerin və dramaturgiyanın ayrı-ayrı problemlərini ədəbi-tənqidçi fikirin hədəfinə çevirirdilər. Bu yeni tənqidçi nəсли 60-ci illərdə ədəbi prosesdə bütünlükə, bir nəsil kimi o qədər də seçilib fərqlənməsələr də, ayrı-ayrı çıxışları ilə yeni bir təfəkkür tərzinə malik olduğunu sübut etdilər. Sonraki onillikdə

həmin tənqidçilərin bir çoxu ədəbi prosesdən uzaqlaşdırılar. Ancaq sayca çox az olsalar da, ədəbi prosesdə öz fərdi tənqidçi üslublarını yarada bildilər.

Sonrakı onilliklərdə də bu sıraya yeni tənqidçilər qoşuldu, bələliklə, sovet ədəbi tənqidinin "klassik" nəslü ilə bir sıradə müasir nəslin tənqidçiləri də ədəbi prosesdə tənqidin fikrin davamçılarına və daşıyıcılarına çevrildilər. Azərbaycan yazıçılarının IV qurultayında "Ədəbi tənqid haqqında" məruzəsində görkəmli tənqidçi Cəfər Cəfərov çox haqlı olaraq deyirdi: "Tənqidin sıraları böyümüş, istedadlı cavanlar yetişmişdir. Onlar təcrübəli tənqidçilərlə çiyin-çiyinə çalışaraq ədəbi əsərlərin təhlil və izahına xeyli zəhmət sərf edir, ədəbi tənqidin nüfuzunu qaldırmağa səy göstərirler" (17, 376).

Həmin məruzəsində C.Cəfərov çox mübahisəli və subyektiv təsir bağışlayan belə bir fikir irəli sürmüdü: "Məlumdur ki, sənət əsər yaradırsa, tənqid heç bir şey yaratmır, o ancaq müşahidə və izah edir. Bu müşahidə və izah da məhz o zaman səmərəli ola bilir ki, ədəbi tənqid elmi əsaslara, yeni düzgün estetik təsəvvürlərə malik olur, sağlam estetik meyarlardan çıxış edir. Heç kəs üçün sərr deyildir ki, bədii yaradıcılıqda subyektin rolu son dərəcə mühümdür. Bu da aydınlaşdır ki, məhz ona görə də sənət "sirlili" bir keyfiyyətdir, çünki hər sənətkarın öz səpgisi, öz zövqü vardır, onun da xoşuna gələn və ya gelməyən cəreyanlar, üslublar, məktəbler vardır, lakin tənqidin başlıca silahı bu özünəməxsusluq deyildir. Onun gücü obyektivliyindədir ki, bunun xatirinə o çox zaman öz subyektiv hisslerindən el çəkməlidir. Bu isə elmsiz mümkün deyildir. Elm dedikde biz estetikanı nəzərdə tuturuq" (17, 377-378).

C.Cəfərov kimi son dərəcə güclü bir tənqidçinin "tənqid heç bir şey yaratmaz" fikri ilə razılaşmaq çətindir. Cəfər müəllimin bu fikri o zaman başqa bir görkəmli tənqidçi - Məmməd Arif tərefindən etirazla qarışılmışdı. Məmməd Arif "Ədəbi tənqid də yaradıcılıqdır" adlı məqaləsində yazırı: "Bəzən mətbuatında belə fikirlərə rast gəlmək olur ki, guya bədii tənqid yaradıcılıq deyildir, sənət deyildir, guya o, heç bir şey yaratmır, ancaq yaradılmış əsərlərə qiymət verir. Bu fikir doğru deyildir. Əger tənqidçi mühəsib kimi bədii ədəbiyyatın gəlir və çıxarını hesablayan adam olsayıdı, bəlkə də onun haqqında belə düşünmək mümkündü. Amma bədii ədəbiyyatın həyatla sıx əlaqədə inkişafını izləyen, onun qanunauyğunluqlarını öyrənen, hər bir sənətkarın fərdi yaradıcılıq simasını aydınlaşdırıran, bədii əsərlərin oxuculara məqsədə uyğun təsir göstərməsinə nail olmağa çalışın,

bədii ədəbiyyatın fəlsəfi, məfkurəvi, estetik rolunu layiqi ilə qiymətləndiren ədəbi-bədii tənqidin yaradıcılıq əhəmiyyətini azaltmaq faydasız bir işdir" (8, 108).

Tənqidin yaradıcılıq sferasına daxil edən Məmməd Arif, Belinskinin Puşkin dühasının pafosunu keşf edən "Aleksandr Puşkinin əsərləri", Dobrolyubovun "Oblomovçuluq nə deməkdir", "Zülmət sehnəsində bir işq şüası" kimi tənqid şədəvrlerinin adlarını çəkir və yazar ki, eger bu məqalelər yazılmışsaydı, bu gün bəlkə de Belinskisiz Puşkin, Dobrolyubovsuz Turgenevi, Qonçarovu və Ostrovskini layiqincə dərk etmek çətin olardı.

Yeri gelmişken qeyd edək ki, Azərbaycan ədəbi tənqidindən də bu tipli misallar getirmek mümkündür. Deyə bilerik ki, elə ustاد tənqidçi Məmməd Arifin C.Cabbarlı haqqında məqalələri, Məmməd Cəfərin "Füzuli düşünür" tənqidini traktatı ən gözəl bədii əsərlər kimi oxunmurmur!

"Mənce, ədəbi-bədii tənqid də yaradıcılıqdır, sənətdir" — deyən Məmməd Arif bəlkə də uzun müddət tənqidin elm, yoxsa sənət olmayı barədə çoxsaylı mübahisələrə son qoymağı fikirləşirdi. Əslində, bu fikri söyleyərkən o, tənqid — uzun müddət məşğul olduğu, fəaliyyət göstərdiyi bu sahəni bəzilərin düşündüyü mənada bədii yaradıcılıq sferasına daxil etmirdi, yəni demirdi ki, tənqid də nəşr, poeziya, dramaturgiyadır. "Tənqid də yaradıcılıqdır" deyəndə M.Arif ədəbi tənqidin müsteqilliyini, bədii ədəbiyyatla sıx bağlılığını nəzərdə tuturdu. Bununla da o, "tənqid heç nə yaratmır" deyənlərə çox sərrast və tutarlı cavab verirdi. Tənqidin bu mənada bir yaradıcılıq sahəsi — sənət növü kimi dərk olunması ilk növbədə, bu sənət sahəsi ilə ciddi məşğul olanların — professional tənqidçilərin adıyla bağlıdır. Lakin ədəbi tənqid sahəsi ilə yalnız sırf professional tənqidçilər məşğul olmur.

"Yazıcı tənqid" deyilen bir anlayış da var: şair, yazıçı, dramaturq öz sənət dostlarının ədəbi yaradıcılığı, onların təzə nəşr olunan kitabları haqqında öz ürek sözlərini deyirlər. Təbii ki, bu sənətkarlar arasında elmle məşğul olanlar da az deyil: onlar dissertasiya yazar, elmlər namizədi ya doktoru alimlik dərəcəsinə layiq görülür, amma tənqidçi olaraq yox, şair, nasir ya dramaturq olaraq anılırlar. S.Vurğun, R.Rza, İ.Əfəndiyev, S.Rəhimov, B.Vahabzadə, F.Mehdi, X.R.Ulutürk, Anar və b. kimi.

Tənqidçilik peşəsi sırf profesionallıq tələb edir, lakin nadir hallarda olsa da, sırf yaradıcılıqla məşğul olan bir şəxs də sırf tənqidçi ola bilər. Bunun bariz nümunəsi kimi biz ilk növbədə, görkəmli nasir və

dramaturq Mehdi Hüseynin adını çəkə bilerik. Azərbaycan sovet nəsrinə sözün həqiqi mənasında bir sıra gözəl əsərlər bəxş etmiş M.Hüseyn həm də professional tənqidçi idi. Onun hələ iyirminci illerin axırlarından başlayan tənqidçilik fəaliyyəti təsadüfi bir hal olmayıb ömrünün sonunaqan davam etmişdir.

Bu sıradə başqa yazıçılardan - müntəzəm olaraq müasir ədəbi proseslə bağlı məqalələr yazmış, klassik ırsın tənqidini ilə məşğul olmuş Mirzə İbrahimovun adını da professional tənqidçi və ədəbiyyatşunas kimi qeyd edə bilerik. Yazıçı Mir Cəlal isə "Füzuli sənətkarlığı" kimi çox gözəl bir əsərin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının nüfuzlu təqdiqatçısıdır, lakin eyni zamanda müasir ədəbiyyatla bağlı onlara məqale yazmışdır.

Nəhayət, bu sıraya Elçinin de adını eləvə edə bilerik. O, bir yazıçı kimi həyatın, gerçəkliliyin dərin qatlarına enir, ancaq bir tənqidçi və ədəbiyyatşunas kimi də Elçin maraqlı və orijinal simadır, ədəbiyyata, sənətə, klassik və müasir əsərlərə, ədəbi problemlərə öz fərdi münasibətiyle seçilir, bu fərdi münasibətdə də ictimai rəyi ifadə etməyə çalışır. O, bir tənqidçi kimi obyektiv, principial və cəsaretlidir. Bir ədəbiyyatşunas kimi isə tarixi məxezlərə baş vurmağı bacarır, ədəbi faktları, məlumat və informasiyaları elmi həqiqətə çevirir, öz nəzəri səviyyəsi ilə diqqəti cəlb edir. Lakin onun yaradıcılığı ilə ədəbi-tənqid fəaliyyəti arasında qətiyyən uçurum və ziddiyət olmamışdır, əksinə, bu iki fəaliyyət növü bir-birini tamamlayıb.

Elçin ədəbi tənqidə altmışinci illerin ortalarında gəlmışdır. Bu zaman o, istedadlı gənc nasır kimi tanınındı, ilk həkayələri və ilk kitabı nəşr olunmuşdu. 1966-cı ilin dekabrında "Ədəbiyyat və incəsənət" qəzetində Elçinin hekayə janrı ilə bağlı bir məqaləsi dərc edildi, bundan sonra o, ədəbi tənqidə müntəzəm məşğul olmağa başladı. Azərbaycan bədii nəsrinə ədəbi tənqiddəki 20 illik (1945-1965) mənzərəsini əks etdirən namizədlik dissertasiyası üzərində işləyən Elçin bu mövzu ilə əlaqədar çoxlu əsərlər oxumuş, aylarla mətbuatı izləmiş, ədəbi tənqid materialları ilə tanış olmuş və görünür, elə o zamandan professional tənqidçi olmayıq qarşısına məqsəd qoymuşdu.

Elçinin ədəbi-tənqidin yaradıcılığı tematikasına və forma-janr xüsusiyyətlərinə görə geniş və əhatəlidir, zəngin və tutumludur. O, eyni ehtirasla klassik ədəbiyyatı tədqiq edir, klassik sənətkarların yaradıcılığına tamamilə yeni bir aspektde yanaşır, həm də ölməz sənətkarları dünya ədəbiyyatının nəhəngləri ilə müqayisə edir, XIX və XX əsrlərin ədəbiyyatını isə xüsusi bir məhəbbətlə araşdırır; Mirzə

Fətəlini, Mirzə Cəlili, Üzeyir Hacıbəylini, Ömər Faiqi yenə həmin meyarla oxucuya təqdim edir.

Lakin Elçinin tənqidçi dünyasında müasir Azərbaycan ədəbiyyatı — bu ədəbiyyatın geniş mənzərəsi sonrakı inkişaf və irəliləyişi, bu inkişafa mane olan və onu çox vaxt durğunluğa sürükleyəcək qüsurlar diqqətindən qaçmır; uğursuzluqlara təessüflənir, ancaq bunların səbəbləri üzərində də düşünür, yollar arayır.

Elçin bəzi həmkarları kimi yalnız bir janr üzrə "ixtisaslaşan" tənqidçi deyil, o, "Dramaturgiyada şərtilik barədə", "Elxan fədakarlığı ilə", "Aydın və Aydınların faciəsi" məqalələrində ədəbi tənqidin nisbətən az müraciət etdiyi teatr və dramaturgiya haqqında söz deyir, "Uman yerdən küsərlər", "Tənqidimizin metodoloji problemləri", "Müasir tənqidimiz. Vəziyyət və vəzifələr", "Tənqid və ədəbiyyatşunaslığımızın yaradıcılıq məsələləri" məqalələrində müasir tənqidin uğurları və uğursuzluqlarından söhbət açır, "Şer axını. Nə etmeli?" məqaləsində poeziyamızın mənzərəsini canlaşdırır, "Hekayə janrı. İmkanlarımız və iddiamız", "Olum ya ölüm — yox, necə olum?" (Azərbaycan romanının inkişaf yollarına dair) məqalələrində isə nərimizin ayrı-ayrı janrlarındaki inkişaf xəttini izləyir.

Lakin bütün bunlar Elçin tənqidinin hələ tam mənzərəsini eks etdiyim. O, tez-tez təşkil olunmuş dəyirmi stol söhbətlərinin, yaradıcılıq müzakirələrinin əsas iştirakçılarından birinə çevrilir, həmin problemlər barədə yaddaşalan çıxışlar edir, "Ədəbi proses. Olum ya ölüm?" adlı silsilə məqalələr yazar, bununla da bir tənqidçi kimi vaxtında ədəbiyyatdakı durğunluq hallarına qarşı heyəcan təbili çalır. Bəzən ədəbi tənqidin tamamilə unutduğu uşaq ədəbiyyatı haqqında böyük bir məqale ilə çıxış edir.

Elçin dünya ədəbiyyatı klassiklərini də unutmur: "Şoloxov haqqında söz", "Vilyam Şekspir haqqında söz" məqalələrini yazar, Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı problemində söz açan "Sübə şəfəqi"nin işığı kimi problematic bir araştırma ilə diqqəti cəlb edir.

Çağdaş Azərbaycan ədəbiyyatının heç bir uğurlu nəşr, poeziya, tənqid, dramaturgiya nümunəsi onun nəzərində qaçmır, İsi Məlikzadənin "Quyu" povesti, Mədine Gülgünün poeziyası, Qabilin "Nəsimi" poeması, Eyyaz Borçalının "Dünya, məni tərkine al" şerlər kitabı, Yaşar Qarayevin "Tənqid: problemlər, portretlər", "Poeziya və nəşr" adlı tənqid kitablari ilk dəfə Elçinin tənqidçi kimi duyub qiymətləndirdiyi əsərlərdir.

Nehayət, bu mənzərədə Elçinin bir tənqidçi kimi həssaslığı da diqqətdən yayınmır; o, özündən sonra gələn ədəbi nəslin, hətta son illerdə ədəbi yaradıcılığa başlayan cavanların şer, nəşr və tənqid yazıları haqqında ilk, özü də obyektiv tənqidçi sözünü deyir, ilk kitablarına "ön söz" yazar, həmin kitabları redakte edir (M.Süleymanlı, S.Səxavət, V.Cəbrayıllızadə, İ.Hacıyev, R.Tağı, F.Uğurlu, S.Budaqlı, B.Vəziroğlu, V.Yusifli, K.Abdulla, K.Vəliyev, R.Əliyev, R.Mustafayev, R.Qaraca və b.).

Bir tənqidçi-ədəbiyyatşunas kimi Elçin bu sahədə də yeknəsəqlikdən, standart və şablon ifade tərzindən, sərf elmi-nəzəri təhkiye üslubundan sərf-nezər edir. Görkəmlı tənqidçi Kamal Talibzadə yazır ki: "Elçinin öz yazı tərzi, orijinal üslubu, təhlil manerası vardır; elmi-nəzəri ricətləri sevir, publisistikaya xüsusi meyl göstərir, hətta ayrı-ayrı sözlərdən belə sərbəst istifadə edir" (136, 8).

Bu səbəbdən Elçinin tənqidini məqalələri onun nəşri kimi oxucu qəlbine tez yol tapır. Burada Elçinin tənqidçi üslubunu səciyyələndirən çox mühüm bir məqama diqqəti yönəltmək isteyirik. Bizim fikrimizcə, ədəbi tənqidin daha çox elmi, yaxud daha çox emosional olması barədə mübahisələrə Azerbaycan tənqidində indi heç bir ehtiyac duyulmur.

Hələ 1972-ci ildə Elçin "Müasir tənqidimiz. Vəziyyət və vəzifələr" adlı məqalesində bu probleme aydınlıq gətirmişdir. Həmin məqalədə Elçin yazırı: "Aydın məsələdir ki, ayrıca "emosional tənqid" növü yoxdur və olmamalıdır, necə ki, "analitik tənqid" növü yoxdur; olmayıb və olmamalıdır. Lakin indi iş elə gətirib ki, ayrı-ayrı məqalələri "emosional tənqid" nümunəsi hesab etməkdən başqa çare qalmayıb, çünki burada təhlil namına çox az şey var və biz bu yerde ədəbi tənqidimizin daha artıq emosional olduğunu yanan müellifləre haqq qazandırıraq. Doğrudan da, Azerbaycan ədəbi tənqidində belə birtərəflilik — "emosional tənqid" özünü qabarıq şəkilde bürüze verir. Digər tərəfdən isə bir sıra məqalələri "analitik tənqid" kimi qəbul etmək məcburiyyətindəyik, çünki buradakı quru akademizmdə məhz emosionallıq, hiss, həyəcan çatışdır" (48, 25).

Bəs tənqid necə olmalıdır? "Emosional" yoxsa "analitik"? Elçinin fikrinə, "emosionallıqla analitikliyin vəhdəti - ədəbi tənqidimizin əsl yolu bundadır" (52, 36).

Elçinin ədəbi-tənqidini yaradıcılığı məhz emosionallıqla analitikliyin vəhdətini eks etdirir. Onun elə bir tənqidini məqaləsi yoxdur ki, orada bu vəhdət hiss olunmasın. Əlbəttə, sərf elmi-nəzəri səpgili yazılarında

emosionallıq analitikklikle müqayisədə o qədər də qabarıq nəzəre çarpmır, çünki bu tipli yazılar konkret elmi fikir və müləhizələr üzərində qurulur ("Dramaturgiyada şərtlik barede", "Daha dərin qatlara", "Tənqid və nəşr", "Tənqidimizin metodoloji problemləri", Üzeyir Hacıbəyov publisistikasına bir nəzər", "Tənqid və ədəbiyyatımızın yaradıcılıq məsələləri", "Ədəbi proses. Olum ya ölüm", "Klassik aşiq poeziyasında dünya obrazı").

Ancaq elə bu yazınlarda da bir çox məqamlarda emosiyasız, hiss və həyecansız keçinmek olmur. Məsələn, "Tənqidimizin metodoloji problemləri" adlı iki məqalə, adından da görünən kimi, elmi-nəzəri səciyyəsi ilə seçilir. Bu məqalələrdə Elçin göstərir ki, "Müasir ədəbiyyatın tənqidində və təbliğində metodoloji prinsiplər get-gedə dən artıq nəzəri-estetik rol oynamaya başlayır, çünki dövr mürekkebələşdikcə, təbii ki, həmin dövrün ədəbiyyatı da dövrün mürekkeb dünyagörüşünü, psixologiyasını, etik-estetik xüsusiyyətləri, ictimai münasibətləri dən artıq dərəcədə özündə eks etdirir" kimi prinsipial, emosiyadan, hissden uzaq bir tərzə səzə başlayır, ayrı-ayrı tənqidçilərin ədəbi prosesin ayrı-ayrı məqamlarına birtərəfli, metodoloji baxımdan qüsurlu müləhizələri üzərində dayanır. Ancaq onun elmi fikir və müləhizələri quru, sxolastik səslenmir, burada hadisələrə həm də hissi-emosional münasibəti duyuruq. Emosional suallar, nidalar, xıtalar məhz bu məqsədə xidmət edir.

Amma Elçinin elə məqalələri (xüsusilə portret-oçerklər) də var ki, bu məqalələrdə elmi-nəzəri səviyyə yalnız mətnin ümumi ruhunda hiss edilir. Həmin məqale ilk cümləsində hissler, emosiyalar üzərində qurulub (Səməd Vurguna həsr olunmuş "Əlimdədir hələ qələm", Şəhriyar yaradıcılığından söz açan "Heydərbaba yolum sənədən kəc oldu", M.Gülgünün şərləri haqqında "Əbədi gün sərağında" və s.).

Emosionallıq dedikdə biz bəzi qələm sahiblərinin yazılarındakı sentimental əhval-ruhiyyəni, "romantik" pafosu, patetik çağırışları nəzərdə tutmurug. Tənqiddə emosionallıq dedikdə, biz fikrin emosionallığını nəzərdə tuturuq, belə olan təqdirdə fikir quru, cansıxıcı, sxolastik örtükdən xilas olur. Elçinin tənqidini yaradıcılığı janr baxımından da rəngarəngdir; burada demək olar ki ədəbi tənqidin bütün janrları ehətə edilibdir.

1) Monoqrafik tədqiqat şəklində: "Tənqid və nəşr" monoqrafiyası, Üzeyir Hacıbəyovun publisistik yaradıcılığınca söz açan sanballı elmi əseri, "Klassik aşiq poeziyasında "Dünya" obrazı"ndan, eləcə də

N.Nərimanovun, M.Ə.Rəsulzadənin, C.Cabbarlinin yaradıcılığından bəhs edən kiçik monoqrafiyaları (52, 167-260; 61).

2) Ədəbiyyatın (hem klassik, hem müasir) ən vacib, ən aktual məsələlərinə həsr olunmuş problem məqalələr ("Müasir tənqidimiz. Vəziyyət və vəzifələr", "Poeziyamızın bəzi yaradıcılıq problemləri", "Hekayə janrı. İmkanlarımız və iddiamız", "Uman yerdən küsərlər", "Tənqidimizin metodoloji problemləri", "Tənqid və ədəbiyyatşunaslığımızın yaradıcılıq məsələləri", "Ədəbi proses. Olum, ya ölüm?") (60, 19-39, 40-66, 67-85, 92-113, 145-151, 173-183, 184-206).

Göründüyü kimi, bu məqalələrdə ədəbiyyatımızın müəyyən dövrü üçün zəruri olan, özü də sonralar yox, məhz həmin dövrdə qaldırılmalı olan problemləri əks etdirilib. Həmin məqalələrdə təkcə konkret bir problem yox, ədəbiyyatın ümumi vəziyyəti, inkişaf perspektivləri ilə bağlı məsələlər de işqlandırılır. Doğrudur, bu problem-məqalələr hər şeydən əvvəl öz elmi-nəzəri səviyyəsi və səciyyəsi ilə seçilir, lakin irəli sürülen fikir ve mülahizələr əksər hallarda tutarlı faktlar, istinad nöqtələri tələb edir.

O zaman Elçin, eger söhbət nəsrden gedirse nəsrden, poeziyadan gedirse, poeziyadan, tənqiddən gedirse, tənqiddən ən xarakterik misallar getirir. Və bəzən bu misallar oxucuda heyret doğurur — belə bir təsəvvür yaranır ki, Azərbaycan ədəbiyyatının heç bir faktı tənqidçi Elçinin nəzərində yayılmamışdır. Əlbəttə, belə bir xüsusiyyət ədəbi prosesi bütün incəliklərinə qədər izleyen bir tənqidçiye müyəssər ola bilər.

3) Elçinin tənqid yaradıcılığında portret janrı çox mühüm yer tutur. Bu janr Azərbaycan ədəbi tənqidində ən işlek və demək olar ki, bütün tənqidçilərin müraciət etdikləri bir formadır. Lakin onu da qeyd edək ki, çox işlek olmasına baxmayaraq, portret janrı ədəbi tənqidde heç də keyfiyyət göstəricisi ilə seçilə bilmir. "Tənqid portretləri"ndə əksərən sənətkarların məlum obrazlarına yeni bir çizgi əlavə edilmir. Lakin bu janrda da sənətkarı yenidən keşf etmek, ona məhz yeni rakursdan qiymət vermək, məlum cizgilerin arxasındaki qeyri-adilikləri görüb-göstərmək halları az deyil və belə nümunələrin sırasında Elçinin "Tənqid portretləri" ilə qarşılaşırıq: "Məsuliyyət böyük məsələdir" (C.Cabbarlı haqqında), "Şoloxov haqqında söz", "Menim könlüm deyir ki" (M.Müşfiq haqqında), "Mənim fikirlərim haqqdır" (M.F.Axundovun şəxsiyyəti haqqında), "Əlimdədir hələ qələm" (S.Vurğun poeziyası haqqında), "Heydərbaba, yolum sənnən kəc oldu" (Şəhriyar haqqında) (60, 329-335, 339-345, 353-358, 368-375, 395-412, 431-443, 465-470).

4) Elçinin tənqid yazlarının müəyyən bir qismini onun ayrı-ayrı kitablar və tamaşalar haqqında yazdığı resenziyalar təşkil edir. Məlumdur ki, resenziya tənqidin janrları içərisində kəmiyyətcə çox böyük üstünlüyə malikdir. Lakin o da məlumdur ki, bu kəmiyyət həmişə keyfiyyəti üstələmişdir. Vaxtılı Elçin "Uman yerdən küsərlər" adlı məqaləsində haqlı olaraq yazdı: "Saysız-hesabsız resenziyaları oxuyursan və əsaslandırılmamış təriflərə həqiqətən mat qalırsan, bu nədir, məclislərde söylənilən boğazdan yuxarı sağlıqdır, yoxsa tənqid nümunəsidir?" (56, 25).

Elçin bu cür tərif üstündə qurulan resenziyaların şablon süjetini də nəzərə çarpdırılmışdı və həmin süjet bundan ibarət idi ki, resenziyalarda bir qayda olaraq əsər və onun müəllifi haqqında xoş sözler deyilir, sonra əsərdə müsbət və menfi qəhrəmanlar tehlil olunur, əsərin dilindən bir neçə kəlmə söz açılır, axırdı müəllife uğurlar arzulanır. Təbii ki, bir sıra tənqidli məqalələrində resenziya axınından, bu gərəkli janrin pis menada kütləvilişməsindən söz açan və bu tipli resenziyaları haqlı olaraq tənqid edən Elçin özü bu janrda zeif nümunə yarada bilməz.

Elçinin ayrı-ayrı uğurlu şer, nəşr və tənqid kitabları, yaxud teatr tamaşaları haqqında yazdığı resenziyalar sözün əsl mənasında bu janrin ən gözəl nümunələri kimi diqqəti cəlb edir. "Aydın və aydınların faciəsi", "Quyu" müəllifinə açıq məktub", "Tənqidçinin mənə"i və tənqidin problemləri", "Nəsrimizdə konflikt və xarakter probleminin tədqiqi", "Borçalıdan gələn yollar", "Əfsane davam edir" və s. (60, 471-479, 480-484, 490-505, 531-538) resenziyalar 70-90-ci illərin yaddaşaların, unudulmayan və tənqid tarixinin bir səhifəsinə çevrilən resenziyalardır.

5) Nehayət, Elçinin ədəbi tənqidin daha bir janrnı müraciəti də onun yaradıcılığında xüsusiələ diqqəti cəlb edir. Azərbaycan tənqidində ədəbi esse janrnı müraciət əsasən 60-cı illərdə başlanmış və mərhum filosof-tənqidçi Asif Əfəndiyev bu janrda bir sıra maraqlı nümunələr yaratmışdır. A.Əfəndiyev esseləri dənənən bədli-emosional cümlələr, ifadələr üzərində qururdu. Bəzən bu esselərdə emosionallıq, fikri parlaq cümlələrlə ifadə etmək meyli tənqidli mühakimələrin kəsərini və effektini azaldır, az qala rasionallıqdan məhrum edirdi.

Sonrakı illərdə Anarın, K.Abdullanın, A.Məsudun müəyyən bir fikir, ideya üzərində qurulan esseləri yarandı və. Burada çox da parlaq cümlələrə, effekt yaratmaq xatirinə işlənən ifadələrlə, impulsiv nida və

xitablara ehtiyac duyulmadı. Özü də bu esseler həcmindən görə bir neçə cümlədən də ibarət olurdu, bir neçə abzasdan da. Maksimum həcmi isə bir səhifədən artıq deyildi. Elçinin "Ədəbi düşüncələr" silsiləsindən olan esseleri (62, 90-133; 59, 83-121) isə artıq bu janrin təqidin digər janrları içərisində qəti mövqeyini müəyyynləşdirdi.

"Ədəbi düşüncələr" həm yığcamlığı, az sözə - eksərən bir neçə cümlə və fikirlə mahiyyəti ifadə etməyi ilə, həm də janrin özümlü xüsusiyyətlərini (bu baxımdan məşhur fransız yazarı Jül Renarin "Gündəlik"indəki esselerlə müqayisə etmək olar) eks etdirməsi ilə diqqəti cəlb edir. Məsələn, "Özümle səhbət" adlı ikicə cümlədən ibarət bir esseyə nəzər yetirək:

"Uzun-uzadı əsrlərdən bəri Azərbaycan ədəbiyyatında senin üçün ən faciəvi qəhrəman kimdir?

- Sabırın lirik qəhrəmanı" (63, 87).

Beləliklə, Elçinin bir təqidçi kimi bu janrin daxili, spesifik qanunauyğunluqlarına dərindən bələd olması, onun bütün formalarına müraciət etməsi faktı ilə qarşılaşırıq. Professional təqidçi üçün öz peşəsinə mükemmel bilmək çox böyük şərtdir və Elçin də məhz bu mənada sənətkar-təqidçidir. Elçini bir professional təqidçi kimi səciyyələndirən hansı xüsusiyyətlərdir? Daha doğrusu, Elçin təqidçi hansı məziyyətləri və spesifik cəhətləri ilə seçilir?

Bu xüsusiyyətləri aşağıdakı şəkildə ümumiləşdirə bilərik:

1. Müasirlilik Elçini bir təqidçi kimi səciyyələndirən başlıca xüsusiyyətdir. Bir təqidçi kimi o, müasir elmi-nəzəri təfekkürü sahibdir, dünya ədəbi prosesi ilə yaxından tanışdır, klassik və müasir ədəbiyyatı dərindən bilir (zengin mütaliəsi barədə ayrı-ayrı müsahibələrində məlumat verilib), en başlıcası isə ədəbi hadisələrə münasibətində orijinal təqidçi mövqeyi ilə seçilir. Müasirlilik ister Elçinin nəşr və dram, isterse də ədəbi-təqidi yaradıcılığına eyni dərəcədə xas olan bir keyfiyyətdir. Elçin həyatın, gerçəklilikin inkişaf dialektikasından doğan meylleri, tendensiyaları vaxtında və məqamında hiss edir, duyur və mənalandırır.

2. Novatorluq da Elçini bir yazıçı və təqidçi kimi səciyyələndirən, onun sənətkar şəxsiyyətinə, yazıçı və təqidçi duyumuna xas başlıca xüsusiyyətlərdən biridir. Bütün yaradıcılığı boyu Elçin həmişə yeniliyə, novatorluğa meyl etmişdir. O, ele ilk yazılarından özünəməxsus fərdi dəst-xətti ilə seçiləməyə can atmış və buna nail olmuşdur. Həyatın yeni meylleri, zamanın öz gerçəklilikindən doğan yeni insan obrazları bu novatorluğu şərtləndirən xüsusiyyətlərdir.

Elçinin ədəbi təqidi yaradıcılığında da novatorluq ilkin nəzərə çarpan ümde cəhətlərdən biri kimi diqqəti cəlb edir. Elçin təqidin problemlərindən söz açarkən məhz ədəbi fikri hərəkətə gətirir, onun yeni inkişaf meyllərini eks etdirən yazılarla müraciət edir, təqidin sxolastik və doqmatik cəhətlərindən, sərf səsioloji faktorlarından imtina edir. Öz təqidi yaradıcılığında da yeni fikirlər və müləhizələr söyleyən Elçin bu baxımdan ədəbi prosesdə seçilir; bəzən təqidin ilk sözünü məhz Elçin söyləyir.

3. Müasirlilik və novatorluqla yanaşı, Elçinin bütün yaradıcılığına, o cümlədən, ədəbi-təqidi fealiyyətinə xas olan bir cəhet də var ki, o da millilik və vətəndaşlıq keyfiyyətidir. Elçin 70-80-ci illərdə ümumittifaq ədəbi təqidində ən fəal nəzərə çarpan müəlliflərdən biri idi. O, "Voprosı literaturı", "Drujba narodov", "Teatr", "Literaturnaya učeba" kimi jurnalarda, xüsusən dövrün ən nüfuzlu ədəbiyyat qəzeti olan "Literaturnaya gazeta"da Sovet ədəbiyyatının və Azərbaycan ədəbiyyatının müxtəlif problemləri ilə bağlı onlarla məqale çap etdirmişdir.

Elçin mərkəzi metbuat sehifelərində gedən ən qızgın ədəbi diskussiyaların iştirakçısı olmuşdur. Lakin bütün məqalələrində o, ilk növbədə, çoxəsrlik Azərbaycan ədəbiyyatının təessübkeşi və təbligatçısı missiyasını yerinə yetirmişdir, hətta ümumittifaq ədəbi prosesində gedən və müasir sovet ədəbiyyatı ilə bağlı müzakirələrde də Azərbaycan ədəbiyyatı mövqeyində çıxış etmişdir. Həmişə milli ədəbiyyatın təessübkeşi mövqeyində çıxışı Elçinin vətəndaşlıq mövqeyi ilə şərtlənir.

Elçinin fikrincə, "vətəndaşlıq - vətənin qeyrətini çəkmək demekdir. Mehz buna görə də dilindən asılı olmayıaraq, bütün xalqların böyük ədəbiyyatı vətəndaş ədəbiyyatıdır - vətənin qeyrətini çəkmək-xalqın qeyrətini çəkmək demekdir".

Millilik və vətəndaşlıq keyfiyyəti Elçinin ədəbi və təqidi yaradıcılığında hem də beynəlmilə səciyyə daşıyır və o, məqalələrinin birinde yazar ki, "Dostoyevski rus xalqının, Balzak fransız xalqının, M.F.Axundov Azərbaycan xalqının böyük vətəndaş-yazıcısı olmaqla bərabər, eyni zamanda digər xalqların da Vətəndaş-ədibləridir" (56, 367).

Elçinin bir təqidçi kimi feallığı hem də Azərbaycan ədəbiyyatının Vətənəmizdən kənardə tanınması ilə diqqəti cəlb edir. Etiraf etmək lazımdır ki, yalnız ədəbiyyatşunaslıqla məşğul olan eksər tanınmış tədqiqatçılarımız da ədəbiyyatımızın tanınması sahəsində Elçin qədər fealiyyət göstərə bilməmişdir.

Çağdaş Azərbaycan ədəbi tənqidində ciddi nüfuz qazanmış Elçin ümumsovet ədəbi tənqidində də Azərbaycanı təmsil edən ən feal müəlliflərdən biri, bəlkə də birincisi olmuşdur. Burada belə bir həqiqəti etiraf etmək lazımdır ki, o dövrde - 1970-80-cı illərdə Moskva mətbuatında Azərbaycan tənqidçilərinin çox az bir qismi iştirak edirdi. Azərbaycanda tanınan bir çox tənqidçilər bu prosesdən kənarda qaldılar və ümumittifaq miqyasında, demək olar ki, tanınmadılar.

Elçin isə həmin illərdə "Voprosı literaturı", "Drujba narodov", "Literaturnaya učeba" jurnallarında, "Komsomolskaya pravda", xüsusun "Literaturnaya qazeta" və b. ümumittifaq metbuat orqanlarında bir tənqidçi kimi ardıcıl olaraq çıxış edir, sovet və daha çox Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, ədəbiyyat tarixi və müasir ədəbiyyat məsələləri ilə bağlı məqalələr çap etdirirdi. Ümumsovet mətbuatında çox nüfuzlu sayılan və xarici ölkələrlə də yayılan bu mətbuat orqanları, heç şübhəsiz, SSRİ məkanında coxsayılı tənqidçilər cərgəsində yalnız elmi-nəzəri səviyyəsi yüksək olan, dünya və ittifaq ədəbi meyarları ilə düşünen müəlliflərə müraciət edə bilərdi və Elçin də belə müəlliflərdən olmuşdur.

Sovet ədəbi prosesində Elçinin fəaliyyətini bir neçə istiqamətdə gruplaşdırmaq olar.

1. Elçin ümumsovet ədəbi prosesində tanınmış tənqidçi kimi etiraf edildiyi üçün, bir çox yüksək ədəbi tribunalarda: aktual ədəbi problemlərə həsr olunmuş beynəlxalq konfranslarda, görüşlərdə, toplantırlarda, sovet yazıçılarının bir sıra qurultaylarında yüksək intellektual səviyyəli və prinsipial mahiyətli çıxışlar etmişdir. Bu faktın özü heç də az əhəmiyyətli olmayıb, Azərbaycan tənqidçisine ehtiramın və inamın göstəricisiydi (192; 193; 194).

2. Ümumittifaq ədəbi mətbuatında çap etdirdiyi problem məqalələrlə Elçin ilk növbədə çağdaş Azərbaycan ədəbiyyatında gedən prosesləri eks etdirir, sovet oxucularının nəzərini milli nəşrin, poeziyanın və tənqidin vəziyyətinə, imkan və perspektivlərinə yönəldir (190, 252-259; 191, 248-256; 195, 40-53).

3. Çağdaş Azərbaycan ədəbiyyatı ilə bağlı bu problem məqalələrlə yanaşı Elçin ümumittifaq mətbuatında klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, həmçinin ayrı-ayrı sənətkarların yaradıcılıq yolu, yeni kitabları haqqında da məqalələr çap etdirmişdir (207; 208; 209; 210, 73-75).

4. Ümumittifaq ədəbiyyatında çıxan məqalələrin bir qismi də çağdaş rus və digər sovet xalqlarının ədəbiyyatına həsr olunmuşdur.

Bu da Elçinin "müasir sovet tənqidçisi" imicini artırın bir fakt idi (198; 199; 203).

5. Elçinin ümumsovet ədəbi prosesində feal və səmərəli fəaliyyəti onun mərkəzi metbuat sehifelerində sovet ədəbiyyatının müxtəlif problemləri ilə bağlı müzakirələrde və diskussiyalarda iştirakı olmuşdur. Təessüfə qeyd edək ki, bu diskussiya və müzakirlərdə o zaman, Elçindən başqa digər tənqidçilərin adları ilə qarşılaşmırıq (202; 205, 246-252).

Elçinin ədəbi-tənqidci yaradıcılığını daha geniş arenda - ümumsovet ədəbi prosesində eks etdirən bu bölgü, əlbəttə, şərtidir, lakin Azərbaycan tənqidçisinin bu prosesdə yerini və mövqeyini tam açıqlayır.

Öncə qeyd etdik ki, Elçin bir tənqidçi kimi müasir təfəkkürə malikdir, o, hər hansı ədəbi şəxsiyyətə, xüsusilə klassik sənətkarla bu günün-çağdaş dövrümüzün meyarları ilə yanaşır, klassiklərin ədəbi müasirliyini, ideyalarının ölməzliyini, yaşarlığını nəzərə çarpdırır. Nəzəri problemlərdən yazanda isə bu problemlərin izahına tamamilə fərqli aspektdən yanaşır, məlum faktların arxasındaki "gizli" nöqtələri aşkarlayır. Yaxud çağdaş bir Azərbaycan nasirini və şairini ümumittifaq oxucusuna təqdim edərən onun yaradıcılığındakı başlıca və zeruri məqamları təhlil edir, o sənətkarın özünəməxsusluğunu kəşf etməyə çalışır. Ümumittifaq mətbuatında Azərbaycan ədəbiyyatının təbliğçisi missiyasını üzərinə götürən Elçin S.Şəxavət, V.Cəbrayıllzadə, S.Budaqlı kimi istedadlı genç yazıçıları ilk dəfə sovet oxucularına tanıtmışdır. Daha doğrusu, adları çəkilən bu cavan müəlliflərin əsərləri çapa hazırlanarken nüfuzlu bir tənqidçi kimi Elçinə müraciət olunmuşdur. Məsələn, "Komsomolskaya pravda" qəzeti V.Cəbrayıllzadənin şerlərini Elçinin ön sözü ilə oxuculara təqdim edir, həmin ön sözde Elçin V.Cəbrayıllzadən öz ərijinal poetik manerası, fərdi dəst-xətti ilə seçilen istedadlı cavan şair kimi söz açır (200; 201, 100-102).

Elçin başqa bir istedadlı gənci ümumittifaq oxucusuna təqdim edir — S.Şəxavət 80-ci illərdə artıq Azərbaycan oxucuları arasında kifayət qədər tanınır, onun hekaye və povestləri öz təbiiliyi, həyatılıyi və daha artıq təqdim olunan obrazların koloritliyi ilə diqqəti cəlb edirdi, belə bir istedadlı nasir üçün meydani genişləndirmək lazım idi. "Madonnanın eri" (ərijinalda "Madonnanın eri Fəreməz kişi") — N.P.) həkayəsi ilə S.Şəxavət bu yolda ilk addım atır və Elçin həmin yolda — ümumittifaq oxucusuna doğru gedən yolda S.Şəxavətə bələdçi olur.

Elçin S.Sexavət haqqında yazdığı məqalədə birbaşa mətləbə keçir, bu hekayenin timsalında gənc Azerbaycan nasiri S.Sexavətin yazıçı dünyaduyumunu, həyata, gerçəklilik orijinal yanaşma tərzini; obrazını təsvir edərən hansı bədii vasitələrə üz tutduğunu açıqlayır: "Madonnanın əri" portret-hekayə janrında yazılmışdır. Bu janrin zəngin əhənənənləri göstərir ki, burada elə yaddaqalan detallar tapılmalı, elə vəziyyətlər təsvir edilməlidir ki, onların vasitəsilə bizi təqdim olunan personajı "görə" bilək, onu dəqiq və dolğun şəkildə təsəvvür edə bilək" (201, 100).

Elçinin ədəbi-tənqidli kriteriyaları, yeni ədəbi gerçəkliliyə, sənətkara və onun yaradıcılığına sistemli baxışı aydınlığı və dəqiqliyi ilə seçilir. Bu kriteriyaların içərisində heç şübhəsiz, en ənənəli həyat həqiqətidir. Bu həyat həqiqətinin bədii həqiqət şəklində təcəssümü onun bütün yaradıcılığını seciyyələndirən başlıca amildir və bu, Elçinin ədəbi-bədii fealiyyətində de başlıca stimula çevirilir. V.Dyakov adlı bir oxucu "Literaturnaya qazeta"ya göndərdiyi məktubda "Bədii ədəbiyyat nədir?" sualını aydınlaşdırmağı xahiş etmişdi. Redaksiya Elçinə müraciət etmiş, Azerbaycan tənqidçisi isə yazdığı məqalə ilə bu xüsusda fikir və düşüncələrini oxucularla bölüşmüştü.

Məqalənin lap əvvelindəcə Elçin çox sadə, amma elmi-nəzəri dəqiqliklə belə yazmışdı: "İncəsənət həyatın üzünü köçürmür. Onların fərqi yalnız sənətin açıq-aşkar şərtliyində, subyektiv başlangıçla malik olmasında deyil. Sənət əsərində obyekтивliyi en müxtəlif yollarla nümayiş etdirmek olar. Amma bu, sənətin başdan-başa şərtliklərdən ibarət olmasını istisna edə bilməz, o özü başdan-ayağa şərtliklər üzərində qurulub. Hətta həyatı faktları bilavasitə eks etdirən foto sənədi ya sənədli kino sənətində belə müəllif öz yaratdığılarına şəxsi seçimdən doğan nəsə bir "sünilik" əlavə edir, fərdi seçim çaları, fragmentçilik, eks olunan faktların özünməxsus tərzdə ifadəsinini getirir" (197).

Elçin həmin məqalədə çox maraqlı faktlara müraciət edir, bəzən tarixi bir hadisənin yaxud detalın bədii əsərdə nəyə görə olduğu kimi təsvir olunmaması üzərində de dayanır. Məsələn: "Hərb və sülh" romanı ilə bağlı P.A.Vyazemskinin I Aleksandrla əlaqədar dəqiqliyile bildiyi bir tarixi detalı L.N.Tolstoy tamam başqa cür işləmişdir, lakin bu detal qətiyyən I Aleksandr obrazına xələl getirməmişdi.

Bu tipli elmi-nəzəri məqalələrində de Elçin Azerbaycan ədəbiyyatı nümunelerinə müraciət etmədən keçinmir. Məsələn, adı çəkilən məqalədə Elçin Anarın "Dantenin yubileyi" hekayesində söz açır.

Elçin qeyd edir ki, Anar istedadsız və ugursuz insanın taleyindən söz açsa da, oxucu bu qəhrəmana yaziçinin ikrahla deyil, böyük reğbetlə yanaşdığının şahidi olur. Çünkü Feyzulla Kəbirlinski ne qədər istedadsız olsa da, sehnəyə, teatra sonsuz məhəbbəti böyükdür, buna görə de hər cür təhqiqərə dözür. Feyzulla Kəbirlinski obrazı, Elçinin fikrinə, əsl həyat həqiqətinin ifadesidir. Yaziçi və həyat həqiqəti kimi probleme "Literaturnaya qazeta"da dərc etdiirdiyi "Bit samim soboy" (202) və digər məqaləlerinde de toxunmuşdur.

Elçinin ədəbi-tənqidli yaradıcılığını ümumsovet ədəbi prosesinde izləyərkən, ilk növbədə, onu bir tənqidçi kimi şöhrətləndirən və sözün o zamankı mənasında ona istedadlı ümumittifaq tənqidçisi imicini qazandıran böyük problem məqalələr üzərində dayanmaq lazımdır. Həmin məqalələrdən bəziləri: "Protiv provintsializma v kritike (O problemax sovremennoy kritiki)", "Potok stixov. Çto delat? (O sovremennoy poezii Azerbaydjana)", "Analiz qlubokiy i vziskatelniy (Zametki o sovremennoy proze)", "Trudno pisat dlya detey (O problemax detskoy literaturi)", "Analiz — qlubokiy i vziskatelniy (Zametki ob azerbaydjanskoy — i ne tolko azerbaydjanskoy — kritike)" və s. (190, 252-259; 191, 248-256; 196, 40-53; 205, 246-252).

Elçinin problematik tənqidində milli ədəbi faktlar, milli ədəbi prosesin hadisəleri məhz ümumittifaq ədəbi prosesi kontekstindən qiymətləndirilirdi. Əvvəla, ona görə ki, Azerbaycan sovet ədəbiyyatı ümumsovet ədəbiyyatının tərkib hissəsiydi, kommunist ideologiyası və sosrealizm metodу SSRİ məkanında yaşayan bütün xalqların ədəbiyyatı üçün vahid, əvəzolunmuaz prinsip idi.

İkincisi, sərf bədii-estetik baxımdan bu xalqların ədəbiyyatları bir-birilə sıxı şəkildə əlaqədə idilər, milli ədəbiyyatların en dəyərli nümunələri həm de Ümumsovet ədəbiyyatının dəyərli nümunələri sayılırdı. Bu nümunələri qiymətləndirərkən təkçə milli ədəbi-tənqidli kriteriyalar kifayət etmirdi.

Elçinin məqalələrində de məhz Azerbaycan ədəbiyyatı ümumsovet ədəbi prosesi və tənqidli arenasından təhlil olunur. Əlbəttə, bu günkü ifrat meyarları əsas götürüb, "ümumsovet prinsipi" ilə yazılın məqalələri inkar da edə bilərik, lakin həmin məqalələrin sosrealizm prinsipləri ilə səsleşdiyini təsdiq etsək belə, söhbətin məhz ədəbiyyatdan, ədəbi tənqiddən getdiyini unutmamalıyq.

Elçin məqalələrinin birində yazılırdı: "Ayri-ayrı kitablar haqqında bu və ya digər dərəcədə qənaətbəxş məqalələr var. Həmin məqalələrdə təqdir olunan təhlil obyekti məhəlli analizdən keçirilir, lakin bütünlükde

Azərbaycan ədəbiyyatına şamil ediləcək ümumiləşdirilmiş, problematik yazılar son dərəcə azdır... Azərbaycan ədəbi tənqidçi çox zaman təhlil elədiyi əsərlərə hələ nəinki bünə ədəbi prosesi baxımdan, hətta ümumsovet ədəbi prosesi baxımdan belə yanaşır və bu zaman səhbət hərtərəfli, tam təhlilidən yox, məhz "məhəlli təhlildən" gedir. Bu cür ayrı-ayrı spesifik naqışlıklar Azərbaycan ədəbi tənqidini ümumsovet ədəbi tənqidinə nisbətdə daha artıq zəifliyə, "Periferiya tənqidçi" kimi acınacaqlı, lakin obyektiv faktorlardan doğan ifadələrin işlənməsinə gətirib çıxarı" (52, 17).

"Periferiya tənqidçi"ni rədd edən Elçin ümumittifaq kursusunda - tənqid arenasında məhz yüksək elmi-nəzəri səviyyəsi ilə, müasir təfəkkürlü tənqidçi üçün ən zəruri bilik, professionallıq və cəsaretlilik kimi kefiyyətləri ilə diqqəti cəlb etmişdir. O, məqalelərinin birində yazır: "Bizce, Y.Şükürov çox sərrast deyir: "Polemika aparmağa meyli olmayan tənqidçi tənqidçi yox... Çexovun professoru Şerebyakovdur" (52, 15).

Tənqidçi üçün lazımlı olan keyfiyyətlərdən biri də cəsaretdir və cəsərat Elçinin ayrı-ayrı məqalelərində polemika şəklində nümayiş etdirilir. Polemika aparmaq, bir tərəfdən, tənqidçinin hən hansi bir ədəbi problemlə bağlı fərdi, subyektiv münasibətini ifadə edir, digər tərəfdən, həqiqətin aşkarlanmasına xidmet edir. Beleliklə, həmin fərdi-subyektiv münasibət tezliliklə obyektiv münasibət kimi qəbul olunur. Məsələn, 70-ci illər Azərbaycan tənqidində bəzi müelliflər təhlil etdiyi ədəbi əsərlərə fəlsəfi-estetik meyarlarla yanaşmağa, tənqidde hissi-emosional cəhətləri daha qabarıq nəzərə çarpmırmağa çalışırlar və bu zaman sünə şəkildə, cümlələri qırmaqla, yersiz nida işarələri qoymaqla esseni mənsur şer kimi bir şeyə çevirirdilər. Belə hallarda boş fəlsəfəçilik, fəlsəfeçiliyə meyl üstələyir, emosionallıq isə öz plana keçdiyindən tənqid üçün lazımlı olan ən vacib keyfiyyətlərdən biri - təhlil və şərh kölgədə qalırı.

Elçin "Drujba narodov" jurnalında çap etdirdiyi "Protiv provintsializma v kritike" (1973, №4) məqaləsində (bu məqale həmin jurnalın ilin ən yaxşı məqaləsi mükafatını almışdır - N.P.) bu tipli yazınlara öz konkret və cəsaretli münasibətini bildirdi. Bu münasibətdə ilk əvvəl subyektiv amiller axtaranlar olsa da, az sonra həmin tipli tənqidçilərin fəaliyyətini ümumiləşdirən ən doğru və obyektiv bir fikir kimi qəbul edildi.

Elçin yazdı: "Verilen hökmərin havadan asılı qalması, əsaslandırılmaması müasir ədəbi tənqidimizin ən naqış cəhətlərindən biridir: Filan əsər yaxşı əsərdir, filan əsər isə pis, lakin "nə üçün?"

sualının cavabı açıq qalır". Elçin "Azərbaycan" jurnalının 1971-ci il 4-cü nömrəsində çap olunmuş "İnsan və sənət" adlı məqaləni səciyyəvi nümunə kimi göstərir: "Tənqidçi müasir Azərbaycan ədəbiyyatı ilə əlaqədar bir sıra hökmər verir, müxtəlif əsərləri müxtəlif cür qiymətləndirir, lakin onun ne üçün məhz bu və ya digər qənaəət gəlməsinin səbəbləri aydın olmur. Məsələn, məqalədə şair F.Qocanın şerlərindən bol sitatlar getirilir və müəllif bu şerləri qatı surətdə inkar edir. Biz onuna mübahisə etmək istəyirik, çünki bir sıra şerler barədə başqa fikirdəyik. Mübahisə etmək istəyirik, lakin... mübahisə edə bilmirik: mübahisə etməli fikir ve mülahizələr, izahlar yoxdur, yalnız quru hökmər var. Bütöv bir şer misal getirilir və tənqidçi belə bir hökm verir: "Bu şerdə heç bir dərin mena, heç bir fəlsəfi hikmət yoxdur" (52, 20).

Elçin "Uman yerdən küsərlər (son beş ilin tənqidinə bir nəzer)" və "Tənqidimizin metodoloji problemləri" məqalələrində də geniş düşünen, polemika aparmağı bacaran və ilk önce ümumittifaq ədəbi prosesinə yaxından bələd olan bir tənqidçi kimi nəzəre çarpır. Bu məqalələrdə o, "tənqid ədəbi prosesin canlı, dinamik mexanizmidir" fikrini təsdiq etmiş olurdu. Həm də maraqlıdır ki, 60-80-ci illər Azərbaycan tənqidində bir çox aspektləriyle məhz həmin funksiyanın - "canlı, dinamik mexanizm" rolunun öhdəsindən gele bilmirdi. Ancaq Azərbaycan ədəbi tənqidində ədəbi prosesin bir çox dönenlərində məhz Elçin kimi tənqidçilərin fəaliyyəti sayesində özünü təsdiq etmişdir.

Qeyd edək ki, Elçinin ümumittifaq metbuatında rus dilində çap olunmuş ən yaxşı məqalələri bir yere toplanaraq Moskvada böyük bir kitab halında nəşr edilmişdir (211). İlk dəfə idi ki, Azərbaycan ədəbi tənqidinin nümunəsi Elçinin tənqidində yaradıcılığı timsalında, belə bir həcmədə və yüksək nəzəri səviyyədə ümumittifaq oxucusuna təqdim olunurdu.

Araşdırduğumuz insan problemi və onun bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələr də tənqidin məhz bu dövründə, 60-80-ci illər ədəbi tənqidində Elçinin və onunla bərabər bir sıra başqa yeni qüvvələrin tənqidə gelişisi ilə tam reallaşa bildi. Yuxarıda verdiyimiz ümumi məlumatdan da göründüyü kimi, həmin dövrün yetirdiyi istedadlı tənqidçilərdən biri məhz görkəmli yazıçı və dramaturq Elçindir. Elçinin ədəbi-tənqidçi fəaliyyəti ilə onun nəşr yaradıcılığı arasında heç bir ziddiyyət görünmür və haqqında söz açan tənqidçilər də döñə-döñə qeyd edirlər ki, Elçinin tənqidçilik fəaliyyəti onun ədəbi-bədii yaradıcılığının davamıdır. Bu məqalələrdə emosionallıqla akademizm sıx birləşibdir.

Elçinin yaradıcılığını, onun bir tənqidçi kimi 35 illik fəaliyyətini yüksəm şəkildə olsa da, nəzərdən keçirdik. Lakin bizi daha çox maraqlandıran insanın bədii-estetik təcəssümü ilə bağlı tənqidin fikir və mülahizələridir. Bu bölməde Elçinin ədəbi-tənqidçi fəaliyyəti haqqında məlumat verməkdə əsas məqsədimiz onun bir tənqidçi kimi portretini təqdim edərək ədəbi-nəzəri fikirdə təsadüfi və qeyri-peşəkar bir şəxs olduğunu göstərməkdir.

Elçin peşəkar və feal ədəbiyyatşunas olduğu üçün öz elmi baxışı, geldiyi qənaətlərlə də ədəbi prosesdə feal rol oynamış, bədii yaradıcılıqda insana yeni münasibətin formallaşmasına müxtəlif aspektlərdən təsir göstərmişdir. Onun ədəbi-tənqidçi fealiyyəti ilə bədii yaradıcılığı arasında ziddiyət yoxdur. Onlar bir-birinə mane olmur, eksinə, biri digərini tamamlayır və zənginləşdirir. O, bədii yaradıcılıq laboratoriyasından yaradıcılığının sırlarını açır, eyni zamanda həmin laboratoriaya girenə qəder de ciddi hazırlıq keçir.

İnsanın bədii-estetik dərki problemi yazıçı Elçini həle yaradıcılığın ilk illərində düşündürdü. Qəlema aldığı hekayelərdə o, əsas diqqəti ilk növbədə təsvir etdiyi obrazla, bu obrazın keçirdiyi hiss və həyəcanlara yöneldirdi. Bu hekayelərdə və az sonra qəleme aldığı ilk povestlərində də sənətkar mətləbi, ifadə etmək istədiyi bədii qayəni hadisə və əhvalat üzərində deyil, məhz obraz üzərində qururdur. Ele bunun nəticəsidir ki, Elçinin nəsrində küllən yaddan çıxarılmazı, unudulması mümkün olan çox az personaj tapılar. Həyat gerçəkliliklərdən bədii ədəbiyyatın gerçəkliliyinə çevrilən obrazlar isə illər keçədə, öz müasirliyini hifz edir.

Elçinin insanın bədii-estetik dərki problemi ilə bağlı xüsusi bir monoqrafiq tədqiqatı olmasa da, ayrı-ayrı məqalələrində bu problemin müxtəlif aspektləri bu və ya digər dərəcədə öz eksini tapmışdır. Həmin fikir və mülahizələr isə bütövlükdə tənqidçi-ədəbiyyatşunas Elçinin insanın bədii-estetik dərki ilə bağlı elmi-nəzəri axtarışlarını tam ehtiva edir. Bu fikir və mülahizələri aşağıdakı şəkildə ümumiləşdirmek olar:

1. Elçinin insanın bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələri onun bir tənqidçi kimi fealiyyətə başladığı ilk dövrlərdə, yeni 60-ci illərdə daha çox elmi-praktiki səciyyə daşıyırırdı. Bunu biz müəllifin altmışinci illərin sonlarında tamamlamış olduğu "Tənqid və nəşri" monoqrafiyasında, koknret olaraq bu monoqrafiyanın "Ədəbi tənqid və Azərbaycan bədii nəsrində xarakter məsələsi" adlanan ikinci fəslində izleyə bilərik.

Monoqrafiyanın bu fəslində Elçin, demək olar ki, heç bir elmi-nəzəri şərhə, təfsilata ehtiyac duymur, lakin məhz elmi-nəzəri müdədələrin, artıq qəbul olunmuş, təsbit edilmiş elmi fikirlərin işığında həmin məsələlərə yanaşır. Ədəbi tənqidin Azərbaycan bədii nəsrində xarakter məsəlesi ilə bağlı fikir və mülahizələrini ümumiləşdirən Elçin daha çox prosesin özüne — tənqidin nəsrə münasibətinə diqqəti yönəldir.

1945-1965-ci ildə yaranan nəşr əsərlərində tənqidin axtardığı qəhrəman əsasən "yaradıcı", "qurucu" insan idı, xarakteri etibarılı müsbət idi, əzmkar idi, əsl zəhmət adamı idi. Bunun əksi olan obrazlar isə "menfiler" idi, inkişafa, tərəqqiye, yeniliyə hər vasitə ilə mane olan insanlar idi. Bədii əsərlərde bu insanlar yalnız tünd boyalarla, bütün mənfilikləri ilə eks etdirilməli idi, onlar oxucuda nifret doğurmaliydi, lakin bir bədii obraz kimi "müsbət qəhrəman"lardan qüvvətli verile bilmezdi. Elçin Azərbaycan sovet bədii nəsrinin naqış cəhətlərindən birini, amma ele ən başlıcasını əsərlərde təsvir edilən suretlərin hər hansı mənfi hərəkətinin, eləcə də müsbət hərəkətinin fəlsəfəsini tapmağa cəhd edilməməsində göründü.

Elçinin fikrincə, ədəbi qəhrəman ele bir seviyyədə olmalı idi ki, onun hərəket və əməlli, eləcə də mənəvi dünyası oxucuya nəse aşılışın, həmin obraz həyatın, gerçəklisinin müəyyən bir tendensiyasını, fəlsəfəsini özündə eks etdirsin. Daxili aləmi, psixologiyası oxucudan gizlin qalan qəhrəmanlar isə o dövrün nəsrində çox idi və ədəbi tənqid bunların üstündə sükutla keçirdi. Elçin yazırırdı: "Bir çox məqalelərdə, məruzə və çıxışlarda bədii nəşr əsərlərindəki qəhrəmanların kiçicik hərəkəti belə izlənilirdi də, onların ne etdikləri, harda işlədikləri bütün təfərrüati ilə naqıl edilirdi də, bu qəhrəmanların daxili aləmlərinə, yazıçı təsvirlərindəki sənətkarlığa göz yumulurdu.

Mehdi Hüseynin xarakterik bir iradı yada düşür. O, "1959-cu ilin bədii nəşri" mövzusunda keçirilən müşavirədə üzünü romanlar üzrə məruzəciyə tutub demişdi: "Siz öz məruzənizde doğru olaraq dediniz ki, yazıçı nədən yazırsa-yazsın, romanı roman edən qəhrəmandır. Siz "Aran"da (söhbət S.Əhmədovun eyni adlı romanından gedir — E.) hər şeydən danışdırınız, qəhrəmanların hər bir hərəkətini izlədiniz, ancaq onların psixolojisindən xarakterindən danışmadınız. Sabir Əhmədovun raykom katibi sureti ilə bizim ədəbiyyata getirdiyi yenilik nədən ibarətdir? (52, 243).

Ədəbi tənqidin "müsbət qəhrəman", "mənfi surət", "Xarakter və xarakteristika", "tipiklik" kimi ən zəruri məsələlərə münasibətinin

izlənilməsi təbii ki, Elçinin də bu məsələlərə münasibətini aydınlaşdırır. Bu münasibət getdikcə dəqiqləşir, tənqidçinin ədəbi qəhrəman konsepsiyasını formalasdır.

Əlbəttə, tədqiqat prosesində Elçinin görüb-götürdüyü, müşahidə etdiyi, fakt kimi qələmə aldığı tənqid qeydlərin heç də hamısı ədəbi tənqidin passviliyini, elmi-nəzəri səviyyəsizliyini nümayiş etdirmir, əksinə, Elçin yeri gəldikcə o dövrün ədəbi tənqidində mövcud fikir və mülahizələrlə müxalif olan fikirləre istinad edir. Bu mənada M.Hüseyin, C.Cəfərov, M.Cəfər, M.Arif Elçinin daha çox qəbul etdiyi, həmfikir olduğu tənqidçilərdir, ancaq yeri gəlmışkən, qeyd edək ki, Elçin bu görkəmli tənqidçilərin özleriyle də bir neçə məqamda polemikaya girir.

Cəfər Cəfərovun "Müsbat obrazların bəzən zəif çıxmına bir səbəb de budur ki, onları "məlek" kimi nöqsansız göstərilirlər, sanki bütün yaxşı sıfetlər onların sıfetində absolyutlaşdırılır" (52, 265). M.Hüseynin "Biri deyir: qəhrəmanı mütləq inkişafda göstərməlisən, onun öz qüsurlarını neçə təmizlədiyini təsvir etməlisən. O biri deyir: Əgər nümunəvi təsvir edirsənse, onun nöqsanı olmamalıdır" (52, 264), Məmməd Cəfərin "bəziləri müsbət qəhrəmanı konkret, canlı insan kimi deyil, mücərrəd müsbət insan keyfiyyətləri haqqında doqmatik məntiqi mülahizələrin ifadəsi" kimi düşüncələr, beləliklə, meydana "heç bir nöqsanı olmayan göydəndüşmə "ideal qəhrəman" çıxmış olur. Bunun da nəticəsində bu yanlış yol bədii təfəkkürün canlı həyatdan uzaqlaşmasına, yazıçının ayağının torpaqdan üzülməsinə səbəb ola bilər" (52, 258) kimi fikirləri o dövrün ədəbi tənqidində insanın bədii-estetik təcəssümüyle bağlı söylənən ən obyektiv fikirlər olaraq diqqəti cəlb edirdi.

Əlbette, Elçinin "Tənqid və nəşr" monoqrafiyasında insanın bədii-estetik təcəssümü kimi çox mühüm, global bir problem tam genişliyilə əhatə oluna bilməzdi, bu monoqrafiyada qarşıya qoyulan məsələlərdən yalnız biri idi, ancaq qeyd edək ki, daha çox elmi-praktiki səciyyə daşısa da, monoqrafiyanın həmin fəslində xarakter və səciyyə, tipiklik kimi anlayışların şərhinə münasibət o dövr üçün mühüm əhəmiyyət kəsb edirdi.

Bir sıra əsərlərde canlı olaraq, xarakter yaratmaq əvəzinə, daha asan yolla gedilərək qəhrəmanları statik üsulla xarakterize etmək halları baş alıb gedir, yaxud macərəciliq, hadisəbazlıq xarakterlərə güc gəlirdi, çox zaman xarakter yox, onun iştirak etdiyi nağılvəri bir hadisə yadda qalırdı.

Yaxud tipiklik məsələsini götürək. Elçin ayrı-ayrı fakt və hadisələrdə ictimai həyatın ümumi cəhətlərinin göstərilməsi, fərdi xarakterlərin sosioloji tiplər səviyyəsinə qaldırılması, hadisə və situasiyalar arasındakı obyektiv əlaqələrin açılması, izah olunması baxımından Azerbaycan ədəbiyyatında hələ tənqid realizm dövründə yüksək zirvəyə qalxmış Cəlil Məmmədquluzadə nəşrini nümunə göstərir.

Lakin müharibədən sonraki illər Azerbaycan nəşrine bu baxımdan nəzər yetirdikcə pərakəndə və xaotik bir mənzərə görülür, çünki Azerbaycan ədəbi-tənqid tipiklik məsələsinə soyuq və bigane yanaşırdı, burada dramatik, yanlış mülahizələr hökm süründü (52, 270).

Elçin bir sira tənqidçilərin tipiklik haqqında fikir və mülahizələrində "tipi şüurlu surətdə böyükətmək lazımdır" kimi qeyri-elmi prinsipin bədii ədəbiyyata ne qədər ziyan vurdunu misallarla sübuta yetirir. Həyatdakı müsbət hadisələri şüurlu surətdə böyükətmək təbii ki, real varlıqlardan uzaqlaşdırmağa, mövcud gerçəklilikdə çətinliklərin və menfiiliklərin üstündə keçməye gətirib çıxarırdı. Bu da insanın bədii-estetik təcəssümündə reallığı, inandırıcılığı heçə endirirdi.

Qəhrəman öz xarakterine, anlaq səviyyəsinə görə deyil, müəllifin iradəsilə, "şüurlu surətdə böyükətmək" əsası ilə ərseye gəlir, sırávi sovet adamı sünü şəkildə özünde olmayan mənəvi keyfiyyətlərə yüklenirdi. Bu meyl və tendensiyanın, heç şübhəsiz, tipikliyə dəxli yox idi və Elçinin düzgün qeyd etdiyi kimi, "bütün bunlar bədii obrazların həyat həqiqəti ilə düz gəlməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır" (52, 286).

2.Elçinin 70-ci illərdə yazdığı, əsasən klassik və müasir sənətkarların yaradıcılığına həsr etdiyi bir sira məqalələrlə artıq insanın bədii-estetik təcəssümü ilə bağlı fikirlər qəti olaraq formalşlaşmağa və müəyyənleşməyə başlayır. Bu fikir və mülahizələrdə qəhrəman problemi ilə bağlı konseptuallıq və bitkinlik hasil olmağa başlayır.

Ədəbi qəhrəman kimdir? Yazıçı onu təqdim edərkən hansı prinsipləri əsas götürməlidir? Sənətdə, estetik aləmdə, xüsusile bədii yaradıcılıqda bu problemlə bağlı müxtəliflik nədən yaranır? Ədəbi qəhrəmanın milliliyi ilə bəşəriliyi arasında hansı qarşılıqlı əlaqə və təsirdən söz açmaq olar? "Dövrün qəhrəmanı" bütün zamanların qəhrəmanına çevrili bilmirse, buna səbəb nədir? Nəhayət, ədəbi qəhrəmanın təsvirində yazıçı hansı bədii priyomlardan istifadə etməlidir, daha deqiq desək, yazıçı öz qəhrəmanını neçə sevdirmelidir?

Bütün bu suallar insanın bədii-estetik təcəssümü və onun dərki ilə bağlı en vacib, zəruri suallardır və tənqidçi-nəzəriyyəçi Elçin həmin suallara öz məqalələrində dolğun cavab vere bilmışdır.

1971-ci ildə qələmə alınmış "Elxan fədakarlığı ilə" məqaləsi (həmin məqalə "Ədəbiyyat və incəsənət" qəzetinin 1971-ci ildə öz səhifələrində dramaturgiya və teatrla bağlı sənətkarlıq məsələlərinə həsr olunmuş ədəbi müzakirədəki çıxışı əsasında hazırlanmışdır) Elçinin ədəbi qəhrəman, onun bədii-estetik təcəssümü ilə bağlı fikir və mülahizələrinin formalasdığından soraq verir.

Gənc yazıçı Elçini biz bu məqalədə hem də əsl tənqidçi-nəzəriyyəçi kimi görürük. Bu məqalədə söhbət bir neçə mövzunu əhatə etse də, bizim üçün en önemli olan "Baş qəhrəman, o kimdir?" sualının araşdırılmasıdır. Elçin yazır: "Bədii xarakter, qəhrəmanın təbəti məfhumu son dərəcə rəngarəng olduğu qədər də qeyri-konkretidir. Misal üçün, biz yalnız dramaturgiyada deyil, ümumiyyətlə, bədiiyyatda qəhrəman xarakterini hər bir çətinliyə mətanetlə sine gərən, hər cür müşküllükdən baş çıxaran, hər dəfə çarı tapan, heç zaman səhv etməyen, işdə də, evdə də, yalnız və yalnız müsbət hərəkətlər edən və s. kimi xüsusiyyətlərdən ibaret ideal qəhrəman keyfiyyətləri toplusu kimi qəbul etmirik" (52, 121).

Artıq 70-ci illərdə sovet ədəbiyyatının, sistemin doğurduğu, sosializm quruluşunun özünün yetirdiyi ədəbi qəhrəmana — sovet adaminın ümumiləşdirilmiş obrazı olan "müsəbt qəhrəmana" münasibətin dəyişdiyi göz qabağındadır. Ədəbi qəhrəmana münasibətdə illərdən bəri doqmatik mövqedə dayanan bəzi ədəbiyyatşunaslardan fərqli olaraq Elçin başqa tərzdə düşünürdü və bù cür düşünməkdə də haqlı idi, çünki zaman dəyişir, insanın mənəvi-əlaqi keyfiyyətləri inkişaf edirdi. Həyatda, möşətdə yeniliklər baş verirdi. "Burada dialektik bir qanuna uyğunluq var, çünki insan zəkasının inkişaf sürətinin ekvivalenti ötən əsrlərdə, ötən onilliklərdə belə mövcud olmamışdır" (52, 121).

Elçinin fikrincə, ədəbi qəhrəman önce, yarandığı, meydana çıxdığı dövr və zamanla bağlıdır, dövr və zaman dəyişdikdə isə o ədəbi qəhrəman əger yüksək sənətkarlıqla yaradılmışsa, gələcək nəsillərin də sevdiyi obraz kimi dərk ediləcəksə, yaşayacaq, eks təqdirde isə həmin ədəbi qəhrəman yalnız yarandığı dövrün faktı kimi xatırlanacaq.

Elçin Cəfər Cabbarlının "Almaz" pyesindəki baş qəhrəmanın taleyi misal gətirir: "Almaz bir çox mühüm xüsusiyyətlərinə görə

müasirləri arasında seçilirdi, fərdi kimi ümumilərdən ayrıılırdı, çünki 20-ci illərdə Almaz cəsurlığına, Almaz prinsipiallığına, Almaz əqidəsinə malik on səkkiz yaşlı qızlarımız barmaqla sayılırdı və belə bir şəraltdə məhz Almazın baş qəhreman olacağı səhnə əserinin - "Almaz" pyesinin meydana çıxmazı təbii və qanuna uyğun idi; bədiiyyatın tələblərindən, sosalizm realizmi metodunun şərtlərindən, Cabbarlı istədi və ehtirasından doğurdu.

İller keçdi. Almazlar artıq barmaqla sayılımadı, nəhayət, Almazların mübarizə apardıqları qüvvələr aradan qaldırıldı. Artıq Almazların qızları, nəvələri bir fərd kimi ümumidən öz nənələri qədər seçilmədi, çünki illər keçdikcə Almaz cəsurluğu, Almaz prinsipiallığı, Almaz əqidəsi məhz ümuminin mənəvi-əlaqi, siyasi-ictimai keyfiyyətlərini müəyyənləşdirdi. Deməli, belə olduğu təqdirdə, müasir dramaturgiyada aparıcı baş qəhrəman məsələsinə tamamilə yeni nəzərlərle baxmaq lazımdır (52, 122).

Elçin Almazı məhz yarandığı dövrü üçün xarakterik ədəbi qəhrəman sayır və elbəttə, bu obrazın vaxtilə oynadığı rolü da unutmur, lakin eyni zamanda nəzərə çarpdırır ki, indi (söhbət 70-ci illərdən gedir - N.P.) ədəbiyyata, teatra yeni ruhlu qəhrəmanlar getirmək lazımdır.

Ümumiyyətlə, Elçinin sevdili klassiklər sırasında Cəfər Cabbarlının adını xüsusi qeyd etmek lazımdır. O, böyük dramatruqa olan simpatiyasını heç zaman gizlətməmişdir, "Məsuliyyət böyük məsələdir", "Aydın" və aydınların faciesi" məqaleleri Cabbarlı yaradıcılığına həsr olunmuşdur. Özü də bu məqalələrdə C.Cabbarlının ədəbi qəhrəmanlarına Elçin böyük ümumiləşdirmələr gücү ilə yaradılan, bəşeri məzmun daşıyan obrazlar kimi qiymət verirdi: "Biz bilirik ki, Böyük Ədəbiyyat dediyimiz mənəvi sərvət ümumbəşəri mahiyyət teləb edir. Cabbarlının lirik qəhrəmanı məşhur "Ana" şerində Anaya şəcdə edirə, onun səhnə qəhrəmanı Elxan: "Mənəm yer üzündəki hayat və səadətin carçası" və yaxud digər səhnə qəhrəmanı Aydin: "Men ela bir dünya isteyirəm ki, orada milletler azad, istila zənciri yox, altın yox, dəbdəbə, fərمان yox..." — deyirsə, həmin ana və həmin "mən" azərbaycanlı, yalnız Şərqi Anası və Şərqi "Mən" i deyil; bu Ana ümumbəşəri Anadır, bu "Mən" insandır. Vehşi ehtirasların qurbanı Gültəkinin, dünyaya qarşı үşyan qaldıran, fəqət öz mübarizə yolunu müəyyənləşdirə bilməyen Aydının, riyakarlıq, əlaqi çirkab və ictimai ədalətsizlik içinde itib-batan Balaşın faciələri bu gün bizi ona görə dir daha sarsıdır ki, həmin faciələr mehelli deyil, bəşeri məzmun

daşıyır; bu facielerin daxili kütləsini - iztirabları, sarsıntıları, mənəvi tələtümüleri bəşəri hiss və heyecanlar yaradır" (52, 128).

Elçinin ədəbi qəhrəman və onun bədii-estetik təcəssümü ilə bağlı mülahizələri konkret ədəbi qəhrəmanlar haqqında məqalələrində daha bariz nəzərə çarpar və o, haqqında söz açdığı qəhrəmanın hətta ədəbi-tənqidli obrazını yarada bilir. "Aydın və aydınların faciəsi" məqaləsində biz bunun əyani şahidi ola bilərik. Yeri gəlmışkən, C.Cabbarlının bəhs olunan ədəbi qəhrəmanı haqqında bu və ya digər münasibətə bütün tədqiqatçılar söz açmışlar.

Ancaq Elçinin təfsirində Aydın obrazı tamamile yeni bir baxış bucağından işıqlandırılmamışdır. Elçin Aydın obrazına tekçə ədəbi-dramaturji təhlili nöqtəyi-nəzərindən deyil, həm də onun səhnə təcəssümü baxımından nəzer yetirir. Bele bir yanaşma ədəbi qəhrəmanın sanki potensial şəkildə mövcud olan, amma məhz səhnədə üzə çıxan, açıqlanan tərəflərini də görməyə imkan verir. Bir obraz kimi Aydın öz zamanının övladıdır, XX əsrin ilkin kapitalizm dövrünün övladıdır. Lakin obrazda daha geniş zaman rakursunda yanaşdıqda: "Aydının tərəddüdləri, mücərrəd üsyankarlığı eyni zamanda gənc Cabbarlının yaradıcılıq axtarışları idir və biz bilirik ki, məhz bu axtarışlar gələcəkdə "1905-ci ilde"yə, "Sevil"ə, "Almaz"ə getirib çıxardı. Lakin "Aydın" pyesinin əsasında duran "İnsan və cəmiyyət" problemi bu gün də aktual əhəmiyyətə malikdir. Misal üçün, müasir Qərb ədəbiyyatının "Aydınları" 10-20-ci illeri adlayıb 60-70-ci illərə gəlmişlər, onlar da tərəddüdlər keçirirlər, onlar da cəmiyyətlə mübarizədə acizdirlər və məhz buna görə də məhvə məhkumdur — cismanı surətdə olmasa da, mənən heçə əvvilirlər, özlərini ictimai mübarizələrdə ifade edir və təsdiq etmək bacarıqlarını itirirlər. Bu mənada "Aydın" tamaşaşında ictimai motivlərin ön plana çəkilmesi, kiçik Aydın ailəsinin faciəsini deyil, Aydınların mənəvi faciəsini göstərmək meyli təqdirəlayıqdır" (52, 145).

Bir tənqidçi-ədəbiyyatşunas kimi Elçini səciyyələndiren xarakterik xüsusiyyətlərdən biri onun ədəbi hadisələrə münasibətində milli ədəbi təfəkkürün hüdudları ilə kifayətlənməməsi və daha geniş, qlobal düşüncə tərzi ilə həmin hadisələrə qiymət vermesidir. Bele bir düşüncə tərzi, şübhəsiz, tənqidçinin ayrı-ayrı milli ədəbiyyatlar, bu ədəbiyyatların bədii obrazları və süjetləri arasında müqayisələr aparmağına imkan yaradır.

Məsələn, "Sübə şəfəqi"nin işığı" (Hüseyin Cavid yaradıcılığı və Avropa intibahı) məqaləsində Elçin gözənlənilməz bir rakursdan Hüseyin

Cavidin — XX əsrin böyük Azərbaycan romantikinin "Ana" mənzum dramındaki Ana obrazı ilə XVI ərsin italyan yazıçısı C.Ciraldi Çintionun (1504-1573) "Ekatomiti" kitabının VI novellasının qəhrəmanı (Ana obrazı) arasında paralellik arayır. Əlbəttə, müqaiyse yaxud paralellik qəribə və təccübə qarşılına bilər. Ciraldi "sübə şəfəqi"nin - Avropa intibahının nümayəndəsi idir və öz novellalarında İnsan haqqında möhtəşəm söz söyləyir, İnsanı yaşamağa səsləyir, "bir küll halında bu novellaların bədii-estetik səviyyəsi intibah sənətinin yüksəkliyi ilə ayaqlayış" (56, 91). Hüseyin Cavid intibah dövrünün sənətkarı deyildi. Ümumiyyətlə, "intibah" məfhumu geniş və mürekkeb bir anlayışdır. Azərbaycan intibahına geldikdə isə onun daha çox Nizami epoxası ilə bağlılığı barədə elmi-tədqiqat əsərləri yazılmışdır.

Lakin istər Qərbədə, istərsə də Şərqdə intibah hadisəsi müəyyən bir zamanla bitib tükənmir, intibah dalğası sonrakı əsərlərin ədəbiyyatına da təsir göstərir. Cavidin "Ana" pyesindəki Səlma obrazı ilə Ciraldinin Ana-Liviya obrazı arasında yaxınlıq (həmçinin iki əsər arasındaki fabula eyniliyi) bu baxımdan heç də qəribə və gözənlənilməz deyil. Elçin həmin məqalədə personajların hərəkət və əməllərinin, düşüncə tərzlərinin, həmçinin bir çox situasiyaların oxşarlığını təhlil və vurgulamaqla maraqlı və orijinal elmi neticələrə gəlib çıxır (qeyd edək ki, hər iki əserdə nəzərə çarpan və təbii ki, milli ədəbi stixiyadan, konkret ictimai şəraitdə doğan fərqləri də nezərdən qaçırırmır). Və son nəticə bundan ibarətdir ki: "Bəli, Səlma sureti təbiiliyi, həyatılı ilə Liviya suretindən seçilir. Başqa ne cür ola bilər? Əlbəttə, bele də olmalıdır. Ciraldinin novellası ilə Cavidin dramı müxtəlif epoxaların, müxtəlif ictimai və bədii-estetik inkişaf mərhələlərinin behəsədir. Burası da tamam aydındır ki, Səlma sureti Liviya suretindən təbiidir, həyatıdır dedikdə, ədəbiyatla Səlmanın texminən 400 il əvvəlki səlefini heç vəchlə qiymətdən, gözdən salmaq istəmirik, söhbət Cavidin intibah novellasına məhz yaradıcı münasibətində gedir" (52, 98-9).

Ədəbi qəhrəmanın milliliyi və bəşəriliyi ilə bağlı həmişə aktual səslənən, lakin ədəbi tənqiddə bir sıra yanlış və birtərəfli mülahizələrə də meydən açan problemi Elçin "Daha dərin qatlara" məqaləsində (1978) çox aydın şərh etdi. Bu məqalədə dünya ədəbi nümunələrinə getirilən misallar əsasında Elçin bele bir obyektiv, elmi-nəzəri baxımdan doğru qənaətə gəlir ki: "Ayrıca müstəqil ümumbəşərilik mövcud deyil, milli bədii-estetik qadırlık özünün ən

yüksək nöqtəsində ümumbaşerilik mərhələsinə keçir və bu mərhələnin ayrı-ayrı özünüfədə komponentlərinə çevirilir". Yaxud "qarşılıqlı müdaxile ədəbiyyatda və ümumiyyətlə, sənətdə milli başlanğıçı, əsası, mahiyyətin milli köklərini nəinki azaltır, əksinə, onun inkişafı üçün daha münbit zəmin yaradır" (52, 103-104).

Əlbətə, bu fikir və mülahizələr havadan asılı qalmır, Elçinin nəzəri fikirləri ilk növbədə Azərbaycan ədəbiyyatından (təbii ki, rus və digər xalqların ədəbiyyatlarından da) gətirilən əyani misallarla özüne istinadgah tapır. "Daha dərin qatlara" məqaləsində Elçin Azərbaycan və rus nəşrindən - F.Abramovun, Y.Trifonovun, İ.Qrekovanın, Anarın, M.Ibrahimbəyovun ədəbi qəhrəmanları haqqında söz açır.

Elçinin müşahidəsinə görə F.Abramovun qəhrəmanları rus kəndlisinin milli xüsusiyyətlərini daha artıq dərəcədə eks etdirirlər. Lakin tənqidin bu qəhrəmanların səciyyəvi xüsusiyyətləri haqqında söhbəti bəzən ümumi xarakter daşıyır. Ancaq "tənqidçilər bir mühüm cəhətə - bu nəsrin qəhrəmanları ilə onların yaşadıqları və bir insan (eləcə də bir ədəbi surət) kimi formalasdıqları sərt şimal fakturası arasındaki həməhənglik, bənzərlilik cəhətinə lazımi diqqət yetirmirlər. Halbuki, məhz bu cəhətin doğurduğu milli (indiki halda bəlkə də geniş mənada məhəlli) psixologiya "kənd nəsrinin" qəhrəmanlarını, deyək ki, Şoloxov qəhrəmanlarından fərqləndirir. Bu adamlar (və bu surətlər) çox sağlam və eyni zamanda çox həlim, yumşaq olurlar; "...onların ürəklərinin, qəlblərinin poetikliyi ilə qurtarmaq bilməyən məisət mübarizələri və qayıqları arasında qəribə bir müştərəklik mövcuddur və bütün bu cəhətlər isə hər biri ayrı-ayrı halda mühüm əhəmiyyətə malikdir; bu cəhətlər rus kəndlisinin təkrarolunmaz tipik surətini meydana çıxarırlar" (52, 106).

F.Abramovun milliliyində yeni bir çalar hiss edən və bu cəhəti nəzərə çarpdıran Elçin başqa bir rus yazıçısının - Y.Trifonovun qəhrəmanlarına müraciət edir. Halbuki Y.Trifonov sovet ədəbi tənqidinin diqqət mərkəzində olsa da, nədənsə bu müəllifin yaradıcılığındaki millilik barədə bir söz deyilmir. Y.Trifonovun "Dəyişmə"sindən tutmuş "Qoca"sına kimi... psixologiya da çox millidir; olanın, mövcudun mənəvi natamamlığı, mənəvi çatışmazlığı sırf milli boyalarla işlənmişdir (129, 107).

Elçin Anarın "Ağ liman" povestindəki Təhmine və M.Ibrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" povestindəki Cəlil müəllim obrazlarını sırf milli personajlar sayırdı. Təhmine sureti mehz şərq sakiniñin, azərbaycanlı qadının daxili aləminin, əzab-

əziyyətlərinin təcəssümü olan obrazdır və Azərbaycan ədəbiyyatında onun sələfləri də var (Sevil, Maya, Səriyyə) ...Cəlil müəllim obrazına geldikdə isə onun bütün hərəkətləri məhz milli kolorit üzərində köklənmişdir, daha doğrusu, yazıçı həyatda gördüyü, tanıldığı bir fərdi bədii təhlil obyeketine çevirmişdir.

Ədəbi qəhrəman və onun bədii-estetik təcəssümü ilə bağlı bu fikir və mülahizələrini Elçin sonrakı ədəbi-tənqidli fealiyyəti boyu da davam etdirir. Xüsusilə, bir çox məqalələrində müasir ədəbi qəhrəman neçə olmalıdır sualına Elçin ədəbi tənqidin qəti sözü və hökmü mövqeyindən cavab tapır. Məsələn, önce "Drujba narodov" jurnalında (1976, №10) çap etdirdiyi "Hekayə janrı; imkanlarımız və iddiamız" məqaləsində Elçin ümumsovət nəşrində hekayə janının ümumi mənzərəsində söz açır, əlbətə, bu mənzərədə əsas görüş höqtəsi müasir Azərbaycan novellasıdır.

Azərbaycan novellasının bir küll halında əldə etdiyi nailiyyətləri Elçin mövzu rəngarəngliyində, problematika vüsetində, sənətkarlığın artması, estetik kamillilikdə və əlbette, xarakterlər qalereyasının zənginliyində görür: "Artıq sovet ədəbiyyatında meydana çıxan hər hansı ədəbi-bədii hadisə Azərbaycan hekayəsinin yanından ölüb-keçmir və Azərbaycan hekayəsi nəinki yalnız öz sözünü deyr, "o, həmin hadisenin bilavasitə iştirakçısı kimi ümumittifaq məqyasında təmsil olunur (söhbət "hekayə axını"ndan yox, kəmiyyətcə azlıq təşkil edən istedadlı hekayədən gedir" (52, 84).

Ə.Thylislinin "Bir ağappaq gecə", "Ürək yaman şeydir", S.Thəmedovun "Gecə gəzintisi", M.Ibrahimbəyovun "Gözel bir gündə", İ.Məlikzadənin "Bu dağlar, qoşa dağlar", "Duz" hekayələrini təhlil hədəfinə çeviren Elçin diqqəti bu hekayələrin sənətkarlıq xüsusiyyətlərinə və təqdim olunan obrazların nə dərəcədə həyatı olub-olmamalarına yönəldir. O, Ə.Thylislinin hekayelerində şəxsiyyətin təbieti ilə aqibəti arasında təzadı görür, bu təzadın yazıçı qəlemində ustalıqla, bədii keşf seviyyəsində işləndiyini təqdir edir, "Ürək yaman şeydir" hekayəsini Azərbaycan novellasının yaxşı bir nümunəsi sayır. Yazar ki, "Ürək yaman şeydir" və "Kür qırığının meşələri" əsərlərində mövzu və xarakter yenidir. Həmin mövzunun işlənməsi və xarakterlərin təqdimatında bədii təsvir vasitəlerinin rolü böyükdür. O, İ.Məlikzadənin əsas uğurunu tipləri seçə bilmə bacarığında görür, lakin eyni zamanda qeyd edir ki, bu, bəzən öz inikasını dövrün tələb etdiyi bədii-estetik seviyyədə tapmır, hadisələr həyati olur, xarakterlər həyatdan gəlir, lakin sənətkarlıq çatışmır.

Obrazın bədii-estetik təcəssümündə sənətkarlıq məsələlərinin rolunu Elçin istedadına inandığı gənc nasırının yaradıcılığından söz açanda da xüsusi vurğulayır. Məsələn, o, R.Tağını, S.Budaqlını, yaxud B.Vəziroğlunu istedadlı bir nasir kimi təqdim edir. Onların hekayələrində bir sira yadda qalan, həyatdan gələn obrazları təqdir edir, eyni zamanda həmin cavan nasırın diqqətini yazılarındakı əllaməciliyə, gözle görünən qüsurlara da yönəldir. "Rafiqin hekayələrində bir cəhəti de onun nəzərinə çatdırmaq istəyirəm ki, inidən fikir verilməsə, necə deyerlər, başlı-başına buraxılsa, gələcəkdə ziyanı ola bilər: o yerde ki cavan yazıçı dostumun canlı müşahidələri fəlsəfəciliklə əvəz olunur, sadəlövh'lük və primitivlik meydana çıxır. Misal üçün, "Vahid Əsədovun ölümü" hekayesindəki bu kiçik abzasə fikir verək: "Vahid Əsədov ömrünün 40-ci ilində gözlərini yummaqla bütün işlərini ixtisara saldı, Yəqin görüb ki, o işlərin hamısı əfsanə şeylərdir. Əslində də, bizim doğulan gündən sonrakı bütün işlərimiz baş gırılməkdir". Birinci cümlədəki obrazlı təsviri biz qara humor, rişxənd ifadəsi kimi qəbul edirik, təhkiyədəki bu sərbəstliyi, qəhrəmanın həyatına (və ümumiyyətlə həyata) müəllif münasibətindəki bu ironiyani hekayənin ümumi ovqatı doğrudur, əsaslandırır və bəlkə də həttə tələb edir. Lakin ikinci cümlədə müəllifin "fəlsəfi" ümumiyyətdirməsi həm sadəlövh təsir bağışlayır, həm də hekayenin təhkiye üslubundan kənara çıxır, yamaq kimi görünür (58, 5-6).

S.Budaqlının yaradıcılığına da Elçin eyni tələbkarlıqla yanaşır, onu öz mövzusu, öz qəhrəmanlar alemi olan, psixoloji nəstre meyl edən bir yazıçı kimi təqdir edir, ancaq Sadayın təhkiyəsində, təsvirində xəlqiliyin çox üzdə dayanmış ünsürlərindən istifadə olunduğunu onun nəzərinə çatdırır, bəzən tekrara, bəsitliyə rast gəldiğini də gizlətmir. Bütün bunlar isə Sadayın fəlsəfi ruhlu qəhrəmanlarının təqdimində açıq-əşkar qüsura çevirilir.

Elçinin insanın bədii-estetik təcəssümü ilə bağlı program xarakterli bir məqaləsi onun axtarışlarının ən dolğun ifadəsi sayılabilir. Bu həmin "Quyu" müəllifinə məktub" məqaləsidir ki, istedadlı nasir İsmi Məlikzadənin eyni adlı povestindən söz açır.

Ümumiyyətlə, Elçin İ.Məlikzadə yaradıcılığına həmişə qayğı və ehtiramla yanaşmış, onu ümumiyyətə oxucularına da ilk dəfə məhz o tanmışdır. Açıq məktub formasında qələmə alınmış məqaləsində Elçin əsas diqqəti İ.Məlikzadənin qəhrəmanları üzərində cəmləyir. "Sizin əsas yaradıcılıq qələbəniz, məncə, ondadır ki, hamımızın yaxşı bələd olduğu, yaxşı tanıdığı hissələrə, duyğulara, ictimai və əxlaqi

qayğılara yeni gözle baxa bilmisiniz və buna görə də Umuḍaların aqibətəini keşf etmisiniz. Siz quraşdırırmamısınız, malalamamamısınız və buna görə də umuḍaların sütül kişilik həvəsinə, təmizliyə, mənəvi paklığa doğru hələ sövq-təbii meylinə qazılan quyunun qaranlığını, xofunu, çirkabını, sosioloji-etik eybəcərliyini göstərə bilmisiniz" (56, 341).

İ.Məlikzadənin başlıca uğurunu Elçin onun sənətkarlıqla qələmə aldığı və böyük ümumiyyətdirmə gücünə malik olan obrazlarında görür, bu obrazların son dərəcə həyatı, real və inandırıcı olduğunu sübut edir, yeri geldikcə "Quyu"dakı qəhrəmanlarla İ.Məlikzadənin digər povestlərinin qəhrəmanları arasında müqayisələr aparır.

Məsələn, İ.Məlikzadənin en yaxşı povestlərindən olan "Evin kişiisi"nde maraqlı bir obraz - Qaçay xatırlanır: "Qaçayın daxilində nəinki "Evin kişiisi", hətta "Elin kişiisi" olmaq başlanğıcı, rüşeymi var idi. Umuḍda isə belə bir başlanğıc yoxdur, varsa da çox davamsız və miskindir; bu belə nailiyyətinizdir, lakin Umuḍun da Qaçay kimi, bir az təmtəraqlı da desək, "uşyan etməsi", yeni əserinizin bədii məntiqinə uyğun deyil" (56, 343).

Buradan anlaşılır ki, Elçin ədəbi qəhrəmana onun düşüncə və anlayış tərzi, həyatı və cəmiyyəti dərk nöqtəyi-nəzərindən yanaşır. Əger obraz özünün malik olduğu səviyyədə təsvir edilibdirse, o, təbii və inandırıcıdır, kənardan ona heç bir əlavə xüsusiyyət bəxş etmək olmaz. "Quyu" povestindəki Umuḍ məhz belə surət idi.

Elçin həmin povestdə digər obrazlara da eyni principle yanaşır; məsələn, kolxoz sedri Xalıqı - bu exlaqsız, nadan və lotu suretini işi həyatı müşahidələr əsasında yaratmışdır ki, onu mexaniki olaraq "pis adamlar" cərgəsinə də qatmaq olar, amma onun qoca anası ilə qeyri-adi insani münasibəti də heyranlıq doğurur.

Deməli, hər hansı mənfi bir obrazı təsvir edəndə də yazıçı onda insani başlanğıc tapa bilər. Yaxud yaramaz Piri obrazı — o "mikrobdur, parazitdir, ancaq qurd deyil, quyulardan müftə su içəndir, bu quyuları qazan və bulara su dolduran deyil, əlbəttə, bu ad ictimai şikəstliyidir, naqışlıdır, lakin o, Xalıqların ictimai bələsənin törməsidi" (52, 344). Son dərəcədə dəqiq və duyumlu xarakteristikadır.

Elçinin ayrı-ayrı məqalələrindən getirdiyimiz bu misallar onun insanın bədii-estetik təcəssümü ilə bağlı fikir və müləhizələrini eks etdirir və yazıçının öz əsərləri ilə tənqidçi məqalələri arasında mütənasibliyin, uyğunluğun olması gözden qaçmır. Tənqidçi Elçinin ədəbi qəhrəman və onun bədii-estetik təcəssümü ilə bağlı fikirlərinin həm də uğurlu inikası ilə ilk növbədə elə onun öz əsərlərində rastlaşırıq.

Nəticə

Xalq yaziçisi Elçinin yaradıcılığı əsasında müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki probleminin araşdırılması son olaraq bize müyyən ümumiləşdirmələr aparmaq və bir sıra elmi nəticələrə gəlmək imkanı verir:

1.Dünya ədəbiyyatında, o cümlədən sovet ədəbiyyatında keçən əsrin 60-cı illeri yeni ədəbi meyarların yaranması, sənətin inkişafına mane olan stereotiplərin qırıldığı, demokratik əhvali-ruhiyənin birbaşa təsiri ilə səciyyələnən iller kimi xatırlanır. Dünya ədəbi prosesindəki bir sıra modernist meyllər, yeni ədəbi-fəlsəfi tendensiyalar artıq kommunist ideologiyasının buxovuna çevriləmək yolunda olan sovet ədəbiyyatına da öz təsirini göstərməkdəydi.

Artıq 60-cı illər ədəbiyyatı sovet dövrünün əvvəlki mərhələləri kimi bir o qədər də qapalı, tecrid olunmuş məkanda yaranmırı; onun sərhədləri dünya fəlsəfi və ədəbi cərəyanlarına yavaş-yavaş açılmaqdadır. Azərbaycan sovet ədəbiyyatı bütün sovet ədəbiyyatı ilə birləşdirən dünya ədəbi prosesi ilə əlaqələrə girirdi. Bu fəallıq 60-cı illərdə çox qabarlıq şəkildə görünməkdəydi. Odur ki, Azərbaycan ədəbiyyatının inkişafında yeni bir ədəbi mərhələnin 60-cı illərdən yön alması tamamile təbii və qanunauygundur.

2.XX əsrde Azərbaycan bədii nəşri və dramaturgiyası uzun müddət sovet ideologiyasının təsiri altında olmuşdur. Bu təsir nəticəsində bədii nəşrimiz və dramaturgiyamız getdikcə bir sıra özəl xüsusiyyətlərini itirmeye başlamış, əvvəlki ənənələrə laqeyd yanaşmış, neticədə, mezmuncu sosialist olmuş, formaca əvvəlki poetik keyfiyyətlərindən uzaqlaşmağa başlamışdı. Şübhəsiz ki, sosrealizmin hakim olduğu illərdə de Azərbaycan ədəbiyyatında gözəl əsərlər də yaranırdı, dilimizin saflığı, təmizliyi, xəlqiliyi de hifz olunur, lakin ümumilikdə ədəbiyyat öz təbii stixiyasıyla deyil, kommunist ideologiyasının güclü təsiri ilə yaranırdı.

Ümumsovet ədəbiyyatında baş verən hər hansı bir hadisə dərhal öz eks-sədasını Azərbaycan sovet ədəbiyyatında da tapır. Millilik və özünəməxsusluq isə vahid sovet ədəbiyyatı və beynəlmiləlilik ərazisində əriyib getməkdə idi. "Polad necə berkidi", "Tarmar", "Dəmir

axın" kimi romanların Azərbaycan ədəbiyyatında da ekvivalentləri yazılır, mühabibədən sonra isə rus sovet ədəbiyyatında istehsalat romanları yaranırdı ki, Azərbaycan ədəbiyyatında da eyni tipli əsərlər yazılırdı.

Lakin ən faciəlisi o idi ki, sənətdə insan konsepsiyası da metamarfozaya uğrayırdı. Ədəbiyyatda insan obrazı məhz kommunist ideologiyasının prinsiplərinə uyğunlaşdırılırıldı. Sovet ədəbi tənqididə bu prinsipi ədəbiyyatdan tələb edir, həmin prinsipi müsbət qəhrəman modelinə sığışdıraraq elmi-nəzəri cəhətdən qüvvəyə mindirirdi. Yeni ədəbi mərhələyə qədər Azərbaycan sovet ədəbiyyatının ümumi vəziyyəti, ölgün mənzəresi məhz bu cür idi.

3.Söz sənətində və ümumiyyətlə, incəsənətin hər bir sahəsində insan amili böyük rol oynayır. İnsan obrazı vasitəsilə sənətkar dünyaya, gerçekliyə, cəmiyyətə münasibətini ifadə edir, ən başlıcası isə özünü, öz varlığını, mənəvi dünyasını ifadə edir. Qədim və müasir Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrində - bir bayatida yaxud böyük bir dastanda olsun, fərqi yoxdur - İnsana mehbbət var. Bu humanist konsepsiya əsrlər boyu davam etmiş və əslində Azərbaycan ədəbiyyatının başlıca məziiyətinə çevrilmişdir.

Lakin sovet imperiyasının hökmranlıq elədiyi dövr ərzində insana münasibət rəsmi ideologiya qəlibinə salındığından o, sanki öz varlığını deyil, "sovət adamı" yarlığını yaşayırdı. Məhz buna görə de sovet dövründə yazılan əksər əsərlərdə insanın qəlb döyüntüleri, ruhi aləmi, mənəvi dünyası deyil, az qala robota çevrilən varlığı hiss edilirdi.

Sənətdə humanist konsepsiya əllinci illərin axırlarında yenidən güclənməyə başladı və bu prosesdə 60-cı illər ədəbi nəslinin ən görkəmli nümayəndələrindən olan yazıçı, dramaturq Elçinin rolu xüsusi qeyd edilməlidir.

4.Elçinin nəşri çağdaş Azərbaycan ədəbiyyatında öz fərdi uslubi çaları, yazı sintaksi, en başlıcası isə yüksək sənətkarlıqla qələmə alınmış insan obrazları ilə seçilir. Onun nəşrinin özünəməxsusluğunu haqqında vaxtile ümumittifaq ədəbi tənqidində de qiymətli fikirlər söylənilmişdir. Ona görə de belə bir qələm sahibinin yaradıcılığının tədqiqat mövzusu seçilməsi təbii və qanunauygundur.

5.Elçin "Yeni Azərbaycan nəşri"nin ən istedadlı nümayəndələrindən biridir. "Yeni Azərbaycan nəşri" — artıq tənqid və ədəbiyyatşunaslıqda etiraf olunmuş bu ədəbi-tarixi hadisə Azərbaycan nəşrindəki yeni inkişaf mərhələsini eks etdirir. Mərhələvi

xüsusiyyət kəsb etmiş bu hadisədə başlıca amillərdən biri, şübhə yoxdur ki, şəxsiyyət başlanğıcının qüvvətlənməsi idi. Sovet dövrü ədəbiyyatının əvvəlki mərhələlərində təsvir olunan insan obrazları, döñə-döñə qeyd edildiyi kimi, sxematik, quru "müsbat qəhrəmanlar" olmuşlar.

"Yeni Azərbaycan nəşri"nə xas olan qəhrəmanlar isə ilk növbədə real həyatın məntiqindən, gerçəkliyin özündən doğan qəhrəmanlar idi. "Müstesna", "qeyri-adi" yox, sadə, çox zaman gündəlik qayğılar içerisinde itib-batan qəhrəmanlar. Beləliklə, "Yeni Azərbaycan nəşri" və onun fəal, aparıcı qollarından olan Elçin nəşri sənətdə insan konsepsiyasının yeni məzmun qazanmasında böyük rol oynadı.

Şüurlara hakim kəsilmiş "müsbat qəhrəman" get-gedə mürəkkəb daxili aləmi, zəngin mənəviyyatı ilə diqqəti cəlb eden qəhrəmanlarla əvəz olundu. Elçin öz nəşri ilə bu qəhrəmanların bir silsiləsini yaradı. Və bu silsiləni səciyyələndirirkən, ilk növbədə, onun qəhrəmanlarının milliliyi və Azərbaycan mentalitetini ifadə etdiyi daha çox nəzəre çarpır.

6.Elçinin ədəbi qəhrəmanlarını səciyyələndirən xüsusiyyətlərə geldikdə isə bu qəhrəmanları həm ictimai-sosial planda, həm də fərdi mənəvi axtarış aspektində qiymətləndirmək lazımdır. Çünkü onların öz yaşıadığı mühit, həyat şəraiti, ictimai aləmdə yeri və mövqeyi olduğu kimi həm də özünəməxsus fərdi dünyası, psixologiyası, həyatı, dünyaya baxışı var. Lakin bu iki aspekt — obrazı bu tərz yanaşma onların bütövlüyünü pozmur, əksinə, daha aydın görünmələrinə imkan yaradır.

Elçinin qəhrəmanları işıqlı idealdan güc alır, mənəvi-əxlaqi prinsiplərə sadıq qalır, ən çətin məqamlarda da bu prinsiplərdən döñümlər. Hətta zamanın şikəst etdiyi, dövrün eybəcər hala saldığı insanlar da o işığı, o mənəvi saflığı qoruya bilirlər. Bu mənada Elçinin bir çox qəhrəmanları Azərbaycan nəşrində mənəvi gücű ilə yaddaşlarda yaşayır.

7.Elçin "Mahmud və Meryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanlarında uzaq və yaxın keçmişə müraciət etmişdir. Bu əsərlərdə də o, yazıçı kredosuna sadıq qalmış, tarixdə məhz işıqlı İnsan axtarmışdır. Adı çəkilən hər üç əser nəinki Elçinin, ümumən Azərbaycan roman sənətinin qiymətli nümunələrindəndir. Elçin dünya və Azərbaycan romanı ənənələrindən sənətkarlıqla faydalananmış, lakin bu ənənələrə yaradıcı yanaşib öz orijinal romanlarını yaratmışdır. İnsan və Zaman problemi hər üç romanda əsas motivə çevrilmiş, zəngin və mürəkkəb obrazlar vasitəsile bədii reallıq kəsb etmişdir.

8.Elçinin dramaturgiyası da orijinallığı ilə seçilir. Bu dramaturgiyanın öz obrazlar aləmi, mexsusu ifadə vasitəleri, hətta mexsus mövzusu var. Elçinin dram əsərlərində "dəlilik" mövzusu dünyəvi mövzudur, dünya ədəbiyyatından gelir, lakin təkrardan uzaq olub müasir dövrün kəskin, son dərəcə təzadlı həqiqətləri ilə yeni məzmun və çalar kəsb edir. Bu pyeslərdəki ağıllı "dəlilər" və sərsəm "ağıllılar" dövrün öz həqiqətidir. Bu pyeslər həm de özünəməxsus bədii-estetik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Elçinin pyesləri Azərbaycan dramaturgiyasında yeni hadise olduğu üçün onların tədqiqata cəlb olunması zəruridir.

9.Sənətdə insanın bədii-estetik dərki problemi tənqidçi Elçinin yaradıcılığında da öz əksini tapır. Azərbaycan və o zamanki sovet məkanında tekçə istedadlı nasir kimi deyil, həm də istedadlı tənqidçi və ədəbiyyatşunas kimi tanınmış olan Elçin bir çox monoqrafiya, tənqid məqalə və çıxışlarında ədəbiyyatda İnsan konsepsiyasına dair, "müsbat qəhrəman" problemi, bədii obraz ve həyat həqiqəti, lirik qəhrəman və b. problemlərlə bağlı maraqlı fikir və mülahizələr irəli sürmüştür.

Xüsusiələ, "Tənqid və nəşr" adlı monoqrafik tədqiqatında Elçin böyük bir ədəbi dövrün (1945-1965) tənqidində qəhrəman problemi ilə elaqədar fikir və mülahizələri araşdırılmış, burada insanın bədii-estetik təcəssümü ilə bağlı öz elmi-nəzəri fikirlərini də irəli sürmüştür.

Elçin nəşrində və dramaturgiyasında İnsan bütün mənəvi aləmi, bu aləmə məxsus dramatizmi ilə seçildiyi kimi Elçin tənqidində İnsana münasibət də həmin prinsiplərdən gəlir. İnsan zəngin bir dünyadır; bu fərdi, özünəməxsus dünyani təsvir edərkən sənətkar əsl həqiqəti qələmə almış, İnsanı canlı, təbii, real və inandırıcı təsvir etməlidir - bütün müsbət keyfiyyətləri və bütün mənfi cəhətləri ilə.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azerbaycan dilində

1. Abiyeva Z. **Cavidin yaradıcılığında insan konsepsiyası** (filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya). Bakı, 1997, 125 səh.
2. Ağayev Ə. **Sənətkarlıq məsələləri**. Bakı, Azərnəşr, 1962, 168 səh.
3. Ağayev Ə. **Nizami və dünya ədəbiyyatı**. Bakı, Azərnəşr, 1964, 172 səh.
4. Anar. **Nəsrin fəzəsi (1-ci məqalə)**. "Azərbaycan" jurnalı, 1984, №7, səh.164-181.
5. Anar. **Nəsrin fəzəsi (2-ci məqalə)**. "Azərbaycan" jurnalı, 1984, №8, səh.146-162.
6. Anar. **Seçilmiş əsərləri (iki cilddə), I cild**. Bakı, Azərnəşr, 1988, 400 səh.
7. Arif M. **Seçilmiş əsərləri (üç cilddə), I cild**. Bakı, Azərnəşr, 1967, 618 səh.
8. Arif M. **Sənetkar qocalmır**. Bakı, Yaziçi, 1980, 368 səh.
9. **Azərbaycan sovet ədəbiyyatı tarixi (iki cilddə), II cild**, Bakı, Elm, 1967, 500 səh.
10. Bayramova N. L. **Elçin nəşrinin poetikası**. Bakı, Ozan, 2003, 184 səh.
11. Bertels Y. **Böyük Azərbaycan şairi Nizami**. Bakı, Elm, 1940, 150 səh.
12. Bəşirov S. **Anar**. Bakı, Bayati, 1994, 94 səh.
13. Borev Y. **Estetika**. Bakı, Gənclik, 1980, 222 səh.
14. Cabbarov N. **İnsanı sevmək azdır**. "Azərbaycan" jurnalı, 1977, №1, səh.152-156.
15. Cabbarov N. **"Düşünən" və düşündürən qəhrəmanlar**. "Azərbaycan" jurnalı, 1977, №10, səh.187-196.
16. Cabbarov N. **Həyat nəfəslə nəşr**. Elçinin seçilmiş əsərlərinin ikicildliyinə öz söz. Bakı, Azərnəşr, 1987, səh.5-16.
17. Cəfərov C. **Seçilmiş əsərləri (iki cilddə), II cild**. Bakı, Azərnəşr, 1968, 404 səh.

18. Cəfərov M.C. **Həyatın romantikası**. Bakı, Azərnəşr, 1968, 171 səh.
19. Cəfərov M.C. **Sənət yollarında**. Bakı, Gənclik, 1975, 367 səh.
20. Cəfərov M.C. **Ürəklərə yol tapmaq bacarığı**. Elçinin "Bir görüşün tarixçəsi" kitabına öz söz. Bakı, Azərnəşr, 1977, səh.3-6.
21. Cəfərov N. **Yazıçı, mütefəkkir alim, ictimai xadim**. "Ədəbiyyat" qəzeti, 13 mart 1998.
22. Cəlal M. **Klassiklər ve müasirlər**. Bakı, Azərnəşr, 1973, 295 səh.
23. Dadaşzadə A. **Molla Pənah Vəqif (həyat və yaradıcılığı)**. Bakı, Elm, 1966, 190 səh.
24. **Dünya uşaq ədəbiyyatı kitabxanası. XXIX cild**. Bakı, Gənclik, 1987, 644 səh.
25. Elçin. **Gümüşü, narıncı, məxməri**. Bakı, Gənclik, 1973, 154 səh.
26. Elçin. **Bu dünyada qatarlar gedər**. Bakı, Azərnəşr, 1974, 234 səh.
27. Elçin. **Bir görüşün tarixçəsi**. Bakı, Azərnəşr, 1977, 339 səh.
28. Elçin. **Bülbülün nağılı**. Bakı, Yaziçi, 1983, 420 səh.
29. Elçin. **Mahmud və Məryəm**. Bakı, Gənclik, 1983, 420 səh.
30. Elçin. **Beş dəqiqə və əbədiyyət**. Bakı, Gənclik, 1984, 372 səh.
31. Elçin. **Ağ dəvə**. Bakı, Yaziçi, 1985, 424 səh.
32. Elçin. **Seçilmiş əsərləri (iki cilddə), I cild**. Bakı, Azərnəşr, 1987, 360 səh.
33. Elçin. **Seçilmiş əsərləri (iki cilddə), II cild**. Bakı Azərnəşr, 1987, 448 səh.
34. Elçin. **"SOS"**. Bakı, Gənclik, 1969.
35. Elçin. **Ölüm hökmü**. Bakı, Yaziçi, 1989, 365 səh.
36. Elçin. **Yol qəsəbədən şəhərə gedir (kinonovella)**. "Ədəbiyyat və incəsənət" qəzeti, 20 aprel 1967.
37. Elçin. **Qızıl (radio-pyes)**. "Azərbaycan" jurnalı, 1974, №10, səh.85-98.
38. Elçin. **Gecikmiş payız günü (radio-pyes)**. Televiziya-radio programı, 25 yanvar 1975.
39. Elçin. **Ox kimi bıçaq (kinopovest)**. "Azərbaycan" jurnalı, 1976, №5, səh.118-170.
40. Elçin. **İnfarkt (səhnəcik)**. "Ədəbiyyat və incəsənət" qəzeti, 27 yanvar 1979.

- 41.Elçin. Aman ovçu, vurma məni (iki hissəli ədəbi ssenari). "Qobustan" jurnalı, 1979, №1 və 2. səh.67-75, 5-25.
- 42.Elçin. **Qisas (absurd səhnəcik)**. "Ədəbiyyat" qəzeti, 16 oktyabr 1992.
- 43.Elçin. **Dəlixanadan dəli qaçıb**. Bakı, Gənclik, 1996, 192 səh.
- 44.Elçin. **Mənim ərim dəlidir**. "Azərbaycan" jurnalı, 1998, №10, səh.13-59.
- 45.Elçin. **Araba**. "525-ci qəzet", 27 aprel 2002.
- 46.Elçin. **Sarı gəlin**. "525-ci qəzet", 15 dekabr 2001.
- 47.Elçin. **Qırmızı qərəfil gülləri "Pera Palas"** otelində qaldı. "525-ci qəzet", 18 iyul 2001.
- 48.Elçin. **Dramaturgiyada şərtilik barədə**. "Qobustan" jurnalı, 1971, №1, səh.8-9.
- 49.Elçin. **Bəzi mülahizələr (müasir dramaturgiyamız, ona münasibət və teatrlarımız haqqında)**. "Ədəbiyyat və incəsənət" qəzeti, 26 iyun 1971.
- 50.Elçin. **Aydın və aydınların faciəsi**. "Ulduz" jurnalı, 1972, №8, səh.46-51.
- 51.Elçin. **Şekspir dühasının işığı**. "Azərbaycan" jurnalı, 1978, №12, səh.158-159.
- 52.Elçin. **Tənqid və ədəbiyyatımızın problemləri**. Bakı, Yaziçi, 1987, 406 səh.
- 53.Elçin. **Təzadaların faciəsi**. "Ulduz" jurnalı, 1982, №9, səh.43-45.
- 54.Elçin. **Vətəndaşlıq qayesi ilə**. "Ədəbiyyat və incəsənət" qəzeti, 18 yanvar, 1985.
- 55.Elçin. **Səhnəmizin sabahı naminə (teatr sənətimizin müasir vəziyyəti barədə)**. "Ədəbiyyat və incəsənət" qəzeti, 12 sentyabr 1986.
- 56.Elçin. **Klassiklər və müasirlər**. Bakı, Yaziçi, 1987, 406 səh.
- 57.Elçin. **Bize qalan sənət (Molyer haqqında söz)**. "Azərbaycan" jurnalı, 1990, səh.103-110.
- 58.Elçin. **On beş il əvvəl və on beş il sonra** (Rafiq Tağının "Düşmənimin xətrinə" kitabına ön söz). Bakı, Yaziçi, 1991, səh.3-6.
- 59.Elçin. **Ədəbiyyatda tarix və müasirlilik problemi** (filologiya elmləri doktoru alımlık dərəcəsi almaq üçün təqdim edilmiş elmi məruzə). Bakı, 1997, 62 səh.

- ✓ 60.Elçin. **Ədəbiyyatımızın yaradıcılıq problemləri**. Bakı, Təhsil, 1999, 562 səh.
- 61.Elçin. **Tənqid və nəşr**. Bakı, Günəş, 1999, 214 sehifə.
- 62.Elçin. **Ədəbi düşüncələr**. "Azərbaycan" jurnalı, 2000, №9, səh.90-133.
- 63.Elçin. **Ədəbi düşüncələr**. "Azərbaycan" jurnalı, 2000, №10, səh.83-121.
- 64.**Estetik tərbiya**. Bakı, Maarif, 1974, 261 səh.
- 65.**Ədəbi proses — 76**. Bakı, Elm, 1977, 158 səh.
- 66.**Ədəbi proses — 77**. Bakı, Elm, 1978, 160 səh.
- 67.**Ədəbi proses — 78**. Bakı, Elm, 1980, 150 səh.
- 68.**Ədəbi proses — 79**. Bakı, Elm, 1983, 126 səh.
- 69.**Ədəbi proses — 81-82**. Bakı, Elm, 1987, 304 səh.
- 70.**Ədəbi proses — 83-84**. Bakı, Elm, 1994, 310 səh.
- 71.**Ədəbi tənqid** (məqalələr məcməsi). Bakı, Yaziçi, 1984, 166 səh.
- 72.Əfəndiyev P. **Azərbaycan şifahi xalq ədəbiyyatı**. Bakı, Maarif, 1981, 404 səh.
- ✓ 73.Əhmədov S. **Seçilmiş əsərləri. 2 cilddə, I cild**. Bakı, Azərnəşr, 1989, 462 səh.
- 74.Əhmədov S. **Seçilmiş əsərləri. 2 cilddə, II cild**. Bakı, Azərnəşr, 1990, 352 səh.
- 75.Əliyev H.Ə. **Xalq şairi S.Rüstəmin 90 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində nitq**. "Ədəbiyyat" qəzeti, 4 aprel 1998.
- 76.Əliyev R. **Ədəbiyyatımız, dilimiz, tariximiz**. Bakı, Elm, 1997, 306 səh.
- ✓ 77.Əlişanoğlu T. **Əsrdən doğan nəşr**. Bakı, Elm, 1999, 116 səh.
- ✓ 78.Əlişanoğlu T. **Azərbaycan nəşri sosrealizm çevrəsində**. Bakı, Elm, 1999, 98 səh.
- ✓ 79.Əlişanoğlu T. **Azərbaycan yeni nəşri**. Bakı, Elm, 1999, 126 səh.
- 80.Əsədullayev S. **Tarix, sənətkar, müasirlilik**. Bakı, Gənclik, 1975, 176 səh.
- ✓ 81.Əylisli Ə. **Seçilmiş əsərləri (2 cilddə). II cild**, Bakı, Azərnəşr, 1987, 416 səh.
- ✓ 82.**Felsəfə ensiklopediyası**. Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi, 1997, 520 səh.

83. **Fikrin karvanı (görkəmli Azərbaycan tənqidçi və ədəbiyyatşünasları).** Bakı, Yaziçı, 1984, 348 səh.
84. **Hüseyn M. Ədəbiyyat və sənət məsələləri.** Bakı, Azərnəşr, 1958, 612 səh.
85. **Hüseyn M. Əsərləri (on cildə). IX cild.** Bakı, Yaziçı, 1979, 630 səh.
86. **Hüseyn M. Əsərləri (on cildə). X cild.** Bakı, Yaziçı, 1979, 268 səh.
87. **Hüseynov A. Nəşr və zaman.** Bakı, Yaziçı, 1980, 185 səh.
88. **Hüseynov A. Sənət meyari.** Bakı, Yaziçı, 1986, 314 səh.
89. **Hüseynov İ. Seçilmiş əsərləri, 3 cilddə, I cild.** Bakı, Azərnəşr, 1988, 416 səh.
90. **Hüseynov İ. Seçilmiş əsərləri, 3 cilddə, II cild.** Bakı, Azərnəşr, 1988, 368 səh.
91. **Xəlilov Q. Azərbaycan romanının inkişaf tarixindən.** Bakı, Elm, 1973, 350 səh.
92. **İbrahimov İ. Əsr və sənətkar.** Bakı, Azərnəşr, 1966, 188 səh.
93. **İbrahimov M. Xəlqilik və realizm cəbhəsindən.** Bakı, Azərnəşr, 1961, 524 səh.
94. **İbrahimov M. Ədəbi qeydlər.** Bakı, Azərnəşr, 1970, 298 səh.
95. **İbrahimov M. Əsərləri (on cildə). X cild.** Bakı, Yaziçı, 1983, 507 səh.
96. **İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm.** Bakı, Elm, 1991, 116 səh.
97. **İsmayılov F. Müasir Qərb fəlsəfəsi.** Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 310 səh.
98. **İsmayılpərvənə İ. Repressiyadan durğunluğa doğru.** Elçinin "Ölüm hökmü" romanına ön söz. Bakı, Yaziçı, 1989, səh.3-8.
99. **Kərimova İ. Müasir ədəbiyyatda insan konsepsiyası** (S.Vurğunun "İnsan" mənzum dramı və E.Mejelatysisin "İnsan" şerlər silsiləsi əsasında). Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı, 1995, 145 səh.
100. **Kitabi-Dədə Qorqud.** Bakı, Azərnəşr, 1962, 176 səh.
- ✓ 101. **Qarayev Y. Meyar şəxsiyyətdir.** Bakı, Yaziçı, 1988, 456 səh.
102. **Qarayev Y. Poeziya və nəşr.** Bakı, Yaziçı, 1979, 198 səh.
103. **Qarayev Y. Realizm. Sənət və həqiqət.** Bakı, Elm, 1980, 286 səh.
104. **Qarayev Y. Ədəbi üfüqlər.** Bakı, Gənclik, 1985, 286 səh.
- ✓ 105. **Qarayev Y. Teatr həyatda və səhnədə.** Elçinin "Dəlixanadan dəli qaçıb" kitabına ön söz. Bakı, Gənclik, 1996, səh.4-10.
106. **Qarayev Y. Tarix. Xaxından və uzaqdan.** Bakı, Sabah, 1996, 712 səh.
- ✓ 107. **Qasımov C. Repressiyadan deportasiyaya doğru.** Bakı, Müərcim, 1998, 292 səh.
- ✓ 108. **Qocayev M. Bədii ədəbiyyatda insan fəlsəfəsi.** Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2001, 220 səh.
109. **Qorki M. Ədəbiyyat haqqında.** Bakı, Uşaqgəncnəş, 1950, 152 səh.
110. **Quliyev H. Yaradıcılıq axtarışları.** Bakı, Gənclik, 1977, 70 səh.
- ✓ 111. **Quliyev Q. Bədii ədəbiyyatda ekzistensializm.** Bakı, "Cahan" №4, s.58-65.
- ✓ 112. **Quliyev Q. Dəlidən doğru xəbər.** Bakı, Müərcim, 1999, 158 səh.
- ✓ 113. **Quliyev V. Vətəndaşlıq və istedad meyari ilə.** Elçinin "Klassiklər və müasirlər" kitabına ön söz. Bakı, Yaziçı, 1987, səh.5-12.
114. **Lenin V. Ədəbiyyat haqqında.** Bakı, Azərnəşr, 1970, 298 səh.
115. **Məmmədov A. Sözümüz eşidilənədək.** Bakı, Yaziçı, 1988, 246 səh.
- ✓ 116. **Mirəhmədov Ə. Nəsrin şəriyyəti.** Elçinin "Bülbülün" nağılı" kitabına ön söz. Bakı, Yaziçı, 1983, səh.5-14.
117. **Məmməd T. XX əsr Azərbaycan dramaturgiyasının poetikası.** Bakı, Elm, 1999, 208 səh.
118. **Musayeva İ. Vaqif Səmədoğlunun poetik dünyası.** Bakı, Elm, 1999, 166 səh.
119. **Müasırlik problemi və nəsrin axtarışları** (yaradıcılıq müzakirəsi). "Azərbaycan" jurnalı, 1977, №6, səh.151-192.
120. **Nəbioglu V. Yalanlar, həqiqətlər.** "Azərbaycan" jurnalı, 1991, №3, səh.168-177.
121. **Nəbiyev B. Roman və müasir qəhrəman.** Bakı, Yaziçı, 1987, 295 səh.

- 122.Nəbiyev B. **Ölümsüzlüğün sırrı**, Bakı, Sabah, 1994, 192 səh.
- 123.Nəsibova H. **Müasir Azərbaycan lirikasında insan konsepsiyası** (filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya) Bakı, 1997, 141 səh.
- 124.Nəsimi İ. **Seçilmiş əsərləri**. Bakı, Azərnəşr, 1973, 674 səh.
- 125.Ömeroğlu İ. **İnsan sənətdə və həyatda**. Bakı, Gənəş, 1998, 254 səh.
- 126.Renar Jüл. **Gündəliklər**. Bakı, Gənclik, 1974, 72 səh.
- 127.**Rus sovet ədəbiyyatı tarixi**. Bakı, Maarif, 1976, 414 səh.
- 128.Sabir M.Ə. **Hophopname**. Bakı, Azərnəşr, 1954, 530 səh.
- 129.Sadiq Ə. **Mingəçevir**, Bakı, Azərnəşr, 1951, 156 səh.
- 130.Seyidov Y. **Əlvanlığın və mürəkkəbliyin inikası yollarında**. "Ulduz" jurnalı, 1973, №10, səh. 57-58.
- 131.Səmədoğlu Y. **Əxlaqi kamilliyin keşiyində**. "Azərbaycan gəncləri" qəzeti, 15 iyul 1980.
- 132.Səmədoğlu Y. **Qətl günü**. Bakı, Yaziçi, 1987, 184 səh.
- 133.**Sosialist realizmi müasir mərhələdə** (məqalələr toplusu). Bakı, Elm, 1988, 386 səh.
- 134.Süleymanlı M. **Köç**. Bakı, Yaziçi, 1984, 278 səh.
- 135.Süleymanlı M. **Səs**. Bakı, Yaziçi, 1988, 376 səh.
- 136.Talibzadə K. **Tənqid və janrların taleyi**. Elçinin "Tənqid və ədəbiyyatımızın problemləri" kitabına ön söz, Bakı, Yaziçi, 1981, səh.5-8.
- 137.Talibzadə K. **Azərbaycan ədəbi tənqidinin tarixi**. Bakı, Maarif, 1984, 338 səh.
- 138.**Tarix optimizmə zəmanət vermir** (Meksika yazıçısı Karlos Fuentes ilə müsahibə). "Cahan" jurnalı, 1997, №2, səh.6-7.
- 139."Ulduz" jurnalının "Dəyirmi stolu". 1977, №6, səh.51-58.
- 140.Vəliyev K. **Üzü işığa doğru**. Elçinin "Mahmud və Məryəm" romanına ön söz. Bakı, Gənclik, 1984, səh.3-6.
- 141.Vəliyev K. **Ölüm hökmü kimindir?** "Ədəbiyyat və incəsənət" qəzeti, 2 fevral 1990.
- 142.Vəliyev İ. **Ədəbiyyatda insan konsepsiyası**. Bakı, Gənəş, 1999, 360 səh.
- 143.Yusifli V. **Nəşr. Konfliktlər. Xarakterlər**. Bakı, Yaziçi, 1986, 166 səh.
- 144.Yusifli V. **Romanlar, qəhrəmanlar**. "Azərbaycan" jurnalı, 1986, №9, səh.162-174.
- 145.Yusifli V. **Ürəyimi sərdim günəşə**. Bakı, Təbriz, 1997, 96 səh.
- 146.Yusifli V. **Karvanbaşı, yolun hayanadır**. Bakı, Gənclik, 1998, 130 səh.
- 147.Yusifli V., Yusifli C. **Bu nə sehrdir belə** (Elçin haqqında 56 söz). Bakı, Elm, 1999, 258 səh.
- 148.Yusifli C. **Gülüş və dünyanın sonu**. Bakı, Elm, 1997, 134 səh.
- 149.Zamanov A. **Sabir və müasirləri**. Bakı, Azərnəşr, 1973, 280 səh.

Rus dilində

- 150.Английская комедия XVII-XVIII веков. Антология, Москва, Высшая школа, 1989, 812 стр.
- 151.Анар. Ночные мысли. Баку, Азернешр, 1998, 558 стр.
- 152.Анинский Л. Маленькая птичка на алмазной горе. В кн. "Контакты", Москва, Советский писатель, 1982. стр.252-271.
- 153.Алиева С. Человек в меняющемся мире. Баку, Язычы, 1980, 240 стр.
- 154.Апуктина В. Проза Шукшина. Москва, 1986, 94 стр.
- 155.Бахтин М. Литературно-критические статьи. Москва, Художественная литература, 1986, 541 стр.
- 156.Бахтин М. Проблемы поэтики Достоевского. Москва, Советская Россия, 1979, 318 с.
- 157.Бахтин М. Эстетика словесного творчества. Москва, Искусство, 1979, 423 с.
- 158.Бахматов Р. Сказочный, реальный. "Дружба народов", 1974, №3, стр.274-276.
- 159.Бочарев А. Звезда Эмрайина и скропуло обыденности. "Литературная газета", 26 апреля 1978.
- 160.Бугельский Ю. О романе Эльчина "Махмуд и Мариам". "Литературное обозрение", 1985, №8, стр.73-74.



161. Великие писатели XX века. Москва, Мартин, 2002, 464 стр.
162. Владимиров Н. Серебристый свет надежды. "Дружба народов", 1978, №6, стр.267-269.
163. Вострышев М. Девять сюжетов одной книги. "Литературная газета", 20 мая 1981.
- ✓ 164. Гейбуллаева Р. Сравнительная типология прозы и литературные типы. Баку, Элм, 2000, 296 стр.
165. Гинзбург Л. О старом и новом. Ленинград, Советский писатель, Ленинградское отделение, 1982, 424 стр.
166. Герой современной литературы. Москва - Ленинград, 1963, 400 стр.
167. Горький М. О литературе. Москва, Советский писатель, 1955, 903 стр.
168. Гусейнов Ч. Художественный тип и жанрово-стиловые искания в современной советской литературе. В кн. "Концепция человека в эстетике социалистического реализма", Москва, Мысль, 1977, стр.187-204.
169. Добренко Е. Кризис романа. "Вопросы литературы", 1989, №6, стр.3-34.
170. Казбекова З. Пути интеграции и самосохранения национальных культур. "Вопросы литературы". Март 1990, стр. 3-26.
171. Ковекий В. Живая жизнь романа. "Вопросы литературы". 1977, №1, стр. 89-93.
172. Кожинов В. Мир и судьба. "Литературная газета", 17 мая 1978.
173. Коробов В. Вступление. "Известия", 22 марта 1977.
174. Лихачев Д. Строение литературы. "Русская литература", 1986, № 3.
175. Ломброзо Ч. Гениальность и помешательство. Киев, Украина, 1995, стр. 276.
176. Лойко О. Сказка, ложь да в ней намек. "Литературная газета", 16 марта 1977.

177. Марченко А. Оттенки национального узора. "Литературная газета", 1 августа 1979.
178. Мотылева Т. Роман свободная форма. Москва, Советский писатель, 1982, 398 стр.
179. Мустафин Р. Проблема критериев. "Дружба народов", 1973, №9, стр.136-143.
180. Новиков В. Узлы да бантики. "Литературная газета", 1 августа 1979.
181. Проблема человека в зарубежной философии. Москва, Прогресс, 1973, 190 стр.
182. Соколов В. Новая словенность. "Литературная газета", 2 июля 1982.
183. Тимофеев В. Герой нашей времени. В кн. "Герой современной литературы", Москва - Ленинград, Художественная литература, 1963, стр.3-14.
184. Ульянов П. Зеленый луч солнца. "Правда", 1978, 2 июня.
185. Фолкнер У. Статьи, речи, интервью, письма. Москва, 1985, 488 стр.
186. Фролов И.Т. Перспективы человека. Москва, Политиздат, 1983, стр. 350.
187. Храпченко М.Б. Художественное творчество, действительность, человек. Москва, Советский писатель, 1976, 366 стр.
188. Шкловский Е. Дойти до самой пути. "Литературная газета", 7 марта 1979.
189. Шкловский В. Гамбургский счет. Москва, Советский писатель, 1990, стр. 544.
190. Шкловский Е. Увидеть всего человека. "Литературная газета", 25 марта 1981.
191. Эльчин. Ветру собеседник. "Дружба народов", 1971, № 1, стр. 273-274.
192. Эльчин. Против провинциализма в критике (о проблеме современной критики). "Дружба народов", 1973, № 4, стр. 252-259.
193. Эльчин. Поток стихов. "Что делать?" (о современной поэзии Азербайджана). "Дружба народов", 1975, № 6, стр.248-256.

- 194.Эльчин. Высокая ответственность перед народом (Выступление на IV съезде Советских писателей). "Вышка", 21 мая 1967.
- 195.Эльчин. Речь на VII съезде писателей СССР. Стенографический отчет. Москва, Советский писатель, 1983, стр.129-131.
- 196.Эльчин. Речь на VIII съезде писателей СССР. Стенографический отчет. Москва, Советский писатель, 1988, стр.140-142.
- 197.Эльчин. Заметки об азербайджанской критике последних лет. "Вопросы литературы", 1982, №3, стр.40-53.
- 198.Эльчин. Анализ глубокий и взыскательный (заметки об азербайджанской критике последних лет). "Вопросы литературы", 1982, №3, стр.40-53.
- 199.Эльчин. Бывают ли гривастые львы. "Литературная газета", 25 июня 1980.
- 200.Эльчин. Рождение характера (о А.Лиханове и его произведениях. "Семейные обстоятельства", "Солнечные затмения"), "Литературная газета", 16 июля 1980.
- 201.Эльчин. Этюды о стиле. (Рец. на книги Е.Сидорова. "Время, писатель, стиль"). "Литературная газета", 22 ноября 1978.
- 202.Эльчин. Поэтические встречи. "Комсомольская правда", 14 марта 1981.
- 203.Эльчин. О рассказе Сейрана Сахавата "Муж мадонны". "Литературная учеба", 1981, №1, стр.100-102.
- 204.Эльчин. "Быть самим собой", "Литературная газета", 21 апреля 1982.
- 205.Эльчин. Нет суда над ними (о романе Р.Киреева "Подготовительная тетрадь"). "Литературная газета", 19 августа 1981.
- 206.Эльчин. Мир и сцепление типографических знаков. "Литературная газета", 3 декабря 1986.
- 207.Эльчин. Продолжение поисков (о современной прозе). "Дружба народов", 1982, №6, стр.246-252.

- 208.Эльчин. Правда только правда (о современной литературной прозе). "Литературная газета", 3 февраля 1988.
- 209.Эльчин. Уроки мастера. "Литературная газета", 27 мая 1987.
- 210.Эльчин. Великий гражданин. "Дружба народов", 1988, №7, стр.273-274.
- 211.Эльчин. Рукописи не горят. "Литературная газета", 16 сентября 1977.
- 212.Эльчин. Самопознание критики. "Литературное обозрение", 1977, №2, стр.73-75.
- 213.Эльчин. Поле притяжения (критика, проблемы и суждения). Москва, Советский писатель, 1987, 285 стр.
- 214.Эстетика Т.Б.Любимова. Комическое, его виды и жанры. Москва, Знание, 1990, 62 стр.

Türk dilinde

- 215.Rıza Bağcı. *Bizim edebiyatımız*. İzmir, 1997, 247 s.
- 216.Süleyman Hayri Bolay. *Felsefi Doktrinler sözlüğü*, İstanbul, 1979, 350 s.
- 217.Thomas Steans Eliot. *Edebiyat üzerine düşünceler*. Ankara, 1983, 268 s.
- 218.Ahmet Kabaklı. *Türk edebiyatı (hikaye ve roman)*, V cilt, İstanbul, 1995, 1026 s.
- 219.Ümit Meric Yazan - Selma Ümit Karışman. *Ebediyetin huzurunda*. İstanbul, Ufuk kitapları, 2000, 312 s.

Fransız dilinde

220. Michel Butor. *Les essays sur le roman*. Gallimard, 1961, 230 səh.

Nərgiz Paşayeva
Yeniləşən ədəbiyyatın yeni insanı

(Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)

Redaktor: Hafiz Hüseynzadə
Korrektor: Pərvanə İsayeva

Yığılmağa verilib 06.03.2004
Çapa imzalanıb 24.06.2004. Formatı 70x90 1/16
Fiziki çap vərəqi 14. Sifariş № 218. Tiraj 1000.

“ATİ” nəşriyyatı
“Qızıl Şərq Mətbəəsi” ASC-də ofset
üsulu ilə çap edilmişdir.



Paşayeva Nərgiz Arif qızı Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və aspiranturasını bitirmişdir. Namizədlik dissertasiyası (1986) böyük Azərbaycan şairi M.Ə.Sabirin yaradıcılığına həsr olunmuşdur. Doktorluq tədqiqatının mövzusu - "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii dərkî problemi"dir. Hazırda Bakı Musiqi Akademiyasının "Diller və ədəbiyyat" kafedrasının müdürü, professordur. "Sabirin novatorluğu" (Bakı, 1997), "İnsan bədii tədqiq obyekti kimi" (Bakı, 2003) və "Çelovek - obraz - literatura" (Bakı, 2003) monoqrafiyalarının, "Dünya deyilən sənmişsən ..." (İstanbul, 2002) kitabının, "Antik ədəbiyyat tarixi" (Bakı, 1997, 2000; həmmüəllif T. Novruzov) dörsliklərinin, elmi toplularda, dövri mətbuatda dərc olunmuş onlarca məqalənin müəllifidir. "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun idarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbiyyat şöbəsinin redaktorudur. "Molla Nəsrəddin" jurnalının oncildilik nəşrinin I, II cildlərinin (Bakı, 1996, 2002), "Ellər Vurğunu. Vurğun ömrü məktublarda" (Bakı, 1996) nəşrlərinin, bir sıra ədəbi, mədəni proyektlərin rəhbəri olmuşdur.